



**ZAMANI
QABAQLAYAN
DAHİ**

963/2A
S37

Mirkazım SEYİDOV
Məmməd RZAYEV

ZAMANI
QABAQLAYAN DAHİ

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

«VEKTOR» Nəşrlər Evi
Bakı - 2008

Elmi redaktor: İSMAYIL HACIYEV

Azərbaycan MEA-nın həqiqi üzvü,
tarix elmləri doktoru, professor

Rəyçilər: HƏMİD İMANOV

Fəlsəfə elmləri doktoru, professor

QOŞQAR ƏLİYEV

Fəlsəfə elmləri doktoru, professor

**Mirkazim SEYİDOV, Məmməd RZAYEV «ZAMANI
QABAQLAYAN DAHİ».** «Vektor» Nəşrlər Evi.
Bakı, 2008. 315 səh. (24 səh. rəngli)

Kitabda Azərbaycan xalqının ümummilli lideri, dünyamışlı siyasətçi, böyük öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycanda ictimai-siyasi həyatın, xalq təsərrüfatının bütün sahələrinin, elm, təhsil və mədəniyyətin tərəqqisi yolunda böyük xidmətlərindən, ailə üzvlərinin, cəmiyyətdəki xüsusi mövqeyindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxsahəli fəaliyyətindən söhbət açılır.

MƏNİM HƏYATIMIN MƏQSƏDİ AZƏRBAYCANDIR, AZƏRBAYCAN XALQIDIR, AZƏRBAYCAN RESPUBLİKASIDIR. AZƏRBAYCAN VƏTƏNDƏSIDİR. ƏGƏR MƏN BUNA NAİL OLA BİLSƏM, ƏN XOŞBƏXT ADAM KİMİ HƏYATIMI BAŞA ÇATDIRACAĞAM. BUNADA NAİL OLMAĞA ÇALIŞIRAM VƏ ÇALIŞACAĞAM.

HEYDƏR ƏLİYEV

S 4702060207-348 (qrifli nəşr)
121

© «VEKTOR» BEYNƏLXALQ ELM MƏRKƏZİ, 2007

MÜƏLLİFLƏRDƏN

Sosial zaman ictimai proseslərin, cəmiyyətin, dövlətin və insanların həyatındakı tarixi dəyişikliklərin ölçüsüdür. Onun gələcəyə doğru inkişaf istiqaməti tarixi prosesdə görkəmli şəxsiyyətlərin rolunu zəruri edir. Cəmiyyətin yüksək xətt üzrə inkişafı, eləcə də, keçid mərhələlərində tarixi hadisələrin mürəkkəbliyi və ziddiyyətli xarakteri bu şəxsiyyətlərin aparıcı və həllədici rolunu ön plana çəkir.

Tarixi prosesdə filosoflar cəmiyyətin inkişafını «mütləq «mən»də», «böyük şəxsiyyətlər»də, «fövqəl-insan»da, «görkəmli şəxsiyyətlər», «texnokratik elita» və başqa amillərdə axtarmışlar. Sosial zaman kəsiyində tarixi inkişaf prosesi biza müxtəlisf mənəviyyata və zəkaya malik şəxsiyyətlər vermişdir. Onlar tarixi zərurət və ya təsadüf üzündən hakimiyyətə gələrkən ictimai hadisələrin gedişinə müxtəlisf istiqamətlərdə təsir göstərmişlər. Bu zaman ya obyektiv inkişaf ləngimmiş, xaos və özbaşınalıq yaranmış, ya da cəmiyyət tərəqqi və yüksəliş yoluna düşmüş, ictimai sabitlik formalaşmışdır. Bu baxımdan Hegelin şəxsiyyət haqqındaki fikri çox səciyyəvidir: «Siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqdə olan xalqın taleyini yalnız dahi xilas edə bilər».

Bu bir həqiqətdir ki, tarixi şəxsiyyətlərə əsl düzgün qiymət müəyyən zaman keçidkən sonra verilir. Lakin elə şəxsiyyətlər var ki, onlardan nə qədər yazılırsa, yazılınsın, yenə də həyat və fəaliyyətlərini ol-

duğu kimi əks etdirmək mümkün süzdür. Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən idi. Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi-mənəvi tariximizdə elə uca bir zirvədir ki, biz o zirvənin əzəmətini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsigəməməliyik.

Heydər Əliyev xalq tərəfindən ümummilli lider kimi sevilir. Azərbaycan vətəndaşları onun idəyaları ətrafında sıx birləşmişlər. Heydər Əliyevin daxili aləmində, əməlində, sözündə, fikir və humanistliyində, əqidəsində xalqına və vətəninə bağlılığında müdrik keyfiyyətlər öz əksini tapmışdır. Ən qlobal məsələlərin həllində belə milli liderimizin iştirakı insanlarda nikbinlik hissi formalaşdırıldı. Təsadüfi deyildir ki, dünyanın ən inkişaf etmiş ölkələrinin dövlət başçıları və görkəmli siyaset adamları türk dünyasının ümummilli lideri Heydər Əliyevi dahi şəxsiyyət, böyük siyaset ustası sayır və onun həyat yolu bir məktəb olduğunu vurğulayırlar.

Heydər Əliyev vətəndaş qarşılurmaşına dücar olmuş və parçalanmaq təhlükəsi ilə üzlaşmış bir ölkədə xaosa və anarxiyaya son qoydu. Dünya şöhrətli siyasetçi müasir, müstəqil, inkişaf edən, sivil, demokratik-dünyəvi Azərbaycan dövlətini yaratdı, onun işlək idarəcilik mexanizmini formalaşdırıldı. Heydər Əliyev milli – mənəvi dəyərlərimizi dirçəltdi və inkişaf etdirdi. Heydər Əliyev milli iqtisadiyyatı böhrandan

DAHİLİK ZİRVƏSİ

çıxdı və onu azad bazar münasibətləri əsasında yenidən qurdı.

Ümummilli lider Azərbaycan xalqına dünya birliyində öz layiqli yerini tutan bir dövlət qoyub etdi. Heydər Əliyev Qafqazda sülhün bərqərar olması sahəsindəki xidmətləri ilə yanaşı, türk dünyasında cərəyan etməkdə olan münasibətlərin böyük rəhbəri idi. «Əsrin müqaviləsi» adlandırılın Bakı-Tbilisi-Ceyhan əsas nest ixrac kəməri layihəsinin memarı da məhz Heydər Əliyev olmuşdur.

Bu gün ümummilliliksiz yaşadığımız bir dövrə Heydər Əliyevin öz xalqına həsr olunmuş mübariz həyat yolunun elmi əsaslarla daha hərtərəfli öyrənilməsi, bu nadir şəxsiyyətin həyatının ayrı-ayrı dövr və məqamlarının bütünlükə işıqlandırılması üçün geniş tədqiqatlar aparılmalıdır. Ümummilliliğimiz möhtərəm Heydər Əliyevin şərəflə adı və ölməz ruhu qarşısında Azərbaycanın bu gunkü və gələcək nəsillərinin müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çıxəklənməsi və qüdrətlənməsi naminə fədakarlıqla çalışmaqdan, milli birliyimizə sədaqətlə xidmət göstərməkdən ibarətdir. Bunu hamımız dərindən dərk edirik.

Xalqımız Azərbaycan dövlətinə ən çox rəhbərlik etmiş Heydər Əlirza oğlu Əliyevə hələ sağlığında şöhrət çələngi hörməsdür.

Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrlinin əməlləri, fəaliyyətləri ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin tərcüməyi-hali isə bütöv bir dövrün canlı salnaməsidir.

Ağilları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında milyonların qəlbində olməzlik məşəlini yandıran, millətin iradəsi olan böyük liderlərə nəsib olur. Tarix yaradan bu şəxsiyyətlərin həyatı bütöv bir xalqın taleyinə dönür. Zamanın, tarixin yetişdirdiyi dahi lərə Allah bir xilaskarlıq missiyası verir - xalqını məhvolma təhlükəsindən qurtarmaq, öz işıqli ideyaları və əməlləri ilə xalqın uzun illər həsratında olduğu azadlığa, müstəqilliyə qovuşdurmaq missiyasını... Allah xalqımıza bu şərəflə missiyani daşımaq üçün böyük insan, müdrik xilaskar Heydər Əliyevi göndərmişdi.

Dünya tarixinin səhifələri ayrı-ayrı şəxsiyyətlərin, xüsusiələ görkəmli siyasi xadimlərin həyat və fəaliyyətlərinə dair materiallarla zəngindir. Belə şəxsiyyətlərin həyatı və tərcüməyi-hali tədricən şəxsi ölçülərdən çıxaraq, beynəlmiləlləşmiş, dünyəvi xarakter kəsb etmişdir. Çünkü məhz görkəmli şəxsiyyətlər dünyaya, burada baş verən hadisə və proseslərə təsir etmək, onu istiqamətləndirmək gücünə malikdirlər.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Xalqımız, dostları və pərəstişkarları tərəfindən onun adı hərarətlə və böyük məhəbbətlə çəkilir, məhz belə insanlar öz xalqına və vətənini əbədi şöhrət qazandırırlar.

Respublikamızın qədim guşələrindən biri olan Naxçıvanda dünyaya göz açan Heydər Əliyev gənc yaşlarında həyatın bütün keşməkeşlərini görmüş və duymuş, onun çətinliklərinə hazır olmuşdur. Heydər Əliyevin valideynləri övladlarını əməyə alışdırmaq üçün əllərindən gələni etmişdilər, çünki dövrün çətinliklərinə yalnız gərgin əməkla sına gərmək mümkün idi. Hələ erkən yaşlarında ailə başçısını – atanı itirən övladlar ananın tərbiyəsi ilə əməyə alışmış, layiqli vətəndaş kimi boy-a-başa çatmışdır.

Məhz bu sadə azərbaycanlı ailəsi xalqımıza Həsən və Cəlal Əliyevlər kimi akademiklər baxış etmişdir ki, onların dünya elminə verdikləri töhfələr əvəzsizdir. Rəssam Hüseyin Əliyevin əsərləri hazırda dünyanın bir çox şəkil qalareyalarının bəzəyidir. Görkəmlı iqtisadçı-professor Aqil Əliyevin, kimya elmləri doktoru, professor Rəfiqə Əliyevanın, əməkdar müəllim, bioloq Şəfiqə Əliyevanın Azərbaycan elminin inkişafında xidmətləri böyükür. Yalnız belə bir ailədə, belə bir torpaqda Heydər Əliyev kimi düha yetişə bilərdi. Cənubi bu ailə qeyri-adi, nadir xüsusiyyətlərə malik idi. Bu ailənin üzvləri həyatın bütün ağırlıqlarına, imtahanlarına sına gərməyi bacarış, heç zaman ruhdan düşməmiş, çətin anlarda bir-birinə dayaq olmuşlar. Onları öz ömür-gün yoldasını erkən itirmiş İzzət ana belə böyüdüb tərbiyə et-

mışdır. Müharibədən əvvəlki dövrün çətinliklərinə baxmayaraq məhz İzzət ananın əməyi nəticəsində övladları böyükübü boy-a-başa çatmış, təhsil almış və həyata vəsiqə qazanmışdır. Məhz bu məziyyət kifayət edər ki, onun obrazı Azərbaycan qadınlığının, ananın simvolu kimi qranitə əbədi həkk olunsun. Övladlarına böyük-kiciyin yerini bilməyi, böyüklərə hörmət etməyi məhz İzzət ana aşılamışdı. Belə tərbiyənin nəticəsi idi ki, Heydər Əliyev kim olmayıandan asılı olmayaraq, nə zaman Naxçıvan torpağına qədəm qoyurdusa, hökmən valideynlərinin qəbrini ziyarət edir, məzarlarının üzərinə öz əli ilə tər çiçək dəstələri düzürdü.

Müstəqil həyata dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlamaqla qədəm qoyan Heydər Əliyev çox çətin yol seçmişdi. Təhlükəsizlik orqanlarında xidmət etmək nə qədər şərəflidir, bir o qədər də ağır və risqlə dolu idir. Həmin dövrə orqanlarda işləmək istəyənlər yüzlərlə idi, lakin oraya tək-tək adamları götürürdülər. Burada işləmək üçün təkcə maraq və arzu kifayət deyildi. Həmçinin Vətənə hədsiz məhəbbət, onun yolunda özünü fəda etməyə hazır olmaq, dəyanət, səbr, dözüm, güclü təfəkkür və sərbəst qərar qəbul etmək bacarığı tələb olunurdu. O bunların hamısına hazır idi. Heydər Əliyevi dövlət təhlükəsizlik orqanlarında sıravi işə qəbul etdi. Aşağı pillədən fəaliyyətə başlayan Heydər Əliyev bütün mərhələləri uğurla keçərək leytenantdan general rütbəsinə, sıravi əməkdaşdan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəldi. Bütün bunlara o, gərgin əməyi, ba-

cəriyi, məharəti və dözümlüyü ilə nail olmuşdur. Sonralar Yeni Azərbaycan Partiyasının I qurultayındakı çıxışı zamanı keçdiyi həyat yolunda qarşılaşlığı çətinliklərdən bəhs edən Heydər Əliyev «...mənim həyatım hamimizə məlumdur, onun ürək açan səhifələri olduğu kimi, çox ağır, çətin və təhlükəli illəri də olmuşdur» demişdir. Heydər Əliyevin silahdaşları, keçmiş xidmət yoldaşları öz sadrləri haqqında hərarət və fəxrə danışır, onunla birlikdə, onun sədrliyi altında işlədikləri dövrü böyük həyat məktəbi adlandırırlar. Heydər Əliyev haqqında deyilənləri onun oğlu, Azərbaycan Respublicasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamalamaq yerinə düşər. ANS televiziya kanalının müxbirinin suallarına cavab verən İlham Əliyev demişdir: «Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir, lakin bu həm də çox böyük məsuliyyət deməkdir. Mən hələ uşaqlıqdan bu məsuliyyətlə yaşayram».

1969-cu il. Azərbaycan KP MK-nin avqust plenumu keçirilir. Yenica Azərbaycan KP MK-ya birinci katib seçilmiş Heydər Əliyev plenumda məruzə edir. Köhnə təfəkkür və düşüncə tərzindən, çeynənmış iبارələrdən, ümumi direktivlərdən uzaq olan bu məruzə sübut edir ki, Kommunist Partiyası Heydər Əliyevin timsalında orijinal mülahizə yürütmək, elmi təhlil aparmaq, həyata, hadisələrə, yaşıdagı dövrün reallıqlarından, ictimai-siyasi proseslərə tarixi gerçəklilik prizmasından baxmaq qabiliyyətinə malik yeni lider tapıb.

Bu məruzədə onun bütün xarakterik çizgiləri – qətiyyəti və prinsipiallığı parlaq şəkildə üzə çıxdı.

Heydər Əliyev baş verənlərə hamı tərəfindən qəbul edilmiş standard meyarlarla deyil, tarixi meyarla qiymət verir, obyektiv zərurətlə hesablaşırırdı. Onun bu qeyri-standard rəhbərlik metodu az zaman içərisində öz qiymətini aldı. O, nəhəng sovetlər birliyini idarə edən yüksək vəzifəli rəhbərlərdən biri oldu.

Həmin məruzə gənc Heydər Əliyevin sonrakı fəaliyyətinin manifesti idi. O, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, hətta Kremlə yüksək dövlət vəzifəsi tutduğu dövrlərdə də öz program məramına xilaf çıxmadi. Bütün bacarığını, bılık və təcrübəsinə Azərbaycanın dünya miqyasında tanınmasına sərf etdi.

Heydər Əliyevin şəxsi keyfiyyətləri onu daim diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyildir ki, ətrafındakılar onun cazibə dairəsində çıxa bilmirdilər. Bu kimi keyfiyyətlərinə görə o ittifaq rəhbərləri içərisində birinci yərə çıxa bilmış, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksəlmışdı. Onun nadir istedəda malik şəxsiyyət olması bu vəzifələrdə də özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyevin məziiyyətlərdən bəhs edən keçmiş SSRİ Təhsil Komitəsinin sədri, görkəmli alim Gennadi Yaqodin komitənin kollegiya iclasından sonra yazırı ki, kollegiyada onun geniş analitik çıxışı, problemi dərindən bilməsi onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərməsi, məsələlərə tənqidi münasibəti bizi heyrətə salmışdı. Məhz həmin çıxlardan sonra biz ilk dəfə olaraq hiss etdik ki, dərin yuxudan ayılmışq, daha əvvəlki kimi isləməməliyik.

Sovet Sosialist Respublikaları İttifaqının keçmiş dəmir yolları naziri Konarev nazirliyin geniş iclasında Heydər Əliyevin dərin məzmunlu çıxışından sonra yazırkı ki, nazirlik bütün tarixi boyu belə bir hal görməmişdi. Bizə elə gəlirdi ki, qarşımızda bütün həyatını nəqliyyatın işinə həsr etmiş klassik dəmiryolçu çıxış edirdi. O, dəmiryol nəqliyyatının işindən elə ətraflı və incəliklərinə qədər dəqiqliklə səhbət açır, problemləri və onların həlli yollarını elə geniş şərh edirdi ki, bunu yalnız həmin sahə ilə uzun müddət əsaslı şəkildə məşğul olan adam edə bilərdi.

1987-1988-ci illərdən başlayaraq Azərbaycan xalqı hakimiyyət boşluğununu duyur və görürdü. Hakimiyyətdə elə bir adam yox idi ki, bu boşluğu doldursun, xalqda inam yaratsın, ölkəni birləşdirsin. Ancaq xalq bilirdi ki, onun ümidi Heydər Əliyevdir. Demokratik hadisələrlə dolu 1990-ci illərdə o, hakimiyyətin, milli dirçəlişin, ruh yüksəkliyinin, Azərbaycanın bütövlüyünün simvolu idi. Təsadüfi deyildir ki, nə həmin dövrə, nə də ondan sonra Heydər Əliyevin alternativi yox idi. Azərbaycan xalqı bunu görür və başa düşürdü, ona görə də öz seçimini etmişdi. Çünkü ona bərabər olan siyasi simanı tarix hələ yetirməmişdi. Heç bir namizədin Heydər Əliyevə alternativ olmaq imkanı yox idi. Azərbaycan xalqı bu seçimdə yanılmamışdı. Yüzlərlə problemlə üz-üzə dayanan Heydər Əliyev xalqla birlikdə xalqın içorisində idi. Bəzən bütün sutkanı işləyən xalq rəhbəri işguzar görüşlərə də vaxt tapirdi. «İldırım surəti ilə» hakimiyyətə gələn və həmin sürətlə də hakimiyyət sükanını tərk

edib, siyasi səhnədən uzaqlaşan yalançı liderlər isə nə ölkənin gələcək taleyini, nə də xalqını fikirləşirdilər.

Xalq azad yaşamaq istəyi ilə özünün böyük oğlu Heydər Əliyevə müraciət etdi. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Çünkü əzilən, məhv olan onun xalqı idi. Tapdalanan, parçalanan onun Vətəni idi. Məhz bu onu Naxçıvan torpağını tərk edib Bakıya gəlməyə vadar etdi.

Üzərindən uzun illər keçməsinə bazmayaraq biz o qanlı günləri, yaşadığımız ağır acıları yadda saxlamalı, bu gündü günümüz üçün kimlərə minnətdar olduğumuzu unutmamalıyıq. Məhz bu zaman Azərbaycan xalqı dərk etdi ki, onun taleyi etibarlı əllərdədir. Ümidləri özünü doğruldacaq, ölkə vətəndaş mühərribəsi girdabına düçər olmaqdan qurtaracaq, sabitlik, əmin-amanhıq nəhayət ki, bərqərar olacaqdır.

Əgər 1993-cü ilin ortalarında, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Heydər Əliyev olmasayı indiki vahid və suveren Azərbaycan dövlətinin mövcudluğundan danışmaq bir röya olaraq qalacaqdı.

İstəfa verdikdən sonra Heydər Əliyev bir daha böyük siyasi fəaliyyətə qayıtmamağı özünə söz vermişdi. Özü dediyi kimi onilliklər boyu sədaqətlə xidmət etdiyi partiya və hökumət onun xidmətlərini nəinki qiymətləndirməmiş, hətta ona qarşı böyük haqsızlıqlar edilmişdi. Lakin 1990-ci ilin qanlı yanvar hadisələri, Azərbaycanda günahsız adamların qırğını, demokratik qüvvələrə divan tutulması Heydər Əliyevi yenidən siyasi həyata qayıtmaga vadar etdi. Yanvar

hadisələrini «XX əsrə Azərbaycanın başına gətirilən ən böyük bəla, hərbi təcavüz və terror» adlandıran Heydər Əliyev Bakıya qoşun hissələri yeridiləndən dərhal sonra – 1990-ci ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmişdi: «Bələ hesab edirəm ki, Azərbaycanda baş verən hadisələr humanizm pirinsiplinə, hüquqa kökündən ziddir, demokratianın boğulmasıdır. Bələ qərarı qəbul edən adamlar siyasi səhf buraxmışlar».

1991-1993-cü illər tariximiizin ən ağırkı, ən zi-diyyətli dövrlərindən biridir. Bir tərəfdən 1988-ci il-dən davam edən Qarabağ mühəribəsindəki uğursuzluqlar, digər tərəfdən isə dövlət strukturlarının iflic vəziyyətinə düşməsi ictimai həyata öz mənfi təsirini göstərirdi. Ayrı-ayrı liderlərin şəxsi mənafelərinə xidmət edən silahlı qrupların meydan sulaması insanlarda kütləvi psixoz, qorxu və həyəcan hissi yaratmışdı. Ölkəyə rəhbərlik edən AXC- Müsavat cütlüyü hakimiyətə gəldikləri ilk gündən həyata keçirdikləri bolşeviksayağı «represiya» nəticəsində dövlət idarəci-liyində bircə nəfər də təcrübəli mütxəssis qalmamışdı. Azərbaycanın taleyi səriştəsiz və naşı insanlara etibar edilmişdi. Həmin dövrədə gənc müstəqil dövləti tufanlı dənizdə azmiş gəmi ilə müqayisə etmək olardı. Onun dəryada batıb mahv olmaq təhlükəsi artıq reallaşırıldı.

Həmin dəhşətli sırtınanın şahə qalxan dalgalarından biri Qərbdən- Gəncədən, o biri isə cənubdan - qondarma «Talış-Muğan» respublikasından gəlirdi. Azərbaycan vətəndaş mühəribəsinin, qardaş qırğını-nın astanasında idi. Başqa vaxtlarda döşlərinə döyüb

hər şeyə qadir olduqlarını sübut etməyə çalışın mövcud iqtidar yaranmış tarixi şəraiti qiymətləndirmək idrakına malik deyildi. Təcrübəsizlik, dövlət işlərində səriştəsizlik, hadisələrin obyektiv inkişafını subyektiv müləhizələr və valyuntarist qərarlar qəbul etməklə saxlamağa çalışmaq cəhdləri vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycanın düçər olduğu bu bələdan qurtarmağın yolunu isə xalq dedi: Azərbaycanı düçər olduğu bu bələdan yalnız xalqımızın müdrik oğlu Heydər Əliyev xilas edə bilər. Bu hökmün arxasında uzun illər ərzində yaranmış möhkəm inam dururdu.

Heydər Əliyev ikinci dəfə – son dərəcə çətin və xalqın müqəddərəti həll olunduğu bir zamanda ölkəyə rəhbərliyi öz üzərinə götürdü. Heydər Əliyev addım-addım, günbəgün ölkənin qarşılaşdığı problemlərin mahiyyətinə vardi. Onun Bakıya qədəm qoyduğu gündən hadisələr müsbət istiqamətdə carəyan etməyə başladı. Vətəndaş mühəribəsi təhlükəsi aradan qalxdı. Xalqın sabaha olan inam hissi bərpa edildi.

Heydər Əliyev rəhbərlik sükanı arxasına keçdiyi zaman ölkənin dirçəlməsi üçün qarşıda hansı çətinlik-lər durduğunu dərindən bilirdi və ağır mübarizəyə hazır idi. İlk növbədə, bir neçə mühüm vəzifəni həll etmək lazımdı: artıq başlamaqdə olan vətəndaş mühəribəsini və xarici təcavüzü dayandırmaq, infilyasiyanın qarşısını almaq və iqtisadiyyati dirçəltmək, dövlətin beynəlxalq aləmdə tanınmasına nail olmaq, ölkə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, Qarabağ probleminin dinc yollarla həlli prosesinə başlamaq... Zaman göstərir ki, milli

lider bu problemlerin həllində mümkün olmayanı mümkün etdi.

1993-cü ildən başlayaraq, tarixən son dərəcə qısa bir dövr ərzində beynəlxalq münasibətlər sistemində qoşulan Azərbaycan respublikası artıq dünyadan 130-dan çox ölkəsi tərəfindən de-yure tanınmış, Birləşmiş Millətlər Təşkilatında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Asambleyasında, İqtisadi Əməkdaşlıq Təşkilatında, habelə dünyanın onlara qeyri-hökumət təşkilatında qəti olaraq öz yerini möhkəmlətmış, sülh və təhlükəsizlik uğrunda mübarizə proseslərinə qoşulmuşdu.

Məhz Heydər Əliyevin yürütdüyü xarici siyaset nəticəsində Azərbaycan diplomatlarının səsi dünyanın bütün qitələrindən gəlməyə başladı. Respublikamızın ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, Türkiyədə, Rusiyada, Ukraynada, Özbəkistanda, Gürcüstanda, Misirdə, Səudiyyə Ərəbistanında, İranda, Çində, Avstriyada və başqa ölkələrdə səfirlilikləri fəaliyyət göstərməyə başladı.

Azərbaycanın daxilində və ətrafında baş verməkdə olan proseslərin Bakı nefti, habelə ixrac neft kəmərləri ilə sıx bağlılığını düzgün qiymətləndirən dahi rəhbər «neft diplomatiyasını» xarici siyaset strategiyası ilə üzvü şəkildə bağlamağa müvəffəq oldu. Məhz bunun nəticəsində nəinki Azərbaycanda, habelə bütün Qafqazda siyasi vəziyyəti balanslaşdırılmış istiqamətə yönəltmək mümkün oldu. Gürcüstan Respublikasının keçmiş Prezidenti, görkəmli siyasi xadim Eduard Şevarnadze Heydər Əliyevi, onun götürdüyü strateji siyasi xətti yüksək qiymətləndirə-

rək göstərmişdir ki, «Xəzər neftinin Avropaya nəql olunması ilə Qafqaz üçün yeni dövr başlanmıştır. Mən əminəm ki, nəzərdə tutulan layihənin tamamilə həyata keçirilməsi bütün Qafqaza, bölgənin bütün xalqlarına böyük xosbəxtlik gətirəcəkdir. Burada dostum Heydər Əliyevin xidmətləri böyükdür. Məhz onun sayəsində və onunla əməkdaşlıq sayəsində bu taleyülü və nəhəng layihəni həyata keçirmək üçün hər cür şərait yaradılmışdır».

Həmin dövrə respublikamızın ətrafında baş verən hadisələr göstərmişdir ki, Azərbaycanın dünya siyaset meydanında yeri və əhəmiyyəti sürətlə artmaqdadır. Bunu 1998-ci il sentyabrın əvvəllərində Bakıda keçirilmiş «Böyük İpək yolu»na dair beynəlxalq konfrans bir daha sübut etdi. Avropa və Asiya qitələrinin qovuşوغunda yerləşən Azərbaycan tarixən Qərbi Şərq, Cənubla Şimal arasında «körpü» funksiyasını daşımışdır. Bakıda keçirilən Beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qoşşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. TRASEKA programının, «İpək yolu»nın üstündə duran 33 ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndəsi Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq imicini daha yüksəklərə qaldırdı.

Bütün bunlar parlaq şəkildə göstərir ki, Heydər Əliyevin həyat yolu onun siyasi portretidir. Bu mənada milli liderimiz Azərbaycan xalqının siyasi simasıdır, belə bir sima isə qədim mədəniyyətə malik, tarixi kökləri olan sivilizasiyalı xalqın içərisində formalşa bilərdi. Yaşadığımız dövrün hadisələri onun siyasi portret cizgilərinin tamamlanması üçün kifayətdir.

Heydər Əliyevin həyat yolu Azərbaycan dövlətçiliyinin bərpası və yüksəlişi, Azərbaycan xalqının milli tərəqqisi yoludur.

Heydər Əliyevin siyasi tərcümeyi-halı beynəlxalq miqyash siyasi hadisələrlə o dərəcədə zəngindir ki, bu haqda cild-cild kitablar yazmaq mümkündür. Onun təkcə Prezidentlik dövründə etdiklərinin siyahısı tarixin yaddaşında əbədi hakk olunmağa kifayət edər. Əgər Heydər Əliyev olmasaydı respublikamızın əraziyi knyazlıqlara parçalanaraq tarix səhnəsindən çıxarılaçqdı. Əgər Heydər Əliyev olmasaydı qardaş qırığının qarşısını almaq mümkün olmayacaqdı.

Heydər Əliyevin növbəti böyük siyasi gedisi Ermenistanla Azərbaycan arasında illərlə davam edən qanlı müharibənin dayandırılması oldu. 1994-cü ilin mayında cəbhələrdə elan olunmuş atəşkəs yüzlərlə azərbaycanlı gəncin həyatını ölümün pəncasından xilas etdi. Həmin vaxtdan başlayaraq ölüm xəbərləri dayandı. Anaların göz yaşları qurudu, yetimlərin ah fəryadı ara verdi. Bu isə Heydər Əliyevin xalq qarşısında, vətən qarşısında çox böyük xidməti idi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konsitutusiyası işlənilərə hazırlandı. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycan dövlətinin ilk demokratik Konsitutusiyasının ümumxalq səsverməsi əsasında qəbulu çağdaş tariximizin ən əlamətdar faktlarından biri kimi xüsusi əhəmiyyətə malikdir. Məzmun etibarilə Konsitutusiyada respublikamız üçün qarşıda dayanan prioritətlər, Azərbaycanın demokratik prinsiplərə sadıqliyi bütün dünyaya bəyan edilmiş, ana qanunda vətəndaşlarımı-

zin şəxsi toxunulmazlıq, söz və vəcdən azadlığı bərabərlik hüquqi təmin olunmuşdur. Hakimiyət bölgüsü prinsiplərinin bu sənəddə dəqiqliklə öz əksini tapması Azərbaycanda mükəmməl idarəcilik sisteminin formalasdırılmasına imkan yaratmışdır. Konsitutusiyadan irəli gələn müddəələrlə uyğun olaraq respublikamızda idarəetmə mexanizmi elə bərabər şəkillədə qurularaq işlək hala qətirilmişdir ki, hakimiyətin heç bir qolu ölkə üçün taleyüklü məsələlərlə bağlı təkbaşına qərarlar qəbul etmək imkənində deyil. Dövlətin suveren bir təsisat olaraq mövcudluğunun hüquqi əsaslarını müəyyənləşdirən Konsitutusiya Azərbaycanın hüquqi-siyasi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları da sürətləndirmiş oldu. Azərbaycan Konsitutusiyasında insan hüquqlarına hörmət ən aktual məqamlardan biri kimi diqqəti cəlb edir. Dövlətimizin əsas qanununda bu məsələyə geniş yer ayrılmış, Azərbaycan Respublikasında insanların tam sərbəst, azad yaşamasını təmin edən mükəmməl müddəələr burada öz əksini tapmışdır. 2002-ci ilin 24 avqustunda keçirilən referendum zamanı dövrün reallıqlarına uyğun olaraq Konsitutusiya layihəsində aparılan dəyişikliklər Azərbaycanda dövlət quruculuğu işinə böyük töhfə verərək ölkədə uğurla həyata keçirilən demokratikləşmə prosesini daha da sürətləndirdi.

Azərbaycan Respublikası Prezidentinin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 1998-ci il 22 fevral tarixli fərmanı ölkəmizin sivil dünyaya, Avropa ailəsinə ineqrasiyasının, demokratik inkişaf prosesinin daha da sürətləndiriliməsi üçün

əlverişli imkanlar təmin etmiş oldu. Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində insan hüquqları məsələsinin yerini və rolunu, habelə bu sahə üzrə görüləcək işlərin ümumi istiqamətini, konsepsiyasını müəyyən edən bu fərman daha sonralar ölkəmizdə demokratianın inkişafına yönəlmış digər qanunvericilik sənədlərinin, o cümlədən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu üçün də stimul yaratdı.

XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyət Heydər Əliyev uzaqqorən və müdrik siyaseti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur. O, özünün bütün şüurlu həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeş himayəçisidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 30 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, müxtəlif mərhələdə, xüsusən 80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir. 1970-80-ci illərdə respublikada iqtisadiyyat tərəqqi etdiyə, xalqın sosial rifahı yaxşılaşdıqca, təhsilin səviyyəsi də durmadan yüksəldirdi. Azərbaycanın bir sıra ali məktəblərinin şöhrəti keçmiş SSRİ hədudlarından çox-çox uzaqlara yayılmışdı. Bəzi ali məktəblərimiz Avropa, Asiya, Afrika, Latin Amerikası qitəsindən olan bir çox ölkələr üçün yüksək ixtisaslı kadrlar hazırlayırdı. Həmin

dövrədə respublikaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı yol verilən mənfi halların – rüşvətxorluğun, qohumbazlığın, protexsiyanın kökünü kəsmək istiqamətində barışmaz mübarizə aparılır, ali məktəblərə qəbul zamanı bilik əsəsən meyar kimi götürülürdü. Hər il yüzlərlə gənc ali təhsil almaq üçün SSRİ-nin ən nüfuzlu, ən möhtəbər universitetlərinə göndəriş alırı. Bir sözə təhsilin səviyyəsinə, savadsızlığın ləğv edilməsinə görə Azərbaycan nəinki başqa müsəlman ölkələrini, hətta bir çox Avropa dövlətlərini xeyli qabaqlamışdı.

Təhsilimzin yüksəlişi haqda təsəvvür yaratmaq üçün o illərin manzərəsini əks etdirən bəzi faktlara və rəqəmlərə müraciət etmək yerinə düşərdi. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda keçmiş Sovet İttifaqının 50-dən çox böyük şəhərinin 170-dən artıq ən məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil almışdır. Onlar yüksək ixtisaslı mütəxəssislər kimi hazırda ölkəmizdə və onun hündüdlerindən kənarda çalışmaqdadırlar. Müqayisə üçün deyək ki, 1970-ci ildə başqa şəhərlərin ali məktəblərinə cəmi 60 nəfər tələbə göndərilmişdir, cəmi beş il sonra, 1975-ci ildə 674 nəfər, yəni 11 dəfədən çox tələbə göndərilmişdi.

Heydər Əliyevin yenidən dayıdışı, XX əsrin sonunda öz xilaskarlıq missiyasını yerinə yetirməsi ölkəmizi böhran və depresiyalar əgirdəbənə yuvarlanmadan nəinki xilas etdi, həm də onun dünya birliyinə integrasiyasını həyata keçirdi. Ölkədə həyat yenidən öz məcrasına düşdü. İctimai-siyasi sabitlik bərpa

olundu. Elmin, mədəniyyətin, təhsilin inkişafı intensiv xarakter almağa başladı.

Artıq milli inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirmək və onu davamlı olaraq həyata keçirmək üçün zəmin yaranmışdı. Bu istiqamətləri müəyyən edərkən, dünyada baş verən proseslər və yaxın-uzaq perspektivdə ölkənin ahəngdar inkişafını təmin edəcək amillər məcmu halında təhlil olunmalı idi. Diqqətli araşdırmlar zamanı məlum olur ki, iqtisadi-siyasi, hərbi cəhətdən qüdrətli dövlət quruculuğunu ana yolu yalnız və yalnız təhsildən keçir. Təhsili milli tərəqqinin aparıcı amilinə çevirmək üçün bu sahədə əsaslı və geniş miqyaslı islahatlara ehtiyac duyulurdu. Bu cahanşümül missiyani da Heydər Əliyev böyük cəsarətlə öz üzərinə götürdü.

Müqayisə üçün deyək ki, ölkədə 1995-ci ildə təhsilə ayrılan vəsait ümumi dövələt bütçəsinin 17 faizini, 1997-ci ildə 20, 1998-ci ildə 20, 2001-ci ildə isə 23 faizini təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi ölkə iqtisadiyyatı inkişaf etdiyə, ümumi daxili məhsulun adambaşına həcmi artlığıca təhsilə və onun inkişafına ayrılan təsisatların məbləği də paralel şəkildə yüksəlmışdır. Təhsil işçilərinin sosial müdafiəsi də ölkə rəhbərinin diqqətindən kənardə qalmamışdır. Son illərdə müəllimlərin və tərbiyəçilərin əmək haqqıları 9 dəfə artmışdır. Bu proses gələcəkdə də davam etdiriləcəkdir. Təhsil işçilərinin ağır və olduqca qiyamətli əməyi bundan sonra da gərəyincə qiymətləndiriləcəkdir.

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan, ərazisinin 20 faizi işgal edilən və bir milyondan artıq əhalisi qaçqınlıq, məcburi köckünlük

həyatı yaşayan bir ölkənin bütçəsinin böyük bir hissəsinin bilavasitə təhsilin inkişafına xərclənməsi o ölkənin parlaq və işiqli gələcəyindən xəbər verir. Bu da həqiqiyyətdir ki, təhsilə, elmə qoyulan sərmayənin gətirdiyi gəliri heç nə ilə müqayisə etmək mümkün deyildir.

1998-ci ilin avqustun 31-də 1970-87-ci illərdə Azərbaycandan kənardə təhsil almış mütəxəssislərin respublika toplantısında möhtərəm prezidentimiz Heydər Əliyev mütəxəssis hazırlığı sahəsində qarşıda duran vəzifələrdən danışarkən dediyi aşağıdakı sözlər bir növ program səciyyəsi daşıyırırdı: «Azərbaycanın ali məktəblərinin, təhsil sisteminin səviyyəsini qaldırmalılığ, eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik».

Ölkəmizin yetişdirdiyi mütəxəssislər Azərbaycanın qızıl fonda gedir. Onların potensial imkanlarının vahid bir istiqamətə – müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda maksimum dərəcədə istifadə olunması istiqamətinə yönəldilməsi, bu potensialın müstəqillik, milli dövlətçilik prinsiplərinə uyğun şəkildə istifadə edilməsi çox vacibdir.

Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən köklü islahatların məqsədi təkcə hərtərəfli biliyə və savada malik insanlar yetirmək yox, həm də müstəqil və demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə integrasiyasını daha da

dərinləşdirməyə kömək göstərən əsl vətəndaşlar, şəxsiyyətlər tərbiyə etmək idi.

Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm hökmü ləğv edildi. Bu, eyni zamanda xalqımızın müdrikliyindən və böyüklüyündən irəli gəldi. Məhz bu faktla Azərbaycan dünyanın sivil dövlətləri səviyəsinə yüksəldi.

Tarixi həqiqətlərin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından mətbəətərəm Heydər Əliyevin imzaladığı 1998-ci il 22 may tarixli «Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü haqqında» fərman tarixi köklərimizə qayıdış, ata-babalarımızın qəhrəmanlığını və hərbi döyük ənənələrinin əsrlərlə yaşatmaq sahəsində atılan mühüm addim idı.

Lakin təəsüflə qeyd edilməlidir ki, doxsaninci illərin əvvəllerində, daha doğrusu, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnədək bu prinsip müstəqilliyini bərpa etmiş Azərbaycanda nəzərə alınmışdı. 1993-cü ilin ortalarına kimi davam edən bu ərafdə ordu quruculuğu kortəbii şəkildə, dövlət nəzarəti və bilavasitə dövlət rəhbərliyi olmadan getmişdir. Bunun da obyektiv səbəbi ilk növbədə, həmin dövrə ölkəyə rəhbərlik edənlərin dövlətçilik təcrübəsi, idarəcilik bacarığının olmaması idi.

Elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan ordusu təpədən-dırnağadək silahlanmış xarici havadarlarının ağır texnikası və təlimlər görmüş canlı qüvvəsi ilə komplektləşdirilmiş Ermənistan silahlı birləşmələrinin təcavüzlərinin qarşısını almaq əvəzinə, daha çox

siyasi məqsədlərə cəlb edilmiş, hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi.

Yeni yaradılmış ayrı-ayrı hərbi hissələr, könüllü ərazi müdafiə taborları bu və ya digər siyasi qüvvələrin təsiri altında onlara xidmət edirdilər. Vətəni, torpağı qoruyanlardan daha çox cangudənlər, dəyənək gəzdirənlər, özlərini general elan edənlər var idi. Hətta iş o yerə çatmışdı ki, bu siyasi qüvvələr və «millət qəhrəmanları» hərbi hissələr yaratmaqdə bir-birləri ilə bəhsə girirdilər. Çoxdan döyük əməliyyatlara hazırlanmış erməni daşnaqları isə fürsətdən istifadə edib özlərinin işgalçılıq siyasetlərini həyata keçirirdilər.

Heydər Əliyevin hakimiyyətə qətiyyətli qayıdış ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında cinayətkarlılığı, Vətən qarşısında öz müqəddəs borcunu yerina yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının təsbit olunması, çağırış və səfərbərlik işinin şəraitin tələblərinə uyğun qurulması, fərarılara, hərbi xidmətdən yayınlanlara qarşı ciddi tədbirlər tətbiq olunması istiqamətində atılan qəti addımlar Milli Ordunun döyük hazırlığının yüksəlməsinə səbəb oldu. Bütün bunlar 1993-cü ilin noyabrından əsl ordu quruculuğuna başlanmasıın fərəhli yekunu idi.

Ölkə Prezidenti Ali Baş Komandanın ən qaynar cəbhə bölgələrinə getməsi, döyük səngərlərdən olmasi, orada əsgər və zabitlərlə şəxsən görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması döyükçülərin mənəvi-psixoloji ruh yüksəkliyinə səbəb olurdu. Həmin günlərdə Azərbaycan əsgəri üzərində «Vətən uğrunda, Heydər Əliyev uğrunda» sözləri yazılmış

tanklarla, digər döyüş texnikaları ilə müqəddəs savaşa atılmışdı. Beyləqan və Fizuli uğrunda döyüslər, Tərtərin müdafiəsi bir daha sübut etdi ki, ordu yalnız vahid komandanlıq və təcrübəli komandirlər tərəfindən idarə olunarsa, əsgər dövlətin qayığını, xalqın, millətin, köməyini, yardımını hiss edərsə, heç vaxt basılmaz, məglubedilməz olar.

Qısa müddətdə Azərbaycan əsgəri onun arxasında dövlətinin və xalqının durduğuna inandı. İnanrı ki, Ali Baş Komandanı Heydər Əliyev kimi bir sərkərdə olan ordu heç vaxt basılmaz. Heydər Əliyev Azərbaycan əsgərinə arxalandığı, güvəndiyi kimi, Azərbaycan əsgəri də öz prezidentinə, Ali Baş Komandanına arxalanırı, güvənirdi. Hətta keçmiş iqtidar dövründə xidmət etmiş yüksək rütbəli zabit və generallar da yeni həvəs, yeni qüvvə ilə xidmətlərini davam etdirirdilər.

Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunda möhtərəm Prezidentimizin dediyi bu sözlər bu gün də hər bir Azərbaycan vətəndaşını düşünməyə sövq edir, qarşımızda böyük vəzifələr qoyur.

«Ordu mövzusu, ordunun yaranması, formallaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün təbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik...»

...Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordu-

nun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir».

Heydər Əliyev hakimiyyətə gələnədək çoxları özünü tarixi varis hesab etsələr də, Cumhuriyyət liderlərinin ənənələrindən uzaq idilər. Məlumdur ki, Azərbaycan Demokratik Cumhuriyyətinin liderləri xalq ordusunun yaradılmasını çar Rusiyası ordusunda xidmət etmiş milli kadrlara etibar etmişdilər. Ola bilməz ki, damarında azərbaycanlı qanı axan zabit öz vətənina, xalqına, dövlətinə xəyanət etsin. Dövrə, şəraitə, ictimai quruluşa görə əgər azərbaycanlı bir şəxs dünya hərb elmi sahəsində şöhrət qazanırdısa, bu bizim xalqımızın uğuru idi. Bu mənada Səməd bəy Mehmandarov da, Əliağa Şıxlinski də, Cəmşid Naxçıvanski də, sovet ordusunda xidmət etmiş hər bir qüdrətli sərkərdə də Azərbaycanın milli iftixarı hesab edilməlidir.

Cumhuriyyət ordusu dövlət tərəfindən idarə olunurdu, xalqın köməyinə, yardımına arxalanırı. Heydər Əliyev də bu ənənəni davam və inkişaf etdirirdi.

Gücmüzün artdığını hiss edən ermənilər danışqlar masası arxasına gəlməyə və 1994-cü il mayın 12-də atəşkəs rejimini imzalamaya məcbur oldular.

1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında ordunun mövqeyi və fəaliyyəti bir daha sübut etdi ki, əgər ordu dövlət tərəfindən yaradılsara, vahid komandanlıq tərəfindən idarə olunarsa, xalqına arxalanırsa, mütləq dövlətin və xalqın mənafeyini qoruyacaq və müdafiə edəcəkdir.

Respublika Prezidenti cənab Heydər Əliyevin 1998-ci il yanvarın 16-da «Müstəqil dövlətimizin milli ordusuna ümumxalq qayğısı və diqqətinin artırılması» mövzusunda keçirilən yığıncaqdakı nitqində de diyi «Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi məqsəddəsə vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formallaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcudur» sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edilmişdi.

Qeyd etmək lazımdır ki, müstəqil dövlətimizin milli zabit kadrlarının hazırlanması işinə çox-çox qabaqlar başlanılmış, ordu quruculuğunda əsas meyar olan milli kadrların hazırlanması prosesinin də təməl daşını mahz cənab Heydər Əliyev qoymuşdur.

Zaman xalqımızı, millətimizi ağır sınqlara çəkəndə hiss etdik ki, Heydər Əliyev hərbi internat məktəbini yaratmaqla çox böyük iş görmüşdür. Bir də unutmaq olmaz ki, həmin məktəb totalitar rejimin sərt məngənəsində yalnız Heydər Əliyevin casarət və iradəsi ilə yaradıla bilərdi.

«Komsomolskaya pravda» qəzetinin 1993-cü il 26 iyun tarixli sayında dərc olunmuş «70-ci illərdə Əliyev bilirdimi SSRİ dağılacaq?» adlı məqalədə deyilir: «70-ci illərdə sovet ordusunda azərbaycanlılar, yumşaq desək az idi. Polkovniklər, generallar isə bir əlin barmaqları ilə sayılırdı. Əliyevin gərgin zəhməti ilə azərbaycanlı kursantlar ölkənin hərbi məktəblərində görünməyə başladılar. Rayondan gələn rus dilini bilməyən uşaqlar gələcəkdə təhsillərini ali hərbi

məktəbdə davam etdirmək üçün əvvəlcə Naxçıvanski adına məktəbə **daxil** olurdular».

Yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə **daxil** olmaq və silahlı qüvvələrin zabit korpusunda **xidmət** etmək üçün hazırlamaq məqsədi güdən bu müəssisə şəxsən Heydər Əliyevin diqqət və qayğısı ilə az vaxt ərzində ən yaxşı hərbi tədris bazasına çevrilmişdir. Bu məktəb Azərbaycanda yüzlərlə oğlana böyük ordu həyatına vəsiqə vermiş və onlar özlərinin taleyini ölkəmizin müdafiəçisi kimi çətin, lakin şərəfli peşə ilə həmişəlik bağlamağı qərara almışlar. O, vaxtlar SSRİ-nin şəhərlərində fəaliyyət göstərən elə bir ali hərbi məktəb yox idi ki, orada Xəzər sahilində hərb sənətinə məhabbat və sevgi ilə təribyələnmiş azərbaycanlı gənclər olmasın.

Heydər Əliyevin tələbə gənclərlə görüşündə fərqli dediyi bu sözlər bu gün də öz aktuallığını itirməmişdir.

Gənclərin ali hərbi məktəblərə həvəsinin getdikcə artması onların yüksək vətənpərvərliyini, ölkənin müdafiəsinin möhkəmlənməsinə kömək etmək, arzusunu inandırıcı şəkildə göstərir. İndi ali məktəblərə hər il yerli millətdən 300-400 oğlan qəbul edilir. Bu il ölkənin ali hərbi məktəblərinə respublikamızdan 804 adam, o cümlədən yerli millətdən 416 adam daxil olmuşdur. İlk dəfə təyyarəçilik məktəbinə gənclərin böyük bir qrupu göndərilmişdir. Bu işdə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış internat məktəbin xidməti az deyildir.

Bu sözləri Heydər Əliyev 1981-ci ildə demişdir. Lakin illər ötdükcə Naxçıvanski məktəbinin səsi soraqı bütün ölkəyə yayılırdı. Bakının ali hərbi məktəb-

ləri ilə yanaşı, Leninqraddakı Hərbi Akademiyada, Hava Hücumundan Müdafiə Hərbi Siyasi Məktəbində, mühəndis-texniki və hərbi dəniz məktəbində, Kiyevdəki hərbi radio-texnika mühəndisləri hərbi siyasi dəniz məktəblərində, Simferopol Ali Hərbi Zenit-Raket Komandirləri Məktəbində və ümumiyyətlə, SSRİ-nin 28 şəhərinin 47 ali hərbi məktəbində yüzlərlə azərbaycanlı balası təhsillərini davam etdirirdi. C.Naxçıvanski adına məktəb vaxtilə sovet ittifaqında, elə bu günümüzdə də «Heydər Əliyev məktəbi» kimi tanınmışdır.

Məktəbin yaradıcısı Heydər Əliyev tez-tez burada olur, pedaqoji kollektivlə kursantlarla görüşür, faydalı və işgūzar məsləhətləri ilə şəxsi heyəti daha böyük uğurlar qazanmağa səsləyirdi. Həmin görüşlərin birində Heydər Əliyevin kursantlara müraciətlə dediyi... «Sizə ixtisaslaşdırılmış məktəbdə oxumaq, hərbi peşəyə hazırlaşmaq kimi böyük şərəf nəsib olmuşdur. Silahlı Qüvvələrin sıralarında xidmət etmək, xüsusən də kadr kimi, zabit kimi xidmət etmək çox şərəflə və məsul vəzifədir, xalqın böyük etimadıdır. Buna görə də siz biliklərə möhkəm yiyələnəsiniz, mənəvi, fiziki cəhətdən özünü möhkəmləndirəsiniz», - sözləri məktəbin pedaqoji kollektivinin bu gün də fəaliyyət programının əsasını təşkil edir.

80-ci illərin sonları və 90-ci illər ölkəmizin həyatında olduğu kimi, Heydər Əliyevin yaratdığı bu məktəbin də fəaliyyətində çətin sınaq illəri olmuşdur. Lakin «Heydər Əliyev məktəbi» heç vaxt öz fəaliyyətini dayandırmamışdır.

Bu məktəbin yetirmələrindən 8 nəfəri «Azərbaycan Milli Qəhrəmanı» zirvəsinədək yüksəldi, yüzə yaxın döyüşü orden və medallara layiq görüldü.

1990-ci ilin iyun ayının 22-də Naxçıvana qayıtdığı ilk gündən başlayaraq ölkənin müdafiəsi, ordu quruculuğu problemləri daim Heydər Əliyevi düşündürmiş və bu yolda cəsarətli addımlar atılmışdır.

Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə sədr seçildikdən dörd gün sonra 1991-ci il sentyabr ayının 7-də ölkədə yaranmış gərgin sosial-ictimai və siyasi vəziyyət müzakirə obyektiñə çevrildi. Həmin gün Ali Məclisin qəbul etdiyi qarda qeyd olunurdu ki, Ermənistan Respublikası ilə həmsərhəd olan Muxtar Respublikanın ərazisi 1988-ci ildən başlayaraq bu günə kimi erməni diasporu və lobbisi tərəfindən müdafiə olunan və silahlandırılan, mərkəzin himayədarlığından hər vasitə ilə istifadə edən erməni silahlı quldur dəstələrinin başqınlarına məruz qalır. Bu müddət ərzində Muxtar Respublikanın Kərki kəndi sovet ordusunun birtərəfli mövqeyi nəticəsində Ermənistan tərəfindən işğal edilmiş, Sədərək kəndi ətrafdakı vuruşmalarda insanlar həlak olmuş, Havuş kəndi, o cümlədən bir sıra yaşayış məntəqələri toplardan intensiv atəşə tutularaq, tamamilə dağıdılmış, Babək rayonunun Kərməcataq, Yuxarı Buzqov, Şahbuz rayonunun Şada kəndlərinə və Batabat yaylağına ardi-arası kəsilməyən hücumlar olmuş, xeyli miqdarda mal-qara aparılmış, çobanlar öldürülmüş və girov götürülmüşdü. Törədilən talanlar və qırğınlar barədə mərkəzə Azərbaycan Respublikasının Prezidentinə və respublikanın Ali Sovetinə dəfələrlə məlumat ve-

rilməsinə baxmayaraq qəti tədbirələr görülməmiş, əksinə təcavüzkar daşnak Ermənistəni tərəfindən silahlı başqınların sayı artmışdı. Muxtar Respublikanın ərazisini Ermənistəninin ərazisindən keçərək Azərbaycanla birləşdirən yeganə avtomobil yolu isə 1988-ci ildən tamamilə bağlanmışdı. Naxçıvan MR Azərbaycandan, ümumiyyətlə xarici aləmdən tacrid olunmuş vəziyyətə salınmışdı.

Naxçıvanı yaranmış vəziyyətdən xilas etmək və bədxah Ermənistən Respublikası tərəfindən edilən silahlı başqınlardan qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Naxçıvan Muxtar Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» qərarına və Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1991-ci il tarixli fərmanına əsaslanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Ali Məclisin qanunvericilik və hüquq-mühafizə məsələləri komissiyasına tapşırıldı ki, Naxçıvan MR Nazirlər Kabinetini ilə birlikdə Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin statusu, strukturu və təşkili qaydası haqqında Naxçıvan MR qanununun layihəsini hazırlanın və Naxçıvan MR Ali Məclisinin sessiyasının növbəti iclasının müzakirəsinə versin.

Bələliklə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Milli Müdafiə Komitəsi təşkil edildi ki, bu da Naxçıvanda möhkəm nizami ordunun yaranmasının əsası olmaq-

la, Azərbaycanın yeni ordu quruculuğunda mühüm rol oynamışdır.

Heydər Əliyev Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, Azərbaycanın digər sərhəd bölgələrinin də taleyinə bigana qalmırıdı. Xüsusi deputat qrupları yaradaraq Qarabağa göndərir, şəxsi nüfuz və bacarığından istifadə edərək dünyanın diqqətini Azərbaycana, xüsusilə Qarabağ məsələlərinə yönəldirdi.

Naxçıvan MR Ali Məclisində Heydər Əliyevin rəhbərliyi ilə deputatlar Xocalı və digər bölgələrimizi düşdükleri ağır vəziyyətdən xilas etmək və həmin bölgələrin müdafiəsini daha etibarlı təmin etmək üçün çıxış yolunu yalnız nizami milli ordu yaratmaqdə görürdülər.

1991-ci il oktyabrin 26-da Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin rəhbərliyi ilə SSRİ Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hissələrinin statusu məsələsi müzakirə olundu. Bu məsələnin müzakirəsi zərurəti ondan irəli gəldi ki, MR ərazisində yerləşən müxtəlif qoşun növlərindən ibarət olan hərbi hissələr yerli hakimiyət orqanları ilə kifayət qədər əlaqə saxlamır, bəzən əhali ilə münaqişələrə gətirib, çıxaran hərəkətlərə yol verirdilər. Yerli əhali arasında hərbi hissələr tərəfindən texnikanın və silahın respublikadan kənara aparılması barədə çoxlu söz-söhbətlər də yayılmışdı.

Ayni-ayrı hərbi qulluqçuların hüquqa zidd hərəkətləri xalq arasında böyük narazılığa səbəb olmuşdu. 1991-ci ilin oktyabrin 5-də erməni quldur dəstələri 02444 sayılı hərbi hissədə qulluq edən kapitan Milevski, sıratı əsgər Turkan və kiçik serjant Smişin köməyi ilə Ordubad rayon Gənzə kənd sakını

S.Abbasovu oğurlamış və Ermənistan ərazisini aparmışdılar. Həmin il oktyabrın 12-də saat 23 rəsəldən Ordubad dəmiryol stansiyasında yerli sakinlər Yerevan şəhərində yerleşən 73879 sayılı hərbi hissədə qulluq edən leytenant S.V. Suçkov və proporsik O.F. Xedriki yaxalamışdılar. İlkin istintaq göstərmişdi ki, onlar Yerevandakı erməni yaraqlıları tərəfindən Naxçıvana təxribat törətmək məqsədilə göndərilmişlər. Yaxalanmış hərbi qulluqçularda saat mexanizmi ilə işləyən iki ədəd partlayıcı qurğu, 47 paket partlayıcı maddə, 10 min manatadək pul aşkar olunmuş və müsadirə edilmişdi.

Naxçıvan MR Ali Məclisinin sessiyasında bu kimi bir çox faktlar sadalanmış, 75-ci mexanizmləşdirilmiş atıcı diviziyanın komandiri, general mayor R.V.Slaboşeviçin və 41-ci Sərhəd dəstəsinin komandiri, polkovnik V.K.Jukovun məlumatları dinlənilmişdi.

Heydər Əliyevin sədrliyi ilə müzakirələrə yekun vurulmuş və Ali Məclisin təşkil etdiyi komissiyaya tapşırılmışdı ki, bu məsələni hərtərəfli öyrənsin və təkliflər hazırlayıb Ali Məclisə təqdim etsin. Bununla yanaşı, Ali Məclis Sərhəd Qoşunları Zaqqafqaziya Dairəsinin rəhbərliyindən və 41-ci Sərhəd dəstəsinin komandanlığından tələb etmişdi ki, Naxçıvan MR ərazisində yerleşən Sərhəd məntəqələrinin Muxtar Respublika Sərhəd Dəstəsinə tabe edilməsi və Muxtar Respublika ərazisindəki bütün dövlət sərhəddinin mühafizəsinin onun əlində cəmləşdirilməsi məsələsini 3 gün müddətində həll etsin.

Ümumiyyətlə, Heydər Əliyevin ardıcıl və uzaqgörən siyaseti nəticəsində Bakıdan və Gəncədən fərqli olaraq Sovet ordusunun 75-ci motoatıcı divi-

ziyasının zabit və əsgər heyətinin son dəstəsi 1992-ci ilin avqustun 18-də Naxçıvanı tərk etdi. Həmin gün diviziyanın bütün əmlakının silahlarının hərbi texnikasının və sursatının Azərbaycan Milli Ordusunun Naxçıvandakı 5-ci əlahiddə motoatıcı briqadasına verilməsi haqqında sənədlərin imzalanması və diviziyanın şəxsi heyətinin Naxçıvanla vidalaşdır Muxtar Respublikadan yola salınması mərasimində Heydər Əliyev də iştirak edirdi.

Muxtar Respublika ərazisində uzun illər boyu yerleşən keçmiş SSRİ Silahlı Qüvvələrinin, sonra isə Rusiya Federasiyasının tabeliyində olan hərbi hissələrin ləğv olunması, onların sərəncamında olan silahların, hərbi sursatın, texnikanın, hərbi və mülki əmlakın müstəqil Azərbaycan dövlətinə təhvil verilməsi, digər dövlətə mənsub olan hərbi qulluqçuların Naxçıvanın ərazisini tərk etməsi, ədalətli, hüquqi, böyük tarixi əhəmiyyətə malik olan bir hadisə idi və bunun əsas təşkilatçısı ordu quruculuğumuzun baş memarı cənab Heydər Əliyev olmuşdur.

Naxçıvandakı 41-ci Sərhəd dəstəsinin də bütün əmlaklı, mühəndis-texniki qurğuları, silah və texnikası Azərbaycana tabe edilmiş Azərbaycanda ilk sərhəd dəstəsinin yarandığı da məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda elan edilmişdir.

Heydər Əliyevin sərəncamı ilə Naxçıvanda C.Naxçıvanski adına hərbi litseyin filialı açılmış, 1997-ci ildə təşkil edilən Akademik kursların baza-sında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Silahlı Qüvvələrin hərbi Akademiyası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Heydər Əliyev adına Hərbi Litsey yaradılması haqda sərəncam Azərbaycan xalqının

ümummülli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək. Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işinin yaxşılaşdırılması baxımından prezidentin bu sərəncamı böyük dövlət əhəmiyyətli bir sənəddir.

Respublikamızda zabit kadrlarının hazırlanmasında NATO ilə yaradılmış qarşılıqlı əməkdaşlıq əlaqələrindən də geniş istifadə olunur. Hazırda «Sülh naminə tərəfdaşlığı» programı çərçivəsində Şimali Atlantika Alyansına daxil olan bir çox dövlətlərlə hərbi sahədə əməkdaşlıq inkişaf etdirilir. Gənclərimizə Türkiyə Respublikasında hərbi təhsil almaq, bir çox dövlətlərdə hərbi mütəxəssis hazırlığı səviyyələrinin yüksəldilməsi imkanı yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab Heydər Əliyevin 2002-ci ilin iyun ayında Silahlı Qüvvələr günü münasibətilə şəxsi heyətə ünvanlanmış təbrikində deyilirdi: «Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağ problemi və Ermənistan – Azərbaycan münaqişəsinin sülh və qarşılıqlı güzəşt yolu ilə həlli üçün məqsədyönlü fəaliyyət göstərir, bütün mümkün vəsiyyətlərdən istifadə edir. Bununla yanaşı, hər bir əsgər və zabit möhkəm bilməlidir ki, orдумuz işğal altında olan torpaqlarımızı azad etməyə, hər hansı təcavüz aktına layiqli cavab verməyə, Vətən torpaqlarını etibarlı şəkildə qorumağa həmişə hazır olmalıdır...»

Azərbaycan xalqının ümummülli lideri Heydər Əliyevin öz xalqı qarşısında, tarix qarşısında ən böyük xidməti Azərbaycanı parçalanmaqdan, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, ölkəmizdə

möhkəm sosial-siyasi sabitliyə, iqtisadi yüksəlişə nail olması, respublikamıza böyük sərmayələr gətirən, onu dünya sivilizasiyasına qovuşdururan müdrik daxili və xarici siyaset kursu yeritməsi idi.

Onun arzuları sonsuz idi. Bu arzuları gerəkələşdirmək üçün bu dahi insan biza möhkəm dövlətçilik təməli, öz siyasi kursunun layiqli davamçısı İlham Əliyevi qoyub getdi. Xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini, işiqlı arzularını, ideyalarını onun ən layiqli və ən etibarlı davamçısı olan İlham Əliyevlə birlikdə böyük gələcəyə doğru apara-caq. Heydər Əliyevin nurlu dühəsi yolumuzu daima işıqlandıracaqdır.

TƏRƏQQİ, YÜKSƏLİŞ VƏ İNTİBAHIN BAŞLANĞIC GÜNÜ

Sosial zaman kəsiyində tarixi inkişaf prosesi biza müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlər vermişdir. Onlar hakimiyyətə gələrkən, ictimai hadisələrin gedinən müxtəlif istiqamətlərdə təsir göstərmişlər. Bu zaman ya obyektiy inkişaf ləngimiş, xaos və özbaşınlıq yaranmış, ya da cəmiyyət tərəqqi yüksəliş intibah yoluna düşmiş, ictimai sabitlik formalaşmışdır.

Hər bir xalqın taleyini müəyyən ziddiyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan və müasir ümumbaşarı dəyərlərlə çuqlaşan siyasi dünyagörüşü əsasında özlerinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur. Müəyyən səbəblər üzündən Azərbaycanda ötən əsrədək tarixi irs və ənənələr əsasında milli dövlət ideallarını reallaşdırıran, onu qoruyub saxlamaqla, inkişaf etdirməklə tarixdə əbadi yaşamaq hüququ qazanan liderlər yetişməmişdir. Yalnız ötən əsrin ortalarında – 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi ölkə həyatında nurlu bir yolu başlangıcı olmuşdur.

Müasir Azərbaycan tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyi tarixinə öz adını həkk etmiş bu nadir şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi dövr intibah, milli tərəqqi, müstəqil dövlət qurucu-

luğunu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasita rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur.

Böyük Peygəmbərimizin hədislərinin birində deyilir ki, «Hər bir fəaliyyətin dəyəri onun nəticələri ilə ölçülür». Bu baxımdan dahi şəxsiyyət Heydər Əliyevin bir qərinədən artıq siyasi və dövlət rəhbərliyinin real yekunu bu gün dünyada öz dəsti-xətti, öz mövqeyi, öz imzası olan Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilsəsi, beynəlxalq birlikdə özünə yer tutmasıdır.

Məhz elə bu baxımdan, Azərbaycan tarixinin əsaslı dönüş nöqtələrindən biri də, cəmiyyətdə inkişaf tərəqqi, intibah, milli oyanış və mədəni yüksəlişin başlangıç günü hesab edilən 1969-cu ilin 14 iyuludur. Həmin gün respublikamızın paytaxtı Bakı şəhərində keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında müzakirəyə bir məsələ-təşkilat məsələsi qoyulmuşdu. Plenum respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsinə müzakirə edirdi. Birinci katib vəzifəsinə bir çox namizəd irəli sürülmüş və müzakirə edilmişdi. Ciddi və hərtərəfli öyrənilidikdən sonra Sov.İKP Mərkəzi Komitəsi Heydər Əliyevin namizədliyi üzərində dayanmışdı.

Keçmiş Sov.İKP-nin katibi İ.V.Kapitanovun aşağıdakı sözleri seçiləcək namizəd haqqında hərtərəfli təsəvvür yaradır: «Heydər Əliyev yoldaş obyektiv olaraq üstünlüyü malikdir. Ən böyük üstünlüyü on-

dadir ki, o hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46 yaşı var. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun müddətə seçmək lazımdır... O yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır. Bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır».

Plenum yekdilliklə Heydər Əliyevə səs verdi və o AKP MK-nin birinci katibi vəzifəsinə seçildi. Onun bu vəzifəyə seçilməsi ilə ölkəmiz yeni eraya qədəm qoydu. Bu böyük şəxsiyyətin rəhbərliyi altında qarşıda çətin və şərəfli, eləcə də çox da tanınmayan bir müttəfiq respublikanın yeni tarixinin uğurlu inkişaf yoluna qədəm qoyduğu hiss olunurdu. Plenumda çıxış edən Heydər Əliyev göstərirdi ki, tam məsuliyyəti ilə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək. «Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, bиргə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır».

1969-cu ilin avqust ayı, Azərbaycan KP MK-nin avqust Plenumu keçirilir. Yenica Azərbaycan KP MK-ya birinci katib seçilmiş Heydər Əliyev plenumda məruzə edir. Köhnə təşəkkür və düşüncə tərzindən, çeynənmış ibarələrdən, ümumi direktivlərdən uzaq olan bu məruzə sübut edir ki, respublikaya Heydər Əliyevin timsalında orijinal mülahizə yürütmək, elmi təhlil aparmaq, həyata, hadisələrə, yaşadığı dövrün reallıqlarından, içtimai-siyasi proseslərə tarixi gerçəklilik prizmasından baxmaq qabiliyyətinə malik yeni lider başçılıq edir.

Bu məruzədə onun bütün xarakterik cizgiləri-qətiyyət və prinsipiallığı parlaq şəkildə üzə çıxdı. Heydər Əliyev baş verənlərə hamı tərəfindən qəbul edilmiş standart meyarlarla deyil, tarixi meyarla qiymət verir, obyektiv zərurətlə hesablaşırırdı. Onun bu qeyri-standart rəhbərlik metodu az zaman içərisində öz qiymətini aldı. O, nəhəng sovetlər birliyini idarə edən yüksək vəzifəli rəhbərlərdən biri oldu.

Həmin məruzə gənc Heydər Əliyevin sonrakı fəaliyyətinin manifikasi idi. O, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, hətta Kremlə yüksək dövlət vəzifəsi tutduğu dövrlərdə öz program məramına xilaf çıxmadi. Bütün bacarığını, bilik və təcrübəsini Azərbaycanın dünya miqyasında tanınmasına sərf etdi.

Qətiyyətlə demək lazımdır ki, ölkəmizdə müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu ildən, məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlamışdır. Məhz onun respublika rəhbərliyinə gəlməsindən sonraki illər milli özünüdərkin, milli özünəqayıcılığın başlanğıcı kimi qəbul olunur. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev dövlətçilik fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüdərkinin forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu isə xalqımızın ümummilli problemləri ilə sıx bağlı olmuş, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün əsaslı zəmin yaratmışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə öz fəaliyyətinə sosial ədaləti bərpa etməkdən, korrupsiyaya və digər neqativ **hallara** qarşı mübarizəni gücləndirməkdən başladı. **O** vaxtlar Heydər Əliyevin «Литературная газета»da çap edilmiş «Ədalət zəfər ələcəq» məşhur müsahibəsi bütün ölkədə sensasiyaya səbəb oldu, mərkəzin yüksək çinli məmurları şok vəziyyətinə düşdülər. **O** vaxtlar ölkədə hər şey problemsiz, qırmızı rəngdə göstərilirdi. Heydər Əliyev əvvəllər ciddi müqavimətlə üzləşsə də sonralar özünün dönməz dəst-xəttini mərkəzə qəbul etdi, dünyada və ittifaq miqyasında cəsarətli, dönməz lider kimi tanıdı.

Heydər Əliyev sonrakı fəaliyyətində sənayenin infrastrukturunun dəyişdirilməsi, **onun** kompleks inkişafı, məhsuldar, qüvvələrin səmərəli yerləşdirilməsi, əsas fondların yeniləşdirilməsi, məhsul istehsalının artırılması, onun keyfiyyətinin beynəlxalq standartlara yaxınlaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi, adambaşına düşən milli gəlirin çəkisinin artırılması, neft və qaz istehsalının sabitləşdirilməsi kimi məsələlərə xüsusi diqqət verirdi. **O** dövrə Azərbaycan sənayesi əsasən yanacaq **kompleksi** üzərində qurulmuşdu. Bu sahədə əsas vəzifə **kaşifliyat-axtarış işlərinin** genişləndirilməsindən, **köhnə** yataqları bərpa etməkdən, dənizin dərin qatlarını **istehsal** dövriyyəsinə daxil etməkdən ibarət idi. **Qısa müddədə** dərin özüllər zavodu tikildi, daimi **fəaliyyət** göstərən və üzən estakadalar yaradıldı, **köhnə zavodları** modernlaşdırıldı.

Bununla bərabər, yeni sənaye sahələrinin yaradılması prosesi başladı. Mərkəzləşmiş vəsait hesabına elektronika, radiotexnika, kosmos, aviasiya, hesablayıcı texnika istiqamətli obyektlərin Azərbaycanda yaradılması Heydər Əliyevin şəxsi xidmətidir. Bu dövrə Azərbaycanda sənayesi tamamilə yeni olan Azon, Bakı Məişət Kondisionerləri, hesablama texnikası zavodları, 49 pambıq təmizləmə, 118 şərab zavodu, onlarla fabrik tikilib istifadəyə verildi. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində milli gəlirin artım sürətinə görə Azərbaycan digər müttəfiq respublikaları arxada qoydu. 80-ci illərin əvvəllərində milli gəlinin artım sürəti 2,6 dəfə yüksəldi. Bir faktı qeyd etmək yerinə düşər ki, 1976-ci ilə qədər Azərbaycanda 300-dən çox yeni istehsal müəssisəsi tikilib istifadəyə verilmişdir ki, həmin sənaye müəssisələrinin 15-i ittifaq əhəmiyyətli hesab olunurdu.

1969-1982-ci illərdə Azərbaycanın regionlarında da nəzərəçarpacaq irəliliyi müşahidə olunmağa başlandı. Paytaxt və regionlar arasında qeyri-bərabər inkişafı aradan qaldırmaq üçün ulu öndər ardıcıl islahatlar programı həyata keçirdi. Bunun nəticəsində az vaxtda kənd təsərrüfatı məhsullarının həcmi orta hesabla 4 dəfədən çox artdı. Pambıq, tütün, üzüm və digər məhsulların istehsalında da dinamik artım müşahidə edilməyə başladı. Onun regionlara tez-tez səfərlərə çıxması və görülən işlərlə yaxından tanışlığı bölgələrin inkişafını sürətləndirirdi. Əhali tərəfindən Heydər Əliyevin səfərləri böyük ruh yüksəkliliyi ilə qarşılanırdı.

XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqqorən və müdrik siyaseti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğunu istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur. O, özünün bütün şüurlu həyatı boyu ister əməli, isterse də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübəkə himayəçisidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 30 illik inkişafı tərəfində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, müxtəlif mərhələlərdə, xüsusən 80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir. 70-80-ci illərdə respublikada iqtisadiyyat tərəqqi etdikcə, xalqın sosial rifahı yaxşılaşdıqca, təhsilin səviyyəsi də durmadan yüksəlirdi. Azərbaycanın bir sıra ali məktəblərinin şöhrəti keçmiş SSRİ hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Bəzi ali məktəblərimiz Avropa, Asiya, Afrika, Latin Amerikası qitəsindən olan bir çox ölkələr üçün yüksək ixtisaslı kadrlar hazırlayırdı. Həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə ail məktəblərə qəbul zamanı yol verilən mənfi halların kökünü kəsmək istiqamətində barışmaz mübarizə aparılır, ali məktəblərə qəbul zamanı bilik əsas meyar kimi götürülürdü. Hər il yüzlərlə gənc ali təhsil almaq üçün SSRİ-nin ən ifzulu, ən mötəbər universitetlərinə göndəriş alındı. Bir sözla,

təhsilin səviyyəsinə, savadsızlığın ləğv edilməsinə görə Azərbaycan nəinki bütün başqa müsləman ölkələrini, hətta bir çox Avropa dövlətlərini xeyli qabaqlamışdı.

O illərin mənzərəsini əks etdirən bəzi faktlara və rəqəmlərə müraciət edək. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda, keçmiş Sovet İttifaqının 50-dən çox böyük şəhərinin 170-dən artıq ən məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil almışdır. Onlar yüksək ixtisaslı mütəxəssislər kimi hazırda ölkəmizdə və onun hüdudlarından kənarda çalışmaqdadırlar. Müqayisə üçün deyək ki, 1970-ci ildə başqa şəhərlərin ali məktəblərinə cəmi 60 nəfər tələbə göndərilmişdi, cəmi beş il sonra, 1975-ci ildə 674 nəfər, yəni 11 dəfədən çox tələbə göndərilmişdi. Onun başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahi şərtləndirən amillərdən biri məhz respublikada təhsilin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilin üstünlük verilməsi olmuşdur. Məhz bu dahi şəxsiyyətin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq, Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə mililəşdirmə prosesinə start verilmişdi. Cəmşid Naxçıvanski adına hərbi litseyin yaradılması da azərbaycanlı gənclərdə hərbi sahəyə marağın kütləviləşdirilməsi məqsədindən irəli gəlmişdi. Dahi siyasetçi Heydər Əliyevin Azərbaycan dövlətciliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də həssas

olmuşdur. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycanın rəsmi dövlət dili kimi Azərbaycan dilinin qəbul edilməsi də respublikamız üçün tarixi naiyyət idi. O vaxt, yeni icma – «sovət xalqının yaranması barədə ciddi səhbətlər aparıldığı bir dövrdə bunu etmək heç də asan deyildi.

Ulu öndərin respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almışdır. 1969-1982-ci illərdə yüzlərlə ziyah müxtəlif fəxri adlara layiq görülmüş, müxtəlif dövlət mükafatları almış, əsil qayğı ilə əhatə olunmuşdu. Ümummilli lider Heydər Əliyevin o dövrdə repressiya qurbanlarına bərəətin verilməsi istiqamətində gördüyü işlər də milli şüurun güclənməsinə xidmət etmişdir. Onun hakimiyətdə olduğu bütün dövrlərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını əbadıləşdirmək, əsərlərinin təkrar nəşrini təşkil etmək, heykəllərini ucaltmaq, muzeylərini yaratmaq xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli mənəviyyatımızı qoruyub gələcək nəsillərə çatdırmaq məqsədi daşıyırı.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan abidələr, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən yüzlərlə bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayıda memarlıq

abidəsinin bərpası mümkün olmuşdur. Unudulmaz Heydər Əliyevin mədəniyyətimizə, tariximizə göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində milli varlığımızın daşıyıcısı olan böyük şəxsiyyətlərin əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin hər biri üçün mədəniyyət mərkəzinə çevirən ev-muzeyləri yaradılmışdır.

Həmin illərdə Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi naminə milli məskurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da gücləndirilməsi üçün dövlət quruculuğu sahəsində apardığı mühüm işlərdən biri də SSRİ-nin xarici siyaseti daxilində olsa da, Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi məqsədi göstərdiyi böyük səylər idi. Bu məqsədlə, Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan həmvətənlərimizlə əlaqələrinin qurulmasına zəmin yaradır, azərbaycanlıların özü-nəməxsus qədim tarixə, mədəni ənənələrə malik xalq olduğunu göstərir, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi. Bunlar eyni zamanda gələcək müstəqillik zəminində diasporumuzun formallaşması yolunda atılan uğurlu addımlar idi.

1987-1988-ci illərdən başlayaraq, Azərbaycan xalqı hakimiyət boşluğunu duyur və görürdü. Ha-

kimiyyətdə elə bir adam yox idi ki, bu boşluğu doldursun, xalqda inam yaratsın, ölkəni birləşdirsin. Ancaq xalq bildirdi ki, onun ümidi Heydər Əliyevdir. Demokratik hadisələrlə dolu 1990-cı illərdə o, həkimiyət, milli dirçəlişin, ruh yüksəkliyinin, Azərbaycanın bütövlüyünün simvolu idi. Təsadüfi deyildir ki, nə həmin dövrdə, nə də ondan sonra Heydər Əliyevin alternativi yox idi. Azərbaycan xalqı bunu görür və başa düşürdü, ona görə də öz seçimini etmişdi. Çünkü ona bərabər olan siyasi simanı tarix hələ yetirməmişdi. Heç bir namizədin Heydər Əliyevə alternativ olmaq imkanı yox idi. Azərbaycan xalqı bu seçimdə yanılmamışdı. Yüzlərlə problemlə üz-üzə dayanan Heydər Əliyev xalqla birlikdə xalqın içərisində idi. Bəzən bütün sutkani işləyən xalq rəhbəri işguzar görüşlərə də vaxt tapırdı. «İldarım surəti ilə» hakimiyyətə gələn və həmin sürətlə də hakimiyyət sükanını tərk edib, siyasi səhnədən uzaqlaşan yalançı liderlər isə nə ölkənin gələcək taleyini, nə də xalqını fikirləşirdilər.

Xalq azad yaşamaq istəyi ilə özünün böyük oğlu Heydər Əliyevə müraciət etdi. O, 1993-cü ilin iyun ayının 15-də hakimiyyətə qayıtdı və Azərbaycanı milli təhlükədən, bələdan qurtardı. Daxildə ictimai-siyasi sabitliyi bərqərar etdi, cəbhədə atəşkəsə nail oldu. Referendum yolu ilə milli konstitusiyamız qəbul edildi, demokratik seçimlər yolu ilə müstəqil parlamentimiz seçildi. Heydər Əliyevin zərgər dəqiqliyi ilə ölçülüş siyaseti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, respublikamız sürətlə dünya

dövlətləri birliyinə, beynəlxalq integrasiya prosesinə qoşuldu.

Heydər Əliyev axtarışlar apardı, ən sərfəli variantlar haqda düşündü, iqtisadiyyatımızın prioritət sahələri barədə fikirləşdi. Ağır vəziyyətdən çıxış yolu tapılmalı idi. Heydər Əliyev özünü doğrultmuş təcrübəsinə əsaslanaraq, neft siyasetinə üstünlük verdi. Yalnız Prezidentin böyük neft siyaseti sayəsində Azərbaycanın iqtisadi və sosial-siyasi problemlərini həll etmək imkanı yarandı.

1994-cü il sentyabrın 20-də Bakıda imzalanan əsrin müqaviləsi xalqımızın acı taleyində yeni mərhələ açdı. Müqavilə əsasında yaranmış konsorsiumda Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, Norveç, Türkiye, Səudiyyə Ərəbistanı, Yaponiya, İran və digər dövlətlərin şirkətləri birləşdi. 12 dövlətin şirkətlərin əhatə konsorsiumun texniki məqsədlər üçün qoyduğu sərmayə 7,4 milyard dollar təşkil edirdi. Bu mənada müasir Azərbaycan nefti dünya siyasetində çox təsirli vasitəyə çevrildi, aparıcı dövlətlərin diqqətini özünə cəlb etdi.

Heydər Əliyev dərin zəkali, xüsusi istedadlı, mürəkkəb vəziyyəti dəqiq təhlil etmək, problemin operativ həllinin ən düzgün variantını tapmaq bacarığına malik nüfuzlu dövlət xadimi idi. Ümummilli lider böyük idarəciliğin təcrübəsi sayəsində müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli ilk sivil konsepsiyasını, demokratik prinsiplərə əsaslanan yeni konstitusiyanın hazırlanmasına rəhbərlik etmişdir. Öz xalqını böyük

məhəbbətlə sevən bu dahi insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsinə Azərbaycanın xoşbəxt gələcəyinə həsr etmişdi.

Ümummilli liderimiz müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəcilik təcrübəsinə, dərin təfəkkürə və iti analitiq duyuşa malik dövlət xadimi idi. O iradəli, cəsarətli, qətiyyətli, hamı tərəfindən sevilən nadir şəxsiyyət idi. Bu yüksək dövlətçilik keyfiyyətlərini onun insana xas xüsusiyyətləri, səmimiliyi, mehribanlılığı, gülər üzü, xoş rəftarı, qayğıkeşliyi daha da zənginləşdirirdi. Dövlətçilik tariximizdə bənzərsiz lider fenomeni kimi qəbul etdiyimiz Heydər Əliyevin düşünülmüş incə addımları, etik çərçivədə dediyi diplomatik ifadələr, dünyanın məşhur siyasətçilərində belə həsəd hissi yaradırdı.

Qazanılan müstəqilliyyin əbədi olmasına çalışan, bunun üçün var qüvvəsini dövlətimizin inkişaf və tərəqqisinə sərf edən Heydər Əliyev deyirdi: «Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicedan azadlığının müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir».

Bu gün aparılan islahatlar, qazanılan nailiyyətlər respublikamızı qüdrətli dövlətə çevirməkdədir. Ümummilli liderin beynəlxalq təşkilatlarda tutduğu mövqe, qazandığı nüfuz Azərbaycanın gələcəyinə nurlu yol açırdı. Bunu görən xarici müşahidəçilər, siyasətçilər Heydər Əliyevə hər hansı formal göstəriciye görə deyil, həyatın özü ilə sübut olunmuş

müdrikliyinə, dərin zəkasına, fövqəladə təşkilatçılıq qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə görə qüdrətli şəxsiyyət kimi qiymət verirdilər. Dahi rəhbərin Azərbaycan naminə fəaliyyəti yaşadığımız dənənimizin tarixi, bu günümüzün sabahı, istiqlalımızın gələcəyidir.

Artıq suveren Azərbaycan Respublikası özünün şərəflə və məsul günlərini yaşıyır. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə demokratik dövlət quruculuğu inamla həyata keçirilir, ictimai həyatın bütün sahələrində gedən yüksəliş göz qabağındadır. Respublikamızın qüdrətli bir dövlətə çevriləməsi istiqamətdə tarixi addımlar atılır. Bu baxımdan, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu əzəmətli inkişaf yoluna, böyük öndərin həyata keçirdiyi siyasi xətt üzərində düşünərkən bir daha dərk edirsən ki, gözəl gələcək qaçılmazdır və bizim uzaqgörənliklə əsası qoyulmuş bu yolla irəliləyən xalqımız bu cür parlaq gələcəyə layiqdir. Çünkü bu yol Heydər Əliyev yoludur.

XİLASKARLIQ MİSSİYASI

Bir qədər tarixə nəzər salsaq, görərik ki, müxtəlif dövrlərdə ayrı-ayrı şəxsiyyətlər öz xalqlarının, öz dövlətlərinin varlığı üçün misilsiz xidmətlər göstərmişlər.

Tariximizə az-çox bələd olanlar yaxşı bilirlər ki, müasir, müstəqil, qüdrətli, nüfuzlu, sabit, demokratik və dünyada xüsusi nüfuzla malik olan Azərbaycanın müəllifi Heydər Əliyevdir.

Heydər Əliyev elə nadir şəxsiyyət idi ki, o, necə deyərlər, yox yerdən bir dövlət qurdu. Azərbaycanın adını dünya tarixinə böyük hərflərlə və birdəfəlik yazdı.

Heydər Əliyevin qeyri adı dərəcədə böyük istedadı, dərin zəkəsi, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yərini müəyyənləşdirdi.

Heydər Əliyev tarixi yaradan şəxsiyyətdir. Tarix o zaman obyektiv olur ki, ona həm də şəxsiyyətlər faktoru prizmasından baxasan.

Sovetlər birliyinin dağılmasından sonra Azərbaycan ağır tarixi sınaqlarla üzləşmişdi. Onun müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən xarici hərbi müdaxilə və bunun nəticəsində ərazi-mizin bir hissəsinin işğal olunması, digər tərəfdən həkimiyət uğrunda mübarizə və daxili çəkişmələr xalqın öz gələcəyinə olan inamını tamamilə qırmışdı. Heydər Əliyev hakimiyyətə qayıtmışla həmin inamı xalqa qaytardı.

Hər bir xalqın tarixində fəlakətli, faciəli məqamlar olur. Belə məqamlarda xalqın mövqeyi hər şeyi həll edir. 1993-cü ilin iyun hadisələri ən yeni tariximizin ən mürəkkəb, ən təhlükəli, ən faciəli olan belə anlarındandır. Müstəqilliyimizin taleyi təhlükə altına düşəndə xalq Azərbaycanı müstəqilliyə hazırlayan Heydər Əliyevə ümid yeri kimi baxdı, ona inandı, xilasını onda gördü.

Müstəqillik xalqımızın ən böyük nailiyyətidir. Heç şübhəsiz, bunu heç kimə sübut etməyə ehtiyac yoxdur. Müstəqillik xalqımızın ən böyük arzusu olduğundan, ötən əsrin əvvəllərində qazandığı, lakin həm müstəqilliyimizi gözü götürməyən qüvvələrin güclü olması, həm də gənc müstəqil Azərbaycanın rəhbərlerinin qazanılmış nailiyyəti qoruyub saxlamaq qüdrətində olmaması ucbatından itirdiyi müstəqilliyə yenidən qovuşmaq istəyi bütün qadağalara, təzyiqlərə baxmayaraq həmişə güclü olmuşdur.

1918-ci ildə ilk dəfə qazanılan müstəqilliyimizin itirilməsindən 80 ildən artıq keçməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, ötən əsrin 80-ci illərinin sonunda xalqımız artıq sovet imperiyasının əsarəti altında yaşamaq istəmədiyini bildirməsi, milli azadlıq hərəkatına başlaması bir daha təsdiq edirdi ki, qəlbərdəki azadlıq, müstəqillik arzusunu boğmaq mümkün deyildir.

Ümummilli liderin sözləri ilə desək, «Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cürcərdi, boy atdı və

nəhayət 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi.

İmperiya rəhbərləri 80-ci illərin sonunda keçmiş SSRİ-yə daxil olan respublikalarda başlanan milli azadlıq hərəkatlarını ordu gücünə yatırmaq istəyir, ayaga qalxan xalqların gözünü qorxutmaq üçün təpədən-dırnağadək silahlanmış müxtəlif qoşun hissələrini əhalinin üstünə yeridirdilər. 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə qarşı törədilən vəhşilikdən bir qədər əvvəl həmin ssenarini sovet imperiyasını qoruyub saxlamaq istəyənlər Qazaxistanda, Pribaltikada, Gürcüstanda həyata keçirmişdilər. Amma bu, müstəqilliyə can atan xalqı öz yolundan çəkindirə bilməzdi.

Xalqımızın müstəqilliyə qovuşmaq arzusu tezliklə çin oldu. Uğrunda şəhidlər verdiyimiz müstəqilliyi qoruyub saxlamaq isə xüsusən vacib idi. Bir dəfə müstəqilliyini itirən xalq üçün bunun nə dərəcədə vacib olduğu öz-özlüyündə aydınlaşdır. Xalqımız yaşadığı acı təcrübədən gözəl bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətinidir.

İkinci dəfə dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycanda müstəqilliyin qorunub saxlanması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin edilməsi və nəhayət, Azərbaycanın parçalanmaqdan xilas edilməsi həll edilməli ən mühüm vəzifələr idi. Daxili və xarici siyasetdəki uğursuzluqlar ölkəmizin müstəqilliyini gözü görməyən qüvvələri fəallaşmağa,

Azərbaycana qarşı müxtəlis cür siyasi və iqtisadi təzyiqləri artırmağa ruhlandırmışdı. Bu dəfə də müstəqilliyimizin daxili düşmənləri düşmən «dəyirmanına su tökməkdə» xüsusilə fərqlənirdilər. Ölkənin müxtəlis bölgələrində seperatçı qüvvələr fəallaşmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Azərbaycanın belə bir ağır vəziyyətində əhalinin əksəriyyəti müstəqilliyimiz üçün yaranan təhlükədən xilas yolunu dünya şöhrətli siyasetçi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüş, imdad axtarırdı. Ayrı-ayrı insanlar, qruplar üzünü Heydər Əliyevə tutub nicasıميةzın yalnız onuna bağlı olduğunu dərk edirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi. Hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü də yaranmış vəziyyətdən çıxış yollarını görməyərək, ələcsiz və aciz qalaraq Heydər Əliyevə müraciət edir, onu əməkdaşlığı çağırırdı.

Vətəni, ölkəni düşdürücü ağır vəziyyətdən qurtarmaq üçün üzünü o vaxt Naxçıvanda Ali Sovetin sədri işləyən Heydər Əliyevə tutmuş Azərbaycan ziyahlarının müraciətində deyilirdi: «Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmənuniyyətlə qoşulmağa hazırlıdır. Hələlik isə ilk addım olaraq, bunu bir qrup ziyahılar adından biz edirik. Biz həm öz admızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqdə olan Yeni Azərbay-

can Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüüz və qəti qərarınızı gözləyir».

Bu müraciət xalqın qəlbinin ifadəsi idi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınlıqlıdan cana doymuş xalq ölkənin xilasını yalnız Heydər Əliyevdə görür, ümidişlərini ona bağlayırırdı.

Azərbaycanı müstəqilliyyə hazırlayan Heydər Əliyev belə bir vəziyyəti kənardan seyr eləyə bilməzdı. Azərbaycanın müstəqilliyyini, ərazi bütövlüyünü, suverenliyini qorumağı özünün başlıca vəzifəsi hesab eləyən Heydər Əliyev xalqın çağırışına, tələbinə biganə qala bilməzdi.

O deyirdi: «Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayıaraq, bu gün hər bir azərbaycanlıdan müqaddəs Azərbaycan qayısı ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur».

Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasetə qayidian Heydər Əliyev bacarıqlı dövlət xadimi, müdrik sərkərdə kimi Azərbaycanın nicatını təmin etdi, Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdi.

1993-cü ilin avqustunda «Sobesednik» qəzeti müxbirinin: «Bu gün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?» - sualına Heydər Əliyev belə cavab vermişdi: «... Bugünkü vəzifəni tutmaq arzusunda deyiləm, hakimiyyətin ləzzətini görmüşəm, düşünüldüyü qədər də şirin deyil. Hakimiyyətdən çıxılmaya da hazırlam. Lakin bu gün adamlar mənə ba-

xırlar. Özü də ümidişə baxırlar. Hərçənd, mən o adamlardan deyiləm ki, onlara deyim: siz məni seçin, dərhal müharibəni qurtaram və yarımlıdən sonra yağ-bal içinde yaşayacaqsınız. Yox! Milli Məclisin, bizim Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: Heç nə! Mən peyğəmbər deyiləm və sabah nə olacağımı da bilmirəm. Bəlkə daha pis olacaq... Lakin bir şeyi deyirəm: bu dəhşətli anda hər şeyi atıb getmək – adamlara xəyanət etmək deməkdir...»

1993-cü ilin iyun ayının Azərbaycan tarixinin dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Belə bir vaxtda xalqın tələbi, o vaxt hakimiyyətdə olanların xahişi ilə Bakıya gələn Heydər Əliyev respublikanı düşdüyü iflic vəziyyətindən, məhvolma təhlükəsindən qurtardı.

Milləti fəlakət girdabından qurtaran Heydər Əliyev öz müdrikiyi, dərin düşüncəsi, bacarığı və uzaqqorən siyaseti ilə Azərbaycanı dünyada tanıdı, ölkəmizi beynəlxalq aləmdə mövqeyi və yeri olan bir dövlətə çevirdi.

İyunun 4-dən başlayaraq cərəyan etmiş hadisələrin mahiyyətini təhlil edərkən, vəziyyətin son dərəcə idarəolunmaz hala düşdüyüñü göz önünə gətirərkən, o dövrkü hakimiyyətin tam səriştəsizliyi, bacarıqsızlığı, qətiyyətsizliyi ortaya çıxır. İyun hadisələri öz mahiyyətinə görə qiyam, əvvəliliş, vətəndaş qarşısundan, sui-qəsd kimi səciyyələndirilə bilər. Ancaq ən

dəhşətlisi o idi ki, Azərbaycan yenice qazandığı müstəqilliyini itirmək təhlükəsi qarşısında idi.

Dövr, zaman xalqımızı imtahana, sınağa çəkmişdi. Hadisələrin gedişindən özünü itirən və vaxtkı iqtidar nümayəndələri vəziyyətdən çıxış yolları arayırlılar: biri Gəncəyə gedib, orada Surət Hüseynovun ordusunu, qoşununu darmadağın etməyi təklif edir, o biri prezidentin höbsinə sanksiya verir, üçüncüsü ermənilərlə vuruşan ordunun bir hissəsini Gəncəyə çəkib, orada qiyamçıları susdurmaq təklifi ilə çıxış edir, digəri də aviasiyani havaya qaldırıb Gəncəni bombalaması təklif edirdi...

Bələ bir vəziyyətdə xalqın etimadını tamamilə itirdiklərini görən AXCP-Müsavat liderləri qəribə bəyanatlarla çıxış edirdilər. Onların «Xalqın 95 faizi tələb etsə də, biz hakimiyyətdən getməyəcəyik», «Biz hakimiyyətə qan gücünə gəlmışik, qanla da gedəcəyik» kimi «aforizmləri» hələ də qulaqlarımızdadır. Dövlətçilik, müstəqillik, xalqın mənafeyi məsələləri büsbüütün unudulmuşdu...

Həmi görürdü ki, o vaxtkı iqtidar ölkəni artıq idarə edə bilmir. Artıq onlar qiyamçı ordu hissəsinə başçılıq edən Surət Hüseynovun qarşısında tam acizlik nümayiş etdirirdilər. Qiyamçılar Bakıya doğru irəliləyir, yolboyu rayonlarda yerli hakimiyyət nümayəndələrini dəyişdirirdilər. Xalq çəşqinqılıq, qorxu, təşviş içində idi.

Ali Sovetin 1993-cü il iyunun 13-də keçirilmiş sessiyasında çıxış edən Heydər Əliyev bir dəha güc iş-

lədilməməsini, bir daha silahlıların işə salımmamasını təkidlə tələb etdi. O, çıxış yolunu yalnız danışılarda, qarşılıq anlaşıma, sülh və barışlıda görürdü. Heydər Əliyev bütün hadisələrə nəzarət edib hər şeyi öz axarına yönəldi. İyunun 13-də Heydər Əliyev Gəncəyə yola düşdü. Qədim Gəncə onu öz xilaskarı və ümidiyə kimi qarşılıdı. Xalq əmin idi ki, Heydər Əliyev Azərbaycanı düşdüyü bu vəziyyətdən qurtaracaq, Azərbaycanı parçalanmadan, dövlətmizi məhvolma-dan xilas edəcək.

İyun hadisələri tarixin reallığı idi. O vaxtkı iqtidarin yaratdığı xaosun, qanunsuzluğun, hakimiyyətsizliyin, adalətsizliyin, nadanlığın bu reallıqda eks olunan təzahür formaları idi. Azərbaycanda artıq vətəndaş müharibəsi başlamış, Gəncədə qardaş qanı tökülmüşdü. 1988-ci ildən başlanan meydan hərəkatının dalğasında hakimiyyətə gələnlər öz səriştəsizlikləri üzündən Azərbaycan dövlətçiliyini məhvolma-təhlükəsi ilə üz-üzə qoymuşdu

Xoşbəxtlikdən bələ bir vaxtda xalq daha güclü birlik, mətinlik, qətiyyət göstərərək Heydər Əliyevi Bakıya dəvət etdi. Bu, xalqın son və yeganə xilas yolu idi. Yadımızdadır ki, hakimiyyətdəkilər də xalqa qoşuldular. Bələ çıxmışın ki, onlar səhvərini başa düşdülər, xeyr, özlərini xilas etmək naminə Heydər Əliyevə minnətçi düşüb onu Bakıya, dövləti idarə etməyə dəvət etdilər.

Bəli, dahi rəhbərin yenidən hakimiyyətə qayıdişindən sonra qanunsuz silahlı dəstələr məhv olundu,

xalq normal yaşayış tərzinə qayıtdı, ölkə daxilində seperatçı fəaliyyətlərə son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı.

İyun hadisələrini hər dəfə xatırlayanda bir şəyi dərinlən dərk edirsən ki, əgər bu hadisələrin qarşısı alınmasaydı, saysız-hesabsız qardaş qanı axıdılacaq, günahsız insanları həlak olacaqdı. Şəhərlər, kəndlər, qəsəbələr dağılacaqdı. Azərbaycan öz dövlətçiliyini itirəcəkdi, parçalanacaqdı. Bütün bunların qarşısını yalnız Heydər Əliyev kimi təcrübəli siyasi xadim, səriştəli sərkərdə ala bilərdi. Məhz, o öz qüdrəti, rəhbərlik bacarığı ilə dövlətçiliyimizi xilas etdi, xalqın taleyinə görə məsuliyyəti öz üzərinə götürdü.

Bu hadisələrdən sonra Heydər Əliyev ölkə daxilindəki hakimiyət hərislərini, Azərbaycanın müstəqilliyini gözü görməyən bir çox düşmən qüvvələri, silahlı dəstələri ram etdi, dövlətçiliyimizi qorudu. Əlbəttə, bunlar çox böyük çatınlılıkla başa gəldi.

Azərbaycan Respublikası bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Ümummilli liderin siyaset olimpinə yenidən qayıdışı nəinki Azərbaycanı bəlalardan xilas etdi, hətta dünyanın inkişaf etmiş dövlətləri arasında respublikamızın şan-şöhrətini göylərə qaldırdı.

Ümummilli lider haqlı olaraq deyirdi ki, «**əgər Respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi programdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz».**

Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtuldu. Dövlət və hakimiyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, seperatçılıq meyllərinin, dövlət çevrilişi cəhdlerinin qarşısı alındı. Milli Ordu yaradıldı, atəşkəs elan olundu, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsi gücləndi, makroiqtisadi sabitlik təmin olundu. Yeni, azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrildi. Müstəqilliyimiz möhkəmləndi, hüquqi və milli dövlətin formalaşması istiqamətində addımlar atıldı.

Qazanılan müstəqilliyin əbədi olmasına çalışan, bunun üçün var qüvvəsinə dövlətimizin inkişaf və tərəqqisinə sərf edən Heydər Əliyev deyirdi: «**Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının müasir pluralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir**».

Bu gün aparılan islahatlar, qazanılan nailiyyətlər respublikamızı qüdrətli dövlətə çevirməkdədir. Ümummilli liderin beynəlxalq təşkilatlarda tutduğu mövqe, qazandığı nüfuz Azərbaycanın gələcəyinə nurlu yol açırdı. Bunu görən xarici müşahidəçilər, siyasetçilər Heydər Əliyevə hər hansı formal göstəriciyə görə deyil, həyatın özü ilə sübut olunmuş müdrikliyinə, dərin zəkasına, fövqəladə təşkilatçılıq qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə görə

qüdrətli şəxsiyyət kimi qiymət verirdilər. Dahi rəhbərin Azərbaycan naminə fəaliyyəti yaşadığımız dünənimizin tarixi, bu günümüzün sabahı, istiqlalımızın gələcəyidir.

Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə həkimiyətə qayıtdıqdan sonra ömrünü tamamilə Azərbaycana – onun dövlət quruculuğuna, ölkənin inkişafına, iqtisadiyyatın dirçəldilməsinə, yaşayış səviyyəsinin yüksəlməsinə, ən ümdəsi isə Azərbaycanın bəyənəlxalq aləmdə tanınmasına həsr etdi. Öz həyatı, saqlamlığı bahasına Azərbaycanı ayağa qaldırı və onun adını dünya dövlətləri sırasına yazdı. Bu həqiqətlər hamiya – həm azərbaycanlılara, həm də Vətəndən kənarda yaşayanlara, xarici ölkə vətəndaşlarına yaxşı bəllidir.

Heydər Əliyevin qurub-yaratdığı, yerbəyər etdiyi müstəqil Azərbaycanda yaşamaq çox asan və rahat olacaqdır. Çünkü bu dövlətə Heydər Əliyev ideyalarının, siyasi kursunun ən layiqli davamçısı və «Hər bir azərbaycanının prezidenti» olacağına inam ifadə edən hörmətli prezidentimiz İlham Əliyev başçılıq edir.

HEYDƏR ƏLİYEV YOLU

Bu gün suveren Azərbaycan Respublikası özünün şərəflə və məsul günlərini yaşayır. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə demokratik dövlət quruculuğu inamla həyata keçirilir, ictimai həyatın bütün sahələrində gedən yüksəlşəqzəb göz qabağındadır. Respublikamızın qüdrətli bir dövlətə çevriləməsi istiqamətində tarixi addımlar atılır. Bu baxımdan, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu əzəmətli inkişaf yoluna, böyük öndərin həyata keçirdiyi siyasi xətt üzərində düşünərkən bir daha dərk edirsən ki, gözəl gələcək qəçilməzdür və bizim uzaqqorənliklə əsası qoyulmuş bu yolla irəliləyən xalqımız bu cür parlaq gələcəyə layiqdir. Çünkü bu yol Heydər Əliyev yoludur.

Sosial zaman ictimai proseslərin, cəmiyyətin, dövlətin və insanların həyatındakı tarixi dəyişikliklərin ölçüsüdür. Onun gələcəyə doğru inkişaf istiqaməti tarixi prosesdə görkəmli şəxsiyyətlərin rolunu zəruri edir. Cəmiyyətin yüksək xətt üzrə inkişafı, eləcə də keçid mərhələlərində tarixi hadisələrin mürəkkəbliyi və ziddiyyətli xarakteri bu şəxsiyyətlərin aparıcı və həlledici rolunu ön plana çəkir, onların keçdiyi və müəyyənləşdirdiyi yola bir daha nəzər salmağa böyük ehtiyac olduğunu göstərir.

Sosial zaman kəsiyində tarixi inkişaf prosesi biza müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlər vermişdir. Onlar hakimiyyətə gələrkən ictimai hadisələrin gedişinə müxtəlif istiqamətlərdə təsir göstərmiş

lər. Bu zaman ya obyektiv inkişaf ləngimiş, xaos və özbaşınalıq yaranmış, ya da cəmiyyət tərəqqi və yüksəlik yoluna düşmüş, ictimai sabitlik formalasmışdır. Bu baxımdan Hegelin şəxsiyyət haqqındaki fikri çox səciyyəvidir: «Siyasi tənəzzülo doğru sürətlə yaxınlaşmaqdə olan xalqın taleyini yalnız dahi xilas edə bilər».

Bu bir həqiqətdir ki, tarixi şəxsiyyətlərə əsl düzgün qiymət müəyyən zaman keçidkən sonra verilir. Lakin elə şəxsiyyətlər var ki, onlardan nə qədər yazılırsa, yazılışın, yenə də həyat və fəaliyyətlərini olduğu kimi əks etdirmək mümkün süzdür. Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyev də məhz belə dahi şəxsiyyətlərdən idi və onun keçdiyi yolu öyrənmək, dediklərini rəhbər tutmaq, mənəvi borcumuzdur. Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi-mənəvi tariximizdə elə uca bir zirvədir ki, biz o zirvənin əzəmetini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsigəməməli, bu zəngin irsi daim öyrənməli və öyrətməliyik.

Heydər Əliyev xalq tərəfindən ümummilli lider kimi sevilir. Azərbaycan vətəndaşları onun ideyaları ətrafında six birləşmişlər. Heydər Əliyevin daxili aləmində, əməlində, sözündə, fikir və humanistliyində, əqidəsində xalqına və vətənino bağlılığında müdrik keyfiyyətlər öz əksini tapmışdı. Ən qlobal məsələlərin həllində belə milli liderimizin iştirakı insanlarda nik-binlik hissi formalasdırırdı. Təsadüfi deyildir ki, dönyanın ən inkişaf etmiş ölkələrinin dövlət başçıları və görkəmli siyaset adamları türk dünyasının ümummilli lideri Heydər Əliyevi dahi şəxsiyyət,

böyük siyaset ustası sayır və onun əfsanəvi həyat yolunun bir məktəb olduğunu vurgulayırlar.

Heydər Əliyev vətəndaş qarşıdurmasına düçər olmuş və parçalanmaq təhlükəsi ilə üzləşmiş bir ölkədə xaosa və anarxiyaya son qoydu. Dünya şöhrətli siyasetçi müasir, müstəqil, inkişaf edən, sivil, demokratik dünyəvi Azərbaycan dövlətini yaratdı, onun işlək idarəcilik mexanizmini formalasdırdı. Heydər Əliyev milli – mənəvi dəyərlərimizi dircəltdi və inkişaf etdi. Heydər Əliyev milli iqtisadiyyatı böhrandan çıxardı və onu azad bazar münasibətləri əsasında yenidən qurdu.

Ağilları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında milyonların qəlbində ölməzlik məşəlini yandıran, millətin iradəsi olan böyük liderlərə nəsib olur. Tarix yaradan bu şəxsiyyətlərin həyatı bütöv bir xalqın taleyinə dönür. Zamanın, tarixin yetişdirdiyi dəhilərə Allah bir xilaskarlıq missiyası verir - xalqını məhv olma təhlükəsindən qurtarmaq, öz işıqlı ideyaları və əməlləri ilə xalqın uzun illər həsrətində olduğu azadlığa, müstəqilliyyə qovuşdurmaq missiyasını... Allah xalqımıza bu şərəflə missiyani daşımaq üçün böyük insan, müdrik xilaskar Heydər Əliyevi göndərmiş.

Dünya tarixinin səhifələri ayrı-ayrı şəxsiyyətlərin xüsusiylə görkəmli siyasi xadimlərin həyat və fəaliyyətlərinə dair materiallarla zəngindir. Belə şəxsiyyətlərin həyatı və tərcüməyi-hali tədricən şəxsi ölçülərdən çıxaraq, beynəlmiləşdir, dünyəvi xarakter kəsb edir. Cənki məhz görkəmli şəxsiyyətlər dünyaya, burada baş verən hadisə və proseslərə təsir etmək, onu özləri-

nin dahicəsinə müəyyənləşdirdiyi inkişaf yoluna istiqamətləndirmək gücünə malikdirlər.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Xalqımız, onun dostları və pərəstişkarları tərəfindən onun adı hərarətlə və böyük məhəbbətlə çəkilir, məhz belə insanlar öz xalqına və vətəninə əbədi şöhrət qazandırırlar.

Hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə Heydər Əliyev baş verənlərə hamı tərəfindən qəbul edilmiş standart meyarlarla deyil, tarixi meyarlarla qiymət verir, obyektiv zərurətlə hesablaşırırdı. Onun bu qeyri-standart rəhbərlik metodu az zaman içərisində öz qiymətini aldı. O, nəhəng sovetlər birliyini idarə edən yüksək vəzifəli rəhbərlərdən biri oldu. Özünün yüksək təşkilatçılıq bacarığı, qabiliyyətliliyi, ensiklopedik biliyi, əməksevərliyi, yaddaşı, yüksək rəhbərlik qabiliyyəti, uzaqqorənliyi, casarətliliyi, nikbinliyi, natiqliyi, özünəinam, təhlil qabiliyyəti, hünər və şücaəti ilə Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, hətta Kremlə yüksək dövlət vəzifəsi tutduğu dövrlərdə də öz program məramına xilaf çıxmadı. Bütün bacarığını, bilik və təcrübəsini Azərbaycanın dünya miqyasında tanınmasına sərf etdi.

Onun «Mən xalqımın, vətənimin yolunda şəhid olmağa hazırlam» ifadəsi vətəninin müstəqilliyi, xoşbəxt gələcəyi naminə məgrur bir sərkərdənin etirafı idi. Peygəmbərimiz deyirdi: «Mən Allahın yaratdıqlarına lənət etmək üçün deyil, onları haqqə dəvət üçün göndərildim».

Üzərindən uzun illər keçməsinə baxmayaraq biz o qanlı günləri, yaşadığımız ağır acıları yadda saxla-

mali, bu günkü günümüz üçün kimlərə minnətdar olduğumuzu unutmamalıyıq. Məhz bu zaman Azərbaycan xalqı dərk etdi ki, onun taleyi etibarlı əllərdədir. Ümidi ləri özünü doğruldacaq, ölkə vətəndaş müharibəsi girdəbina düçər olmaqdan qurtaracaq, sabitlik, əmin-amanlıq nəhayət ki, bərqərar olacaqdır.

Böyük Heydər Əliyevin sözləri həmişə qulağınzıda səslənir:

«Biz düz yolla haqq yolu ilə, Allah yolu ilə, Qur'an yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl galəcəyinə aparıb çıxarıcaqdır». Bu sözlər Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin qızıl fonduna daxildir. Çünkü hamiya aydınlaşdır ki, əgər 1993-cü ilin ortalarında, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Heydər Əliyev olmasayıdı indiki vahid və suveren Azərbaycan dövlətinin mövəudlüğündən danışmaq bir utopiya olaraq qalacaqdı. Hamımız bilirik ki, istəfa verdikdən sonra Heydər Əliyev bir daha böyük siyasi fəaliyyətə qayıtmamağı özünə söz vermişdi. Özü dediyi kimi onilliklər boyu sədəqətlə xidmət etdiyi partiya və hökumət onun xidmətlərini nəinki qiymətləndirməmiş, hətta ona qarşı böyük haqsızlıqlar edilmişdi. Lakin 1990-ci ilin qanlı yanvar hadisələri, Azərbaycanda günahsız adamların qırğını, demokratik qüvvələrə divan tutulması Heydər Əliyevi yenidən siyasi həyata qayıtmağa vadar etdi. Yanvar hadisələrini «XX əsrde Azərbaycanın başına gətirilən ən böyük bala, hərbi təcavüz və terror» adlandıran dahi şəxsiyyət Bakıya qoşun hissələri yeridiləndən dərhal sonra – 1990-ci

ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmişdi: «Belə hesab edirəm ki, Azərbaycanda baş verən hadisələr humanizm pirinsiplərinə, hüquqa kökündən ziddir, demokratianın boğulmasıdır. Belə qərarı qəbul edən adamlar siyasi səhif buraxmışlar».

1991-1993-cü illər tariximizin ən ağırkı, ən ziddiyətli dövrlərindən biridir. Bir tərəfdən 1988-ci il-dən davam edən Qarabağ müharibəsindəki uğursuzluqlar, digər tərəfdən isə dövlət strukturlarının iflic vəziyyətinə düşməsi ictimai həyatə öz mənfi təsirini göstərirdi. Ayrı-ayrı liderlərin şəxsi mənaselərinə xidmət edən silahlı qrupların meydan sulaması insanlarda kütləvi psixoz, qorxu və həyəcan hissi yaratmışdı. Ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyü həkimiyətə gəldikləri ilk gündən həyata keçirdikləri bolşeviksayağı «represiya» nəticəsində dövlət idarəciliyində bircə nəfər də təcrübəli mütəxəssis saxlamamışdı. Azərbaycanın taleyi səriştəsiz və naşı, siyasetdən kənar, təsadüfi insanlara tapşırılmışdı. Həmin dövrədə gənc müstəqil dövləti tufanlı dənizdə azdırılmış gəmi ilə müqayisə etmək olardı. Onun dəryada batıb məhv olmaq təhlükəsi artıq reallaşmışdı. Başqa yol görünmürdü.

Həmin dəhşətli firtınanın şahə qalxan dalgalarından biri qərbədən-Gəncədən, o biri isə cənubdan - qondarma «Talış-Muğan» respublikasından gəldi. Azərbaycan vətəndaş müharibəsinin, qardaş qırğınının astanasında idi. Başqa vaxtlarda döşlərinə döyüb hər şeyə qadir olduğunu sübut etməyə çalışan mövcud iqtidar yaranmış tarixi şəraiti qiymətləndirmək

idrakından çox uzaqda dayanmış, qış yuxusuna getmiş, əslində iflic olmuşdu. Təcrübəsizlik, dövlət işlərində səriştəsizlik, hadisələrin obyektiv inkişafını subyektiv müləhizələr və valyuntarist qərarlar qəbul etməklə saxlamağa çalışmaq cəhdləri vəziyyəti daha da gərginləşdirirdi. Xalq çörəkla itmhana çəkilirdi. Heydər Əliyev deyirdi: «Böyük siyaset aparmaq üçün bilik və təcrübə lazımdır. Böyük siyasetdən bixəbərlərin bu siyaset aləminə atılmaları faciələr doğurur...» Bu ağır günlərdə Azərbaycanın düçər olduğu bu bələdan qurtarmağın yolunu isə xalq dedi: Azərbaycanı düçər olduğu bu dəhşətli fəlakətdən yalnız xalqımızın müdrik oğlu Heydər Əliyev xilas edə bilər. Bu hökmün arxasında uzun illər ərzində yaranmış möhkəm inam dayanmışdı.

Nəsirəddin Tusi yazır: «Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərīk olsun, onu özünə ata saysın və nəhayət ona sitayış etsin. Çünkü, ölkənin möhkəmliyi rəhbər, rəhberin möhkəmliyi siyasetə, siyasetin möhkəmliyi hikmətə bağlıdır».

Heydər Əliyev ikinci dəfə - son dərəcə çətin və xalqın müqəddərəti həll olunduğu bir zamanda ölkəyə rəhbərliyi öz üzərinə götürdü. O, addım-addım, günbəgün ölkənin qarşılaşdığı problemlərin mahiyətini vardi, Bakıya gəldiyi gündən hadisələr müsbət istiqamətdə cərəyan etməyə başladı. Vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. Xalqın sabaha olan inam hissi bərpa edildi.

Heydər Əliyev rəhbərlik sükanı arxasına keçdiyi zaman ölkənin dirçəlməsi üçün qarşıda hansı çətinlik-

lər durduğunu dərinlən bilirdi və ağır mübarizəyə hazır idi. İlk növbədə, bir neçə mühüm vəzifəni həll etmək lazımdı: artıq başlamaqda olan vətəndaş müharibəsini və xarici təcavüzü dayandırmaq, infilyasiyanın qarşısını almaq və iqtisadiyyatı dirçəltmək, dövlətin beynəlxalq aləmdə tanınmasına nail olmaq, ölkə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq. Qarabağ probleminin dinc yollarla həlli prosesinə başlamaq... Zaman göstərir ki, milli lider bu problemlərin həllində mümkün olmayanı mümkün etdi.

1993-cü ildən başlayaraq, tarixən son dərəcə qısa bir dövr ərzində beynəlxalq münasibətlər sistemində qoşulan Azərbaycan respublikası artıq dönyanın 130-dan çox ölkəsi tərəfindən de-yure tanınmış, Birləşmiş Millətlər Təşkilatında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Asambleyasında, İqtisadi Əməkdaşlıq Təşkilatında, habelə dönyanın onlarca qeyri-hökumət təşkilatında qəti olaraq öz yerini möhkəmlətmış, sülh və təhlükəsizlik uğrunda mübarizə proseslərinə qoşulmuşdu.

Azərbaycanın daxilində və ətrafında baş verməkdə olan proseslərin Bakı nefti, habelə ixrac neft kəmərləri ilə sıx bağlılığını düzgün qiymətləndirən dahi rəhbər «neft diplomatiyası»nı xarici siyaset strategiyası ilə üzvü şəkildə bağlamağa müvəffəq oldu. Məhz bunun nəticəsində nəinki Azərbaycanda, habelə bütün Qafqazda siyasi vəziyyəti balanslaşdırılmış istiqamətə yönəltmək mümkün oldu.

Artıq Respublikamızın ətrafında baş verən hadisələr göstərir ki, Azərbaycanın dünya siyaset

meydanında yeri və əhəmiyyəti sürətlə artmaqdadır. 1998-ci il sentyabrın əvvəllerində Bakıda keçirilmiş «Böyük İpək yolu»na dair beynəlxalq konfransunu bir daha sübut etdi.

Avropa və Asiya qitələrinin qovuşduğunda yerləşən Azərbaycan tarixən Qərbi Şərqi, Cənubla Şimal arasında «körpü» funksiyasını daşımışdır. Bakıda keçirilən Beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qoşşaqa çevrilməkdə olduğunu nümayiş etdirdi. TRASEKA programının, «İpək yolu»nun üstündə duran 33 ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndəsi Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq imicini daha yüksəklərə qaldırdı.

Bütün bunlar göstərir ki, Heydər Əliyevin hayatı onun siyasi portretidir. Bu mənada milli liderimiz Azərbaycan xalqının siyasi simasıdır, belə bir sima isə qədim mədəniyyətə malik, tarixi kökləri olan sivilizasiyalı xalqın içərisində formalşa bilərdi. Yaşadığımız son on beş ilin hadisələri onun siyasi portret eizgiliyinin tamamlanması üçün kifayətdir. Heydər Əliyevin hayatı Azərbaycan dövlətçiliyinin bərpası və yüksəlişi, Azərbaycan xalqının milli tərəqqisi yoludur.

Heydər Əliyevin siyasi tərcüməyi həli beynəlxalq miqyaslı siyasi hadisələrlə o dərəcədə zəngindir ki, bu haqda cılıd-cılıd kitablar yazmaq mümkündür. Onun təkcə Prezidentlik dövründə etdiklərinin siyahısı təxmin yaddaşında əbədi həkk olunmağa kifayət edər.

Heydər Əliyevin böyük siyasi nailiyyətlərindən biri də Ermənistandan Azərbaycan arasında illərlə davam edən qanlı müharibənin dayandırılması oldu.

1994-cü ilin ayında cəbhələrdə elan olunmuş atəşkəs yüzlərlə azərbaycanlı gəncin həyatını ölümün pəncəsindən xilas etdi. Həmin vaxtdan başlayaraq ölüm xəberləri dayandı. Anaların göz yaşları qurudu, yətimlərin ah fəryadı ara verdi. Bu isə Heydər Əliyevin xalq qarşısında, vətən qarşısında çox böyük xidməti idi.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konsitutusiyası işlənib hazırlanı və ümumxalq referendumu yolu ilə qəbul edildi, bununla da bizim müstəqilliyimiz və suverenliyimiz qanuni yolla təsbit edildi.

XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını casarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyət Heydər Əliyev uzaqqorən və müdrik siyaseti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğunu istiqamətində sonrakı uğurların bünövrəsini qoydu. O, özünün bütün şüurlu həyatı boyu iştir əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübəkəs həmayaçsidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisiteminin son 30 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, müxtəlif mərhələdə, xüsusən 80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir.

Heydər Əliyevin yenidən qayıdışı, XX əsrin sonunda öz xilaskarlıq missiyasını yerinə yetirməsi ölkəmizi böhran və depresiyalar girdabına yuvarlan-

maqdən nəinki xilas etdi, həm də onun dünya birliyinə integrasiyasını həyata keçirdi. Ölkədə həyat yenidən öz məcrasına düşdü. İctimai-siyasi sabitlik bərpa olundu. Elmin, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafı intensiv xarakter almağa başladı.

Artıq milli inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirmək və onu davamlı olaraq həyata keçirmək üçün böyük zəmin yaranmışdı. Bu istiqamətləri müəyyən edərkən, dünyada baş verən proseslər və yaxın-uzaq perspektivdə ölkənin ahəngdar inkişafını təmin edəcək amillər məcmu halında təhlil olunmalı idi. Diqqətli araşdırımlar zamanı məlum olur ki, iqtisadi-siyasi, hərbi cəhətdən qüdrətli dövlət quruculuğunun ana yolu yalnız və yalnız təhsildən keçir. Təhsili milli tərəqqinin aparıcı amilinə çevirmək üçün bu sahədə əsaslı və geniş miqyaslı islahatlara ehtiyac duyulurdu. Bu cahanşüməl missiyani da Heydər Əliyev böyük casarətlə öz üzərinə götürdü və həyata keçirdi.

Müqayisə üçün deyək ki, ölkədə 1995-ci ildə təhsilə ayrılan vəsait ümumi dövəlet bütçəsinin on yeddi faizini, 1997-ci ildə 20, 1998-ci ildə 20, 2001-ci ildə isə 23 faizini təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi ölkə iqtisadiyyatı inkişaf etdikcə, ümumi daxili məhsulun adambaşına həcmi artıraq təhsilə və onun inkişafına ayrılan təsisatların məbləği də paralel şəkildə yüksəlmüşdür. Təhsil işçilərinin sosial müdafiəsi də ölkə rəhbərinin diqqətindən kənarda qalmamışdır. Son illərdə müəllimlərin və tərbiyəçilərin əmək haqqıları dəfələrlə artmışdır. Bu proses gələcəkdə də davam etdiriləcəkdir. Təhsil işçilərinin ağır və olduq-

ca qiymətli əməyi bundan sonra da gərəyinçə qiymətləndiriləcəkdir.

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan, ərazisinin 20 faizi işgal edilən və bir milyondan artıq əhalisi qacqınlıq, məcburi köçkünlük həyatı yaşayan bir ölkənin bütçəsinin böyük bir hissəsini bilavasitə təhsilin inkişafına xərclənməsi o ölkənin parlaq və işqli gələcəyindən xəber verir. Bu da bir həqiqətdir ki, təhsilə, elmə qoyulan sərmayənin gətirdiyi gəliri heç nə ilə müqayisə etmək mümkün deyildir.

1998-ci ilin avqustun 31-də 1970-87-ci illərdə Azərbaycandan kənardə təhsil almış mütəxəssislərin respublika toplantısında möhtərəm prezidentimiz Heydər Əliyev mütəxəssis hazırlığı sahəsində qarşıda duran vəzifələrdən damışarkən dediyi aşağıdakı sözər bir növ program səciyyəsi daşıyırırdı: «Azərbaycanın ali məktəblərinin, təhsil sisteminin səviyyəsini qaldırmalılığ, eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik».

Ölkəmizin yetişdirdiyi mütəxəssislər Azərbaycanın qızıl fondudur. Onların potensial imkanlarının vahid bir istiqamətə – müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda maksimum dərəcədə istifadə olunması istiqamətinə yönəldilməsi, bu potensialın müstəqillik, milli dövlətçilik prinsiplərinə uyğun şəkildə istifadə edilməsi çox vacibdir.

Dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən köklü islahatların məqsədi təkcə hərtərəfli biliyə və savada malik insanlar yetirmək yox, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə integrasiyasını daha da dərinləşdirməyə kömək göstərən əsl vətəndaşlar, şəxsiyyətlər tərbiyə etmək idi.

Azərbaycan gənclərinin həyatının bütün sahələrinə diqqət versək görərik ki, onların fəaliyyətinin elə bir sahəsi yox idi ki, o dahi öndərimizin nəzərindən yayınmış olsun. Ali Baş Komandan kimi Azərbaycan Milli Ordusunun yaradılmasında, onun sıralarının möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri əvəzsiz idi. Bir məsələni də unutmayaq ki, müstəqil Azərbaycanımız üçün hərbi kadrlar hazırlayan təhsil ocaqları onun hakimiyətdə olduğu illərdə yaradılmışdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın düşmənə ləyaqətlə cavab verməyə qadir güclü ordusu var.

Təbii ki, Heydər Əliyevin Azərbaycanın siyasi tarixində böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaranmasıdır. Bu partiyanın yaranması Azərbaycanda hər bir vətəndaşın Heydər Əliyev fenomenini qəbul etməsinin nəticəsidir. Dahi rəhbərin yaratdığı YAP bu günə qədər Azərbaycan tarixində çox əhəmiyyətli rol oynadığı kimi bundan sonra da mühüm rol oynayacaq, onun müəyyənləşdirdiyi yolla inamlı addımlamağımızda istiqamətverici olacaqdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqı qarşısında, tarix qarşısında ən böyük xidməti Azərbaycanı parçalanmaqdandan, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, ölkəmizdə möhkəm sosial-siyasi sabitliyə, iqtisadi yüksəlişə nail olması, respublikamıza böyük sərmayələr gətirən, onu dünya sivilizasiyasına qovuşdurən müdrik daxili və xarici siyaset kursu yetirməsi idi. Bütün bunları hamı, o cümlədən işi-peşəsi qara yaxmaq, böhtan atmaq olan müxalifət düşərgəsinin siyaset dəlləlləri da yaxşı bilirdilər. Yaxşı bilirlər ki, Heydər Əliyev ən çətin məqamlarda, ən mürəkəb vəziyyətlərdə xalqımızı, dövlətimizi və dövlətçiliyimizi faciələrdən, fəlakətlərdən qurtarmaq üçün taleyin bizi bəxş etdiyi xilaskarlıq funksiyasını yerinə yetirmişdir.

Ümummilli lider təkcə Azərbaycanın, regionun deyil, dünyanın siyasi proseslərinə təsir göstərə bilən böyük dövlət xadimi idi. Onun arzuları sonsuz idi. Bu arzuları gerəçəkləşdirmək üçün xalqımız bu dahi şəxsiyyətin qurduğu Azərbaycan dövlətini, onun işiqli arzularını və ideyalarını bu yolun etibarlı davamçısı olan İlham Əliyevlə birlikdə böyük gələcəyə doğru aparacaqdır. Heydər Əliyevin nurlu dühəsi xalqımızın böyük gələcəyi olan işaqlı yolunu daima işıqlandıracadır. Çünkü bu Heydər Əliyev yoludur. Bu inkişaf, tərəqqi və yüksəliş yoludur.

HEYDƏR ƏLİYEV VƏ NAXÇIVANIN XİLASI

XX yüzillikdə Allahın Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev kimi tərəqqipərvər bir şəxsiyyətin nəhəng siyaset meydanında atdığı qətiyyətli və inamlı addımlar, onun tariximizdə aparıcı və əvəzsiz mövqeyini dəfələrlə sübut etmişdir.

Öz ömür yolunun ilk illərini Naxçıvanda yaşayışan Heydər Əliyev cənabları burada Pedaqoji Texnikumu bitirdikdən sonra, 1939-1941-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil almış, 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdürü işləmişdir. 1944-cü ilin may ayından təhlükəsizlik orqanlarında işə başlayan gənc Heydərin həyat yolu onu hakimiyyət olimpinin zirvəsinə qədər yüksəltmişdir. Məhz onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə respublikamız min illərə bərabər inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycanın son 35 ildə qazandığı bütün uğurlar da, sosial-siyasi, iqtisadi, mədəni və digər sahələrdə əldə edilmiş nailiyyətlər də məhz Heydər Əliyev imzasının olduğu bu gün hamiya bəlliidir.

1987-ci ilin noyabr ayında Heydər Əliyevin təqaüdə çıxması ilə ermənilər Azərbaycan torpaqlarına qarşı məlum tacavüzə başladılar. 1990-ci ilin yanvarında xalqımıza qarşı törədilən ağır facia zamanı bu faciadə günahkar olanların başı hakimiyyət davasına qarışanda möhtərəm Heydər Əliyev cənabları Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanat verərək xalqı ilə həmrəy olduğunu bildirdi, kədərini onunla

bölüşdü. Bu, həmin ağır anlarda təsəlliyyə susamış xalq üçün böyük mənəvi dayaq idi.

1990-ci ilin iyunun 22-də Naxçıvanda, Azadlıq meydanında böyük siyasetçi Heydər Əliyevin xalqla görüşü bu görkəmli şəxsiyyətin vətənin məşəqqətlə, böhranlı və taleyiklə günlərində Vətənə, xalqla bir yerdə olmaq istəyinin ifadəsi idi. Mitinqdə çıxış edən Heydər Əliyevin aşağıdakı sözləri bu gün də xatirimizdədir. «Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi, Azad Azərbaycan uğrunda mübarizə aparacaqdır». Bu möhtəşəm dönüş sarsılmaz bir zərurətlə – Heydər Əliyevin Azərbaycana bu gün həmişəki kimi və həmişəkindən daha artıq lazımlı olduğu zərurətinin təntənəsi idi. Moskvadan Naxçıvana Qayıdış o dövrün bəzi qəzetlərində yazılışı kimi əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasetə yenidən və fəal şəkildə, bir mənali, ardıcıl, qətiyyətli Qayıdış idi.

Ağır günlər keçirən və Ermənistanla 300 kilometr sərhəddi olan Naxçıvan Muxtar Respublikasının bu dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda tələbkar və maraqlı bir dövr idi. Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işgal və qarət olunan, dinciliyi əlindən alınan Naxçıvan «taleyin ümidi buraxılmış tənha bir ada»nı xatırladırdı. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi böhran içində boğulan, adamların son ümidi olan ov tüsəngləri də yiğiləndən sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qalan Naxçıvana tale Heydər Əliyevi gön-

dərməklə bu diyari Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını gözləyən acı qismətdən hifz etdi.

1990-ci ilin sentyabr seçkilərində öz mərd övladını Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçməklə xalq illərdən bəri tapdalanan mənafeyini və taleyini yenidən Heydər Əliyevə həvalə etdi. «Komсомольская правда» qəzeti Azərbaycan Respublikası Ali Sovetinə seçkilərdən sonra «Əliyev qayıdır» adlı məqələdə yazırırdı: «Uzun fasılədən sonra öz vətəninə qayıdan Heydər Əliyevin ayaqlarının altında xalq adətinə görə kəsilən qurbanların qanı hədər yerə axıtlımadı. Doğma Naxçıvan torpağına qayıdan siyasi büronun keçmiş üzvi zamanın çağırışına cavab verməyi qərara almışdı. Və səhv etmədi. Kommunist Əliyev Respublikada mandat uğrunda səslərin 95 faizini toplayan, parlaq qələbə qazanan yegana şəxsdir». («İzvestiya» qəzeti, Moskva, 30 avqust, 1990-ci il). Həmin il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasının qəbul etdiyi «Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında», «Naxçıvan MR-nın dövlət rəmzləri haqqında», noyabrın 21-də qəbul edilən «1990-ci ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında»Kİ tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqqörəliyin aydın və birgə sübutu idi.

17 noyabr 1990-ci ildə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə Heydər Əliyevin sədrliyi ilə başladı. Onun təşəbbüsü ilə 17 noyabr 1990-ci ildə «Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında» qərarlar qəbul edildi və Naxçıvan Muxtar Respublikası adı qəbul edilərək Sovet Sosialist sözləri

çıxarıldı və Naxçıvan Muxtar Respublikasının bayrağı qəbul edildi. Naxçıvan Muxtar Respublikası üzərində dalgalanan bu üç rəngli bayraq Azərbaycan Respublikasında 1991-ci il fevralın 5-də qəbul edildi.

1990-ci il 21 noyabrda qanlı yanvar hadisələrinə siyasi qiymət verildi, Dağlıq Qarabağda yaranmış vəziyyətə münasibət bildirildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il yanvar ayının 20-ni milli matəm günü elan etdi. Bu qərardan xeyli sonra, 1992-ci ilin 18 yanvarında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası «Şəhidlər günü elan olunması haqqında» qanun qəbul etdi.

1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqaladə sessiyasında deputatların təkidlə xahişi və parlament binası önündə mitinq keçirən xalq küləklərinin qatı tələbi ilə Muxtar Respublika Ali Məclisinin sədri seçilən Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlandı. Əslində yalnız Naxçıvanın deyil, Azərbaycan tarixində özünəməxsus yeri olan bu sessiya Heydər Əliyev dühasının parlaq təsdiqi, onun Azərbaycanın hakimiyyət olimpinə yenidən yüksəlişinin başlangıcı olmuşdur. «Şərq qapısı» qəzeti 2 sayılı xüsusi buraxılış səhifəsində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrliyinə seçiləsinə dair «Məclis iflic vəziyyətindən çıxır» başlıqlı məqalədə bu hadisənin Naxçıvanın müqəddərəti üçün həllədici əhəmiyyət kəsb etdiyini dərin inamla qeyd edirdi. Sessiyanın keçirildiyi ərafədə istər Azərbaycanda, istərsə də Naxçıvanda yaranmış gərgin vəziyyət xalqı bu agrıdan yalnız Heydər Əliyev şəxsiyyətinin çıxara biləcəyini göstərdi. Məhz onun Ali Məclisin











sədri vəzifəsində çalıştığı illər bu həqiqətin yegana variant olduğunu sübut etdi. Naxçıvan parlamentinin sədri işləyərkən Ali Məclisin 26 oktyabr və 14 dekabr 1991-ci il tarixli «Dövlət müstəqilliyi-haqqında» və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə referendum keçirilməsi haqqında» Respublika Ali Sovetinin 18 oktyabr və 15 noyabr 1991-ci il tarixli qanunvericilik aktlarına tərəfdar çıxılması, «Naxçıvan MR-da yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında» Ali Məclisin 1991-ci il oktyabrin 26-da qəbul etdiyi qərar, Heydər Əliyevin davamlı siyasi-diplomatik fəaliyyəti sübut edir ki, onun üçün müstəqilliyimizin qorunması və əbədiləşdirilməsindən mühüm və əhəmiyyətli məsələ olmamışdır.

Heydər Əliyevin Naxçıvanda respublika üçün apardığı taleyülü işlər dünya mətbuatının, siyasi xadimlərin, bütün kütləvi informasiya vasitələrinin, siyasi partiyaların nümayəndələrinin diqqətini cəlb edirdi. Onlar Naxçıvana gəlir, bu dahi şəxsiyyətin çıxışlarını dinləyir, Naxçıvan Muxtar Respublikası, eləcə də Azərbaycandakı vəziyyət Respublikanın göləcəyi haqqında onun dəyərli fikirlərini eşidirlər.

1991-ci ilin dekabrin 29-da keçirilmiş referendumda iştirak edən azərbaycanlıların 95 faizdən çoxu müstəqilliyimizin bərpasına tərəfdar çıktı. Lakin bundan əvvəl məhz həmin ilin dekabrin 16-da Heydər Əliyevin başlıqlı etdiyi Naxçıvan parlamentinin qəbul etdiyi «31 dekabr dünya azərbaycanlarının həmrəylik günü haqqında» qərarda sərhəd hərəkatı tariximizə bayram günü kimi daxil oldu.

Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoymuş olsa da, respublikada gələn hakimiyət çarpışmaları Xocalı soyqırımına şərait yaratdı. Şuşanın və Laçının ermənilər tərəfindən işğalına səbəb oldu. May ayının lap əvvəllərindən erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyashi hərbi əməliyyatlara başladılar. Bakıdan fərqli olaraq, Naxçıvanda xalqla rəhbərliyin vəhdəti düşmənə rəşadətləsinə gərərək torpaqları qoruyub saxlamağa kömək etdi. Bu dövrədə məhz Heydər Əliyevin siyasi bacarığı, uğurlu diplomatik gedişləri və Türkiye Cumhuriyyəti ilə yaratdığı düşünülmüş əlaqələrlə Ermənistannın hərbi təcavüzünü dünya ictimaiyyətinin pişləməsinə, Naxçıvanın isə xilasına nail oldu.

Bütünlükdə 1992-ci il Muxtar Respublika üçün çox mürəkkəb və məsliyyətli olmuşdur. Bu dövrə Ali Məclisin sədri Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atmışdır. Onun qonşu Türkiyə və İranın səfərləri və həmin səfərlər zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvan-Türkiyə «Ümid körpüsü»nun açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynamışdır. Bu mühüm siyasi gedişlər Heydər Əliyevin əsl xilaskarlıq vəzifəsinin təzahürü idi. Bu böyük şəxsiyyət açılmış körpünü haqlı olaraq «arzu və ümidişlərin körpüsü» adlandırmışdı. Körpünün açılışı münasibətlə Naxçıvana gəlmış Süleyman Dəmirəl bu açılışı

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni dövrünün başlangıcı adlandırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyası demokratik proseslər baxımından xüsusi maraq doğurdu. Sessiyada «Zərərlə işləyən kolxoz və sovxoqlar haqqında» və «Rentabelli işləyən kolxoz və sovxoqların ictimai mal-qarasının özəlləşdirilməsi haqqında» qərarlar qəbul edildi. Novator dövlət xadimi olan Heydər Əliyevin siyasi uzaqgörənliliyi və fəhmi sayısında atılmış bu addım Azərbaycanda yeni dövrün bu tələblərinə uyğun bu gün aparılan iqtisadi islahatların başlangıç mərhələsi olmaqla o zaman Muxtar Respublika iqtisadiyyatının aqrar sahəsinin tam möhvolma təhlükəsini aradan qaldırdı.

Ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri kimi müstəqilliyimin qorunub saxlanmasına yönəldilmiş fəaliyyəti, dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliliyi respublikanın o vaxtkı rəhbərləri tərəfindən siyasi qısqanlıqla qarşılındı. Həmin dövrə ölkə iqtidarı tərəfindən Heydər Əliyevə qarşı siyasi təqiblər səngimək bilmirdi. Azərbaycanın rəsmi hakimiyət dairələrinin Naxçıvana, Muxtar Respublika rəhbərliyinə olan qeyri-normal münasibəti 1992-ci il oktyabrın 24-də kulminasiya nöqtəsinə çatdı. Həmin gün, məlum olduğu kimi AXC Naxçıvan vilayət və Ordubad rayon şöbələrinin qanunsuz silahlı dəstələri Naxçıvan MR Daxili İşlər Nazirliyini və Dövlət Teleradio Şirkətini zəbt edərək dövlət çevrilişinə cəhd göstərdilər. Lakin xalq hətta o zamanki «dövlət rəhbərləri»inin müdafiə etdikləri cinayətkarları zəbt

etdikləri binalardan qovaraq zərərsizləşdirdi. Bu artıq ulu öndərlə xalq birliyinin böyük təntənəsi idi.

Bu dövrə siyaset səhnəsini naşlıq süsləmiş ölkədə meydana yeni bir siyasi qüvvə gəlməkdə idi. Respublikadakı siyasi hərc-mərcəlik və ölkənin idarə olunmazlığı Yeni Azərbaycan Partiyasının yaranması prosesini sürətləndirirdi. 1992-ci il noyabrın 5-də Heydər Əliyev partiyanın Təşkilat Komitəsinin, noyabrın 21-də isə Azərbaycanın nüfuzlu ziyahlarının iştirakı ilə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə YAP-in sədri seçildi.

Məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə onun güclü və siyasi fədakarlığı nəticəsində Qars müqaviləsinin şərtləri bərpa olundu, qüvvəyə mindi. Naxçıvan mühəribədən qorunmağa müvəffəq oldu, sülh rejimi haqqında Ermənistan rəhbərliyi ilə razılığa gəlindi. Naxçıvan əsrin bu dəfəki sərt sınağından da uğurla çıxmağa qolunda qüvvət tapdı. Artıq aparılmış yüksək planlı, mütəşəkkil təşkilatı və ideoloji fəaliyyət nəticəsində Naxçıvan həqiqətləri bütün dünyaya çatdırılmışdı. Dünya ictimaiyyətində böyük bir ciddi rəy yaranmışdı ki, Naxçıvana, Azərbaycana hücum Ermənistan tərəfindən həyata keçirilən hərbi tacavüzdür. Bu dövrə altmışdan artıq dövlət rəsmi surətdə Ermənistanın Naxçıvana qarşı hərbi hücumlarını pişləmiş, öz kəskin etirazlarını artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə çevirmişdi. Daha doğrusu o mühəribə, iqtisadi dağıntı, xaos, achiq və səfələt təhlükəsindən xilas edilmişdi.

Böyük xilaskar Naxçıvanda gördüyü işlərə yekun vuraraq 3 aprel 1993-cü il tarixli «Rossiyskiy fer-

mer» qəzetində müxbirlərlə səhbətində demişdi: «Öz adıma artıq heç bir şey çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı mühəribədən qorudum».

Muxtar Respublika 1993-cü ilə nisbi ictimai-siyasi sabitlik şəraitində qədəm qoydu. İlin birinci yarısında Muxtar Respublika xarici, xüsusilə qonşu Türkiyə və İran dövlətləri ilə əlaqələrinin inkişafının yeni mərhələsinə çıxmış, fevral-mart aylarında həmin dövlətlərin Naxçıvanda konsulluqları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliliklərinin nümayəndələri Naxçıvana gələrək Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev cənabları ilə müvafiq danışıqlar aparırdılar.

Tarixi zərurət - birbaşa xalqın tələbi, respublikada yaranmış böhranlı şərait, ölkənin o zamankı rəhbərlərinin siyasi savadsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyətsizlik, torpaqlarımızın böyük bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyev cənablarının yenidən Azərbaycana rəhbərliyə qayıtmamasına zəmin yaratmış oldu. Çünkü əzilən, məhv olan onun xalqı idi, tapdalanın, parçalanın onun Vətəni idi.

Naxçıvan MR Ali Məclisinin sədri Vəsif Talibovun müdrik sözleri ilə desək «Heydər Əliyevin Naxçıvandan Bakiya, böyük siyasetə qayıdışı şərəfli xilaskar missiyasına - Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir»di.

Qüdrətli siyasetçi Heydər Əliyev cənabları öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri si-

rasına çıxmamasına, respublikamızın içtimai-siyasi, sosi-al-iqtisadi və mədəni hayatıñın çiçəklənməsinə sərf edirdi.

Möhtərem Heydər Əliyev cənablarının Azərbaycana rəhbərliyi dövründəki fəaliyyətində də Naxçıvan Muxtar Respublikasına qayğı özünü həyatı şəkildə hiss etdirirdi. Onun Naxçıvana səfərləri təkcə doğulduğu torpağı ziyarət etmək deyil, burada gedən yeni doğuluq işlərini öz gözləri ilə görmək, dəyərli təyinatlılarla məsləhətlər verməklə bu tərəqqiye kömək etmək məramından doğurdu. Azərbaycan MEA-nın Naxçıvan bölməsinin yaradılması, Gəmiqayada aparılan yeni arxeoloji tədqiqatlar, Vayxir su anbarının tikintisi, yeni təyyarə limanının istifadəyə verilməsi, tikilən yeni məktəblər, qurulan körpülər, çəkilən yollar məhz Heydər Əliyevin böyük qayğısının nəticəsi idi. İnşaası 1999-cu ildə başa çatdırılıb tələbələrin istifadəsinə verilmiş 1600 yerlik yeni tədris korpusu Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə böyük töhfəsi hesab edilə bilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin fəxri doktoru idi. Elmi şura özünün 9 oktyabr 1999-cu il tarixli qərarı ilə ölkə prezidentinə fəxri doktorluq elmi dərəcəsi verməklə onun bütövlükdə milli ali təhsilin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafındakı müsələnləri qarşısında özünün mənəvi borcunu ifadə etmişdi.

Böyük şəxsiyyət və müdrik dövlət xadimi Heydər Əliyevin keçirdiyi zəngin həyat yoluna nəzər saldıqda, xalq üçün, millət üçün etdiklərini bir-bir göz öünüə gətirdikdə bütün bunların bir insan ömrünüə

sigacaq zaman kəsiyində baş verdiyinə heç cür inanmaq olmur. Çoxları bunu rəhbərin fenomenal iş qabiliyyəti, enerjisi ilə, həddən artıq məsuliyyətli və tələbkar olması ilə izah edir. Bu doğrudan da belədir. Lakin məkan və zaman çərçivəsinə sığmayan o nəhənglikdə işləri görmək üçün mənəcə sadalanan keyfiyyətlər bəs etmir. Çünkü o deyilən keyfiyyətlər mənsub olduğu xalqa, millətə, Vətənə, doğulduğu torpağa Naxçıvana hədsiz bir məhəbbət və sevgi ilə döyünen qəlbdən qida alırdı. Heydər Əliyevin Azərbaycana olan məhəbbəti bu ölkənin özü boyda idi. Azərbaycanın böyükliyünü görmək istəyənlər qoy ona Heydər Əliyevin qəlbinin gözü ilə baxsınlar.

Hamimizə məlumdur ki, Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin hər bir ayı və günü onun daxili və xarici diplomatik siyasetinə, Azərbaycanın müasir tarixinin səhifələrinə yeni uğurlar gətirirdi. Məhz bu uğurlar blokada şəraitində yaşayan Naxçıvanlılarda gələcəyə böyük ümidi yaratmış, onları müstəqilliyimizin daha da möhkəm olması üçün əllərindən gələnə əsirgəməməyə istiqamətləndirmişdir.

HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASININ YARADICISIDIR

Yeni Azərbaycan Partiyası Azərbaycan xalqını ümummilli lider Heydər Əliyev idealları ətrafında səfərber edən bir siyasi məktəbdür. Bu gün Azərbaycanın siyasi həyatına Heydər Əliyev siyasi məktəbinin yetirməsi, müstəqilliyimizin və demokratianın qaranti olan yeni təfəkkürə malik bir gənclik qədəm qoymuşdur. Heydər Əliyevin böyük qayğısı və siyasi uzaqgörənliliyi ilə dövlət idarəciliyinə cəlb olunmuş yeni düşüncə və dünyagörüşə sahib olan bu gənclik müstəqil dövlətimizin varlığı və inkişaf namına YAP-in yaradıcısı Heydər Əliyev siyasi kursunun XXI əsr Azərbaycan siyasetinin aparıcı xətti olması üçün ən böyük zəmanətdir.

Öz varlığında böyük yaradıcı güc və potensial yaşıyan bu gəncliyin Heydər Əliyev ideallarının və mənəvi irsinin daşıyıcısı olan ölkə prezidenti İlham Əliyev kimi Azərbaycanın siyasi həyatında yeni təfəkkür və fəaliyyət tərzi ilə seçilən bir liderin ətrafında getdiğən daha six birləşməsi bu zəmanəti daha da gücləndirir və Yeni Azərbaycan Partiyasının gələcək siyasi fəaliyyəti üçün yeni perspektivlər müəyyənləşdirir.

Azərbaycanın müstəqillik və inkişaf rəmzi olan Yeni Azərbaycan Partiyası tariximizin çox təlatümlü bir dövründə yaranaraq yaxınlaşmaqdə olan fəlakətlərin, ölkənin başının üstünü almış real təhlükələrin qarşısını almaq istəklərindən və məqsədlərindən doğmuşdu.

80-ci illərin axırlarından etibarən cəmiyyətdə başlanan proseslər Azərbaycanı хаос vəziyyətinə gətirib çıxarmışdı. Bir-birinin ardınca hakimiyyət dəyişiklikləri baş verirdi. Hər dəfə də hakimiyyətə golənlər hakimiyyətdən gedənləri günahlandırır, ölkənin düşdüyü acinacaqlı vəziyyətin səbəblərini öz sələflərinin yarımaz işində, milli xəyanətə yol verdiklərində görür, xalqa ağlaşımaz vədlər verirdilər. Ancaq çox keçmədən insanlar görürdülər ki, vəziyyət nəinki yaxşılaşmış, əksinə, bir az da pisləşmişdir. Beləliklə, bütün bu hakimiyyət dəyişikliklərindən sonra ölkə həddindən artıq acinacaqlı bir vəziyyətə gəlib çatmış, sabitlik pozulmuşdu. Ölkədə anarxiya, qanunsuzluq hökm süründü. İqtisadiyyat tənəzzülə ugramışdı. Ölkə siyasi cəhətdən ifsic vəziyyətinə gəlib çatmışdı. Cənubda və şimalda seperatçı qüvvələr elə bir həddə gəlib çatmışdır ki, ümumən Azərbaycanın ərazi bütövlüyü üçün ciddi təhlükə yaranmışdı. İnsanlar çəşqin vəziyyətə düşmüsdürlər və nə etmək lazımlı gəldiyini bilmirdilər. Xalq yalnız onu bilirdi ki, bu vəziyyətin qarşısını ancaq bir nəfər ala bilər ki, o da Heydər Əliyevdir. 1990-ci illərin əvvəllərində ictimai rəydə yaranmış bu fikir artıq 1993-cü ildə bütün xalqın belə bir qəti əqidəsinə çevrilmişdi: ölkəni böhran vəziyyətindən yalnız Heydər Əliyev xilas edə bilərdi!

Əlbəttə, ölkədə hakimiyyət uğrunda mübarizənin, siyasi çekişmələrin gündən-günə kəskinləşdiyi, silahlı qruplaşmaların tüyğan etdiyi, cəmiyyətin vətəndaş mühəribəsi həddində dayandığı, nəinki müstəqilliyimiz üçün, hətta Azərbaycanın varlığı üçün təh-

lükə yarandığı bir şəraitdə Heydər Əliyev yeganə xılışkar, niceat və ümid yeri idi. Daxili və xarici düşmənlərimiz, Azərbaycanı gözü götürməyənlər nəyin bahasına olursa-olsun Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayitmaması üçün xalqla onun arasında maneolər yaratmağa çalışırdılar. Lakin özünün dühəsi, dönməz iradəsi və xalqına sonsuz sevgisi ilə Heydər Əliyev bütün maneoləri dəf edərək ümidişsizlik və çarşılık burulğanına düşən insanların harayına gəldi, yeni həyatın, yeni zamanın partiyasına başçılıq etdi. Yeni Azərbaycan Partiyası **bu** gerçekliyin, ictimai ehtiyacın dərkindən yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə inkişaf dövrü başladı. Hakimiyyətə gələn müdrik siyasetçiye çox ağır miras qalmışdı. Ölkədə sabitlik tam bərqərar olmamış, vətəndaş müharibəsinin fəsadları aradan götürülməmiş, hökm surən ağır böhran iqtisadi tənazzülə gətirib çıxarılmış, insanlarınımızın həyat səviyyəsi pişmiş və ölkə iqtisadiyyatı, demək olar ki, iflic vəziyyətinə düşmüdü.

Yeni Azərbaycan Partiyasının II qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi «**Azərbaycan xalqının müdrikliyi və xalqımızın ümummilliliyi Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdə şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Ölkəmiz çox inamlı inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərək bölgədə lider dövlətə çevrilmişdir. Bu, böyük tarixi hadisədir».**

Bu partiyamın Naxçıvanın şaxtalı və qaranlıq gecələrində, şam işığında yazılın məramnaməsi zülmət içində olan Azərbaycanın goləcəyinə ümid nüru bəxş etmişdi. Partiyanın niyyəti, məramı və məqsədi Azərbaycan xalqını, Azərbaycan torpağını, Azərbaycan varlığını xilas etmək onun goləcək inkişaf yollarını müəyyənləşdirmək idi.

Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqillik tarixində ən böyük missiyası Azərbaycanın ən ağır, faciəli günlərində, onun taleyi, ölüm-dirim məsələsi həll olunduğu bir vaxtda xalqla, geniş kütłə ilə onun yeganə nicatı olan Heydər Əliyev arasında körpü salmasında, Heydər – Xalq, Xalq – Heydər birliliyinin təminatçısına çevrilməsində idi.

Yeni Azərbaycan Partiyası bütün cəmiyyətin iradəsinin və arzularının təmsilçisi kimi meydana çıxdı. Təsadüfi deyildir ki, Azərbaycanın çoxəsrlilik tarixinin ən çətin məqamlarından biri olan 90-ci illərin əvvəllində yaranmış, dövlətçilik mövqeyində duran bu ən mütərəqqi partiyaya öz parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini dağılıb məhv olmaq təhlükəsindən qoruyub saxlayan, onu yaşıdan Heydər Əliyev başçılıq etdi.

Dövlətçiliyimizin yaranmasında və möhkəmləndirilməsində, yeni iqtisadi münasibətlərin formalasdırılmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, demokratik cəmiyyət quruculuğunda əvəzsiz rol oynayan Yeni Azərbaycan Partiyasının ölkəmizin əsas inkişaf xəttinin hərəkətverici və istiqamət-

verici qüvvəsi olması ilk növbədə onun müdrik lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün partiya öz sıralarında Azərbaycanın demək olar bütün qabaqcıl, vətənpərvər, intellektual insanlarını, gəncləri birləşdirmişdir. Büyük potensial qüvvəyə və fəaliyyət enerjisinə malik bu gənclərin Heydər Əliyev ideyalarının və mənəvi irlisinin daşıyıcısı olan İlham Əliyev kimi fenomenal lideri vardır. Azərbaycanın siyasi həyatında aparıcı rol oynayan, yeni təşəkkür tərzini ilə seçilən belə bir liderin ətrafında getdiyəcə cəmiyyətin daha geniş təbəqələri birləşməkdədir. Bu isə Yeni Azərbaycan Partiyasının gələcək siyasi fəaliyyəti üçün yeni perspektivlər açır.

Heydər Əliyev partiyanın yeniləşməsinə, partiya sıralarına gənc qüvvələrin, beynlərin gəlməsinə xüsusi diqqət yetirir, partiya sıralarında nəsillər arasında körpü yaranması, varislik pinsipinin pozulmaması hamiliqliq təqdirdə edilirdi. Bu məqamda, təkcə partiyanın gənc üzvlərinin yox, həm də ölkəmizin lideri səviyyəsinə yüksələn İlham Əliyevin Yeni Azərbaycan Partiyasının son qurultayında partiya sədri seçilməsi çox mühüm hadisə idi. Bu isə partiyanın gələcəyinə, başlanmış böyük işlərin uğurla davam etdirilməsinə inamı daha da artırıldı.

Bu gün Yeni Azərbaycan Partiyasının ölkənin ən böyük və ciddi siyasi qüvvəsi olduğu şəksizdir. Fəxrlə demək olar ki, Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənən, bu günün, gələcəyin partiyasıdır!» fikrini YAP əməli fəaliyyəti ilə təsdiqləyir. Memarı və yaradıcısı Heydər Əliyev olan bu partiyanın nüfuzu təkcə iqtidarı partiyası olduğunu görə dey-

il, Azərbaycanın rifahı naminə gördüyü işlər hesabına gündən-güñə artmaqdadır.

Bu gün qətiyyətlə demək olar ki, on beş il bundan əvvəl Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası üçüncü minilliyyin partiyası olmaq haqqını qazanmışdır. Zamanın tələbi ilə yaranmış Yeni Azərbaycan Partiyası qarşıya qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirməklə işini bitmiş hesab etmir.

Müstəqil Azərbaycanın tarixi YAP-in tarixidir. Bunları bir-birindən ayırmak əslində heç mümkün də deyil. Çünkü YAP Azərbaycanın müstəqilliyinin ilk dövründə və bu müstəqilliyi qoruyub saxlamaq, onu daha da möhkəmləndirmək məqsədi ilə yaradılıb. YAP-in fəaliyyəti isə xalqımızın müstəqil dövlət qurmaq amallarının gerçəkləşməsinə xidmət edən insanların başda Heydər Əliyev olmaqla fədakarlığından ibarət olmuşdur.

Aydın həqiqətdir ki, YAP-in yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diktə edirdi. Diqqət verin: Azərbaycan tarixi şans qazanmışdı, öz dövlət müstəqilliyini elan etmişdi, qarşıda duran vəzifə müstəqil dövlət qurmaq idi. Lakin Azərbaycanda dövlət çevrilişləri bir-birini əvəz edir, seperatçılıq baş alıb gedir, torpaqlar işğal olunur, ölkədə xaos, özbaşınlıq hökm süründü. Digər tərəfdən sosial-iqtisadi tənəzzül daha da dərinləşərək hərbi və ictimai-siyasi böhranla çulğasırdı. Ölkədə dözülməz mənəvi-

psixoloji, sosial-iqtisadi və hərbi-siyasi durum yaranmışdı.

Azərbaycanın müstəqilliyinin göləcayı təhlükə altında idi. O zaman ölkəyə rəhbərlik etmiş adamların qətiyyətsizliyi, bacarıqsızlığı, səriştəsizliyi üzündən günbəgün böyükən bu təhlükə 1991-1993-cü illərdə Azərbaycanda siyasi çaxnaşmalar, vətəndaş müharibüsi, ölkədaxili içtimai-siyasi gərginlik şöklində özünü göstərirdi. Cəmiyyətin əsl liderə, bütün xalqın maraqlarını ifadə edə bilən mütəşəkkil siyasi qüvvəyə ehtiyacı var idi.

«İnsanların qəlbindən Heydər Əliyevi heç kəs çıxara bilmədi. Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə Əbülfəz Elçibəy hakimiyyəti – heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi». Bu sözləri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cu il dekabrın 20-21-də keçirilən I qurultayında deyib. Bu sözlər ümummilli liderin öz xalqına sevgi dölu minnətdarlılığı olmaqla bərabər, həm də o dövrün real təsviridir.

Həqiqət belə idi. Xalq Heydər Əliyevi sevir, onun ölkə rəhbərliyinə qayıdışını tələb edirdi. Belə bir şəraitdə ölkənin 91 nəfər ziyalısı 1992-ci il oktyabrın 16-da «Səs» qəzetində Heydər Əliyevə müraciət etdilər. Ziyalılarımız öz müraciətlərində yazırdılar: «Azərbaycan siyasi, mənəvi böhran keçirir, mövcud iqtidar içtimai-siyasi gedıştlərə tam nəzarət edə bil-

mir. Siyasi partiyaların sayı günü-gündən çoxalsa da siyasi vakuüm mövcuddur. Çünkü bu siyasi partiyaların rəhbərləri arasında xalq kütləsinin etimadını qazanmış beynəlxalq nüfuzlu güclü lider yoxdur».

Ziyalılar Naxçıvanda yaşayıb onu erməni işğalından qoruyan ümummilli lider Heydər Əliyevdən yeni tipli bir partiyaya başçılıq etməyi xahiş edirdilər. Bu partiya ölkəni böhrandan çıxarıb tərəqqi yoluna istiqamətləndirməli idi...

Heydər Əliyev YAP-in I qurultayındakı nitqində bu məsələyə belə qiymət vermişdir: «Mən heç bir iddiada deyildim. Mən sadəcə Naxçıvan Muxtar Respublikasının həyatını təmin etməyə çalışırdım və ondan artıq heç bir iddiam yox idi.

Belə bir şəraitdə, 1992-ci ildə ziyalılar mənə müraciət edən zaman mən çox tərəddüb edirdim. Xatirimdədir, burada əyləşənlərin çoxu bir neçə dəfə mənim yanımı gəlməmişdilər, danişmışdılar. Ancaq nəhayət, 1992-ci ilin oktyabrında mətbuatda mənə müraciət olunanandan sonra düşündüm və bu təklifə, yəni onlarla birləşməyə və partiya yaratmağa müsbət cavab verdim».

1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP Azərbaycan xalqının və dövlətinin həyatında yeni dövrün başlanğıcını qoysdu. Heydər Əliyevin siyasi nüfuzundan qorxan o zamankı AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirmək və onun partiyaya başçılıq etmək imkanlarına mane ol-

maq üçün ən çirkin vasitələrə əl atırdı. Heydər Əliyev həmin hadisələri xatırlayaraq deyir: «O vaxt, oktyabrın 16-da mənə müraciət ediləndə, yəni bu müraciət matbuatda dəre olunan kimi, oktyabrın 23-də Xalq Cəbhəsi hakimiyyəti Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi və orada mənim hakimiyyətimi devirmək, hakimiyyəti tamamilə ələ almaq istədi».

Amma «Xalq – Heydər, Heydər - Xalq» vəhdəti öz sözünü bu dəfə də dedi. Heydər Əliyev bu sinə-qdan da qabiliyyətlə çıxdı. Və elə həmin günlərdə Heydər Əliyev ziyahların müraciətinə cavab verərək YAP-in yaranmasına və ona rəhbərlik etməyə razılığını verdi. Bu Azərbaycan dövlətçiliyinin xilas yolunun başlangıcı oldu.

Heydər Əliyev YAP-in I qurultayındakı nitqində partiyannı yaranması hadisəsinə belə qiymət vermişdir: «**Bu partiyam bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyahların hamısı birlikdə yaradıblar**».

YAP Azərbaycanın siyasi mübarizə tarixinə yəni sətirlər yazdı. YAP Azərbaycanın ən yeni tarixində yeganə partiyadır ki, hakimiyyətə gəlmək kimi sırf siyasi məqsədlər deyil, ölkəni mövcud böhrandan çıxarmaq vəzifəsini qarşısına məqsəd qoymuşdu. Heydər Əliyev həmin məqsədləri bu şəkildə şərh edərək deyir: «**Nizamnamədə də var, bu partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmadı**».

Biz partiyamın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin içtimai-siyasi həyatında iştirak etməli və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır, bu partiya parlament tipli bir partiyadır. Yəni biz tamamilə demokratiya ilə gedirik. Bizim partiya sağlam düşüncə, sağlam fikir – xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı».

Yeni Azərbaycan Partiyasının 1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda qəbul edilən programı bu gün də öz aktuallığını saxlamışdır. Çünkü YAP cəmiyyətimizin gələcək yolunu istiqamətini uzaqqorənliliklə və düzgün olaraq müəyyənləşdirmişdir.

Yeni Azərbaycan Partiyasını xalqı həqiqətən düşünən, ölkənin, xalqın halına həqiqətən yanan insanlar yaratdılar. Ölkə prezidenti YAP sədri İlham Əliyev partiyanın II qurultayında YAP-in yarandığı həmin dövrü təhlil edərək belə qiymətləndirmişdir: «**1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələri Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasını bəyan etdilər. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisə – Azərbaycan cəmiyyətinin həyatının yeni mərhələsinin başlangıcıni qoyan və ölkəmizin inkişaf yollarını müəyyənləşdirən tarixi hadisə oldu**».

Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev YAP-in II qurultayında partiyanın yaranmasını zəruri edən tarixi şəraitə belə səciyyələndirdi: «1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlərlə altında biz partiyanın yaranması ilə əlaqədər xeyli işlər gördük və ilk konfrans keçirdik. O vaxt, əlbəttə ki, partiyanın yaranması yalnız ayrı-ayrı şəxslərin, bu partiyanın yaranmasında çox təşəbbüs göstərmiş insanların, o cümlədən mənim xidmətim deyildir. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafələrinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır».

27 mart 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının II qurultayı xalqımızın həyatında mühüm hadisə oldu. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, partiya sədrinin birinci müavini İlham Heydər oğlu Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Qeyd etmək lazımdır ki, II qurultaydan keçən dövr ərzində Yeni Azərbaycan Partiyası daha da güclənmiş, sıraları genişlənmişdir. I qurultayı keçirdiyimiz zaman Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 160 min, II qurultay ərafəsində artıq partiya ətrafında 230 min nəfər idi. Yeni Azərbaycan Partiyasının

III qurultayına 400 minə yaxın üzvü olan mətin, möhtəşəm, əzəmətli bir ordu formalaşmışdı.

Artıq partiyanın sıraları yalnız kəmiyyətcə deyil, həm də keyfiyyətcə dəyişmişdir. Onun sıralarında gənclərin sayı artmış, hər bir partiya üzvünün fəallığı yüksəlmışdır. Hazırda Yeni Azərbaycan Partiyasının üzvləri sırasında 120 minə yaxın gənc vardır. Ümummilli liderimiz Heydər Əliyevin partiyanın II qurultayında söylədiyi «**Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdır**» fikri partiyanın fəaliyyətinin əsas prinsiplərindən biri olmuşdur.

Prezident İlham Əliyevin fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin edilməsi elm, mədəniyyət, təhsil, azad sahibkarlıq, idman və sair sahələrdə gənclərin əldə etdikləri uğurlar deyilənləri bir daha təsdiq edir. Yeni Azərbaycan partiyasının inkişafında ölkə əhalisinin böyük bir hissəsinə və ən fəal təbəqəsinə təşkil edən gənclərin özünəməxsus yer tutması, partiya sıralarında onların sayının çoxalması Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla ölkənin gələcək inkişafına ən etibarlı təminat yaradır. Bugünkü gənclik Heydər Əliyev yoluna sadıqdır və bu yolun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında birləşir və onu birmənalı şəkildə dəstəkləyir.

YAP-ı Azərbaycanın taleyi yaratmışdır, YAP-ı Azərbaycanın gələcəyini düşünənlər yaratmışlar və bu partiya son on beş il ərzində özünü bütün əməlliəri, fəaliyyəti ilə yeni zamanın partiyası olduğunu, zamanla qoşa addimlayan partiya olduğunu sübut et-

miş, xalqın tam etimadını qazanmışdır. Başqa cür ola da bilməz. Çünkü bu partiyaya Heydər Əliyev kimi dahi rəhbərlik etmişdir.

Biz demokratiyanın, azad cəmiyyətin inkişafının təkamülü yolu ilə gedirik. Bu yolu böyük Heydər Əliyev başlamışdı. Biz cəmiyyəti sarsıdan, hər dəfə sıfırdan başlamağa məcbur edən inqilablar yolundan imtina etmişik, sabitlik və inkişaf yolunda irəliləməkdəyik. Bunu hər kəs qorunmalıdır. Çünkü bu bizim toplum olaraq gələcəyimizin əsas strateji prinsipidir. Milli liderimiz Heydər Əliyevlə başlanan yolumuz bizi demokratiyanın tam qələbəsinə qədər aparacaq. Çünkü bu yolda Heydər Əliyev siyasi kursunun layıqli davamçısı İlham Əliyev vardır. Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin hər günü Azərbaycan dövlətçiliyinin qorunması, xalqın maddi rifah halının yaxşılaşdırılması, Qarabağ münaqişesinin sülh yolu ilə həll olunması istiqamətində atılan mühüm addımlardır. Fəxr edirik ki, bu gün Azərbaycan dövlətinin başında Azərbaycanın haqq səsini dünyanın hər yerinə çatdırıran İlham Əliyev kimi prezident durur.

HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN İNKİŞAF DİALEKTİKASI

Azərbaycan mədəniyyəti və mənəvi həyatının inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin istor yaxın keçmişimiz olan sovet dövrü, istorə də xalqın istəyi ilə onun ikinci dəfə hakimiyyətə qayıdışı dövründə misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev siyasi fəaliyyətin mənasını yalnız və yalnız Azərbaycanın tərəqqisini təmin etməkdə, Azərbaycan xalqının mədəni, mənəvi və intellektual yüksəlişinə nail olmaqdə görürdü.

Müasir Azərbaycan cəmiyyəti üçün zəruri və mühüm amillərdən biri insanların təbiyəsi və bu təbiyə prosesində milli-mənəvi dəyərlərdən düzgün istifadə olunması məsələsidir. Bu məsələlərin həllinə isə yalnız sosial ədalət prinsipinin hökm sürdüyü demokratik cəmiyyətdə nail olunmasının mümkünlüyü heç kimdə şübhə doğura bilməz.

Siyasi fəaliyyətinin bütün dövrlərində sosial ədalət prinsipinə sadıq olan Heydər Əliyev bu prinsipin reallaşması yollarını göstərmiş, onun realizə olunmasının obyektiv və subyektiv amillərinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev siyasetində xüsusi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda sosial ədalət prinsiplərinin və mənəvi tərbiyə məsələlərinin alılıyinin təmin olunmasına çalışan Heydər Əliyev birinci növbədə cəmiyyətin tərəqqisinin vacibliyini vurgulayır, ictimai elmlərin, mədəniyyət və incəsənətin im-

kanlarından səmərəli istifadə olunmasının zəruriliyini təsdiqləyirdi.

Milli-mənəvi dəyərlərin inkişafına səbəb-nəticə prinsipindən yanaşan ümummilli lider cəmiyyət üzvləri arasında əxlaqi dəyərlərin formallaşması və inkişaf etməsi ilə bağlı zərurətin yaranmasını obyektiv reallıq kimi qəbul edirdi. Deməli, milli-mənəvi dəyərlərin inkişafına əsas faktor kimi real həyat və həyatdan irəli gələn tələblər çıxış edir. Məhz Heydər Əliyevin siyasi fəaliyyətində də milli mənəvi dəyərlərin inkişafı və onunla bağlı məsələlər suveren Azərbaycanda gedən bu gündü proseslər baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Heydər Əliyev deyirdi: «**Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə böyük və zəngin tariximizə, millətimizə sadıq olmaqdan ibarətdir.**

Biz keçid dövrünü yaşıyorıq. Keçid dövrü isə mənəvi dəyərlərin milli və ümumbaşarı prizmadan qiymətləndirilməsi dövrüdür. Keçmiş sistemin mənəvi dəyərlərinin, mənəvi və ideoloji prinsiplərinin bir çoxundan yeni cəmiyyət imtina edir. Lakin hansısa dəyərlərdən, prinsiplərdən imtina etmək mənəvi sferada boşluq yaratmamalıdır. Çünkü nə təbiət, nə də cəmiyyət boşluğu sevmir. Bu məsələnin həllinə Heydər Əliyev kamil bir dialektik kimi yanaşırdı. O, bir tərəfdən keçmişdə milli-mənəvi sferanın zəif inkişaf etmiş sahələrinə xüsusi əhəmiyyət verir, digar tərəfdən insanların tərbiyəsinin sağlamlaşdırılması, onların mədəni səviyyəsinin yüksəldilməsində milli-mənəvi dəyərlərdən daha çox, daha səmərəli istifadə olunmasının

vacibliyini müntəzəm olaraq vurğulayırdı. Bununla əlaqədar olaraq, o, keçmiş SSRİ dövründə «millətçi damgası» altında yasaq edilmiş milli-mənəvi dəyərlərə, adət-ənənələrə qayğısının zəruriliyini və onlardan faydalananmanın əhəmiyyətini xüsusi olaraq qeyd edirdi.

Milli-mənəvi dəyərlərin inkişafının təmin olunmasında mənəvi dəyərlər sistemində daxil olan elementlərin bəzilərinin xüsusi yeri, rolu və funksiyaları vardır. Bu baxımdan Heydər Əliyev Azərbaycan dilinin cəmiyyət həyatında oynadığı rolü xüsusi vurğulayaraq, ona ümumxalq səsverməsi-referendum yolu ilə yenidən dövlət dili statusu verilməsinə nail olmuşdur. Dövlət dilinin inkişafı isə xalqımızın, cəmiyyətimizin və bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafı deməkdir. Ona görə də milli mənəvi dəyər kimi dilin özünün inkişafı və zənginləşməsi üçün Azərbaycan dilinin imkanlarından daha dolğun şəkildə istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir. Biz onu da unutmamalıyıq ki, dil şürurun, düşüncə tərzinin inkişafında xüsusi rol oynayır. Bu gün Azərbaycan xalqının milli şürurunun inkişafı ümummilli liderimiz Heydər Əliyev tərəfindən ən mühüm nəzəri və ideoloji məsələ kimi irəli sürülmüşdür. Bu məsələnin həllində isə Azərbaycan dilinin mühüm rol oynaması danılmazdır.

Heydər Əliyev deyirdi: «**Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlar-**

rinin, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur».

Keçid dövründə milli-mənəvi dəyərlərin inkişafı bu və ya digər şəkildə mövcud ziddiyatları aradan qaldırmağı bacarmaqdan-keçmişin mənfi elementlərdən azad olunması və yeni, mütərəqqi prinsiplərin təsdiq edilməsindən asılıdır. Bu baxımdan tarixi «ağ ləkələrdən» azad etmək, saxtalasdırılmış tarixi hadisələrə, tarixi keçmişə obyektiv qiymət vermək, unudulmuş mənəvi dəyərlər və tarixi hadisələri Azərbaycanın bu gününə və gələcəyinə xidmət etməyə yönəltmək əsas vəzifələrdən biridir. Bununla əlaqədar olaraq, Heydər Əliyev Azərbaycan xalqının ermənilər tərəfindən təcavüzo məruz qalmış tarix, mədəniyyət və inceşənət incilərinin xalqın özünə qaytarılması məsələsinin vacibliyini bir neçə rəsmi sənəddə, xüsusən «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanında bəyan etmişdir.

Milli-mənəvi dəyərlərin inkişafından danışarkən, əvvəllər onların inkişafına mane olan sədləri aradan götürməyi də unutmamalıyıq. Mənəvi dəyərlərin yenidən millətə qaytarılmasının mənəsi ondan ibarətdir ki, həmin dəyərlər Azərbaycan xalqının bu gün və gələcəkdə həll etməli olduğu böyük vəzifələrə xidmət etsinlər, xalqın mənəviyyatına müsbət təsir göstərsinlər və mənəvi həyatı bir sistem kimi daha da zənginləşdirsinlər. Deməli mənəvi dəyərlərin inkişafı daim mənəvi sferanın zənginləşməsi ilə müşahidə olunmalıdır.

Bu gün Avropa ölkələrində «Ümumdünya insan hüquqları bəyannaması», eləcə də insan hüquqları

və azadlıqları barədə müxtəlif pactlar, xartiyalar, konvensiyalar qəbul edilirsə də hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulursa, bu heç də avropalıların öz dinlərindən ol çəkməsi demək deyildir. Bu gün müstəqil Azərbaycan gerçəklilikdə islam amili də dənilməz faktdır. Bu başqa məsələdir ki, bizdə fanatizm və ya dini ekstremitəm yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, islam başqa dinlərdən fərqli olaraq yalnız dini etiqad deyil, həm də həyat tərzı, əxlaq, mənəviyyatdır. Təsadüfi deyildir ki, Heydər Əliyev deyirdi: «**Hər xalqın öz adət-ənənəsi var. Öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi dəyərlərimizlə fəxr edirik.**». Həm də dini dəyərlər bizim həyatımızda ötəri, keçici bir şey olmayıb, davamlı, dayanıqlı bir məqamdır. «**Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edib gələcəyimizi quracaqıq.**». Heydər Əliyev milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliyyətin birləşməsi bütün xalqların ən böyük arzusu və ideallı olmuşdur. Bu gün biz potensial milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsasını ümummilli lider Heydər Əliyev qoymuş, milli birlik ideyasının hər cür ambisiyalardan yüksəkdə durmali olduğunu dəfələrlə qeyd etmişdir: «**Siyasi baxışdan və cəmiyyətdə mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır.**

Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlilik, həmrəylilik yaramamalıdır.

Heydər Əliyev hər bir kəsi öz mənafeyindən daha çox xalqın mənafeyini, dövlətin ümummilli siyasi və iqtisadi mənafelərini qorumağa çağırırdı. «Hər bir vətəndaş gərək ölkəsinin böyük siyaseti haqqında düşünsün, kiçik mənəfətləri, maraqları haqqında düşünməsin.»

Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsidir.

Milli-mənəvi dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də Heydər Əliyev mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Onun fikrincə milli-mənəvi dəyərlər milliliyini özündə saxlayaraq, məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.

Bu baxımdan, Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqının milli mədəniyyətinin və mənəvi dəyərlərinin gələcək inkişafı baxımından böyük perspektivləri vardır. Belə perspektivlərin mövcudluğu bir sıra səbəblərlə izah oluna bilər. Azərbaycan milli mədəniyyətində, mənəvi-əxlaqi dəyərlərdə tarixiliklə müasirlilik sistemli şəkildə əks olunur. Bu sistemli yanaşma milli mənəvi dəyərlərin inkişafına daim təkan verir, keçmişin nailiyyətlərindən

bəhrələnib gələcəyə doğru irəliləmək prinsipinə xidmət edir.

Azərbaycan Avropa ilə Asiyadan, Qərb ilə Şərqi kəsişdiyi məkanda yerləşir. Məhz bunun nəticəsində də Azərbaycanın milli mədəniyyəti və mənəvi əxlaqi dəyərləri özündə həm Qərb, həm də Şərqi mənəvi dəyərlərinin müsbət cəhətlərini əks etdirmişdir.

Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, din, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini asas vəzifələrdən biri kimi irali sürür və göstərir ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyyini qorumaq əzmində olacaqdır. Çünkü milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında six bir daxili əlaqə vardır. O, qeyd edirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyen xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli-mənəvi dəyərlərin qorunması və müstəqil inkişafın təmin olunması məqsədi daşıyır.

Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəciliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi,

bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın mili tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmisi özü gedir və milli ziyalılarımıza da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Bu onunla bağlıdır ki, milli lider milləti sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və üsullarını hamidan yüksək mənimsədiyinə görə təşəbbüs ondan gəldi. O, hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi. Belə ki, Füzulinin 500 illik yubileyinin, «Kitabi-Dəda Qorqud»un 1300 illik yubileyinin böyük təntənələrlə keçirilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü idi.

Məlumdur ki, milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycanlıq xəttidir. Bu xətt, bir tərəfdən, Azərbaycanda vahid milli dövlətçilik hissiyatının formallaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürür.

Heydər Əliyev milli ideologiyamızın əsas principlərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə şəxsən özü nəzarət edirdi ki, bu da onun dövlət başçısı olmaqdan əlavə, bir milli lider kimi

üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşdığını göstərir.

Heydər Əliyevdə siyasi liderliklə milli liderlik keyfiyyətləri dialektikcasına birləşmişdi. Məhz bu cəhət Azərbaycanda keçid dövrü üçün səciyyəvi olan siyasi və iqtisadi islahatlarla milli ənənəçilik arasında uyğunsuzluqlar və qarşıdurmalardan xilas olmağa, milli və ümumbaşarı dəyərlərin vəhdətinə nail olmağa imkan vermişdir.

Müasir dövrdə şəxsiyyətin formallaşmasında milli-mənəvi dəyərlərin təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və mili dəyərlərə qayğı ilə yanaşmaq, eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbaşarı dəyərlərin müsbət tərəflərini əzx etmək çox vacib şərtidir. Həmimiz inanırıq ki, ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, müasir Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız müstəqil dövlət quruculuğu prosesində üzərinə düşən mühüm və son dərəcə şərəfli vəzifələrin öhdəsindən layiqince gələcəkdir.

HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI AZƏRBAYCANIN İQTİSADI YÜKSƏLİŞİNİN ƏSASIDIR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoymuş yeni neft strategiyası Azərbaycanın bütün həyatı əhəmiyyətli sahələrdə sürətli inkişaf yolunda olan ölkəyə əvvəl məqsədli, beynəlxalq aləmdə nüfuz və mövqelərini möhkəmləndirməsi, dövlətimizin milli təhlükəsizlik maraqlarının yüksək səviyyədə təmin edilməsi baxımından müstəsna rol oynamışdır. Regionun sosial-iqtisadi yüksəlişinə, transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinə real zəmin yaratmış «Əsrin müqaviləsi»nin imzalanması ilə əsası qoymuş bu uğurlu strategiya Azərbaycanın müasir tarixinin ən şərəfli və parlaq səhifələrindən birini təşkil edir.

Heydər Əliyev 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan anlaşmanın dünyadan bir nömrəli hadisəsinə çevirə bildi. Bu özündə həm iqtisadi, həm də siyasi amilləri birləşdirən bir hadisə idi. Həmiyə məlumdur ki, bu müqavilə yalnız iqtisadi məzmun daşıdır və ümummilli liderimiz «Əsrin müqaviləsi»ni həyata keçirməklə bütün dünyada Azərbaycanın perspektivlərinin təsdiqinə nail oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirinə desək, «Müasir dünyada neft məqsəd deyildir, o, yalnız həm iqtisadi, həm də siyasi səciyyəli qlobal problemlərin həlli üçün bir vasitədir». Ümummilli liderimiz məhz bu vasitədən istifadə edərək Azərbaycanı asılı yox, öz istədiyini diqtə edə bilən ölkələrdən birinə çevirdi. Heydər Əliyev «Əsrin müqaviləsi»nin

imzalanması mərasimində demişdir: «Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk».

2006-ci il mayın 28-də «Əsrin müqaviləsi» çərçivəsində daha bir ciddi uğura imza atılmış, Heydər Əliyevin adını daşıyan Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə neft strategiyasının həyata keçirilməsində yeni mərhələ başlanmışdır. Bu hadisə Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmak, milli mənafələrini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləmişdir. Təbii ki, hər bir sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi namənə səmərəli istifadə etmək uzun müddətli məqsədlərə hesablanmış praqmatik siyaset yeridilməsini zərurətə çevirir. Öks halda, neftin zənginliyi dövlətlərə xoşbəxtlik deyil, yalnız arzuolunmaz, mürəkkəb problemlər doğura bilər. Məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Xəzər dənizində iqtisadi və strateji maraqlarını təmin etmək, təbii sərvətlərindən səmərəli şəkildə istifadə etmək baxımından ciddi problemlərlə qarşılaşmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışından sonra ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və gerçəkləşdirilməsinə əsaslı zəmin formalaşdırılmışdır. Ümummilli lider iqtisadi inkişafda yüksək dinamizmin əldə olunmasının ümdə şərti kimi məhz milli maraqlara

söykənən yeni neft diplomatiyasına üstünlük vermişdir. Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevriləməsi üçün ölkənin malik olduğu zəngin təbii ehtiyatlardan səmərəli istifadə edilməsini son dərəcə vacib saymış, yeni neft strategiyasının işləniləri hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır.

Heydər Əliyev Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimşənilməsinin və bu təbii sərvətin Qərb bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirərək çıxış yoluunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasına görürdü. Bu, heç də həlli asan məsələ deyildi. Hamimizə məlumdur ki, 1993-cü ilin əvvəllərində AXC-Müsavat hakimiyyətinin hazırladığı yarımaz layihə iqtisadi və siyasi baxımdan Azərbaycanın iqtisadi mənafelərinə uyğun deyildi. Milli maraqları siyasi fəaliyyətdən hər zaman uca tutan Heydər Əliyev xalqın mənafelərini düşünərək, Qərb şirkətləri ilə danışqların yeni forma və şərtlər əsasında aparılmasına nail olmuşdu.

Diplomatiya sahəsində zəngin təcrübəyə malik olan, cənab İlham Əliyevin 1994-cü ilin aprelində ARDΝŞ-in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi də xalq və dövlət naminə düzgün seçim olmaqla, ümummilli liderimizin Qərb şirkətləri ilə aparılacaq danışqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. İlham Əliyev bu vəzifəyə təyin olunanda, nəinki neft sektorу, ümumiyyətlə, Azərbaycanın perspektiv inkişaf programı müyyəyen təhlükə ilə üzləşmişdi. Neft sənayesi ilə yanaşı, ölkəni dirçəltməyin yeganə yolu bu sektora xarici sərmayənin cəlb edilməsi idi. Artıq bu istiqamətdə böyük

problemlər yaranmışdı. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam formalaşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin əsaslılığı bir vaxtda «Əsrin müqaviləsi»nin imzalanması bir çoxlarına əfsanə kimi görünürdü. Heydər Əliyev qərb şirkətlərinin Xəzərlə bağlı hansıa layihənin gerçəkləşməsində iştirakının təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması sonunda bu danışqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Lakin prinsipial xarakter və qətiyyətə malik ümummilli lider Heydər Əliyev kənar mənəsləri mətinliklə dəfə edərək, Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi. Nəhayət, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə müasir tariximizə «Əsrin müqaviləsi» adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi. Bunu da Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürdü. O deyirdi: «Azərbaycan dövləti 1994-cü il-dən özünün yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənəsi, mahiyyəti və prinsipləri ölkənin təbii sərvətlərindən, o cümlədən neft və qaz yataqlarından Azərbaycan xalqının rifahi nəmənə daha səmərəli istifadə etməkdən ibarətdir».

Uzun sürən danışqların müvəffəqiyyətlə yekunlaşmasında o zaman ARDΝŞ-in vitse-prezidenti

vəzifəsini daşıyan İlham Əliyevin böyük xidmətlərini xüsusi qeyd etmək lazımlıdır. Onun üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafələrinin yüksək səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüştür. «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlı aparılan danışqlarda İlham Əliyev prinsipiallıq, qətiyyat və iradə nümayiş etdirirdi. Təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması üçün Türkiyəyə, daha sonra isə yeni danışqlara başlamaq məqsədilə ABŞ-in Houston şəhərinə gedən İlham Əliyev burada diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirmiş, opponentlərində inam və etimad formalaşdırmağa nail olmuşdu. Sonralar İlham Əliyev həmin danışqları belə xatırlaya-caqdı: «Danışqların gedisi zamanı bəzən böhran anları olurdu və Azərbaycan tərəfi danışqları dayandırmağa yaxın idi. Çünkü biz bəzi şərtləri ölkənin milli maraqları üçün qəbul edilməz hesab edərək onlarla razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafəyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik.»

«Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi müstəqilliyinin möhək daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik integrasiyani, yeni iş yelrərinin açılmasını təmin etmiş, ölkəyə investisiya axınıni sürətləndirmiş-

dir. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslarla söykənən sosial-iqtisadi inkişaf strategiyasının əsasını qoymuş, dayanıqlı siyasi sabitliyi, iqtisadi və milli təhlükəsizlik məraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin yaratmışdır. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi baxımından iri addimlar atılmışdır. Bu proses eyni zamanda Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərini strateji müstəvədə inkişaf etdirməyə başlamış, müstəqil respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir. İndiə qədər xarici şirkətlərlə imzalanmış 27 neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin, habelə sosial və istehsal infrastruktur obyektlərinin inkişafına zəmin yaratmışdır.

«Əsrin müqaviləsi» imzalanandan sonra hasil olunacaq milyonlarla ton xam nefti Qərb bazarlarına çıxaracaq boru kəmərlərinin hansı ölkələrdən keçəcəyi də uzun müddət mübahisəli müzakirə mövzularından biri olmuşdur. İlk günlərdən bununla əlaqədar müxtəlis təklif və ideyalar irəli sürüldürdü. Lakin ümummilli lider Heydər Əliyevin dəmir iradəsi, prinsipial və qətiyyatlı mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin danışqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-ci ilin yanvar ayında «Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında»

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xələ neft nəqliyə başlanılmışdır.

Geosiyasi amillərlə bağlı ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi də alternativ layihələr üzərində gərgin iş aparılmasını tələb edirdi. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Tiblisi-Supsa məşruTU ilə nəqli haqqında Azərbaycanla Gürcüstan hökumətləri arasında saziş imzalandı. 1999-cu ilin 17 aprelində müstəqil Azərbaycanın tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Bununla belə, həmin kəmərlər Azərbaycanın getdikcə artan ehtiyatlarını ödəmək iqtidarındə deyildi. «Ösrin müqaviləsi» çərçivəsində neft yataqlarının mənimsənilməsinə başlanılması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını zərurətə çevirmişdi. Ümummülli lider Heydər Əliyev bununla bağlı müdrik və uzaqqorən qərarını hələ ötən əsrin 90-ci illərin ortalarında vermiş, Bakı-Tiblisi-Ceyhan neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdi. «Ösrin müqaviləsi» imzalandıqdan sonra bu kəmərin tərəfdarları az olduğundan onun reallaşması da əfsanəyə bənzəyirdi. Buna baxmaraq, Azərbaycan xalqının mənafələrini hər şəydən uca tutan dahi rəhbərimiz Heydər Əliyev böyük diplomatik ustalıqla bu kəmərin əvəzedilməzliyini «Ösrin müqaviləsi»ndə iştirak edən şirkətlərə və onların təmsilçisi olan dövlətlərə qəbul etdirə bildi. İqtisadi cəhətdən nisbətən baha ba-

şa gəlməsinə baxmayaraq, Bakı-Tiblisi-Ceyhan (BTC) neft kəmərinin üzərində dayanan Heydər Əliyev bunun strateji və siyasi baxımdan ən optimal qərar olduğunu sübuta yetirdi.

1998-ci ilin 29 oktyabrında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin tikintisi ilə bağlı müqavilə imzaladılar. 1999-cu ilin noyabr ayının 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyəti əraziləri ilə Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair» razılaşma əldə olundu. Həmin razılaşmaya ABŞ və Qazaxıstanın dövlət başçıları da imza atmaqla, üzərlərinə müəyyən hüquqi və siyasi təəhhüdlər götürdülər. BTC-nin reallaşması «Ösrin müqaviləsi»nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə idi. 2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirildi. Bu tədbir Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının əməli nəticəsi, cənab İlham Əliyevin əfsanənin reallığa əvərilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi idi.

Əgər Bakı-Tiblisi-Ceyhan neft kəmərinin vaxtında tikintisine başlanmasaydı, indi Azərbaycan və «Ösrin müqaviləsi»nin digər iştirakçıları çıxılmaz vəziyyətə düşə bilərdilər. Mövcud olan Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin buraxılış imkanları yalnız idə 10 milyon ton həcmindədir. Bu baxımdan, BTC Azərbaycanın istehsal etdiyi

milyonlarla ton nefsttin dünya bazarlarına çıxarılmazı baxımdan əvəzsiz rol oynayır. Heydər Əliyev adına Bakı-Tibilisi-Ceyhan kəmərinin istifadəyə verilməsi bütün bunlarla yanaşı, Xəzərdə zəngin ehtiyatlara malik Qazaxıstan nefsttinin Qərb bazarlarına nəqli baxımdan da müstəsna əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla davam etdiridiyi yeni nefst strategiyasının uğurları göz qabağındadır və milli iqtisadiyyatın inkişafına ciddi təkan verir. Dövlət başçısı nefstdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin açılması yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasetində prioritet vəzifə kimi nəzərdən keçirir. Ölkəmizin lideri kimi dəfələrlə bayan etmişdir ki, nefst Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir. Nefstdən əldə olunan gəlirlərin düzgün idarə edilməsi, hasilatda şəffaflığın təmin edilməsi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdəndir.

Dövlət başçısının imzaladığı bir sıra fərmanlarda nefstdən əldə olunan gəlirlərdən milli iqtisadiyyatın çoxqütbü inkişafı namənə səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır. Bu mühüm işin əsas qayəsi ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə etməkla yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına, təhsilin, elmin, səhiyyənin inkişafına nail olmaqdan ibarətdir. Qısa müddətdə Azərbaycanda yüz minlərlə yeni iş yerinin açılması ölkə Prezidenti İlham Əliyevin im-

zaladığı fərman və sərəncamların, həyata keçirdiyi əməli-praktik tədbirlərin uğurlu nəticələrinin təzahürüdür. O, Azərbaycan nefsttin Ceyhan terminallına çatması ilə əlaqədar xalqa müraciətində bu layihənin ölkəmizə daha böyük uğurlar götürəcəyini bəyan etmişdir: «...Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində Bakı-Tibilisi-Ceyhan neft kəmərinin rolu danılmazdır və çox əhəmiyyətlidir. Azərbaycan 15 ildir ki, müstəqil ölkə kimi yaşayır. Bu 15 il ərzində biz bütün dünyaya sübut etdik ki, müstəqil ölkə kimi yaşaya bilərik. Biz öz siyasetimizi Azərbaycan xalqının maraqları üzərində qururuq, biz Azərbaycanı dünya birliliyinə sürətlə integrasiya edirik. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir, ölkə daxilində olan sabitlik və vətəndaş həmrəyliyi möhkəmlənir və müstəqil ölkə kimi Azərbaycan bundan sonra da yaşayacaq və inkişaf edəcəkdir».

HEYDƏR ƏLİYEV VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ

Azərbaycan xalqı bütün tarixi boyu milli birlik və həmrəylik arzuları ilə yaşamışdır. Bu baxımdan dünya azərbaycanlılarının təşkilatlanması, onların milli birlik və həmrəyliyinin güclənməsi müstəqil Azərbaycan Respublikası, onun ümummilli lideri Heydər Əliyevin adı ilə daha sıx bağlıdır.

1991-ci ildə möhtərəm Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən 1991-ci il dekabrın 16-da ilk dəfə rəsmi olaraq, «31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü» kimi elan edilməsi haqqında qərar qəbul etmişdir. Qərarda həmrəylik və birlik gününün bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsi xüsusi vurğulanmışdı. Bundan sonra 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası da 31 dekabrın «Dünyada yaşayan azərbaycanlıların həmrəylik günü» kimi elan edən qərar qəbul etdi. 1993-cü ilin yayında Heydər Əliyev xalqın arzusunu və tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra bu qərarın həyata keçməsi mümkün oldu.

Möhtərəm Heydər Əliyevin konseptual milli siyaset konsepsiyasında Dünya azərbaycanlıları ilə iş prioritet istiqamət, taleylüklü xətt kimi müəyyənləşdirilmişdi. Heydər Əliyevin Azərbaycan üçün tarixi hədiyyə çevrilən hər bir xarici səfəri iki hissəyə ayrılmışdı: əvvəla səfərin qarşıhqılı razılaşmalara əsasən

planlaşdırılmış dövlətlərarası danışqlar aparılması, rəsmi müqavilələrin və s. imzalanması; ikincisi-sayca azlığından, çoxluğundan aslı olmayaraq azərbaycanlılarla görüş, onlarla fikir mübadiləsi.

1993-cü ilin iyun ayında tarixi zərurət və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə əməkdaşlıq istiqamətində keyfiyyət və mahiyyətə yeni mərhələ başlanmışdır.

Müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyani – dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Onun müdrik siyaseti nəticəsində dünya azərbaycanlıları ilə iş dövlət əhəmiyyətli strateji məsələyə çevrilmişdir. Bu mühüm işin konsepsiyası – dünya azərbaycanlılarının xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməsi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların Vətəni sayılması, həmvətənlərimizin əqidə və əməl birliyi zəminində elmi şəkildə formalşaması, lobbiçilik perspektivi, Azərbaycanlılıq ideyasının dövlət siyaseti səviyyəsinə qaldırılması da məhz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.

Ümummilli liderimizin xarici səfərlərinin programına azərbaycanlılarla görüşlərin daxil edilməsi, diaspor quruculuğu sahəsində mühüm qərarların qəbulu və onların icrası dünya azərbaycanlılarının - mütəşəkkiliyini, siyasi-mənəvi integrasiyasını, ən nə-

hayət, təşkilatlanmasını sürətləndirmişdir. Heydər Əliyevin uğurlu daxili və xarici siyasetinin doğurduğu reallıqlar Azərbaycan diasporunun formallaşması prosesinə əlavə təkan vermişdir. Gərgin əmək, dözüm və qətiyyət, daxildən doğan məsuliyyət və xalqın inamından gələn səlahiyyət, zəngin təcrübə və müdriklik, siyasi məharət az bir zamanda ümummilli liderimizə ölkədəki hərc-mərcliyi aradan qaldırmağa, vətəndaş birliyini və sabitliyi bərqərar etməyə, müstəqil dövlət quruculuğunu həyata keçirməyə imkan vermişdir. Azərbaycanda qarşıdurmalara, xaosa son qoyulmuş, bir neçə ildə onilliklərə sığmayan inkişaf yolu keçilmiş, ən əsası isə milli ruh və milli mənlik hissi dirçəlmışdi. Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli mənliyin prioritet məsələ olduğunu dövlət rəhbəri kimi bütün xalqa bəyan etmişdi: «**Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaqq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə istədiyim yolla gedə bilmisəm, istədiyimə nail ola bilmisəm və xalqına xidmət edə bilmisəm. Ona görə milli mənliyimizi gərək itirməyək!**»

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz Heydər Əliyevin simasında siyasi prinsiplərlə milli-mənəvi meyarlar vəhdət şəklində təzahür etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət səviyyəsində mühüm işlər görülmüşdür.

Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya integrasiyası, iqtisad-mədəni inkişafı,

müstəqilliyimizin möhkəmlənməsində əhəmiyyətli rol oynamış çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, dəyərli tövsiyyələrini verir, səfirliliklərimizi bu işə cəlb edir, soydaşlarımıza ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka çağırırırdı.

Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan bu görüşlər, ümummilli liderimizin də hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyilik Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətləri, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər prioritət məsələnin həllində – diasporumuzun mütəşəkkil qüvvə kimi formallaşmasında, lobbiçilik fəaliyyətinin istiqamət və perspektivlərinin müəyyənləşdirilməsində həlledici amillərdən olmuşdur.

«Fəxr edirəm ki, mən Azərbaycanıyam» - deyən Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür etmişdir ki, o, diaspora ilə işi yalnız ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq deyil, ilk növbədə milli-mənəvi məsələ kimi irəli sürdü. Ümummilli liderimizin dünya azərbaycanlıları tərəfindən böyük nüfuz və etimada malik şəksiz milli lider kimi qəbul edilməsi soydaşlarımın Heydər Əliyev şəxsiyyəti və idealı, onun təcəssüm və təbliğ etdiyi Azərbaycanlıq məskurəsi ətrafında ümummilli birliyə, əqidə və əməli birliyinə zəmin olmuşdur.

Heydər Əliyevin Dünya azərbaycanlıları ilə əlaqə, ünsiyyət, birgə fəaliyyət göstərmək programı və konserpsiyasının səciyyəvi cəhətləri qabarıq nəzərə çarpır: Azərbaycan dövləti və xalqının öz soydaşları

qarşısında məsuliyyəti, öhdəliyi, borcu və vəzifəsi. Heydər Əliyev gəlisi gözəl sözlərlə deyil, ilk növbədə şəxsiyyətinin kristal təmizliyi, fenomenal istedadı, xalqa, Vətənə təmənnasız və sonsuz vurğunluğu ilə özünün bütün dünya azərbaycanlılarının lideri olduğunu təsdiq etmişdir. O Dünya azərbaycanlılarını inandırıbildi ki, Azərbaycan dövləti hansı ölkənin vətəndaşı olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşının insan hüquq və azadlıqlarının, təhlükəsizliyinin, etnik-milli özgürklərinin, dini etiqadının qorunub saxlaması üçün məsuliyyət daşıyır.

Ümummilli lider çalışırdı ki, hər bir azərbaycanlı Azərbaycanı özünün doğma vətəni hesab etsin və hər bir an elin-obanın, xalqın qayğısı, dərdi, sevinci, kədəri, səadəti ilə yaşasın. Onun Dünya azərbaycanlılarına müraciətlə dediyi aşağıdakı sözləri təkcə ümummilliliyə kursunun kredosu deyil, eyni zamanda azərbaycanlılıq məramının manifestidir: «**Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və galəcəyi haqqında düşünməlisən**». Elə bu fikirdən də nəzərə çarpır ki, Heydər Əliyev Azərbaycan dövlətinin gücünü, qüdrətini, ölkəmizin milli birliyinin sarsılmazlığını eyni zamanda Dünya azərbaycanlılarının birliyində görür.

«Azərbaycanın Dövlət Müstəqilliyi bizim tarixi nailiyyətlərimizdir» - deyən bu dahi insan Azərbaycan dövlətini bütün dünyada qururla, layiqincə təmsil edirdi. Azərbaycan diplomatiyasının uğurları, ölkə

daxilindəki sabitlik, əmin-amanhıq məhz Azərbaycan prezidenti kimi onun xarici və daxili siyaset sahəsində atdığı uğurların nəticəsi idi. Elə bütün bunlara görə də Heydər Əliyevə dünya ictimaiyyətinin marağı, inamı, məhəbbəti getdikcə artırdı.

Məhz ümummilli liderin sərəncamı ilə 2001-ci ilin 9-10 noyabrında Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın 36 xarici dövlətin-dən 406 nümayəndə və 63 qonağın iştirakı ilə keçirildi. Azərbaycan Respublikasından qurultayda 130-dan çox müxtəlif dövlət qurumlarını elm, təhsil, mədəniyyət təşkilatlarını, yaradıcılıq birliliklərini təmsil edən 702 nümayəndə və 844 qonaq iştirak edirdi. Bu qurultayda ümummilli liderimiz təkcə milli birliyə necə nail olmanın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərirdi. Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində bildirmişdir: «**Siz unutmamalısınız ki, dünyada Müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşüncərük, maraqlanırıq, hər bir həmvətənlərimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırınsılar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişİ nə olubdur, Azərbaycanın bu**

günü nədir, Azərbaycanın gələcəyi nədir?!» Dahi rəhbərin bu fikirləri dünya azərbaycanlılarının təşkilatlanması prosesinin tarixi zərurət olduğunu göstərirdi.

Nəzərə almaq lazımdır ki, bu sahədə həqiqətən ciddi problemlər özünü göstərirdi. Dünya Azərbaycanlılarının I Qurultayının dünya azərbaycanlılarına ünvanlaşdırığı müraciətdə haqlı olaraq qeyd edildi ki, bu gün dünyyanın hər yerində yaşayan azərbaycanlılar müxtəlisf dövrlərdə mühacirət etmiş insanların övladlarını, nəsillərini və Azərbaycandan kənardə yaşayan digər soydaşlarımızı təmsil edir. Soydaşlarımızın əksəriyyəti özgə millətlər içərisində azərbaycanlılığı, milli xüsusiyyətlərimizi, adət-ənənələrimizi, dinimizi qoruya bilmış və övladlarına ötürmüşlər. Amma bir həqiqət qeyd olunmalıdır ki, ayrı-ayrı cəhdlərə baxmayaraq, uzun bir tarixi əhatə edən dövr ərzində dünya azərbaycanlıları yaşadıqları dövlətlərdə bir-birilə birlik nümayiş etdirə bilməmiş, mütəşəkkil qaydada təşkilatlanmamış, icmalar şəklində təmsil olunmuş, dağınq şəkildə yaşımişlar. Bu da sözsüz ki, milli əlaqələrin və müvafiq olaraq milli varlığın zəifləməsinə gətirib çıxarmışdır.

Xarici ölkələrdə yaşayan bir çox həmvətənlərimizin iştirak etdiyi, bu qurultayda ümummilli lider Heydər Əliyevin program xarakterli çıxışı diasporumuzun formalşamasında, bütövlükdə milli-tarixi proseslərin inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır.

«Gərək biz hamımız birlikdə çalışaq ki, Müstəqil Azərbaycan dövləti, onun daxili siyasəti, Azərbaycanda gedən demokratik proseslər, Azərbaycanda gedən iqtisadi islahatlar, Azərbaycanda həyata keçirilən hüquqi

islahatlar, insan hüquqlarının təmin olunması, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin yaranması və inkişaf etməsi bütün dünyaya çətsin və tanının» - deyən Heydər Əliyev bununla dünya azərbaycanlılarının vahid bir güc mərkəzi kimi formalşmasının əsasını qoymağa çağrımışdır.

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxaran addım olmuşdur. Şübhəsiz, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçmiş bu tarixi hadisə Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə təkan vermişdir. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə təkan vermişdir. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xəricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmışdır.

Qurultayda Heydər Əliyevin nitqi iştirakçılar tərəfindən böyük maraqla dinlənilmiş və ruh yüksəkliyi ilə qarşılanmışdır. Tədbirdə çıxış edən nümayəndələr azərbaycanlıların milli birliyi, həmrəyliyi, azərbaycanlılıq ideyaları ətrafında six birləşmək haqqında ümummilli lider Heydər Əliyevin fikirlərinə şərık olduğunu bildirmişdilər.

Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın müxtəlisf ölkələrində yaşayan soydaşlarımızın yekdil həmrəyliyi, səmərəli işgüzarlığı, ruh yüksəkliyi və fəallığı ərafitində keçmiş, müvəffəqiyətlə öz işini

yekunlaşdırılmışdır. Qurultay dünya azərbaycanlılarının hayatında dönüş nöqtəsi oldu. Bu toplantıdan sonra diaspor quruculuğunda irəliləyişlər yarandı, dünyanın hər yerində Azərbaycan diaspor təşkilatları daha sıx fəaliyyət göstərməyə başladılar.

I Qurultaydan ötən dövr ərzində qarşıya qoyulmuş məqsədlər ardıcıl olaraq yerinə yetirilmişdir. Bunu xaricdəki azərbaycanlıların daha sıx təşkilatlanmaları, cəmiyyətlərin sayının artması, ümummilli məsələlərdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında güclü həmrəyliyin nümayiş etdirilməsi təsdiqləyir.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadıq qalan Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-ci il fevralın 8-də martın 16-da Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında sərəncam imzalılmışdır.

Qurultaydan əvvəl nümayəndə heyatləri eləcə Naxçıvandan gedən nümayəndə heyəti Fəxri xiyanət gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin xatirasını dərin ehtiramla anaraq, abidəsi öünüə əklillər, gül-çiçək dəstələri düzənmişdülər.

Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edirdi. Nümayəndələrin

182 nəfəri Azərbaycan icma və birliklərinin rəhbərləri idi. Dünya azərbaycanlılarının II qurultayında Azərbaycan vətəndaşları olmuş, hazırda xarici ölkələrdə yaşayan başqa millətlərin də nümayəndələri – yəhudilər, ruslar, ukraynalılar, bolqarlar və digər xalqların təmsilçiləri də iştirak edirdilər.

Qurultayın kulminasiya nöqtəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi təşkil edir. Qurultayı böyük tarixi hadisə hesab edən dövlət başçısı qurultaydan qurultaya keçilən şərəfli yola nəzər saldı.

«Mənim müxtəlif ölkələrə coxsayılı səfərlərim çərçivəsində, demək olar ki, həmişə Azərbaycan diasporu ilə görüşlərim, açıq səhbətlərim olubdur. Mən həmişə qeyd etmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir» - deyən ölkə prezidenti dünya azərbaycanlılarını doğma vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda mühüm işlər görüldüyüünü qeyd etdi.

«Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır. Çünkü Azərbaycan gənc müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önemini dünya ictimaiyyətinə çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır» - deyən ölkə prezidenti dünyanı müxtəlif ölkələrində artıq Azərbaycanın haqq səsinin eşidildiyini, artıq dünyanın Azərbaycan həqiqətlərindən məlumatlandırıldığını göstərdi. O artıq

Azərbaycanın dünya birliyində nüfuzlu yer tutduğunu, Heydər Əliyev siyasetinin hər bir sahədə müvəffəqiyyətlə davam etdirildiyini, xarici siyasetinin çox fəal və uğurla aparıldığını qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti öz çıxışında qeyd etdi ki, «**biza o lazımdır ki, Azərbaycanda gedən proseslər dünya üçün açıq olsun. Son iki il yarım ərzində mən çoxsaylı xarici səfərlər etmişəm. Mənim müxtəlif qonaqlarla çox görüşlərim olubdur. Görürəm ki, Azərbaycana ilk dəfə gələn qonaqlar tam başqa fikirlə galırlar. Amma burada reallıqları, ab-havani görəndə, Azərbaycanın ümumi inkişafını, cəmiyyətdə hökm sürən düzümlülüyü, toleranlığı, qonaqpərvərliyi, vətəndaş həmrəyliyini görəndə Azərbaycandan tamamilə başqa fikirlə ayrırlar. Ona görə diasporun fəaliyyəti məhz bu istiqamətdə də öz töhfəsini verməlidir və bu-nu etmək üçün diaspor daha da möhkəm təşkilatlanmalıdır».**

Bütün millətlərlə səmimi dostluq və mehribanlıq şəraitində yaşamaq, digər xalqların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşmaq milli mentalitetimizin ən yüksək keyfiyyətlərindən biridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsində də Azərbaycan xalqı böyük səbr və təmkin nümayiş etdirir, problemin aradan qaldırılması, sülh yaranması üçün müntəzəm səylər göstərir.

İlham Əliyevin çıxışında «**onə görə Ermənistən işgalçı qüvvələri işgal olunmuş torpaqlardan çıxməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Ermənistənla Azərbaycan arasında normal münasibətlər bərpa oluna bilər. Biz ancaq bu yolla**

sülh sazişinə imkan verə bilərik. Biz Dağlıq Qarabağın heç vaxt – nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmamasına razılıq verməyəcəyik» - sözləri qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Sülh yaradılması prosesində dünya azərbaycanlılarının rolunu yüksək qiymətləndirən ölkə başçısı qeyd etdi ki, «**Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox süratla, düşünlülmüş program və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolü var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun».**

Azərbaycanlıları yaşadıqları ölkələrin siyasi həyatında fəal iştiraka çağırın prezident qeyd etdi ki, «**mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışımlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir».**

Qurultayda «**Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək**» - sözləri ilə çıxışını yekunlaşdırıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi hamida yüksək iftixar, gələcəyə böyük inamla baxmaq hissələri aşılamaqla yanaşı,

dövlətimizin qüdrəti olması üçün hər bir azərbaycanlınin öz fəaliyyətində bütün səy və bacarığını əsirgəməyəcəyinə, dünya azərbaycanlılarının birliyi ideyasının həyata keçirilməsi üçün öz qüvvəsini birləşdirəcəyinə, Azərbaycan dövlətinin milli maraqlarını ləyəqətlə müdafiə edəcəyi əminliyi yaradırdı.

Dünya Azərbaycanlılarının II Qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqini, Xarici Ölklərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hesabatını və nümayəndələrin çıxışlarını dinləyərək qeyd etdi ki, I Qurultaydan öten dövrə xaricdəki soydaşlarımızın təşkilatlanması və öz tarixi vətənləri olan Azərbaycanla əlaqələrinin genişləndirilməsi sahəsində məqsədönlü tədbirlər həyata keçirilmişdir. Qurultay məmənunluqla bildirirdi ki, son illər Azərbaycan Respublikası iqtisadi inkişaf yolunu ilə inamla irəliləmiş, ümumi daxili məhsulun və sənaye istehsalının artım tempinə görə dünyanın lider dövlətinə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar və qlobal əhəmiyyətli transregional layihələr ölkəyə investisiya axımını sürətləndirmiş, adambaşına düşən xarici sərəmayələrin həcmində görə onu MDB və Şərqi Avropa məkanında ön mövqelərə çıxarmışdır. Qısa vaxt ərzində respublikanın əksər şəhər və rayonlarının, xüsusilə Bakı şəhərinin siması kökündən dəyişmiş, əhalinin rəfahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər görülmüşdür.

Ölkənin hərbi qüdrəti ildən-ilə artmış, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının həlli istiqamətində görülən tədbirlər uğurla davam etdirilmişdir.

Qurultay bir daha göstərdi ki, qazanılan uğurlar ölkədə milli birliyin təmin olunmasına öz töhvəsinə vermiş, dünyanın müxtəlis ölkələrində yaşayan həmvətənlərimizin daxili inamını və qurur hissini gücləndirmiş, tarixi vətənin maraqları namənə daha sıx birləşərək fəaliyyət göstərmələri üçün zəmin yaratmışdır.

Bu gün özünün bütün imkanlarından istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə sadıq qalaraq, güclü Azərbaycan diasporunun və lobbinin yaradılması məsələlərinə böyük diqqət yetirir, bu mühüm prosesin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edir. Bu gün hamı azərbaycanlılıq ideyasının uğurla davam etdirildiyini və uğurla həyata keçirildiyini təsdiq edir. Bəli, indi dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyyinin güclənməsi, onların ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminde layiqli yer tutur, dünya birliyinə qəti şəkildə integrasiya olunur, həyatın bütün sahələrində dünya meyarlarına uyğunlaşır.

Bu gün dövlətimizin qazandığı nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan düz yoldadır, onun daxili və xarici siyaseti davamlı və dayanıqlı inkişaf üçün başlıca şərtdir. Ölkəmizin böyük sürətlə artan iqtisadi potensialı bütün problemlərimizin həllində, eləcə də dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.

Bu gün azad, müstəqil Azərbaycan Respublikası 50 milyonluq bir millətin müqəddəs pənah yeri,

doğma vətənidir. Harada yaşamasından asılı olmaya-raq, hər bir azərbaycanlı öz güc və qüvvəsini tarixi haqqımız və milli nəmətimiz olan Azərbaycan dövlətçiliyi uğrunda səfərbər etməlidir. Bunu bizdən vətəndaşlıq borcumuz, yaşadığımız zaman və milli taleyi-üzümüz tələb edir.

ZƏMƏNƏMİZİN BÖYÜK MAARİFÇİSİ

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir qərinədən artıq davam edən ölkəyə rəhbərliyi, millətə liderliyi dövründə təhsilə, elmə, mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğısı hər zaman üstün yer tutmuş, aparıcı istiqamətlərdən biri olmuşdur. Əslində xalqımızın son 40 illik milli intibahı mahiyyət etibarilə xalqın təhsillənmə səviyyəsinin yüksəlisi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə six bağlı olmuşdur ki, bunların hamısı təhsil sisteminin və ondan səmərəli istifadə edilməsinin nəticəsində mümkün olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki rolundan damışarkən Heydər Əliyev deyirdi: «...təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasayı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasayı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamahiyəq...»

Ümummilli liderin keçən əsrin 70-80-ci illərində uzaqqorənliliklə həyata keçirdiyi təhsil sahəsindəki uğurlu siyaseti, həqiqətən, bu gün müstəqil Azərbaycanın milli sərvəti olan zəngin intellektual potensialın yüksəlmişdə özünü göstərir. Əgər o illərdə Heydər Əliyevin təşəbbüs və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasayı, onların möhkəm mad-

di-texniki bazlı qurulmasaydı, respublikadan kənar- da Azərbaycan üçün yüksək ixtisaslı mütəxəssislər, xüsusən milli hərbi kadrlar hazırlanmasaydı, bu gün ölkəmizin müasir sivilizasiyaya cavab verən milli təhsil sistemi olmazdı. Müqayisə üçün deyək ki, təkcə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində, şəhər və kəndlərimizdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir.

Respublikadan kənardə Azərbaycan üçün təhsil almağa göndərilənlərin sayı 1969-cu ildəki 47 nəfərdən, 1975-ci ildə 14 dəfədən çox artaraq, 700 nəfərə yaxın, sonrakı illərdə hər il 1000-1400 nəfərə yüksəlmış, nəticədə o illərdə Azərbaycan üçün ən zəruri ixtisaslar üzrə 15 mindən artıq mütəxəssis hazırlanmışdı.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu böyük dahi şəxsiyyətin müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırıldığı illərdə onun başlığı və uzun illər böyük uğurla həyata keçirdiyi marifçilik fəaliyyəti sözün həqiqi mənasında tənəzzül prosesinə məruz qaldı. Belə ki, Azərbaycan təhsilində formallaşmış müərraqçı ənənələr unuduldu, Azərbaycandan kənardə vətən üçün kadr hazırlığı kimi dövlət əhəmiyyətli işlərə son qoyuldu. Maarifə və təhsilə olan dövlət qayğısı heçə yendirildi, təhsil ocaqlarının binaları hərraca qoyuldu.

Bir çox xalqların tarixində çətin anlar olub və həmin xalqların yetişdirdiyi böyük şəxsiyyətlər bu çətinliyi tuyaraq, ciyinlərini ağır yükün altına verərək, mənsub olduqları xalqı, milləti bu çətinlikdən xilas ediblər. Azərbaycanın tarixində bu missiyani üzərinə

götürən yenə də xalqımızın müdrik oğlu, dünya şöhrəti siyasetçi Heydər Əliyev oldu.

Azərbaycan təhsilinin o illərdəki (1988-1992-ci illərdə) ağır, dözülməz vəziyyətini görmüş və yaşamış təhsil işçiləri, müəllimlər taleyin hökmünə minnətdardırlar ki, əvəzsiz maarifşərvər Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyahı qayğıdı ilə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də tənəzzülün, böhranın və dağılmanın qarşısı alındı.

Məhz Heydər Əliyevin xidmətləri sayəsində qısa müddət ərzində müstəqillik yolunda inamlı irəliləyən Azərbaycanda elm və təhsil quruculuğu, maarifçiliyin dirçəlişi istiqamətində əsaslı tədbirlər həyata keçirildi, ölkəmiz dünya birliyində özünəməxsus ənənələri və dəyərləri olan bir dövlət kimi tanındı.

Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə elmin, təhsilin, bütövlükdə maarifçiliyin təkamül yolu ilə inkişafı başlıca dəyərlər kimi qiymətləndirilməlidir. Məhz onun müdrik rəhbərliyi ilə müstəqil respublikamızda təhsil quruculuğunu yenidən vüsət alması üçün hazırlanmış İslahat programları təhsildə dirçəlişin təməlini qoymuş, ölkəmizdə maarifçiliyin inkişafında yeni mərhələnin başlanmasına əlverişli şərait yaratdı.

Maarifçiliyi inkişaf və tərəqqi yolunun başlıca açarı kimi qiymətləndirənlər yaxşı bilirlər ki, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda qazanılan uğurlar məhz təhsilə və maarifə üstünlük verilməsi, strateji əhəmiyyətli bir sahə kimi ona xüsusi diqqət yetirilməsinin nəticəsində mümkün

olmuşdur. Hər bir xalqın, millətin kimliyi və necəliyi haqqında fikir söyləyərkən ilk növbədə onun hansı mənəvi köklər üstündə formalasdığını nəzərdən keçirirlər. Azərbaycan xalqının bu baxımdan böyüklüyü, mənəvi kamilliyi ilə qürurlanmağa haqqı çatır. Həmişə oxumağı, bilik qazanmağı, maarifçiliyi mənəvi sərvət kimi qiymətləndirən xalqımızın, xüsusilə yetişməkdə olan gənc nəslin keçmişdən nümunə götürməsi üçün həqiqətən fəxr edilə biləcək çox zəngin milli-mənəvi ənənələrimiz vardır. İqtisadiyyatda artım əldə edilməsi, əhalinin gəlirlərinin hiss olunacaq dərəcədə yüksəlməsi, özəlləşdirmənin uğurlu nəticələr verməsi, hüquqi qanunvericilik bazasının yaradılması məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da aparılan və elmi əsaslara söykənən hərtərəfli və uğurlu fəaliyyətin nəticəsidir.

Heydər Əliyev demişdir: «**Müstəqil Azərbaycan** son illər təhsil sistemini, o cümlədən təhsil səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. XX əsri sona vuraraq öz dövlət müstəqilliyyimizi, milli azadlığımızı əldə edəndən sonra sərbəst yaşayaraq fəxr edə bilərik ki, bizim millətimiz, xalqımız biliklidir, təhsillidir və bu barədə dünyanın hər bir ölkəsi ilə rəqabət aparmağa, yarısa girməyə hazırlıdır. Mən əminəm ki, indi bizim cəmiyyətdə mənəviyyatın, mədəniyyətin səviyyəsi yüksəldiyi kimi bu sahədə gənclərimizin də keyfiyyətləri yüksək olacaqdır. Ancaq təbiidir ki, burada valideynlərin də üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Mən bu gün arzu edirəm ki, valideynlər öz uşaqlarının, balalarının təhsil almasına ciddi yanaşınlar. Hər bir valideynin bütün başqa qayğılarından ən böyük

qayğısı öz uşaqlarını Azərbaycanın sağlam, bilikli, yüksək mənəviyyatlı vətəndaşları kimi böyütməkdir».

Heydər Əliyev təhsil sistemində hər bir islahatın, hər bir yeniləşmənin yalnız təkamül yolu ilə aparılmasını, bu prosesdə bütün cəmiyyətin iştirakının təmin edilməsini zəruri şərt hesab edirdi. «Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrdə dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır...»

O aparılan islahatlarda ilk növbədə tarixən formalaşmış mütərəqqi ənənələrin, qazanılmış və zamanın sınağından çıxmış qabaqcıl təcrübənin yeni şəraitdə, yeni məzmunda nəzərə alınmasının zəruriliyini önsəçkirdi. SSRİ kimi super bir dövlətin 1984-cü ildə keçirdiyi məktəb islahatına rəhbərlik etmiş maarifçi kimi, bu sahədə zəngin təcrübəsi olan bir dövlət xadımı kimi deyirdi: «Azərbaycanda təhsil sistemində indiyə qədər əldə olunmuş müsbət təcrübə və özünü doğrultmuş, müsbət nəticələr vermiş sistem saxlanılmalı, inkişaf etdirilməli və müasirəşdirilməlidir».

Heydər Əliyev milli təhsil quruculuğunda dünya təcrübəsinin öyrənilməsini, Azərbaycanın milli xüsusiyyətlərinə uyğun galən prinsiplərin tətbiqini də zəruri hesab edirdi. O deyirdi: «Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemində tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində – Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik».

O təhsil sahəsində islahatlar prosesində xalqımızın milli-mənəvi xüsusiyyətlərindən, milli mentalitetindən, XX əsrə təhsil sahəsində formallaşmış milli mənənlərdən imtina edilməməsini göstərərək, bu islahatların əsas məqsədini dünya təhsil sistemində integrasiya, beynəlxalq standartlara uyğunlaşmaqdə görürdü.

Heydər Əliyev «İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb... xüsusi yer tutmalıdır» deyirdi.

Dahi rəhbərin «...indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dörsliklər əsasında oxusunlar» kimi mühüm göstərişi təhsil sisteminin ümumtəhsil pilləsində təhsil alan şagirdlər üçün dörslik, dərs vəsaiti və tədris-metodik adəbiyyatın hazırlanmasında həllədici rol oynadı. On principial cəhət ondan ibarət idi ki, Heydər Əliyevin xüsusi tələb və tapşırıqları dörsliklərdə milli dövlətçilik idlologiyasının-azərbaycanlıq ideologiyasını dərindən əks olunması və əsaslandırılmasında, gənc nəslin əsil vətənpərvər, vətənə və dövlətə sədaqətli vətəndaş kimi formallaşmasında mühüm rol oynamışdır. Aparılan müttəşəkkil iş nəticəsində 1993-2000-ci illərdə 200-dən çox adda yeni dörsliklər çap edilmiş, 1995-ci ildən orta məktəblərin ibtidai sinif şagirdlərinin dörslikləri şagirdlərə pulsuz verilmiş, təmin edilmişdir.

«Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramına uyğun olaraq prezident Heydər Əliyev tərəfindən imzalanmış 13 iyun 2000-ci il tarixli «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında sərəncam təhsil sistemində mühüm mərhələ oldu. Bu sərəncama əsasən bir neçə

yeni ali təhsil ocağı yaradılmış bir çox ali məktəblərə «universitet» statusu verilmiş, milli təhsil tariximizdə kadr hazırlığında xüsusi əhəmiyyət daşıyan Azərbaycan Müəllimlər İnstитutu və onun müxtəlisf bölgələrdə 12 filiali yaradılmışdır. Onun təhsil sisteminin inkişafı sahəsində qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün 2002-ci il oktyabrın 4-də «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında imzaladığı sərəncam da mühüm program sənədi hesab edilməlidir. Heydər Əliyevin 17 fevral 2003-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair (2003-2007-ci illər) Proqram» təsdiq olundu. Bu sənəd Azərbaycan təhsilinin inkişaf və tərəqqisinə dövlət təminatının daha bir ifadəsi idi.

Ölkənin maddi və maliyyə çətinliklərinə baxma-yaraq, onun şəxsi qayğısı sayəsində 1993-2002-ci illər ərzində 137 yeni ümumtəhsil binası tikilsə də, bu mövcud tələbatı ödəmirdi. Bu baxımdan programma əsasən 2003-2007-ci illərdə ölkə üzrə 149 yeni məktəb binasının, 175 məktəbdə əlavə sinif otaqlarının tikintisi, 408 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur və bu iş uğurla davam etdirilir.

Təhsili millətin gələcəyi hesab edən ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən islahatlar milli təhsilimizin ayrı-ayrı pillələrində toplanmış potensialı saxlamaqla onun inkişaf etdirilməsinə yönəldilmişdir. Muxtar Respublikada təhsilə, maarif sisteminə göstərilən diqqət çoxsahəli, uzaqgörən kompleks plan əsasında aparılır. Həyata keçirilən bu islahatların tərkib hissəsi kimi təhsil sisteminin maddi texniki bazasının gücləndirilməsi, o cümlədən yeni məktəb binalarının inşası təhsilimizin inkişafına öz müsbət və dəyərli təsirini göstərməkdədir. Belə ki, 2005-ci ildə Muxtar Respublikada 3758 şagird yerlik 16 məktəb binası tikilmiş, 594 şagird yerlik 1 orta məktəb binası əsaslı təmin olunmuş, Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq, İqtisad fakultələri üçün 600 yerlik yeni korpus tikilərək istifadəyə verilmişdir. 2006-ci ildə isə Muxtar Respublikamızda 2352 şagird yerlik 8 məktəb binası, 1 məktəbəqadər, 3 məktəbdənənar təhsil müəssisəsi tikilmiş, 2800 şagird yerlik 6 məktəb binası, 2 məktəbəqadər təhsil müəssisəsi əsaslı bərpa və yenidənqurma tədbirləri aparılırlaraq istifadəyə verilmişdir. 2006-ci ildə Muxtar Respublika məktəblərinə 215 min dərslik, 6160 ədəd xəritə, 230 adda 315 min ədəd latin-qrafikalı kitab verilməsi təhsilə dövlət qayğısının parlaq təzahürüdür.


Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil səviyyəsini inkişaf etmiş qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması üçün çoxşaxəli iş aparılır. Bunun üçün müəllimlərin sosial vəziyyətinin yaxşılaşması, təhsilin elm, mədəniyyət və iqtisadiyyatla əlaqələrinin artması, təhsil işçilərinin hüquq və azadlıqlarının təmin edilməsi üçün çox işlər görülür. Bu istiqamətlər XXI əsrə təhsil ideologiyamızın əsasını təşkil edir. Bu gün elə bir zaman gəlib çatmışdır ki, artıq təhsilimizi irəli aparan konkret əməli tədbirlərə daha geniş meydən verilir. Bunu xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi islahat proqramları, onun göstəriş və tövsiyələri tələb edir. Dünya şöhrəti siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə təhsilin qayğısına qalmış, daim bu sahəni nəzarətdə saxlamışdır. Çıxışlarının birində Heydər Əliyev demişdir: «**Bizim gördükümüz işlər, apardığımız iqtisadi islahatlar, dövlət quruculuğu prosesi, təhsil və başqa sahələrdə həyata keçirdiyimiz islahatların hamısı Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir».**

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlerdə müəllimlərlə hər bir görüşünü yüksək qiymətləndirib. Onun bütün fəaliyyəti elm, maarif və mədəniyyətimizin, tərəqqisinə işiq saçırı.

Xoşbəxtliyimiz ondadır ki, ölkəmizdə son qırx ilə yaxın bir dövrdə aparılan bütün təhsil islahatlarına Heydər Əliyev başçılıq etmişdir. Bu dahi şəxsiyyətin ən böyük amali xalqımızın intellektual potensialını yüksəltmək, təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsil quruculuğu sahəsində başlanan islahatları uğurla başa çatdırmaqdən ibarət olmuşdur. Bu gün biz təhsil işçilərinin, müəllimlərin, alim və ziyahların ən müqəddəs vəzifəsi isə xalqın ümummilli lideri Heydər Əliyevin idealları işığında ölkəmizdə gedən təhsil islahatlarının reallaşmasına kömək etmək, bu sahənin daha da yüksəlişi üçün əlimizdən gələni etməkdən ibarətdir.









HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

Hər bir xalqın milli mənliyinin, milli şurunun formalması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtlənir. Başlıca sivilizasiyanın yüksək pilləsinə yüksəlmək kimi şərəfli yol keçmiş xalqlar hər şədən əvvəl elm və mədəniyyətin inkişafına borcludurlar. Təsadüfi deyildir ki, müasir sivilizasiyanın ən yüksək göstəricisi elmin, təhsilin inkişafı hesab olunur. Elmi və mədəni dəyərlərin meydana gəlməsi, mənəvi sərvətlərin formalması milli birliyin də vacib ünsürü hesab edilə bilər. Bu baxımdan xalqlar dünyanın spesifik şəkildə qavramağın milli formaları sistemini yaratmaqla özünə məxsus mədəni dəyərlər və sərvətlər kompleksini formalasdırmaq zorurəti ilə qarşılaşırlar. Bu işdə çox mühüm rol universitetlərə, elm və təhsil ocaqlarına məxsus olmuşdur. Antik yunan akademiyalarının, qədim universitetlərin yaradılması bu ehtiyacdən irəli gəlmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: «Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının inkişafının mənətiqi nəticəsidir».

Universitetin yaranması ölkəmizin iqtisadi, mənəvi, elmi və mədəni potensialının gücləndirilməsinə öz gərəkli töhfələrini vermişdir. «Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd edilməsi haqqında» Azərbaycan



Respublikasının Prezidenti İlham Əliyevin 31 mart 2007-ci il tarixli sərəncamında göstərildiyi kimi, «Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diarında yüksək ixtisash kadrların yetişdirilməsinə, elmi mühitin formalasdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlis sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli təhsələr verirlər».

Naxçıvan Dövlət Universitetinin keçdiyi yola nəzər salarkən belə bir qənaətə gəlmək olar ki, Naxçıvanımızın bu gününü, onun elmini, mədəniyyətini, alimlərini, habelə iqtisadiyyatını, mənəvi-psixoloji dürümünü, bir sözlə bütövlükdə yaşadığımız ietimai mühiti bu təhsil ocağından ayrılıqda təsəvvür etmək olmaz.

Dünyanın çoxəsrlik tarixə malik universitetləri ilə müqayisədə Naxçıvan Dövlət Universiteti çox cavan olsa da, o çox mənali həyat yolu keçmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstytutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan ali məktəb, az sonra Azərbaycan Respublikasının rəhbəri, möhtəşəm Heydər Əliyevin 12 iyun 1972-ci il tarixli fərmanı ilə Naxçıvan Dövlət Pedaqoji İnstytutu kimi fəaliyyət göstərmişdir. Pedaqoji İnstytut sonralar 29 dekabr 1990-ci ildə Naxçıvan Dövlət Universitetinin təşkili üçün böyük baza funksiyasını yerinə yetirmişdir.

Bir neçə müəllim, 3 ixtisasla fəaliyyətə başlayan tədris ocağı ötən dövr ərzində dünya standartlarına cavab verən ali məktəbə çevrilmişdir. Universitetin yenidən qurulmasında və daha da inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim böyük qayğı göstərmişdir.

Dahi rəhbər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi, 12 oktyabr 1992-ci ildə universitetdə keçirilən «Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyani ticarətin və iqtisadi əlaqələrin təşkili» mövzusuna həsr olunmuş beynəlxalq simpoziumda iştirak etmiş, öz dərin məzmunlu nitqi ilə xaricdən gələn nümayəndə heyətlərini belə valeh etmişdi. Onun nitqi beynəlxalq simpoziumda qarşıya qoyulan məqsədlərin həyata keçməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.

Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyində (12 noyabr 1992) görkəmli dövlət xadimi Heydər Əliyevin iştiraki universitet tarixinin qızıl səhifəsidir. Onun yubileydəki nitqi o zamankı çətin blokada şəraitində təhsilimizin əsaslı program sənədi hesab edilməlidir. Qiymətli tarixi sənəd kimi həmin nitq bu gün də ali təhsil sistemində aparılan islahatlar baxımından böyük əhəmiyyət kəsb edir.

Onun Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrda universitetimizin inkişafı daha sürətli getmişdir. Müharibənin və milli müstəqilliyin ilk illərinin səriştəsiz rəhbərlərinin uğursuz siyasetinin yaratdığı dağıntılar, iqtisadi sıxıntılar, təhsil qayığının arxa plana keçməsi, heçə enməsi Naxçıvan Dövlət Universitetinin də həyatında güclü tənəzzülə

səbəb olmuşdu. Yalnız Heydər Əliyevin xalqın təkidiylə 1993-cü ilin yayında hakimiyətə, ölkə rəhbərliyinə gəlməsi bu tənəzzülün qarşısını aldı. Bu müdrik şəxsiyyət böyük uzaqqorənliklə görürdü ki, ali təhsili yuvarlandığı ucurumdan çəkib çıxarmaq bütünlükle ölkənin, onun iqtisadiyyatının, elminin, mədəniyyətinin gələcək inkişafının bünövrəsini yaratmaq üçün ilkin şərtidir. Buna görə də qısa zamanda NDU-ya dövlət qayğısı artırıldı. 1996-ci ildən başlayaraq, universitet rəhbərliyi möhkəmləndirildi, universitetin yeni şəraitdə fəaliyyətini canlandırmış, təhsilin və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə yeni tövsiyələr verildi, mükəmməl konsepsiya hazırlanırdı.

Naxçıvan Dövlət Universitetinin 30 illik yubileyinə ümummilli lider Heydər Əliyevin ünvanladığı təbrik məktubunda da universitetin fəaliyyətinə verilən qiymət təhsilə göstərilən böyük qayğının parlaq ifadəsi idi.

Universitetimizin sürətlə inkişaf etməsində bütövlükdə Muxtar Respublikada, eləcə də Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin siyasi kursunun, Müştəqil Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının dönmədən həyata keçirilməsinə böyük əmək sərf edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Tağıbovun apardığı səriştəli, mükəmməl, elmi dayaqlara söykənən, principial siyaset də mühüm və həlledici rol oynamışdır. Məhz onun universitet quruculuğu işinə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdirməyin aparıcı qüvvəsi kimi

ciddi münasibət bəsləməsi qədim Naxçıvan diyarında dünya standartlarına uyğun ali məktəbin qurulması ilə nəticələnmişdir. Yüksək dövlət qayğısı ilə əhatə olunmuş ali məktəb qısa müddətdə böyük intibah dövrünü keçərək, əyalət universiteti titulunu öz üzərindən atmışdır. Bu gün artıq Naxçıvan Dövlət Universiteti Avropa standartlarına uyğun ali məktəbdür.

Universitetimiz özünün yeni həyatı və indiki yüksək inkişaf səviyyəsi üçün həmişə dövlət qarşısında borcludur. Məhz dövlətin müəyyən etdiyi proqrama uyğun olaraq Naxçıvan Dövlət Universitetində aparılan genişməqyaslı işlər regionda möhkəm maddi-texniki bazaya, güclü kadrlar potensialına malik olan inkişaf etmiş ali təhsil ocağının yaradılması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərmanı ilə Naxçıvan Dövlət Universitetinə özünüidarə statusunun verilməsi kollektiv qarşısında daha mühüm, şərəflə və məsuliyyətli vəzifələr qoymuşdur. Bütün bunların sayəsində Naxçıvan Dövlət Universitetinin 10 fakültəsində 42 ixtisas üzrə ali təhsil alan 4000-dən artıq tələbə, magistr və aspirant müştəqil Azərbaycanın dövlətçilik maraqlarının gerçəkləşdirilməsi istiqamətində köklənmiş layiqli nəsil kimi formalaşır. Məhz dövlətimizin böyük qayğısı sayəsində yüz hektar geniş bir ərazini əhatə edən universitetin 15 tədris korpusu, elektron kitabxanası, olimpiya mərkəzi, konservatoriyası, tibb fakultəsi və xəstəxanası, komputer sinifləri, internet

mərkəzi, çoxsaylı fənn kabinetləri və laboratoriyaları, Botanika bağı, idman bazası, hüquq klinikası, ictimai təşkilatlar mərkəzi, regionda elm, təhsil və mədəniyyəti, habelə milli ictimai fikri inkişaf etdirməyə münbət şərait yaradır. 2006-ci ildən fəaliyyət göstərən Universitet Tələbə-Televiziya Studiyası Naxçıvan Muxtar Respublika ərazisində fəaliyyət göstərmək üçün Naxçıvan MR Nazirlər Kabinetinin 11 oktyabr 2006-ci il tarixli sərəncamı ilə müvafiq tezlik verilmişdir. Amerika, Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Türkiyə və İranın universitetləri ilə yaradılmış əlaqələr Naxçıvanı və universiteti dünyada tanıtmış, NDU-nu beynəlxalq standartlara cavab verən qabaqcıl universitetə çevirmişdir.

Universitetin siması əhəmiyyətli dərəcədə burada çalışan elmi-pedaqoji heyətin tərkibi ilə müəyyən olunur. Bu baxımdan son on ildə universitetdə sənballı mütəxəssislər orduyu yaranmışdır. 2 akademik, 5 nəşər müxbir üzv, 22 elmlər doktoru, 136 elmlər namizədi, ümumiyyətlə universitetdə çalışan 346 mütəxəssis bu gün universitet auditoriyalarında tədris fəaliyyəti ilə məşğuldur. Peşə hazırlığının səviyyəsini təkcə rəqəmlər aydın ifadə etmir. Belə ki, əməkdaşlar arasında ABŞ-da, Yaponiyada, İtaliyada, Fransada, Türkiyədə, İranda, Almaniyada, habelə Müstəqil Dövlətlər Birliyi ölkələrində kitabları, məqalələri çap olunmuş, bir sıra beynəlxalq konqreslərin, simpoziumların, toplantıların iştirakçıları olan alimlər çalışırlar. Universitet alimləri ictimai tərbiyə işinin müasir səviyyədə qurulmasında, müxtəlif istiqamətli pro-

qramların reallaşdırılmasında fəaliq göstərir, Naxçıvan maarifçilik ənənələrinin tarixi köklərinin zənginliyini qoruyub saxlayırlar. «Qeyrat» nəşriyyatı elmi, metodik və kültüvə kitablar, universitetin elmi xəbərlərini yüksək səviyyədə çap edir.

Naxçıvan Dövlət Universitetinin muxtar dövlətimizin son 40 illik tarixində rolundan damşarkən belə bir cəhət xüsusilə vurğulanmağa layiqdir ki, o təkcə elm, təhsil ocağı deyil, həm də böyük mənəvi tərbiyə məktəbidir. Bu illər ərzində xalqımızın tarixində elə bir əhəmiyyətli hadisə tapmaq olmaz ki, Naxçıvan Dövlət Universiteti ondan kənardı qalsın. Universitetimiz ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin nəinki önündə getmiş, bir çox hallarda isə bu proseslərin təşəbbüsçüsü, öncülü sıfətində çıxış etmişdir.

40 il ərzində bu universitetdə gənclik ruhu və düşüncəsi, gənclik təravəti və fantaziyası ilə aşılanmış nə qədər maraqlı tədbirlər keçirilmişdir. Bu tədbirlər gələcək əmək həyatının astanasında dayanan gənclərin təşəbbüskarlığının, işgüzarlığının, bitib-tükənməyən qabiliyyətinin, təxəyyül zənginliyinin əyani nümayişinə çevrilmişdir. Bəli, universitet təkcə elm-təhsil məbədi deyil, həm də yetkin vətəndaşlıq məktəbi olmuşdur.

Universitetin tələbə kontingenti həmişə respublikamızın kadrlara olan tələbatlarına uyğun, bütövlükdə sabit və mütəşəkkil qaydada formalasdırılmışdır. Universitet tələbələri özlərinin ciddi səyləri, elmi uğurları, fəal ictimai mövqeləri ilə seçilmişlər. Bu gün bu sıralarda Azərbaycanın əksər rayonlarından-

dan və Türkiyə Cumhuriyyətinin müxtəlif vilayətlərindən olan yüzlərlə gənc toplaşmışdır.

Naxçıvan Dövlət Universitetinin nəzdində 1997-ci ildən ardıcıl olaraq fəaliyyət göstərən «Heydər Əliyev Universiteti» əsl milli dövlətçilik, yetkin siyasi düşüncə və idarəetmə mədəniyyəti məktəbi kimi yeni nəslin tərbiyasında mühüm rol oynayır. İlk məşğələsi 1997-ci ilin 5 aprelində keçirilmiş bu universitetin yüzdən artıq məşğələsi keçirilmişdir. Akademik İsa Həbibbəylinin «Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti» kitabında Heydər Əliyev universitetinin fəaliyyətindən ətraflı bəhs edilmişdir. Bu universitet gənc nəslin əsil vətənpərvər və vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.

Universitetin mədəniyyət kadrlarının hazırlanmasında da böyük xidmətləri vardır. Ali təhsil ocağında fəaliyyət göstərən İncəsənət fakultəsi nəzdində tələbə opera studiyası, tələbə teatr studiyası, şəhər və hazircavablar klubu, müxtəlif vokal və rəqs qrupları mədəniyyətimizin, eləcə də musiqimizin inkişafına dəyərli töhfələrini vermişdir. Elə bu il martın 22-də qardaş Türkiyədə, İqdirdə Novruz şənliklərinə qatılan musiqi qrupumuz öz vəfahıqları ilə hamını valeh etdilər. T.Oflazoğlunun «Türklərin Atatürkü», C.Məmmədquluzadənin «Anamın kitabı» teatr tamaşaları, Ü.Hacıbəylinin «Arşın mal alan» operettası qardaş ölkənin Qars, Ərzurum, Ərdəhan, Samsun, Trabzon, Van, Ağrı və başqa şəhərlərində uğurla nümayiş etdirilmişdir.

Universitetin 40 illik yubiley tədbirlərindən biri də opera studiyasının Rusiya Federasiyasının Novo-

sibirsk şəhərində «Arşın mal alan» operettasını nümayiş etdirməsi oldu. 10 may 2007-ci ildə şəhərin M.Qorki adına mədəniyyət evinin böyük salonunda oynanan bu tamaşa yaxından köməkliyi ilə təşkil edilən bu səfərin zirvə nöqtəsini məhz bu tamaşanın nümayishi hesab etmək olar. Yeniləşmiş kollektivlə çıxış edən studiya üzvlərinin hər bir çıxışı alqışlarla qarşılındır. 12 iyun 2007-ci il tarixdə teatr studiyası üzvlərinin göstərdiyi bədii program həm Rusiya ictimaiyyətinin, həm də həmyerilərimizin rəğbətinə səbəb oldu.

Universitetin Xarici dillər fakultəsi tələbələrinin fransız dilində hazırladıqları «Koroğlu» və «Poçt qutusundan Eyfel» tamaşaları özünün bədii və estetik qayələri, maraqlı aktyor oyunu ilə Fransadan gəlmış qonaqların da diqqətindən yayınmadı.

Universitetimizdə son on ildə müxtəlif musiqi qruplarının fəaliyyəti də diqqət mərkəzində olmuşdur. Belə ki, «Firuze», «Büllur» vokal qrupları, «Əcəmi», «Gənclik», «Tələbə» instrumental ansambları həmişə rəngarəng proqramlarla çıxışlar etmişlər.

Universitetimizdə hər il tələbələrin vətənə, təhsil aldıqları ali məktəbə məhəbbət ruhunda tərbiyə və fərdi qabiliyyətlərinin daha da inkişaf etdirilməsi məqsədilə «Universitet dünyası» rəsm, hər il aprel ayında Mirzə Cəlil günlərində karikatura sərgilərinin keçirilməsi bir ənənə halını almışdır. Tələbələrimizin

Türkiyə Cumhuriyyətinin Van Yüzüncü İl, Qars Kafkas Üniversitesi, Ərzurum Atatürk Üniversitesi və başqa ali məktəblərdə təşkil edilmiş sərgiləri uğurla keçmişdir.

Universitet ərazisində ucaldılmış «Soyqırıım qurbanlarının xatırasına» həsr edilmiş abidənin layihəsi üçün elan edilmiş müsabiqədə o zaman universitetin tələbəsi olmuş Ülviyə Həmzəyevanın təqdim etdiyi layihə birinci mükafata layiq görülmüşdür. 2007-ci ilin may ayında keçirilən universitet üçün emblem müsabiqəsində də Ülviyə Həmzəyeva və Tural Həsənovun təqdim etdiyi eskizlər birinci yeri çıxmış və mükafata layiq görülmüşdür.

Universitetdə idman və bədən tərbiyəsinin inkişafına xüsusi diqqət yetirilir. Ali məktəbimizin idmançıları Respublika və beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bu dörs ilində Ali məktəblər arasında keçirilən badminton yarışlarında qızlardan ibarət komandamız birinci yeri tutmuşdur. 2007-ci ilin fevral ayında keçirilən ali məktəblərarası cudo yarışlarında da tələbələrimiz medallarla qayıtmışlar. Bu ilin iyun ayında Türkiyə Cumhuriyyətinin İqdir şəhərində keçirilən beynəlxalq yarışda iştirak edən «Universitet» futbol komandası bütün rəqiblərini udaraq, turnirin qalibi kimi kubok sahibi olmuşdur.

1996-ci ilin 16 oktyabrından universitetə bacarıqla rəhbərlik edən millət vəkili, akademik İsa Həbibbəylinin dünya universitetləri ailəsində Naxçıvan

Dövlət Universitetinin özünəməxsus və layiqli yer tutmasında böyük və gərgin əməyi vardır.

Bu gün zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet Muxtar Respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzinə çevrilmişdir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar. Azərbaycan xalqının ümummilli lideri, universitetimizin fəxri doktoru Heydər Əliyev demişdir: «Bu ali məktəb qonşu ölkələrin elm və təhsil mərkəzləri ilə geniş əlaqələr yaratmaqla bir daha Naxçıvanın Şərqi qapısı olduğunu nümayiş etdirir».

Qədim tarixə və zəngin ənənələrə malik Naxçıvanın yeni dövrdəki tarixi inkişafının həyata keçirilməsində 40 yaşı Naxçıvan Dövlət Universitetinin üzərinə ciddi vəzifələr düşür. 40 illik tarixi yol isə arxada qahir. Bu yol asan keçirmiştir. Bu yolda uğurlar da çox olub, problemlər də... Bu yol müxtəlif nəsilləri birləşdirir. Bu yol Naxçıvan təhsilinin baş yolidur, bu yol müasirlik, qüdrətli elm, təhsil və tərbiyə məbədinin nurunu əks etdirən gerçək və humanist, əsrarəngiz bir dünyadır.

Ulu öndər Heydər Əliyevin 11 oktyabr 1999-cu ildə universitetimizdə yeni tədris korpusunun açılışı mərasimindəki parlaq nitqı universitetin keçidiyi yola verilən yüksək qiymətdir. Həmin nitqdə deyilirdi: «Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblə-

rindən, ali təhsil ocaqlarından biridir... Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il öncə əsasını qoymuşuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Universitet tələbələrinə yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram... Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qurşunlar, yaratsınlar, inkişaf etdirlənlər, daha da yüksəltsinlər».

Müstəqillik yolları ilə inamlı irəliləyən Azərbaycan öz inkişafının yüksəliş dövrünü yaşayır. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyaseti nəticəsində respublikamızda demokratik cəmiyyət quruculuğu müvəffəqiyyətlə həyata keçirilir, dövlətimizin beynəlxalq nüfuzu günü-gündən artır. Sosial-iqtisadi və mədəni həyatın müxtəlif sahələrində də köklü islahatlar aparılır, yüksək ixtisaslı və savadlı kadrların hazırlanması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Hazırkı yeni tarixi şəraitdə NDU-da da bu islahatlar uğurla həyata keçirilir, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində müvəffəqiyyətlər əldə edilir.

Yüksək dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunan Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi ölkəmizdə milli ali təhsilin əsil bayramına çevrildi. Ölkə prezidenti İlham Əliyevin bu tədbirlərdə xüsusilə, universitetin yeni Konservatoriya binasının açılışında iştirakı isə kollektivimizin hər bir üzvünün qəlbini qürur və iftixar hissi ilə doldurdu.

Təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin geniş nitqi ölkəni, eləcə də təhsili inkişaf etdirməyin uzun müddətli mükəmməl programıdır. Onun universitetin fəaliyyətinə verdiyi qiymət isə daha sevindirici idi:

«Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Bu gün açılışına toplaşdığımız yeni Konservatoriya binası, deyə bilərəm ki, dünyanın on yüksək standartlarına cavab verir!».

Ölkə prezidentinin Naxçıvan Dövlət Universitetinin 19 nəfər əməkdaşına ən yüksək dövlət mükafatlarını şəxsin təqdim etməyi müəllim əməyinə, təhsilə göstərilən böyük qayğının ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibovun 40 illik yubiley mərasimindəki nitqi də görülmüş işlərə qiymət verməsi ilə yanaşı, qarşıda duran vəzifələrin müəyyənəşdirilməsində böyük əhəmiyyət kəsb edirdi. O, öz nitqində demişdir:

«Dövlətimizin ali təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsinin biri də Naxçıvan Dövlət Universitetidir. Ali təhsilin hərtərəfli himaya olunmasının ümummilli liderimizlə başlanan prinsipini davam və inkişaf etdirən hörmətli Prezidentimizin qayğısı ilə burada yeni ixtisasların açılması, instrukturun yaradılması və təhsil korpuslarının tikilməsi, ölkə rəhbərinin universitetin elektron kitabxanasının açılışında iştirak etməsi və bu təhsil ocağının 40 illik

yubileyi ilə bağlı xüsusi sərəncam verması yeni mərhələdə Naxçıvan Dövlət Universitetinə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir.

Naxçıvan Dövlət Universitetinin professor müəllim heyəti və çoxminli tələba kollektivi də bu misilsiz qayğıya konkret əməli işlərlə, dərin məsuliyyət duygusu ilə, ölkə prezidentinə, onun böyük ideallarına sədaqətlə cavab verməyi özlərinin mənəvi borcu hesab edirlər. Universitetin rektoru, akademik, millət vəkili, əməkdar elm xadimi İsa Həbibbəylinin dediyi kimi, «çətin blokada şəraitində şəaliyyət göstərməsinə baxmayaraq, Naxçıvan Dövlət Universiteti zamanla yarışa-yarışa irəliyə doğru böyük sürətlə addımlamaqdə davam edir.

Hazırda Naxçıvan Dövlət Universiteti Azərbaycanda XXI əsrin ali məktəbinin səviyyəsini və imkanlarını nümayiş etdirir.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA ORDU QURUCULUĞU

Doxsanıncı illərin əvvəllərində, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına qədər olan dövrdə, yəni 1993-cü ilin ortalarına kimi ordu quruculuğu kortəbi şəkildə, dövlət nəzarəti və bilavasitə dövlət rəhbərliyi olmadan getmişdi. Bunun obyektiv səbəbi ilk növbədə, həmin dövrədə ölkəyə rəhbərlik edənlərin dövlətçilik təcrübəsi, idarəcilik bacarığının olmaması idi. Elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan ordu-su təpədən-dırnağadək silahlanmış xarici havadarlarının ağır texnikası və təlimlər görmüş canlı qüvvəsi ilə komplektləşdirilmiş Ermənistan silahlı birləşmələrinin təcavüzlərinin qarşısını almaq əvəzinə, daha çox siyasi məqsədlərə cəlb edilmiş, hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi.

Yeni yaradılmış ayrı-ayrı hərbi hissələr, könüllü ərazi müdafiə taborları bu və ya digər siyasi qüvvələrin təsiri altında onlara xidmət edirdilər. Vətəni, torpağı qoruyanlardan daha çox cangüdənlər, dəyənək gəzdirənlər, özlərini general elan edənlər var idi. Hətta iş o yerə çatmışdı ki, bu siyasi qüvvələr və «millət qəhrəmanları» hərbi hissələr yaratmaqda bir-birləri ilə bəhsə girirdilər. Coxdan döyüş əməliyyatlarına hazırlanmış erməni daşnaqları isə fürsətdən istifadə edib özlərinin işgalçılıq siyasətlərini həyata keçirirdilər.

Heydər Əliyevin hakimiyyətə qətiyyatlı qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında cinayətkarlılığı, Vətən qarşısında öz müqəddəs bor-

cunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının təsbit olunması, çağırış və səfərbərlik işinin şəraitin tələblərinə uyğun qurulması, fərərilərə, hərbi xidmətdən yayınlanınlara qarşı eiddi tədbirlər tətbiq olunması istiqamətində atılan qəti addımlar Milli Ordunun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu. Bütün bunlar 1993-cü ilin noyabrından əsl ordu quruculuğuna başlanmasının fərəhli yekunu idi.

Ölkə Prezidenti Ali Baş Komandanın ən qaynar cəbhə bölgələrinə getməsi, döyüş səngərlərində olması, orada əsgər və zabitlərlə şəxşən görüşməsi, onların qayıq və problemləri ilə maraqlanması döyüşçülərin mənəvi-psixoloji ruh yüksəkliyinə səbəb olurdu. Həmin günlərdə Azərbaycan əsgəri üzərində «Vətən uğrunda, Heydər Əliyev uğrunda» sözləri yazılmış tanklarla, digər döyüş texnikaları ilə müqəddəs savaşa atılmışdı. Beyləqan və Fizuli uğrunda döyüşlər, Tərtərin müdafiəsi bir daha sübut etdi ki, ordu yalnız vahid komandanlıq və təcrübəli komandirlər tərəfindən idarə olunarsa, əsgər dövlətin qayğısını, xalqın, millətin köməyini, yardımını hiss edərsə heç vaxt basılmaz, məglubedilməz olar.

Qısa müddətdə Azərbaycan əsgəri onun arxasında dövlətinin və xalqının durduğuna inandı. İnanrı ki, Ali Baş Komandan Heydər Əliyev kimi bir sərkərdəsi olan ordu heç vaxt basılmaz. Heydər Əliyev Azərbaycan əsgərinə arxalandığı, güvəndiyi kimi, Azərbaycan əsgəri də öz Prezidentinə, Ali Baş Komandanına arxalanırdı, güvənirdi. Hətta keçmiş iqtidár dövründə xidmət etmiş yüksək rütbəli zabit və

generallar da yeni həvəs, yeni qüvvə ilə xidmətlərini davam etdirirdilər.

Müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunda xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi bu sözlər bu gün də hər bir Azərbaycan vətəndaşını düşünməyə sövq edir, qarşımızda böyük vəzifələr qoyur.

«Ordu mövzusu, ordunun yaranması, formalşeması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün təribiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir».

Heydər Əliyev hakimiyətə gələnədək çoxları özünü tarixi varis hesab etsələr də, Cumhuriyyət liderlərinin ənənələrindən uzaq idilər. Məlumdur ki, Azərbaycan Demokratik Cumhuriyyətinin liderləri xalq ordusunun yaradılmasını çar Rusiyası ordusunda xidmət etmiş milli kadrlara etibar etmişdilər. Ola bilməz ki, damarında azərbaycanlı qanı axan zabit öz vətəninə, xalqına, dövlətinə xəyanət etsin. Dövrə, şəraitə, ictimai quruluşa görə əgər azərbaycanlı bir şəxs dünya hərb elmi sahəsində şöhrət qazanırdısa, bu bizim xalqımızın uğuru idi. Bu mənada Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski də sovet ordusunda xidmət etmiş hər bir qüdrətli sərkərdə də Azərbaycanın milli iftixarı hesab edilmə-

lidir. Cumhuriyyət ordusu dövlət tərəfindən idarə olunurdu, xalqın köməyinə, yardımına arxalanırdı. Heydər Əliyev də bu ənənəni davam və inkişaf etdirirdi.

Gücmüzün artdığını hiss edən ermənilər danişqlar masası arxasına gəlməyə və 1994-cü il mayın 12-də atəşkəs rejimini imzalamağa məcbur oldular.

1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında ordunun mövqeyi və fəaliyyəti bir daha sübut etdi ki, əgər ordu dövlət tərəfindən yaradılsara, vahid komandanlıq tərəfindən idarə olunarsa, xalqına arxalanarsa, mütləq dövlətin və xalqın mənafeyini qoruyacaq və müdafiə edəcəkdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il yanvarın 16-da «Müstəqil dövlətimizin milli ordusuna ümumxalq qayğısı və diqqətinin artırılması» mövzusunda keçirilən yığıncaqdakı nitqində de-diyi «Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formallaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcudur» sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edilmişdi.

Qeyd etmək lazımdır ki, müstəqil dövlətimizin milli zabit kadrlarının hazırlanması işinə çox-çox qabaqlar başlanılmış, ordu quruculuğunda əsas meyar olan milli kadrların hazırlanması prosesinin də təməl daşını məhz cənab Heydər Əliyev qoymuşdur. Zaman

xalqımızı, millətimizi ağır sınaqlara çəkəndə hiss etdi ki, Heydər Əliyev hərbi internat məktəbini yaratmaqla çox böyük iş görmüşdür. Bir də unutmaq olmaz ki, həmin məktəb totalitar rejimin sərt məngənəsində yalnız Heydər Əliyevin cəsarət və iradəsi ilə yaradıla bilərdi.

1990-ci ilin iyun ayının 22-də Naxçıvana qayıtdığı ilk gündən başlayaraq ölkənin müdafiəsi, ordu quruculuğu problemləri daim Heydər Əliyevi düşündürmiş və bu yolda casarətli addımlar atılmışdır. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə Sədr seçildikdən dörd gün sonra 1991-ci il sentyabr ayının 7-də ölkədə yaranmış gərgin sosial-ictimai və siyasi vəziyyət müzakirə obyektiñə çevrildi. Həmin gün Ali Məclisin qəbul etdiyi qərarda qeyd olunurdu ki, Ermənistən Respublikası ilə həmsərhəd olan Muxtar Respublikanın ərazisi 1988-ci ildən başlayaraq bu günə kimi erməni diasporu və lobisi tərəfindən müdafiə olunan və silahlandırılan, mərkəzin himayədarlığından hər vasitə ilə istifadə edən erməni silahlı quldur dəstələrinin basqınlarına məruz qalır. Bu müddət ərzində Muxtar Respublikanın Kərki kəndi sovet ordusunun birtərəfli mövqeyi nəticəsində Ermənistən tərəfindən işgal edilmiş, Sədərək kəndi ətrafindakı vuruşmalarda insanlar həlak olmuş, Havuş kəndi, o cümlədən bir sıra yaşayış məntəqələri toplardan intensiv atəşə tutularaq, tamamilə dağıdılmış, Babək rayonunun Kərməçataq, Yuxarı Buzqov, Şahbuz rayonununu Şada kəndlərinə və Batabat yaylağınna ardi-arası kəsilməyən hücumlar olmuş, xeyli miqdarda mal-qara aparılmış, çobanlar öldürülmüş və

girov götürülmüşdü. Törədilən talanlar və qırğınlar barədə mərkəzə Azərbaycan Respublikasının Prezidentinə və respublikanın Ali Sovetinə dəfələrlə məlumat verilməsinə baxmayaraq qəti tədbirlər görülməmiş, əksinə qonşu respublika tərəfindən silahlı başqınların sayı artmışdı. Muxtar Respublikanın ərazisinin Ermənistən ərazisindən keçən yeganə avtomobil yolu isə 1988-ci ildən tamamilə bağlanmışdır. Naxçıvan MR Azərbaycandan, ümumiyyətlə xarici aləmdən təcrid olunmuş vəziyyətə salınmışdı.

Naxçıvani yaranmış vəziyyətdən xilas etmək və bədxah qonşu Ermənistən Respublikası tərəfindən edilən silahlı başqınlardan qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Naxçıvan Muxtar Respublikasının suverenliyini və ərazi bütövlüyünün müdafiəsi naminə Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» qərarına və Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1991-ci il tarixli fərmanına əsaslanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Milli Müdafiə Komitəsi təşkil edildi ki, bu da Naxçıvanda möhkəm nizami ordunun yaranmasının əsası olmaqla, Azərbaycanın yeni ordu quruculuğunda mühüm rol oynadı. Heydər Əliyev Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, Azərbaycanın digər sərhəd bölgələrinin də taleyiñə biganə qalmırdı. Xüsusi deputat qrupları yaradaraq Qarabağa göndərir, şəxsi nüfuz və bacarığından istifadə edərək dünyanın diq-

qətinə Azərbaycana, xüsusilə Qarabağ məsələlərinə yönəldirdi.

1991-ci il oktyabrin 26-da Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyevin rəhbərliyi ilə SSRİ Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hissələrinin statusu məsələsi müzakirə olundu. Bu məsələnin müzakirəsi zərurəti ondan irəli gəlirdi ki, MR ərazisində yerləşən müxtəlisf qoşun növlərindən ibarət olan hərbi hissələr yerli hakimiyət orqanları ilə kifayət qədər əlaqə saxlamır, bəzən əhali ilə münaqişələrə gətirib çıxaran hərəkətlərə yol verirdilər. Yerli əhali arasında hərbi hissələr tərəfindən texnikanın və silahın respublikadan kənarə aparılması barədə çoxlu söz-söhbətlər də yayılmışdı.

Ayri-ayrı hərbi qulluqçuların hüquqa zidd hərəkətləri xalq arasında böyük narahızlığı səbəb olmuşdu. 1991-ci ilin oktyabrin 5-də erməni quldur dəstətorı 02444 sayılı hərbi hissədə qulluq edən kapitan M -ski, sıratı əsgər Turkan və kiçik serjant Smışın köməyi ilə Ordubad rayon Gənzə kənd sakını S.Abbasovu oğurlamış və Ermənistən ərazisində aparmışdır. Həmin il oktyabrin 12-də saat 23 radələrində Ordubad dəmiryol stansiyasında yerli sakinlər Yerevan şəhərində yerləşən 73879 sayılı hərbi hissədə qulluq edən leytenant S.V. Suçkov və proporşik O.F. Xedriki yaxalamışdır. İlkin istintaq göstərmişdi ki, onlar Yerevandakı erməni yaraqlıları tərəfindən Naxçıvana təxribat törətmək məqsədilə göndərilmişlər. Yaxalanmış hərbi qulluqçularda saat mexanizmi ilə işləyən iki ədəd partlayıcı qurğu, 47 paket partlayıcı maddə, 10 min manatadək pul aşkar olunmuş və müsadirə edilmişdi.

Naxçıvan MR Ali Məclisinin sessiyasında bu kimi bir çox faktlar sadalanmış, 75-ci mexanizmləşdirilmiş atıcı diviziyanın komandiri, general mayor R.V.Slaboşeviçin və 41-ci Sərhəd dəstəsinin komandiri, polkovnik V.K.Jukovun məlumatları diniñənilmişdi. Heydər Əliyevin sədrliyi ilə müzakirələrə yekun vurulmuş və Ali Məclisin təşkil etdiyi komissiyaya tapşırılmışdır ki, bu məsələni hərtərəflı öyrənsin və təkliflər hazırlayıb Ali Məclisə təqdim etsin. Bununla yanaşı, Ali Məclis Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin rəhbərliyindən və 41-ci Sərhəd dəstəsinin komandanlığından tələb etmişdi ki, Naxçıvan MR ərazisində yerləşən Sərhəd məntəqələrinin Muxtar Respublika Sərhəd Dəstəsinə təbe edilməsi və Muxtar Respublika ərazisindəki bütün dövlət sərhəddinin mühafizəsinin onun əlində cəmləşdirilməsi məsələsini 3 gün müddətində həll etsin.

Ümumiyyətlə, Heydər Əliyevin ardıcıl və uzaqgörən siyasi nəticəsində Bakıdan və Gəncədən fərqli olaraq Sovet ordusunun 75-ci motoatıcı diviziyanının zabit və əsgər heyətinin son dəstəsi 1992-ci ilin avqustun 18-də Naxçıvanı tərk etdi. Həmin gün diviziyanın bütün əmlakının silahlarının hərbi texnikasının və sursatının Azərbaycan Milli Ordusunun Naxçıvandakı 5-ci əlahiddə motoatıcı briqadasına verilməsi haqqında sənədlərin imzalanması və diviziyanın şəxsi heyətinin Naxçıvanla vidalaşib Muxtar Respublikadan yola salınması mərasimində Heydər Əliyev də iştirak edirdi.

Muxtar Respublika ərazisində uzun illər boyu yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin, sonra isə Rusiya Federasiyasının tabeliyində olan hərbi hissələrin ləğv olunması, onların sərəncamında olan silahla-

rın, hərbi sursatın, texnikanın, hərbi və mülki əmlakın müstəqil Azərbaycan dövlətinə təhsil verilməsi, digər dövlətə mənsub olan hərbi qulluqçuların Naxçıvanın ərazisini tərk etməsi, ədalətli, hüquqi, böyük tarixi əhəmiyyətə malik olan bir hadisə idi və bunun əsas təşkilatçısı ordu quruculuğumuzun baş memarı ümummilli lider Heydər Əliyev olmuşdur.

Naxçıvandakı 41-ci Sərhəd dəstəsinin də bütün əmlakı, mühəndis-texniki qurğuları, silah və texnikası Azərbaycana təbe edilmiş Azərbaycanda ilk sərhəd dəstəsinin yarandığı da məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan elan edilmişdir.

Heydər Əliyevin sərəncamı ilə Naxçıvanda C.Naxçıvanski adına hərbi litseyin filialı açılmış, 1997-ci ildə təşkil edilən Akademik kursların bazasında Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Silahlı Qüvvələrin hərbi Akademiyası yaradılmışdır. 2004-cü il fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Cəmşid Naxçıvanski adına litseyin Naxçıvan filialının ləğv edilməsi və onun əsasında Heydər Əliyev adına Hərbi Litsey yaradılması haqda sərəncam imzalılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatının ödənilməsi işinin yaxşılaşdırılması baxımından prezidentin bu sərəncamı böyük dövlət əhəmiyyətli bir sənəddir.

Zabit kadrlarının hazırlanmasında NATO ilə yaradılmış qarşılıqlı əməkdaşlıq əlaqələrindən də geniş istifadə olunur. Hazırda «Sühl naminə tərəfdəşliq» programı çərçivəsində Şimali Atlantika Alyansına

daxil olan bir çox dövlətlərlə hərbi sahədə əməkdaşlıq inkişaf etdirilir. Gənclərimizə Türkiyə Respublikasında hərbi təhsil almaq, bir çox dövlətlərdə hərbi mütəxəssis hazırlığı səviyyələrinin yüksəldilməsi imkanı yaradılmışdır.

Möhtərem Heydər Əliyev cənablarının 2002-ci ilin iyun ayında Silahlı Qüvvələr günü münasibətilə şəxsi heyətə ünvanlanmış təbrikində deyilir: «Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağ problemi və Ermənistan – Azərbaycan münaqişəsinin sülh və qarşılıqlı güzəşt yolu ilə həlli üçün məqsədyönlü fəaliyyət göstərir, bütün mümkün vasitələrdən istifadə edir. Bununla yanaşı, hər bir əsgər və zabit möhkəm bilməlidir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə, hər hansı təcavüz aktına layiqli cavab verməyə, Vətən torpaqlarını etibarlı şəkildə qorumağa həmişə hazır olmalıdır...»

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ən çətin məqamlarda, ən mürəkkəb vəziyyətlərdə xalqımızı, dövlətimizi və dövlətçiliyimizi faciələrdən, fəlakətlərdən qurtarmaq üçün taleyin bizi bəxş etdiyi xilaskarlıq funksiyasını yerinə yetirmiştir.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA OLİMPİYA HƏRƏKATI

Azərbaycanda Olimpiya Hərəkatı sahəsində fəaliyyətlər 1992-ci ildən başlansa da, həmin dövrdə ölkədə baş verən məlum içtimai-siyasi proseslərin mənfi nəticələri bu istiqamətdə də ağır zərbəsini vurrudu. Sovet dövründən inşa olunmuş idman komplekslərinin, stadionların müxtəlif təyinatlar üzrə istifadəsi onların dağılımasına, MOK-un bəzi qrupların əlində oyuncaya çevirilməsinə, idmançıların ölkədən pərən-pərən salınmasına, hakimiyyətdə olanların idmana və bədən tərbiyəsinə olan laqeyidliyindən başqa ad vermek olmazdı. Məhz bu səbəbdən 1991-1993-cü illər Azərbaycan idmanının tarixinə tənəzzül dövrü kimi daxil olmuşdur.

Qarşidan Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirəcək XXIX Yay Olimpiya Oyunları gəlir. Xalqımız həmişə olduğu kimi, yenə də öz idmançılarından qələbələr, qızıl medallar gözləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyulun 24-də imzaladığı «XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» sərəncamı da Azərbaycan idmançılarının Pekində ali mükafatlar qazanmaları üçün onların tam həzirlıqlarının təmin edilməsini nəzərdə tutur. Sərəncamda qeyd edilir ki, aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Pekin Olimpiadasına daha yüksək səviyyədə həzırlığını təmin etməli, qarşıda qoyulmuş məqsədlərə çatmaq imkanı yaratmalıdır. Hələ 2004-cü ildə MOK-un IV Baş Məclisində cənab İlham Əliyev deyirdi:

«Növbəti Olimpiya oyunları daha da gərgin şəraitdə keçəcəkdir. Buna şübhə yoxdur, çünki ildən-ilə rəqabət artır. Müxtəlif ölkələrdə güclü idmançılar hazırlanırlar. Bütün bunları nəzərə alaraq, biz gərək gündəlik fəaliyyətimizdə məsələyə daha da ciddi yanaşaq. Yəni Pekində keçiriləcək Olimpiya Oyunları rəqabət baxımdan daha da çətin olacaqdır. Amma mən şübhə etmirəm ki, bizim idmançılarımız – bu gün fəaliyyət göstərən və o vaxta qədər yetişəcək idmançılarımız ölkəmizi Pekin Olimpiya Oyunlarında da layiqincə təmsil edəcəklər.»

Müasir dövrə respublikamiza sağlam, gümrəh, əməksevər, bılıkli, möhkəm iradəli gənclər da ha çox lazımdır. Bu gənclər öncə doğma yurdlarını, vətənimiz Azərbaycanı dərindən sevməli, onun şəhidlərinin ruhuna ehtiramla yanaşmalı, milli mənlik və ləyaqatın, insansevərlik münasibətlərinin mahiyyətini dərk etməli, cəmiyyətdə insanların, xalqların və milletlərin bir-birilə qarşılıqlı əlaqədə olduğunu bilməlidirlər. Görkəmli ingilis yazarı, V.M.Tekkereyin «Hərəkət səpin, vərdiş biçərsiniz; xarakter səpin, siz taleyinizi biçərsiniz» sözləri bu baxımdan çox iibrətəmzdirdir.

Bu gün müstəqil Azərbaycanda yeridilən sosial xətt dövlət siyasetinin əsas istiqamətlərindən birini təşkil edir. Şəxsiyyətin və cəmiyyətdəki qrupların sosial tələblərini təmin etmək məqsədi daşıyan bu siyaset hər bir dövlətdə sosial müdafiəni, məşgulluq, əmək şəraitinin yaxşılaşdırılması, əhalinin sağlamlığıının qorunması, asudə vaxtın təşkili kimi vəzifələri yerinə yetirir. Müasir dövrün son dərəcə maraqlı və

mürəkkəb fenomeni olan idman cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz edir. O, əmək və həyat fəaliyyətinə, adamların yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası münasibətlərə güclü təsir göstərir.

Dünyanın görkəmli siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyev demişdir: «Sağlamlığın birinci yolu hər bir insanın öz orqanızmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqtəyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik.»

Bu dahi şəxsiyyət insanı hər bir ölkənin ən böyük sərvəti, idmanı isə böyük milli hərəkat kimi dəyərləndirirdi. Bu fikir dünyanın ən böyük mütəsəkkirlərinin, filosof və alımlarının fikirləri ilə səsləşir. Məşhur Amerika filosofu M.Novak yazar: «İdmana əhəmiyyət verməmək olduqca vacib milli dəyərlərdən birini itirməkdir». Təsadüfi deyil ki, ABŞ-da idman bu gün «ikinci dina» çevrilmişdir. Rus alimi L.I.Lubişeyə cəmiyyətin inkişafında idmanın sosial rolunu öyrənərkən belə qənaətə gəlmışdır ki, idmanın müasir cəmiyyətdəki rolunu kifayət qədər qiymətləndirən dövlət və dövlət başçıları o qədər də çox deyildir. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın bu sahədə bəxti götirmiştir. Ümummilli liderimiz Heydər Əliyev idmanın və bədən tərbiyəsinin cəmiyyətdə oynadığı rolü həmisi qiyamətləndirir-

miş, bu sahəni daim özünün şəxsi diqqəti və qayğısı altında saxlamışdır.

Möhtərəm Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün də çox iş görülmüşdür. Məsələn, təkcə Bakıda 1975-ci ildə 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə respublikanın paytaxtında möhtəşəm idman sarayının təməli qoyulmuşdu. 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Ümummilli liderimiz Heydər Əliyevin millətin, xalqın gələcəyi üçün böyük əhəmiyyət daşıyan, lakin həqiqi dəyəri ilk baxışdan hamiya aydın olmayan işlərin görüləsini həmişə təxirəsalınmaz fəaliyyət saymışdır. Azərbaycan Prezidenti kimi, o həmişə quruculuq təşkilatçısı olmuş, tikilib xalqın istifadəsinə verilmiş obyektlərin, o cümlədən idman obyektlərinin dağılımasına qarşı barışmaz mövqə tutmuşdur.

Müstəqilliyin ilk illərində respublikada idmana münasibət son dərəcə aşağı səviyyədə idi. Idman unudulmuş sahələrdən birinə çevrilmişdi. Doğrudur, bunun obyektiv səbəbləri də vardi. Lakin subyektiv səbəblər daha böyük çoxluq təşkil edirdi. Idman meydançası və zallarının ayrı-ayrı adamların əlinə keçməsi, idman avadanlıqlarının dağılıması 1991-

1993-cü illərdə geniş vüsət almışdı. İstedadlı idmançılar, idman mütəxəssisləri ölkədən gedir, idmanla məşğul olanların sayı kəskin azalırdı. Hədisələrin belə axını Azərbaycan idmanın tam iflasa uğramasına səbəb ola bilərdi.

Yalnız Heydər Əliyevin gəlişi ilə ölkədə idmana münasibət kökündən dəyişdi. Heydər Əliyev müxtəlif görüş və çıxışlarında idmanın xalqın və dövlətin həyatında necə böyük əhəmiyyət kəsb etdiyini dənə-dənə qeyd etmişdir: «Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında, fiziki, mənəvi sağlamlığı haqqında düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu, bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir».

Azərbaycan idmançıları uzun illərdir ki, Olimpiya hərəkatında iştirak edirlər, bu illər ərzində ölkəmizin idmançıları SSRİ, sonra isə MDB-nin yığma komandalarının tərkibində 10 olimpiada da iştirak edərək 12 qızıl, 11 gümüş, 7 bürünc medal qazanmışdır.

Müstəqillik dövründə ölkə idmanın inkişaf etdirilməsi üçün, şübhə yox ki, ilk növbədə dövlətin idmana münasibətində dəyişiklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin dövlətə başçılıq etməsi dövründə başlandı. Onun atdığı ilk böyük addım idman və gənclik probleminin həlli istiqamətində oldu.

Siyasi hakimiyətə qayıtdıqdan sonra respublika Prezidentinin idman sahəsində irəli sürdüyü ilk vəzifə idman meydançaları və zallarının təyinatı üzrə

işlədilməsi, onların bərpası haqqında verdiyi göstərişlər oldu. Son dərəcə vacib və əhəmiyyətli olan bu problemin həllini əsas götürərək Heydər Əliyev 1999-cu ildə respublikada Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman verdi.

Nazirlik gənclər və idman sahəsində dövlət siyasetinin həyata keçirilməsi orqanı rolunu oynadı. Onu da qeyd etmək lazımdır ki, nazirliyin yaradıldığı dövrdə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkər mühəribə ölkənin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Bu dövrdə idmanın inkişafına kifayət qədər vəsait ayırmak çətin idi. Prezidentin göstərişi ilə idman üçün bütün imkanlardan maksimum istifadə olunurdu. Buna baxmayaraq, ölkə başçısı görülən işlərin hələ yetərinə olmadığını görürdü. 1995-ci il martın 5-də Prezidentin yeni bir fərmani ilə Azərbaycan Prezidenti yanında idman fondu yaradıldı.

Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev keçirilən yarışlarda qazanılan naiiliyyətləri qiymətləndirərkən demişdir: «Ən sevindirici hal odur ki, Azərbaycanda uşaq yeniyetmə idmanı inkişaf etməyə başladı. Əgər güclü potensial olmasa, idmanın inkişafı mümkün deyildir. Azərbaycanda neçə dəfə Avropa və dünya çempionatı keçirilmişdir və idmançılarımız bu yarışların ən yüksək pillələrinə qalxmışdır. Yəni əsas məsələ onda idi ki, idmana rəhbərlik edən qurumlara idmançıların inamı olsun. Biz bu inamı qazandıq. Bu gün Azərbaycan idmanındakı

vəziyyət onu göstərir ki, doğrudan da, ölkəmizdə güclü idman potensial var».

Bələ bir potensialın yaradılması üçün ölkəmizdə ardıcıl işlər görülmüşdür. Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ilin sonunda idmançıların və onların məşqçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük bir addım atıldı. Azərbaycan Milli Olimpiya Komitəsi respublikada idmanın inkişafı və təbliğini, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılmasının zəruriliyini əsas götürərək, öz vəsaiti hesabına təqaüdlər təsis etmiş eyni zamanda, Azərbaycan idmanın inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etmişdir. 1998-ci ildən idmançılara və onların məşqçilərinə təyin olunan bu təqaüdlərin verilməsi bu gün də davam etdirilir.

İdman üçün görülən çoxsahəli və planlı iş öz bəhərsini verməkdədir. 1998-2000-ci illərdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları naiiliyyətlər artmağa başladı. 1997-ci ildə idmançılarımız Vətənə 136 (54 qızıl, 45 gümüş, 37 bürünc) medal gətirmişdilərə, 1998-ci ildə medalların sayı 168 (60 qızıl, 45 gümüş, 63 bürünc), 1999-cu ildə 166 (70 qızıl, 45 gümüş, 51 bürünc), 2000-ci ildə isə 160 (53 qızıl, 38 gümüş, 69 bürünc) olmuşdur. 1997-ci ildə Olimpiya növləri üzrə medalların sayı 32 (3 qızıl, 12 gümüş, 17 bürünc) olduğu halda, 1998-ci ildə bu rə-

qəm 47-yə (16 qızıl, 14 gümüş, 17 bürünc), 2000-ci il-də isə 49-a (15 qızıl, 14 gümüş, 20 bürünc) çatmışdır. 2000-2001-ci illərdə idmançılarımız üst-üstə 323 medal qazanmışlar. 2002-ci ildə olimpiya idman növləri üzrə qazanılan medalların sayı 50-yə çatmışdır.

Medalların sayındakı artım qeyri-olimpiya idman növlərində də özünü aydın göstərmişdir. Bunun səbəblərindən biri odur ki, Milli Olimpiya Komitəsi respublikada idmanın qeyri-olimpiya növlərinin inkişafına da yardım və dəstəyini əsirgəməmişdir. Karate, bodbildinq, kikboksinq, alpinizm və bir çox başqa idman növlərində atletlərin müxtəlif yarışlarda iştirakı təmin edilmiş, belə növlər üzrə federasiyaların işinə kömək göstərilmişdir.

Məhz ümummilli liderimizin yüksək qayğısı nəticəsində Azərbaycan Milli Olimpiya Komitəsi ölkədə idmanın maddi-texniki bazasının yaradılması və inkişafi üçün vacib istiqamətdə işlər görmüşdür. Azərbaycan Milli Olimpiya Komitəsinin maddi-texniki bazası gücləndirilmiş, sonra isə mövcud idman qurğularının yenidən qurulması, onların bərpası və avadanlıqla təchizatı işi qaydaya salınmışdır.

Milli Olimpiya Komitəsi 1999-cu ildən öz obyektlərinin tikintisine başlamış və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya Kompleksinin açılış mərasimi olmuşdur. Bu kompleksin açılışında iştirak edən Avropa Olimpiya Komitəsinin o vaxtkı Prezidenti Jak Roqq çıxışında demişdir: «Sidneydə keçiri-

lən Olimpiya oyunlarında Azərbaycanın əldə etdiyi qələbələrin sizin ölkəniz üçün çox böyük əhəmiyyəti var. Bu, ölkənizdə idmanın daha da inkişaf etməsi üçün, bir növ, stimul rölini oynayacaqdır. İdman millətə öz hüququnu, milli mənliyini dərk etməkdə yardımçı olur. Bu baxımdan, idmana qoyulan vəsait həmişə özünü doğruldur».

2001-ci ilin mart ayının 28-də Milli Olimpiya Komitəsinin inzibati binası istifadəyə verilmişdir. Həmin ilin dekabrında isə Bakının Maştağa qəsəbəsində Milli Olimpiya Komitəsinin tikdirdiyi daha bir Olimpiya İdman Mərkəzi öz qapılarını idmansevərlərin üzüñə açmışdır. Son illərdə Naxçıvanda, Gəncədə, Bərdədə, Şəkidə və respublikamızın başqa şəhərlərində dünya standartlarına cavab verən idman kompleksləri tikilib istifadəyə verilmişdir.

Yeni idman komplekslərinin tikintisi bu gün də davam etdirilir. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezideti aparılan tikinti-quruculuq işlərini şərh edərkən belə demişdir: «Tikilən və tikiləcək idman kompleksləri, eyni zamanda təlim-məşq bazasına da əvvilməlidir. Çünkü orada məşqlər, təlim-məşq toplantıları keçirilir... 7 idman kompleksi o məqsədlə tikilir ki, orada məşqlər də, yarışlar da, Azərbaycan çempionatları da keçirilsin. Çünkü idmanı bütün ölkədə populyarlaşdırmaq üçün gərək təkcə Bakıda yox, Azərbaycanın digər şəhər və rayonlarında da yaxşı imkan olsun».

Möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Olimpiya Komitəsi idmanın müxtəlif növlərinin inkişafı ilə bağlı xüsusi idman meydancalarının tikintisi istiqamətində də xeyli iş görmüşdür. Bakıda stend atıcılığı üçün idman qurğusunun və stolüstü xokkey stadionunun, çimərlik voleybolu meydancasının, basketbol, həndbol tekvando, qılincçynatma zallarının tikintisi bu qəbildən olan işlərdir. Milli Olimpiya Komitəsi respublikada bir sırada idman obyektlərinin bərpası sahəsində də əsaslı işlər aparılmışdır. Bakıda İdman Oyunları Sarayı, idman-konsert kompleksi, habelə bir stadion komitənin vəsaiti hesabına yüksək keyfiyyətlə yenidən qurulmuş, bərpa edilmiş və istifadəyə verilmişdir.

İlham Əliyevin rəhbərliyi altında Olimpiya hərəkatının təbliğinə xidmət edən mətbuat orqanlarının da nəşrinə başlanılmışdır. Respublikamızda nəşr olunan ilk idman jurnalının – «Olimpiya» jurnalının birinci sayı 1998-ci ildə çapdan çıxmışdır. Artıq doqquzuncu ildir ki, bu jurnal iki dildə – Azərbaycan və ingilis dillərində çap olunur. 2000-ci ildə Milli Olimpiya Komitəsi «Azərbaycan 27-ci Olimpiya Komitəsi Oyunlarında» kitabını çap etdirmiş, 2001-ci ildə «Olimpiya dünyası» qəzeti işıq üzü görmüşdür. Komitənin özünün yubileyi ərafəsində çap etdirdiyi nəfis tərtibatlı kitab isə sözün əsl mənasında ensiklopedik nəşrdir.

2000-ci ildə idmançılarımız Avstraliyada Sidney Olimpiya oyunlarında parlaq qələbələr qazanaraq dünyanın 199 dövləti arasında 34-cü yeri tutdular.

Azərbaycan idmançıları Yunanistanın paytaxtı Afinada keçirilən XXVIII yay olimpiya oyunlarında da fəal iştirak etdilər. Bu, Azərbaycanda idmanın göstərilən yüksək dövlət qayğısının nəticəsi idi. Afinada Olimpiya oyunlarında ölkəmiz 1 qızıl, 4 bürünc medal qazanmış, idmançılarımızın bir çoxu yüksək peşəkarlıq nümayiş etdirmişlər. Bu, idmanın gələcək perspektivinin daha yaxşı olacağından xəbər verir. Bu barədə danışan Azərbaycan rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev demişdir: «Ölkənin bayrağı qaldırılınca hər bir azərbaycanlı qürur hissi keçirir. Bu o deməkdir ki, idmançılarımız millətimizi sevindirir, təbliğ edir və Azərbaycanın idman şərəfini yüksəklərə qaldırırlar».

2004-cü ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhərindəki Üzgülük Mərkəzinin açılışında iştirakı hamımızın xatirindədir. Şəhərin Əziz Əliyev küçəsində ucaldılan 7800 kvm. sahəsi olan bu Üzgülük Mərkəzi dünya standartlarına cavab verən idman obyektidir. Qeyd edək ki, Üzgülük Mərkəzi tükənməz qayığının daha bir ifadəsi – gəncliyə, idman ictimaiyyətinə böyük töhfə oldu. Həmin mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: «Bize idmanın kütləviliyi lazımdır. Hər bir gəncin, yeniyetmənin, uşağın idmanla məşğul olması və öz sağlamlığını möhkəmləndirilməsi lazımdır. Çünkü idman sağlamlıq deməkdir,

həyat deməkdir. Bu Üzgüçülük Kompleksi memarlıq baxımından da gözəl binadır. Biz buna xüsusi diqqət yetirmişik və istəyirdik ki, bu bina Naxçıvana əlavə bir yaraşıq versin. Çox şadam ki, kompleks memarlıq baxımından da çox yaraşıqlıdır və buradan keçən hər bir insan binanın görkəmindən zövq alacaqdır».

Bu gün Naxçıvan Muxtar Respublikasında yaradılan yeni idman qurğuları, stadionları, idman zalları, sünी örtülü meydançaları idmana göstərilən yüksək dövlət qayğısının nəticəsidir. Naxçıvan Dövlət Universiteti şəhərciyində stadionun yenidən qurulması, həndbol, basketbol və voleybol meydançalarının yaradılması, sünī örtülü mini futbol meydançası yaradılması, yeni olimpiya idman kompleksinin istifadəyə verilməsi idmanın inkişafına böyük təkan verəcəkdir.

2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən möhtəşəm və mühüm idman tədbiridir. Müasir dövrədə hər bir dövlətin Olimpiya Hərəkatındakı iştirakı, onu təmsil edən idmançıların Olimpiya oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. Milyonlarla insanı bir araya gətirən Olimpiya Oyunları xalqlar arasında dostluğunu, qarşılıqlı anlaşmayı, sülhü möhkəmləndirən güclü vəsitədir. Olimpiya hərəkatının böyük əhəmiyyətini qəbul edən dünya ölkələri ildən-ildə bu hərəkata daha fəal qoşulurlar. Əgər 1896-ci ildə I Olimpiya Oyun-

rında cəmi 14 ölkə iştirak edirdi, 2004-cü il oyunlarına 202 ölkə qatılmışdır. Növbəti Pekin olimpiadasında isə iştirakçı ölkələrin sayının daha da artacağı gözlənilir.

Təbii ki, 2008-ci il Pekin Olimpiadasının daha gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Azərbaycan idmançıları Sidney və Afinada əldə edilmiş nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda mübarizə aparacaqlar. Bu məqsəd naminə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmcinin bütün milli idman federasiyaları öz səylərini birləşdirmişlər. Son iki ildə idmançılarımızın qazandıqları uğurlar olimpiya yarışlarına hazırlığın lazımı səviyyədə getdiyini göstərir. Bununla yanaşı, aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Pekin Olimpiadasına daha yüksək səviyyədə hazırlığını təmin edəcək, qarşıda qoyulmuş məqsədlərə çatmaq imkanı yaradacaqdır.

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında da xalqımız həmişə olduğu kimi, yenə də öz idmançılarından qələbələr, qızıl medallar gözləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyulun 24-də imzaladığı «XXIX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» sərəncamı da Azərbaycan idmançılarının Pekində ali mükafatlar qazanmaları üçün onların tam hazırlıqlarının təmin edilməsini nəzərdə tutur. Sərəncamda qeyd edilir ki, aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Pekin Olimpiadasına daha yüksək sə-

viyyədə hazırlığını təmin etməli, qarşıda qoyulmuş məqsədlərə çatmaq imkani yaratmalıdır. Hələ 2004-cü ildə MOK-un IV Baş Məclisində cənab İlham Əliyev deyirdi: «Növbəti Olimpiya oyunları daha da gərgin şəraitdə keçəcəkdir. Buna şübhə yoxdur, çünki ildən-ilə rəqabət artır. Müxtalif ölkələrdə güclü idmançılar yetişir. Bəzən ölkələr özləri üçün ənənəvi olmayan idman növlərində də güclü idmançılar hazırlanırlar. Bütün bunları nəzərə alaraq, biz gərək gündəlik fəaliyyətimizdə məsələyə daha da ciddi yanaşaq. Yəni Pekində keçiriləcək Olimpiya Oyunları rəqabət baxımından daha da çətin olacaqdır. Amma mən şübhə etmirəm ki, bizim idmançılarımız – bu gün fəaliyyət göstərən və o vaxta qədər yetişəcək idmançılarımız ölkəmizi Pekin Olimpiya Oyunlarında da layiqincə təmsil edəcəklər».

Bəli biz Azərbaycan idmançılarının layiqli və uğurlu çıxışlarına inanırıq.

HEYDƏR ƏLİYEV MİLLƏTİN XİLASKARI VƏ DAYAĞI

Hətta bu sözləri ucadan söyləməsək belə, biz bəzən fikirləşirik. Həyatı kimdən öyrənək? Təqlid üçün kimi nümunə götürək? Vicdanla etiraf edirəm ki, mənim idealım Heydər Əliyevdir. Mədhiyyə etmək, yaltaqlıq, tərifləmək şərqlilərə məxsus keyfiyyətlər deyil. Belə deməkələ mən heç bir qazanc əldə etmək istəmirəm. Onun Azərbaycan üçün eladıklarını qısaca analiz etmək kifayətdir ki, ona dərin hörmətlə yanaşsan.

Mən bütün tərif və heyranlıqlara layiq bu insanın qarşısında diz çökürəm. Bu hissələri yalnız mənim keçirmədiyimə əminəm. Çətin və qarışq anlarda dövlətə rəhbərlik edib, onu dirçəltməyi və çiçəkləndirməyi yalnız güclü, mərd insan öz üzərinə götürə bilərdi.

Heydər Əliyevin tərcüməyi-hali onun ötəyollarının yalnız qızılğulların əhatəsində deyil, onun ürəyini yaralayan tikanlıqların arasından da keçdiyini sübut edir.

Heydər Əliyev qırx altı yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Məsələn, Bill Clinton da qırx altı yaşında ABŞ-in prezidenti seçilib. Belə siyasi yaşı əyar hesab etmək olar. Bu həyat müdürülüyü, siyasi düşüncə, ruhi stabillik yaşıdır. Bu beynəlxalq diplomatiyada qələbə yaşıdır. Bu böyük siyasetdə hesablama nöqtəsidir.

Hələ SSRİ dövründə xalq təsərrüfatı və kənd təsərrüfatı sahəsində H.Əliyevin siyaseti bol bəhrə verib. Belə olmasaydı Heydər Əliyev iki dəfə SSRİ-nin baş

mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməzdi, Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun namizədi, sonra üzvü olmazdı. Bu qısa tarixi arayış onun bu gün də əməksevər bir insan olduğunu bir daha sübut edir. Heydər Əliyev öz Ölkəsinin tarixində ömürlük həyat nümunəsi olub. Həmçinin o, Azərbaycan Elmlər Akademiyasının akademiki kimi ölkədə baş verən prosesləri elmi şəkildə görür və analiz edirdi. O, intuisiyaya, şəxsi əməyə görə deyil, elmi əsaslarla dövlətin xarici və daxili siyasetini qururdu.

Bir çox rusiyahıların, həm də Sibirlilərin ümumi rəyi həmişə Heydər Əliyev tərəfində olub. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olan vaxtda onu bacarıqlı rəhbər və müdrik siyasetçi kimi tanıydırlar. O, Sov. İKP MK Siyasi Bürosunun üzvü olub və bununla əlaqədar olaraq vahid və nəhəng ölkənin o vaxtkı rəhbəri onunla hesablaşmalı olurdu. Onun savadlı və dolğun nitqinə söz ola bilməzdi.

Qorbaçovu tərifləyib göyə qaldıranlar, çıxış üçün növbə gözləyirdilər. Və inanırıq ki, hələ uzun onilliklər Qorbaçovu estradada parodiya edəcəklər. Yəqin ki, yaşı nəslin nümayəndələrinin çoxu Qorbaçovun SSRİ-ni idarə etdiyi, ən yüksək post tutduğu dövrə Azərbaycanın adının düzgün tələffüz edə bilmədiyini yaxşı xatırlayırlar. Biz belə düşünürük ki, bu yalnız onun şəxsi savadsızlığı ilə deyil, respublikaya olan hörmətsizliyindən doğurdu. Ancaq azərbaycanlı Heydər Əliyev rus dilində sərbəst, səhvsiz, yüksək mədəniyyətlə və cənub ləhcəsi olmadan danışındı. Aydındır ki, Qorbaçov görkəmli, cazibədar şəxsiyyətə paxıllıq edirdi. Bununla yanaşı Heydər Əliyev Kremlin koridoru ilə

addımlayanda, çoxları çörək ona maraqla baxardılar və bunlar yalnız qadınlar deyildi. Onun xarici görünüşündə özünə inam, güc, şəxsi ləyaqət hissi cəmlənirdi.

Bunu da qeyd etmək lazımdır ki, keçən əsrin 80-ci illərin ikinci yarısında SSRİ makanında Heydər Əliyev ölkənin idarə edilməsində əsas rolu oynayırdı. Mixail Qorbaçov kifayət qədər məqsədyönlü, qətiyyətsiz, mənqıtsız milli siyaset aparırdı. Bunun nəticəsi olaraq ölkənin müxtəlif ərazilərində dərin insan faciələrinə və qanlı toqquşmalara gətirib çıxaran millətlərarası münaqişələr yaranırdı. Bütün bunlar ölkəni sarsıdır, onu dağdırır və nəhayət SSRİ-nin parçalanmasına gətirib çıxardı. Əgər Sov. İKP MK-nin baş katibi H.Əliyev olsaydı SSRİ-nin süqutu baş verə bilməzdi.

Bu onunla izah olunurdu ki, Heydər Əliyev milli siyasetin nəzariyyə və təcrübəsinə çox gözəl biliirdi. Onun şəxsiyyətinə hörmət olaraq Qafqazda heç bir vaxt heç bir problem yaranmadı.

80-ci illərin ikinci yarısında SSRİ-nin daxili siyaseti vətən tarixində xüsusi yer tutur. Əvvələ bu dövr yalnız siyasetdə deyil, həm də iqtisadiyyatda dövlət üçün çox gərgin bir dövr idi. Qərb Sovet İttifaqını hörümçək kimi aldadıb tora salırdı, sovet ideologiyasına qarşı çoxlu güc və vəsait sərf edərək özünün saxta və yalançı mədəniyyətini, həyatı dəyərlərini beyinlərə zorla yeridirdi.

Iqtisadi mühitdə sosialist kənd təsərrüfatı sistemi, kolxozlar və sovxozi məhv edildi. Bəli, onların işi həmişə nəticə etibarilə səmərəli olmayıb, lakin SSRİ-nin o vaxtkı hakimiyyəti kənd təsərrüfatı və iqtisadiyyatının

tənzimlənməsində heç bir mühüm addım atmaq gücündə deyildi. Lakin Qərb, iqtisadiyyatın və kənd təsərrüfatının tərəqqisində özünün kapitalı və təklifləri ilə bütün kollektiv təsərrüfatı dağıdıb onları balaca hissələrə parçaladı. Rusiya indiyədək bundan özüne gələ bilmir. Elə o vaxt Heydər Əliyev cəmiyyətdəki belə qanunsuzluqlara qarşı çıxırı. O ölkənin təsərrüfat sisteminin ümumi məhvini yönəldilmiş siyasetə qarşı çıxırı, çünki, dahi siyasetçi və böyük, bacarıqlı təsərrüfatçı kimi o çox gözəl anlayırdı ki, təzəni tikmədən köhnəni məhv etmək olmaz. İki dəfə Sosialist Əməyi Qəhrəmanı ordeni ilə təltif edilmiş, vətənin təsərrüfat problemlərini həll etmiş bir şəxsiyyət kimi o bunların necə çətin ərsəyə gəldiyini bilirdi. Dövrümüzün dahi siyasetçisi hiss edirdi ki, ölkənin daxili və xarici siyaseti sarsılıb zəifləyir və bu tezliklə məhvə gətirib çıxarda bilər. Çox əfsus ki, Heydər Əliyevin Sov. İKP MK-nın Siyasi Bürosunun plenum və iclaslarındakı çıxışları və təklifləri təxirə salınırdı. Həyatda səhvşiz insan yoxdur. Bundan yalnız ölürlər kənardır. Bizim bildiyimizə görə, dünyada ideal insanlar olmayıb və olmayacaq.

İdeal olmaq - allaha qarşı getmək deməkdir, bu da biza aid deyil. Lakin öz səhvini başa düşməklə yanaşı, səhvörəni düzəltməyə çalışan mərd, iradəli insanlar da var. Bu insanlar həmişə axtarışdadırlar. Onlara inanmaq olar. Heydər Əliyev də ola bilsin haradasa səhv etmişdi. Lakin, Siyasi Büronun o biri üzvlərindən fərqli olaraq o, özünün səhvörəni mərdcəsinə və düzgüncəsinə boynuna alır və bu da onu insanların gözündə daha da yüksəldirdi.

Mənçə 1985-ci ildəki dağıtma prosesinin qarşısını almağa Heydər Əliyevin kifayət qədər gücü çatardı. H.Əliyev iqtisadiyyatı möhkəmləndirib, ölkənin sürətlə ueturuma sürüklənməsinin qarşısını ala bilərdi.

Lakin tarixi dəyişmək olmaz və hər kəs də öz istədiyini edirdi.

Dağılmaz ittifaq bir dəst oyun kartı kimi on beş hissəyə bölündü. Çox təəssüf. Xeyr mənim heç də keçmişə nostalji hissələrim yoxdur, lakin keçmişə silmək olmaz. Siyasetçilərin oyununu qırğşa qoysaq biz doğrudan da müxtəlif millətlərin mehriban ailəsində yaşamışiq. Biz nə coğrafi anlamda, nə də insani münasibətlərdə respublikalar arasında sərhəd bilməmişik. İttifaqın istənilən respublikasının hər bir guşəsinə sərbəst gedə bilər və hər bir sahədə insanlarla görüşüb onlardan mehriban, qonaqsevər münasibətlər görə bilərdik. Qarışq nigahlar qeyri-adı görünümündür və heç kim tərəfindən pis qarşılanmırı. SSRİ-də müxtəlif xalqların mehriban vahid bir ailədə yaşıdığını necə xatırlamamaq olar. Düzdür, problemlər mövcud idi, çətinliklər az deyildi, xalqın çox hissəsi kasib yaşıyırı, lakin hər bir kəsin layiqli yeri var idi. Çox təsiredicidir ki, bizi indi sərhədlər ayırır. Sovet dövründə bir-birinə qohumluq tellərilə bağlı bu insanlar indi görəsən hansı çətinliklərlə üzləşir. İndi bir yerə qonaq getmək də problemə çevrilib. Və bu Avropanın sivil ölkələrinin öz aralarındaki sərhədləri açıldıları bir dövrə təsadüf edir. Lakin bizim ərazimizdə bu baş verdi.

Belə ki, yeni dövrün çətin şəraitində Heydər Əliyev öz gücünü toplayaraq doğma vətəni olan Azərbaycanı bu vəziyyətdən çıxardaraq xilas etdi. O, dünya birliyində

tanınan və yüksək qiymətləndirilən bir dövlət qurdu. Milli bürokratlara olan sərt siyasetinə görə onun ünvanına deyilən məzəmmətlər yumşaq desək, müdafiəsiz, yazıq quzuların mələməsidir.

H.Əliyev iş adamı idi, ciddi idi, tələbkar idi və birinci növbədə özüna qarşı tələbkar idi və başqalarından da işinə vicdanla yanaşmayı tələb edirdi.

Heydər Əliyevdən gənc, müstəqil respublikani idarə etməyi xahiş eləyəndə o, müxalifat nümayəndələri ilə görüşdən imtina etmədi, onların didiklərinə diqqətlə qulaq asdı və özünün dəlil sübutlarını söylədi. O, müdrük bir insan kimi heç kəsin sözünü kəsmədi, hamiya danışmağa şərait yaratdı, hamını diqqətlə dinlədi və yalnız bircə sual verdi: "Azərbaycanın daxili və xarici siyasetindəki problemli məsəllərin həllinə dair konkret nə təklif edə bilərsiniz?". Müxalifat nümayəndələri cavab olaraq konkret heç bir şey deyə bilmədilər. Hansısa anlaşılmaz, dələqliq fikirlərdən başqa heç bir şey söyləyə bilmədilər. Bütün dövlət problemlərinin ağır yükünü öz üzərinə götürən Heydər Əliyev rəhbərliyinin ilk günlərində respublikada işlərin kökündən yaxşılaşmasına doğru radikal addimlar atdı, xalqın gözü qarşısında bir daha ucaldı.

Düşüncəsi aşağı səviyyədə olan çoxları özünü çox bilikli siyasetçi kimi göstərir, siyasi hadisələrdə müzakirələr aparır, hakimiyyətin işinə tənqidlə yanaşırlar. İbtidai sinif şagirdi dərəcəsində düşünənlər böyük siyasetçiləri müzakirə edirlər. Əgər cəmiyyətin hər bir üzvü öz işinə vicdanla yanaşsaydı, bizim daha çox savadlı mütəxəssislərimiz olardı və ölkəmiz daha da inkişaf edər, varlanardı.

Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o heç bir vaxt dövlət idarəciliyinin sükanı arxasında dayanmaqdan qorxmazdı, çəkinməzdidi. Bunu etmək, əlbəttə ki, asan deyildi. Bu insana uğur qazandıran əsas xüsusiyyətlər ağıl, dərin bilik, iradə idi. Biz çəkinmədən deyə bilərik ki, o Azərbaycanı xilas etdi, dirçəltti. O bu cavan dövləti dərin uçurumdan xilas etdi. Addım-addım hər şey öz normal vəziyyətinə gətirildi, təhlükə sovuşdu. O, iqtisadiyyatda qayda-qanun yaratdı, daxili və xarici siyaseti dirçəltti. Ölkə günbəgün inkişaf edib çıçəklənirdi.

Ona görədir ki, Vətən və Heydər Əliyev anlamı bir-birilə six bağlıdır. Bu şəxsiyyətə verilmiş həyatı qiymətdir. Düzünü desək, başqa cürə biz bunu anlaya bilmərik. Heydər Əliyevin rəhbərliyi altında bütün bir nəsl inkişaf etdi. Baxmayaraq ki, bizim dünyagörüşümüzün formalşaması çox çətin bir dövrə təsadüf etdi, biz hamımız tamamilə dəyişdik.

Cəmiyyətdəki siyasi dəyişikliklər biza fikirləşməyə əsas verir ki, prezident H.Əliyev siyasetinin layiqli davamçıları varmı və olacaqmı? Bəli, onlar var və bu kəslər Azərbaycanın tarixində respublikanın suverenliyini qoruyan şəxsiyyətlər kimi qalacaqlar. Prezident insanları hakimiyyətdə vəzifəyə şəxsi sadıqlılığını görə deyil, onların xalqa və ölkəyə vicdanla xidmət etmək hazırlıqlarına əsasən təyin edir. Buna görə də dövlət idarəetmənin yeni komandası milli siyaseti inadla layiqli şəkildə davam etdirirlər.

Mənim təfəkkürümə görə məhz bizim prezident kimi güclü və mərd insan, layiqli və ehtiramlı şəxsiyyət mənim sevimli vətənim olan Azərbaycanı bütün

dünyada təmsil etmək kimi yüksək məqsədi həyata keçirə bilər.

Heydər Əliyev Tanrı tərəfindən ona göndərilən, ünvanlanan missiyani yerinə yetirib, onun ünvanına deyilən tənqidlər isə bütünlükla əsassızdır.

Heydər Əliyevin öz xidmətlərinə görə heç vaxt özünü öyməyən, qürrələnməyən, lovğalığı, təşəxxüsü özünə siqışdırmayan gözəl xüsusiyyəti vardı. O, geniş qəlbə malikdir, bütün çatınlıkları həll etmək onun iqtidarındadır.

Mən Mixail Qorbaçovun erməni lobbisinin təzyiqi altında Heydər Əliyevi təhqirəmiz sözlərlə məzəmmət etməsini və onun bu təhqirlərə dözməyib istefə verməsini yaxşı xatırlayıram. O zaman Heydər Əliyevə olan hücumlar bununla bitmədi. Bir çox murdar siyasətçilər, əsasən də ermənilər, bacardıqca Əliyevi ləkələmək istayırdılar. Sonra yerli hakimiyət nümayəndlərinin H.Əliyevin Naxçıvandakı büstünün dağıdılması barəsində göstərişi gəldi. SSRİ Ali Sovetinin qərarına görə iki dəfə Sosialist Əməyi Qəhrəmanı olan şəxsə sağlığında öz doğma vətənində büstünün və ya heykəlinin qoyulmasına icazə verilirdi.

Kəndin sakinləri H.Əliyevin büstünün müdafiəsinə qalxdılar. Mənim atam bütün bu hadisələrin şahidi olub və büstün qorunmasında fəal iştirak edib. O, hadisələri belə xatırlayır: "Biz gündüz-gecə H.Əliyevin büstünü qoruyurdug, çünki başa düşürdük ki, belə insanlar yüz ildə bir dəfə doğulurlar, bu bizim fəxrimizdir, milli iftixarımızdır. Belə insanlar Allah vergisidir, onların işlərini, xatirələrini qorumaq lazımdır. Bunlar bizim mayaklardır. Haqq işi uğrunda döyüsdə iştirak etdiyim

ürçün mən xoşbəxtəm. Mən bununla fəxr edirəm, mənim vicedanım təmizdir, mən hər şeyi ürəyimin hökmü ilə eləmişəm. Mən Allah elçisinin mənliyini qorumuşam".

Bir daha yaxın keçmişə səyahət edək. Moskva diktatarasından azad olan Heydər Əliyev öz vətənində əleyhdarlarının kəskin təzyiqinə məruz qaldı. Beləki ona edilən təzyiqləri, hücumları mətinliklə qarşılıdı və hətta üzünən bir əzələsi belə tərəpnəmadı, müxalifət onun iradəsini qıra bilmədi. O bütün təzyiqlərə cavab verdi və təcrübəli siyasetçi kimi özü fəaliyyətə başladı. Onun necə siyasetçi olduğunu başa düşən əleyhdarları respublikadan qaçıdlar.

Cəmiyyətdə qlobal dəyişikliklərin vaxtı yetişmişdir. İndi hamının diqqəti Heydər Əliyevə yönəlib, onun hər addımı maraq doğurur. Prezident öz ölkəsinin taleyini həll etdiyi üçün daxilən hazır, onun qərarları isə qəti olmalıdır. Prezidentin düzgün qərarları, böyük siyasetdə və dünya iqtisadiyyatında xeyirxahlıqla qarşılanır. Azərbaycanın dünya bazarında nəhəng neft ixrac edən ölkə olduğunu unutmamalı və bununla hesablaşmalıyıq. Bu barədə daha geniş söhbət edəcəyik. Heydər Əliyevin dayanmadan qalxan hörməti, adı respublikanın artan nüfuzuna öz təsirini göstərir. Dünya cəmiyyətində ölkənin tutduğu yer prezidentin hansı qərarları qəbul etməyindən asılıdır.

Heydər Əliyev dövrü beynəlxalq münasibətlərdə yazılmış yeni bir sahifədir. Hər bir azərbaycanlı çox gözəl dərk edir ki, Azərbaycanın yüksək texnologiyasının, mədəniyyətinin bütün dünyaya tanıtılmasında H.Əliyevə borcludurlar. H.Əliyev hakimiyətinin siyasi texnologiyası dərin riyazi

analizləri və oyunsuz şahmat gedişlərini özündə birləşdirir. Bu dünyanın əsas dövlətləri ilə siyasi-iqtisadi əlaqələrin təməlinin qoyulmasında əsasdır.

Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı olanda da lovgalanmadı, əksinə onu əhatə edən insanlara daha da diqqətlə yanaşmağa başladı. Yüzlərlə layiqli vətəndaş öz işində irəli çəkilməkdə ona borcludur. Bu liderin öz xalqına məhəbbəti deyilmi?

Deyirlər ki, bir nəfərdən döyüşü olmaz. Beləki bu mübahisəli ifadədir. Baxır necə döyüşü. Dahi rus, deyərdim ki, dünya şairi Yevgeni Yevtushenko necə də dəqiq və obrazlı deyib: "Vətəndaşlıq ağrısı - öz ağrın deyil. Sadiq vətəndaş meydanda tək olsa belə onu müdafiə edər". Əgər bu Heydər Əliyevə aiddirsə, onda o hünərlə bütün orduñun qarşısında dayanır və öz doğma meydanı - Azərbaycanı müdafiə edir. Buna görə də bütün elmi və qeyri elmi qabaqgörənlərin, gələcəyi bilənlərin proqnozlarına rəğmən H.Əliyev olub, var və olacaq. Bu yaxşı olsa da olmasa da, H.Əliyev bütün bir nəslin həyatına ən ağıllı, bacarıqlı insan kimi daxil olub. O, sadə azərbaycanlıların qəlbindədir.

H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri dəfələrlə layiqli cavabını aldı, dəf edildi. Nyutonun qanunuñu yada salaq. "Hərəkətin gücü əks hərəkətin gücünə bərabərdir". Cəmiyyətin qanunları da fizikanın qanunlarına tabedir, hər şeydə məntiq var. Qanunları heç kim dəyişdirmir və bununla da razılışmaq lazımdır. Cəmiyyətin inkişaf problemləri üzərində işləyən xarici alımların çoxu tərəfindən riyaziyyat qanunlarının burada hələ də tətbiq olunması sübut edilmişdir. Qarabağ münaqişəsi Yerin qatlarını da hiddətə gətirdi və bunun

nəticəsində güclü zəlzələ əmələ gəldi. Özünüz nəticə çıxarın."Enerji heç yərə itmir". Elə bu zaman atalar sözü qarşısında heyrətlənirən "Allah qanunları pozulan yerdə insanları cəza gözləyir".

Bələ gətirdi ki, Qarabağ münaqişəsi Heydər Əliyevin payına düşdü. Bu hayatı sınaqda onun mərdliyinə, gələcəyi görmə qabiliyyətinə ancaq təəccübənlərən. Koşkin Qarabağ problemini həll etməyi ancaq prezident H.Əliyev bacarardı. Bələ dəqiq və zərif milli məsələdə gücün işlədilməsinin qeyri-mümkünlüyü bütün dəqiqliyi ilə göstərirdi ki, bu dövlət üçün bir nömrəli problemdir. Bu elə bir xərçəng kimi xəstəlikdir ki, öz-özüñə çəkilib getməyəcək. İnsanlar barəsində də bunu unutmaq olmaz. Heydər Əliyev bunu çox gözəl dərk edir. İnsan fəlakəti nəyə lazımdır? Niyə qan tökək?

O öz sərhədlərini qorumaq üçün güclü nizami ordu yaradıb. Onun hərbi rəhbər, ağıllı, təcrübəli insan olmayı bu sahədə də özünü göstərir. Qarabağ hadisələri zamanı hərbi əməliyyatların saxlanılması, gələcəyi görmə qabiliyyəti ona hörmət gətirdi. 12 may 1994-cü il tarixli atası dayandırmaq qərarından sonra mühəribə dayandırıldı. Ancaq münaqişə hələ də həll olunmayıb. Döyüş meydanlarındakı mühəribə xarici işlər nazirlərinin kabinetlərinə keçirilib. Bu həddindən artıq çətin məsələ olduğu üçün vaxt tələb edir. İnanırıq ki, bu problem tezliklə həll olunacaq. İnsan qiymətsizdir, heç bir var-dövlət insan həyatını əvəz edə bilməz. Oğlu mühəribədə həlak olan ananın kədərini nə ilə ölçmək olar, bu kədərlə ana necə yaşasın?

Bu gün də dünyanın bir sıra böyük dövlətlərinin marağı Qarabağa yönəldilmişdir. Onun ətrafında böyük

bir oyun gedir. Qarabağ - əsas vasitədir və bir çoxları öz çirkin məqsədləri üçün ondan istifadə eləyirlər. Bundan bir oyun kimi istifadə edərək Azərbaycan prezidentinin mühüm qorarlarına təsir etməyə çalışırlar. Şükür Allaha ki, bu günə qədər heç kim bunu həyata keçirə bilməyib. Qabaqcıl xarici ölkələrlə iqtisadi əlaqələrin inkişafı Dağılıq Qarabağ probleminin həllində müstəsna rol oynayır və sülh yoluna istiqamətləndirilir. Uzaqqorən siyasetçi çox gözəl bilir ki, elə bir vaxt gələcək ki, erməni xalqı bu münaqişənin həll olunmasında özləri yardım edəcəklər. H.Əliyevin diplomatiya məktəbi diplomatik münasibətlərin realist prinsipləri əsasında formalasılıb, ona görə də o Qarabağ münaqişəsinin həllində qarşılıqlı güzəşt əsasında razılaşma axtrır.

Təsədüfi deyil ki, özünün ABŞ-a birinci rəsmi səfərində (27 iyul - 7 avqust 1997-ci il) prezident H.Əliyev çoxlu vacib işlərin və görüşlərin sırasında Qarabağ münaqişəsinə xüsusi diqqət vermişdir. O, avqustun 4-də Amerika-Avropa-Asiya ticarət palatası və "XİN - Amerika komitəsi" (Beynəlxalq işgüzər əməkdaşlıq üzrə orta Amerika Komitəsi) adından "Amoko" kompaniyasının Çikaqoda yerləşən nəhəng binasının 80-ci mərtəbəsində düzənlənən rəsmi qəbulda da çıxış etmişdir. Amerikanın tanınmış siyasi liderlərinin, İllinoys ştatının və Çikaqo şəhərinin idarə rəhbərlərinin, siyasetçilərin, "Amoko", "Motorola", "Katerpiller", "FİMS" kompaniyalarının rəhbərlərinin, elm, mədəniyyət xadimlərinin, ABŞ kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında çıxış edərkən demişdir: "Dövlət müstəqilliyini qazanandan sonra Azərbaycan ədalətli, demokratik, kübar dövlət qurmaq

qərarına gəlib. Bu qərarı biz ardıcılıqla yerinə yetiririk. Bu bizim strateji məqsədimizdir.

Düzdür, bu illər ərzində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq o qədər də asan olmamışdır. Biz bir sıra çətinliklərlə üzləşmişik. Ancaq bizim ölkəmiz üçün ən ağır problem Ermənistannı Azərbaycana olan hərbi tacavüzüdür.

Ermənistən Dağılıq Qarabağı Azərbaycanın tərkibində çıxarıb Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyub. Bu sonralar böyük münaqişəyə səbəb oldu. Müharibə başlandı, insanlar həlak oldu. Azərbaycan çoxlu itki verdi, on minlərlə insan həlak oldu. Bir çox dövlətlərin köməyi, gücü hesabına erməni silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizini işgal etdilər. Bir milyon Azərbaycan vətəndaşı öz doğma yurdlarından qovuldular, onlar neçə illərdir ki, qaçqın hayatı yaşayırlar, hamısı çadırkıarda məskunlaşmışlar. Biz bu münaqişəni həll etmək istəyirik. Bunun üçün də üç il öncə Ermənistən və Azərbaycan arasında atəşin dayandırılması haqqında razılıq əldə olunub. Biz bu şəraitü qoruyuruq. İndi atəş yoxdur, ancaq onunla belə tam sülh də yoxdur. Azərbaycanın ərazi bütövlüyü pozulub. Azərbaycan ərazisinin bir hissəsi erməni silahlı qüvvələrinin tacavüzü altındaadır.

Biz Azərbaycanda sülhün tərəfdarıyıq, sülh istəyirik. Biz öz müstəqilliyimizi qazanmışıq, müstəqil dövlətik. Müstəqil dövlətimizin inkişafı və hayatı üçün sülh biza vacibdir. Buna görə erməni-Azərbaycan münaqişəsinə dinc yolla həll etmək ən vacib problemlərdən biridir.

Biz zəbt olunmuş ərazilərimizi azad etmək, torpaqlarından qovulmuş azərbaycanlıları öz yerlərinə qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və Ermənistan ilə uzunmüddətli, etibarlı sülh yaratmaq istəyirik. Hesab edirəm ki, belə bir sülh həm Ermənistan, həm də Azərbaycan üçün geniş imkanlar açacaq. Mən inanıram ki, Ermənistan və Azərbaycan arasında sülh imzalana bilər. Bu həm Qafqazda və həm də bizim regionda bütünlükə sülhü bərqərar etməyə əsas olar".

Mən çox da geniş olmayan, ancaq çıxışın vacib olan hissəsini ona görə sitat götürdüm ki, oxucular həqiqətən Dağlıq Qarabağda nə baş verdiyini, hadisələrin necə inkişaf etdiyini Azərbaycanın və onun ümummilli lideri Heydər Əliyevin necə mövqə tutduğunu bilsinlər.

Bundan artıq analiz etməyə mənim səlahiyyətim çatdırır. Əlbəttə, mən bir sıra sənədlərlə və nəşrlərlə tanış olmuşam, uzun müddət onların üzərində düşünmüşəm ki, ağırısız, heç olmasa az itkilərlə Qarabağ problemini necə həll etmək olar. Vaxtıla heç nə düşünüb tapa bilmədim, ancaq illər keçdikcə dərk etdim ki, ağırlı sualın açarı ancaq Heydər Əliyevin ölçülüb-biçilmiş siyasetindədir. İndi əsas məsələ silah işlətməkdən daha da mürəkkəbləşmiş problemin dəyərlərini açmaqdır. Müharibə həmişə bədbəxtlik gətirir, beləki hər iki döyüşən tərəf zəifləyir, iqtisadiyyat tənəzzül edir. H.Əliyev çox gözəl bilir ki, cəmiyyətin milli-etnik suallarını güc qüvvələrinin köməyi ilə həll etmək olmaz. Bugünkü hadisələr göstərir ki, erməni-azərbaycan

münaqişəsini ancaq dinc danişqlar yolu ilə həll etmək olar. Bu istiqamətdə çox işlər görülüb.

Əlbəttə, bu mənim səlahiyyətimdə deyil, ancaq əminəm ki, bu cür sülhsevər siyasetinə görə Heydər Əliyev dünyanın Nobel mükafatına büsbüütün layiqdir.

XXI əsr başlanıb. Sərhədlər götürülür, Avropa birləşir. Beynəlxalq cəmiyyət bütünlükə öz diqqətini əhalinin məşgülüyyətinə, cinayətkarlıqla mübarizəyə, yoxsulluğa, narkomaniyaya, SPİDLə və savadsızlıqla mübarizə kimi problemlərin həllinə yönəltmişdir. Avropada əhalinin aztəminatlı təbəqəsinin gərəkli vəsaitlə təmin olunması, yarıac yaşamağa məhkum olmamaları və ləyaqətlə yaşamaları üçün çox işlər görülür. İmkansız insanlar üçün, xüsusilə gəncələr üçün İnternete pulsuz giriş təmin olunur. Bu xüsusilə əhəmiyyətli bir andır.

Heydər Əliyev ağılli, təcrübəli siyasetçidir, o müasir zamanın hadisələrini çox gözəl tədqiq edir, öz respublikasında və xarici dövlətlərdə hadisələrin necə cərəyan etməsi haqqında dürüst fikir yürüdürdü. Xalqın rifahi naminə inamlı və aktiv hərəkət etmək lazımdır. O, öz işinən bilicisidir, qərarlıdır, qərar verən zaman tələsik addımlar atmırırdı. Azərbaycan xalqının bəxti gətirib ki, ali hakimiyyət belə bir adamin əlində olub. Siyasetə dəqiq terminologiyası və qayda-qanunu olan riyaziyyat elmi kimi yanaşmaq lazımdır.

Müasir siyasetin incəliklərindən və mürəkkəbliyindən baş çıxartmaq çox çətindir. Siyasetin mahiyyətini dərk etmək üçün fəlsəfi təfəkkür, məntiqi zəncirləri qurmaq bacarığı vacibdir. Fikirləşirəm ki, H.Əliyevə belə keyfiyyətlər lazımdır, çünki o gözəl

riyaziyyatçıdır, bu ona Allah vergisidir. O, iti ağla malik bir insan kimi çok gözəl anlayırı ki, dəyərli nəticələr əldə etmək üçün tələsmədən səbrlə iş görmək lazımdır.

Təbiətən praqmatik olan Heydər Əliyev cəmiyyətin tələblərini bilir və onların tömin olunması yolunda çalışırı. Azərbaycanın siyasi səhnəsində bir sıra şəxslər hakimiyətdə olub, ancaq onların hamısı bu və ya digər dərəcədə öz vəzifə borclarını yerinə yetiriblər. Heydər Əliyev təkcə Azərbaycan dövlətinin başçısı deyil, obradlı desək, dövlətin memarıdır. Qeyri-adi istedəda, realist düşüncə tərzinə, yüksək həyat ideallarına malik bir şəxsiyyətdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin tarixi xasiyyətnaməsi Azərbaycan xalq mentalitetinin mahiyyətini çox gözəl əks etdirir. Yüksək mədəniyyətə malik olan Heydər Əliyev mədəni və ictimai münasibatlarda siyasi mayakdır. Onun bilik və dərin siyasi analizləri olmasayı Azərbaycan mədəniyyəti bütün dünyada belə geniş tanınmazdı. O, beynəlxalq siyasetdə bir simvoldur və bununla hətta müxalifət də razılaşmalıdır. Bu barədə söhbətimiz irəlidədir.

1989-cu ildən başlayaraq bu gənə kimi H.Əliyev siyaseti beynəlxalq siyasi münasibatlər sistemində çox ince, səmərəli, əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Ancaq belə bir liderin sayəsində Azərbaycan sivil diplomatiya dünyasına daxil olub.

Biz bu bacarıqlı siyasetçinin müasirləriyik. Biz öz yolumuzu onun siyasi kursu ilə müqayisə edirik və ona bənzəməyə çalışırıq. Bütün bunlarla yanaşı biz gələcəyə inamla baxırıq, o bizim şüurumuza möhkəmcəsinə daxil olub.

Tarix dəfələrlə göstərib ki, siyasetin düzgün yeridilməsi ictimai münasibətlərin reallaşmasında özünü doğruldu. Zaman göstərdi ki, Heydər Əliyevin apardığı kurs zamanın tələblərinə uyğun gəlir. Azərbaycanın böyük siyasəti özünəməxsusdur - hər şeyi nəzərə almaq lazımdır: etnos, mədəniyyət, adət-ənənə və bir çox başqa faktorları. Dəqiq desək Sov.İKP MK-nın Siyasi Bürosunda ikən Heydər Əliyevin keçdiyi məktəb şübhəsiz ki, onun və ölkənin siyasetində mühüm rol oynayıb. Kommunist Partiyasına bir sıra cəhətlərinə görə tənqidlə yanaşmaq olar, ancaq bu qıymətsiz məktəb olub, belə ki, onun kadrları istənilən cavabdeh işə hazır olublar və mülki, hərbi quruculuğda mühüm postları tutublar, onlar hamısı yüksək dərəcəli mütəxəssislər olublar. H.Əliyev belə bir məktəb keçib.

Tarix yer üzərində parlaq iz qoymuş, insan yaradıcılığının müxtəlif sahələrində şöhrət qazanmış çox dahi insanları tanırı. Bəs Heydər Əliyevin adı tarixdə qalacaqmı? Mən əminəm ki, bəli. Bütün azərbaycanlılar onu elədiklərinə görə hörmət və ehtiramla yad edəcəklər.

Bənzərsiz xarici görünüş, daxili, mənəvi dözüm, iradə möhkəmliyi, zəngin azərbaycan, rus dilini gözəl bilmək qabiliyyəti, həmsöhbətinə öz baxışlarıyla cəlb etmək bacarığı, qeyri-adi hissiyəti, marşal möhkəmliyi, diplomatiyada bacarıq Heydər Əliyevi siyasi estetikanın nümunəsinə çevirir.

Daxili siyasetin inkişaf metodikası Azərbaycanda realizm üzərində qurulub. Bu çox vacibdir. Realist baxışlar olmadan biz ölkənin daxili siyaset sahəsindəki əsas planları həyata keçirə bilmərik.

Bacarıqlı siyasi bir oyunçu kimi harada itirə, harada tapa və harada güzəştə gedib, haradasa hücum edə bilməyin mümkünlüyünü prezident çox gözəl bilməlidir. Heydər Əliyev siyasi mətbəxin bütün incəliklərini xırda detallara qədər çox gözəl biliirdi.

Və o, yalnız münasib, optimal qərarlar qəbul edirdi. Çoxmillətli dövlət olan Azərbaycanda həll edilməmiş etnik problemlər var. İlk önce bütün etnik qrupları ümumi məxrəcə salmaq, milli siyaset sahəsində vahid ideoloji sistem yaratmaq, daha sonra həyat üçün radikal və vacib addımlar atmaq lazımdır. Bu problemləri həll etmədən bu xalqı birləşdirib xalq iradəsinin vahid sistemini yarada bilmərik.

Heydər Əliyevin beynəlxalq sahədəki sistemli, radikal addımları bizim ümid və iradəmizi möhkəmləndirir. Ağlı insanlar həmişə bilirlər ki, ideyaların reallaşmasına sərf edilən zaman tarixin inkişaf mərhələsindən keçir. Bu mərhələlər həyata keçmədən, biz H.Əliyevdən özümüzün həll edə bilmədiklərimizi tələb edə bilmərik. Qlobal problemlərin həll edilməsi üçün lazımı zaman yetişməlidir.

Özünü qurban verməzdən əvvəl, özünü qurban etməyə tələsməməlisən, canını fəda etməkdən əvvəl dərindən fikirləşmək lazımdır.

Heydər Əliyevin aurası çox genişdir. O, böyük enerji hesabına siyasi danışılarda üstünlük qazanır, özündə psixoloji inam tərbiyə edirdi. Bu keyfiyyətlər həmişə yüksək qiymətləndirilir.

Heydər Əliyevin həyat yolunu tədqiq edərkən Azərbaycanın yeni tarixindəki çox faktların şahidi oluruq. Bu, əlbəttə ki, Heydər Əliyevin adı ilə six

bağlıdır. O, bizim gerçekliklərimizin güzgündəki əksidir. Azərbaycan gerçekliyinin hayatı onsuz mümkün deyil.

Bu şəxsiyyətin yüksəlib enməsi bizim hər birimizə bir həyat dərsi olmalı və biz onun adına layiq olmaq üçün - yeni əsr insan münasibətlərindəki siyasi düşüncələrini, onun həyat yolunu diqqətlə öyrənməliyik. H.Əliyevin siyasi yaradıcılığı o qədər zəngindir ki, o siyasi səhnədən getsə belə, ölkənin böyük siyasetinin uzun müddət ulduzu olaraq qalacaq. Sözsüz ki, yer sivilizasiyasının siyasi tarixində əsrlər onun adının insan həyatında əbədiləşdirilməsinə qərar verəcək.

H.Əliyevin dünya miqyasındaki siyasi portreti, həyat təcrübəsi, ağılı, həmsəhbətinə xoş təsir bağışlaması, müşahidələri onun qeyri-adi, başqalarına bənzəməyən, dahi bir şəxsiyyət olduğunu sübuta yetirir. O, iradəli, çox enerjili, böyük hissələrə malik təcrübəli bir siyasetçidir. Beləki, o, ailədə və dostları ilə müləyim və mehribandır, tutduğu vəzifəsindən asılı olmayaraq o həmişə xeyirxah, xoşniyyətdir. O, bütün nəsl kimi yüksək mədəniyyət və gözəl vərdişlərə malik bir insandır. Xanımları gördükdə o özü ayağa qalxaraq onları salamlayıır. Sevdiyi və hörmət bəslədiyi bir insanla görüşə o həmişə üzündə təbəssümə gedir, möhkəm, əsl kişi kimi əl verərək onunla görüşür. O, bütün yüksək dərəcəli qonaqların qəbulunda özünün azərbaycanlı olmasını həmişə ruh yüksəkliyi və fəxrlə qeyd edir.

Qeyd etdiyim kimi, Heydər Əliyev praqmatikdir, lakin xöyalpərəstlik ona zidd xüsusiyyətdir, o, öz sözünün ağasıdır və verdiyi sözü həmişə yerinə yetirir. Xalqın belə bir qayğıkeş el atası - liderinin olması onun xoşbəxtliyidir.

Görünür, Allahın bizim millətə rəhmi gəlib və bizi qoruyub. Heydər Əliyevin timsalında xalq öz xilaskarını tapdı. Çox qısa bir zamanda ölkədə özbaşlığı son qoyuldu, sülh və əminamanlıq hökm süründü. Bugünkü gündə keçmiş SSRİ tərkibindəki respublikalardan fərqli olaraq yeganə respublikadır ki, burada quldurluq və sıfarişli qoşular tördülmür.

Əlbəttə, bütün bu sabitlik sehrbazın şəhərli çubuğu vasitəsilə baş verməyib, bunlar böyük əməyin, zəhmətin gücü ilə olub.

1993-cü ildə respublikadakı vəziyyət mənim yaxşı yadimdadır. O vaxt hakimiyyət uğrunda güclü mübahisə gedirdi. Rəhim Qaziyevin, İsgəndər Həmidovun, Surət Hüseynovun və bir sıra başqa Azərbaycan "lider"lərinin siyasi savadsızlıqlarını xatırlayıram. Onlar öz savadsızlıqları və hərəkətləri ilə təkcə Azərbaycan cəmiyyətini deyil, həm də xarici dövlətləri əşədirmişdilər, heyrətə gətirmişdilər. Səksən yaşılı ingilis konqresmeni, lordu ayaq üstə, Pənah Hüseynovun isə divanda oturduğu vəziyyətdə dənisiqlər aparması onların "alicənab davranışlı"ına parlaq nümunədir. Mən öz vətənimin vətənpərvəri kimi onun yerinə vağzalvari hərəkətinə görə xəcalət çəkdirim.

Azərbaycan cəmiyyətinin sadaladığımız şəxsləri ilə müqayisədə Heydər Əliyev əlçatmaz yüksəklikdə durdurdu. Onda əslnəcəbat hiss olunur, o ədəblidir, cəmiyyətdə hansı mövqe tutmalarından asılı olmayaraq insanlarla münasibətdə ədəbsizliyə, saygısızlığa yol vermirdi.

Mənim dediklərim bəlkə də çoxlarına xoş gəlməyəcək, amma mən Heydər Əliyevi sözün əsl mənasında cənab hesab edirəm.

Bizim liderə xaricdə necə yanaşırılar? Bill Klinton onda ağlı, Jak Şirak ölkəsinin sadıq vətənpərvərini görürdü. Rusiyada Boris Yeltsin onun fenomenal yaddasına həsəd aparır, Vladimir Putin onun timsalında Azərbaycanın görkəmli siyasetçi və liderini görürdü.

Cəmiyyətin həyat fəaliyyətində Əliyevin hayatı dərk etmək məktəbi böyük rol oynayır. Hər bir siyasi fiqur cəmiyyətin bir təbəqəsini əks etdirir. Onun biliyi, savadı, ağlı ilə bütün cəmiyyəti, bütövlükdə millətin mədəniyyətini, mentalitetini qiymətləndirirlər.

Yaşına baxmayaraq Heydər Əliyev ruhən cavan idi. Onun sarsılmaz mövqeyinə baxmayaraq o novator olub, heç vaxt köhnəfikirli olmayıb, bütün yeniliklər onu çox maraqlandırırdı.

Həyatda hər şey dəyişilir. Bir çox hadisələr zaman keçdiyənən başqa cür qavranılır. Və bu normal haldır. H.Əliyevin siyasi nuru əsasən dəyişməz qalır. Həyatın siyasi inkişafında yalnız bəzi sahələr dəyişir və onlar daha da güclənib qüvvətlənir.

Mənim yadına belə bir xalq hikməti düşür. Bir nəfər aqıl bir insandan soruşur: "Ağlı adam müdrik adamdan nə ilə fərqlənir?" O cavab verir: "Ağlı adam problemləri həll edir, müdrik adam isə onları yaratmış". Heydər Əliyevin siyasəti xirdahlqlarına qədər ölçülüb biçilib, demək olar ki, idealdır - əgər bu dünyada ideal nə isə varsa. O respublika üçün heç bir vaxt problem yaratmayıb, aksinə həmişə başqalarının problemlərini həll etməyə çalışıb, cəhd edib.

Mənim, xüsusi ali təhsili olmayan, amma bir çox qafqazlılar kimi anadangəlmə müdrik olan atam deyirdi: "Oğlum, əsil kişinin bəzəyi iki şeydir: xalqa olan məhəbbət və xalqın qarşısında almı açıq özüm sürmək. Heydər Əliyev həmişə xalqını çox sevib və cəmiyyətdə ləyaqətlə yaşayıb, yəni o xalq üçün yaşayır və onu öz xalqından ayırməq olmaz. Bu onun hayat prinsipi olub və onun böyüklüyü də bundadır.

Mən gənclik illərindən H.Əliyevi görmək arzusunda idim, necə deyərlər, canlı şəkildə, tribunada, öz xalqına müraciət edən zaman onun səsini mikrafonsuz dinləmək istəyirdim. Mənim arzuladığım xoşbəxt hadisə, nəhayət respublika Naxçıvanın 75 illiyini qeyd eləyən zaman baş verdi. Prezidentin bu ifadəsi beynimə həkk olundu. "Mən nehrəmlilərin mərdliyi qarşısında baş əyirəm!". Və mən də deyirəm: "Mən Heydər Əliyevin müdrikliyi qarşısında baş əyirəm!". O, siyasi düşmənləri və əleyhdarları ilə qarşı-

qarşıya durmaqdən çəkinməyib. O, heç bir vaxt intiqalara qoşulmayı özüne rəva bilməyib.

Ölkənin ağır vaxtında ikinci dəfə ona rəhbərlik etməyə razılıq vermiş adam - Allahın bizi tövhəsiydi. H.Əliyevin hakimiyyətə ikinci qayıdı - bu Allah vergisiydi. Allahtəala Azərbaycan xalqının səsini eşidib və ona köməyə gəlib.

Şərq öz müdrikləri ilə fəxr edir. Müdriklərdən birinin dedikləri: "Dövlət başçısı Allahın yerdəki elçisidir. Ona tabe olmamaq Allahtəalaya qarşı üsyandır. Belə hərəkətlər Allah tərəfindən cəzalandırılacaq".

Bir daha atamın sözlərinə müraciət etmək istəyirəm. O həmişə deyərdi və indi də təsdiq edir: "H.Əliyev - ilahidən müdrik insandır, onun adı, famili, atasının adı imamlarımızın adı olduğu üçündür ki, o möğlubedilməzdır. Hər bir xalq öz prezidentinə layiqdir".

Mən, milyonlarla azərbaycanlılar kimi qətiyyətlə təsdiq edirəm: Heydər Əliyev beynəlxalq miqyas səviyyəsində şəxsiyyət olmaqla, Azərbaycanın tarixi yoluna qiymətsiz tövhələr vermişdir.

GÖRKƏMLİ ALİM, PARLAQ ŞƏXSİYYƏT

Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini ləyiqinçə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyanlı qadınlarındandır.

Azərbaycan şəhiyyəsinin, **tibb elmi** və təhsilinin əsas təşkilatçısı və yaradıcılarından biri olan görkəmlı dövriət xadimi Əzim Əliyevin ailəsində 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva həkimlər ailəsinin müqəddəs ocağında böyük boy-a-başa çatmış, kiçik yaşlarından həkimlik sənətinə həvəs göstərmişdir. Onun uşaqhq çağlarının ilk illərinin keçdiyi Araz çayı sahilindəki Şahtaxtı kəndi Zərifə xanının həyatında mühüm yer tutmuşdur. Az sonra o, ailəsi ilə birlikdə Bakıya köçmüştür. İkinci Dünya Müharibəsinin davam etdiyi 1942-ci ildə Bakıda orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultetinə daxil olmuşdur.

Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra, Moskva şəhərində Oftalmologiya üzrə Həkimləri Təkmilləşdirme İnstitutunda təhsilini davam etdirmiş, 1948-ci ildən Azərbaycan Elmi Tədqiqat Oftalmologiya institutunda əmək fəaliyyətinə başlamışdır.

O, 50-ci illərdə respublikamızda geniş yayılmış traxoma infeksiya xəstəliyinə qarşı mübarizə yollarını tədqiq etmiş, bu mövzuda namizədlik dissertasiyasını müvəffəqiyətlə müdafiə etmişdi. Sonrakı dövrə o, oftalmologiyanın ən mühüm istiqamətlərində tədqiqat fəaliyyətini davam etdirməklə yanaşı, fəal pedaqoji iş aparır, öz təcrübəsini gənc alımlarə öyrədirdi.

Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə xanım Əliyeva Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Mirəsadulla Mirqasimov, Bülbül, Səməd Vurğun və başqa görkəmlı şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə bağlı olan bir mühitdə boy-a-başa çatlığından özündə Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini təcəssüm etdirirdi.

1968-ci ildən başlayaraq Zərifə Əliyeva peşə oftalmologiyası məsələləri ilə ciddi məşğul olmuş, bütün həyatı boyu görmə üzvü və köməkçi aparatın fəaliyyət funksiyasına və biokimyasına, yod, rezin, neft-kimya sənayesində çalışınlara zərərlə peşə faktorlarının təsirinə həsr edilmiş çoxsahəli tədqiqatlar aparmışdır.

Uzunmüddətli müşahidə və tədqiqatların nəticələri alimin 1976-ci ildə Q.Helmholts adına Moskva Göz Xəstəlikləri İnstitutunda «Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünən vəziyyəti» mövzusunda müvəffəqiyətlə doktorluq dissertasiyası müdafiə etməsinə gətirib çıxardı. Ölkənin aparıcı alımları Zərifə xanım Əliyevanın doktorluq tədqiqatını yüksək qiymətləndirirdilər.

O praktik səhiyyə üçün kadır hazırlığına və həkimlərin ixtisasının artırılmasına çox səy göstərirdi.

Həkim etikası və tibb deontologiyası məsələləri Zərifə Əliyevanı həmişə düşündürdü. Gənc həkimlərin yetişdirilməsinə böyük əhəmiyyət verən Zərifə xanım həkimlərin cəmiyyətdə rolü və yeri, onların peşə səhiyyəti mənəvi əsasları ilə bağlı problemlərin tədqiqinə də xüsusi diqqət yetirirdi. O həmişə gənc həkimlərə dünyagörüşünü, bilik və maraq diapazonunu zənginləşdirməyi tövsiyyə edir və deyirdi ki, ancaq bilavasitə öz ixtisasına aid olanları bilən həkim əslində sadəcə məhdud peşəkardır. İnsanın hayatı və səhhəti uğrunda bacarıqla mübarizə aparmaq üçün insani hərtərəfli müşahidə etmək, görmək, bütün təkrarlaşdırılmaz rəngarəngliyi ilə başa düşmək, sevmək gərəkdir. Zərifə xanım həmişə deyirdi ki, zəmanənin həkimi öz ixtisasına bələd olmaqla bərabər çox bilikli, yüksək səviyyədə mədəni olmalı, incəsənətlə, musiqi ilə, ədəbiyyatla tanış olmalıdır. Həkimin nüfuzu təkcə onun peşə səviyyəsindən deyil, mədəni səviyyəsindən də asılıdır. Ən yüksək texniki tərəqqi şəraitində müasir tədqiqat metodları vasitəsilə alınmış informasiyanı düzgün və yaradıcı təhlil etməyi bacaran həkim zamanın tələblərinə cavab verən həkimdir.

Zərifə xanım cəmiyyətdə gördüyü hər hansı çatışmazlığa da həkim kimi yanaşırırdı. O xəstəliyi elmi surətdə öyrənmiş həkim kimi burada da «xəstəliyin səiptəmləri»ni görür, onun aradan qaldırılmasına elmi şəkildə yanaşırırdı. Ailədən gələn bu xəsiyyət ancaq müdrik şəxsiyyətlərə xas olan bir xüsusiyyət idi.

1977-ci ilin 21-22 oktyabrında Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin YII plenumu keçirildi. Zərifə xanımın təşəbbüsü ilə keçirilən bu tədbirdə uşaq görməsi və gözdə kəskin zədələnmələr, qlaukomanın müalicəsi ilə məşğul olan 200-ə yaxın görkəmli alim iştirak edirdi. Plenumun materialları ilə tanış olduğda məlum olur ki, Zərifə xanımın çıxışında irəli sürürlən müddəalar öz yeniliyi və aktuallığı ilə seçilirdi. Plenumdan sonra Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev qonaqları qəbul edib onlarla iki saat səhbət etdi. Respublikamızın iqtisadiyyatı, ədəbiyyat və incəsənəti, tibb və səhiyyəsinin inkişaf problemləri haqda dövlət rəhbərinin canlı, hayatı, dərin və dəqiq nitqi qonaqları heyran etmişdi.

Növbəti YIII plenum isə 1981-ci ilin 8-9 oktyabrında İrəvanda keçirilmişdir. Zərifə xanımın bu plenumdakı çıxışı tibbi deontologiya məsələlərinə həsr edilmişdir. Onu və ümumiyyətlə o dövrün əsl həkim ordusunu səhiyyə işçilərinin mənəvi meyarlarının aşağı düşməsi, həkim xəstə münasibətləri narahat edirdi. Həmin dövrə elmi texniki tərəqqinin səhiyyədə yaratdığı dəyişiklik, yeni aparat və cihazların tətbiqi xəstələrin müxtəlif həkim, texnik və laborantların müalicə əhatəsinə salırdı. Zərifə xanım səhiyyədə konveyer üsullu bu müalicəni səhv və yanlış hesab etməsə də xəstələrə fərdi yanaşmağa üstünlük verirdi. O, bu üsulun həkim təfəkkürünün kortallaşmasına və səhvlerin artmasına xidmət edən bir amil olacağını çox gözəl görürdü.

Görkəmli alim həkim və xəstənin canlı ünsiyyətinə yüksək qiymət verir, bu zaman həkimin xəstədə

optimizm, xəstəliyə qarşı mübarizədə yüksək səfərbərlik hissi yaratmasını yüksək qiymətləndirirdi. Zərifə xanım dəfələrlə qeyd edirdi ki, xəstənin müalicəsində onlarla mütəxəssis iştirak etsə də əsas cavabdehlik müalicə edən həkimin öhdəsinə düşür. Həkimlərin müalicə prosesində qrup halında xəstəyə cavabdehlik daşımıası məsuliyyətsizlik doğurur.

Zərifə xanım Əliyevanın Moskva Oftalmoloqlar Cəmiyyətinin iclasında oxuduğu və sonradan çap olunmuş məruzədə ali məktəblərdə və Həkimlərin Təkmilləşdirmə İnstitutlarında səhiyyə kadrları hazırlanmasının əsl strategiyası verilmişdir. Zərifə xanım haqlı olaraq göstərirdi ki, xəstə öz qəlbini dünyaya və insanlara möhürləyib heç kəsi yaxına buraxmayanda, başqa insanlarda mənəvi dayaq tapmayanda tez tükənir, yaşama sevinci və həyat enerjisini itirir. Ona görə də vəzifəsindən, mövqeyindən, dolanışından asılı olmayaraq hər bir həkim xəstəyə mənəvi dayaq olmalı, onda həyat eşqini canlandırmağa çalışmalıdır. Zərifə Əliyeva həmişə deyirdi ki, insanın ruhi, mənəvi səhhəti, onun cisməni sağlığının mühüm əsaslarından dandır. Bu baxımdan hər bir həkim xəstənin təkcə bədənini yox, ruhi aləmini də müalicə etməlidir.

İnsan səhhətini dünyanın ən gözəl, ən şirin neməti sayan görkəmli həkim xəstələrə tövsiyə edirdi ki, sağlamlıq, gözün nuru əldən getməmiş onun qədir-qiyəmətini bilsinlər. O, qeyd edirdi ki, müasir dövrə nəinki xəstəlikləri törədən amilləri, eyni zamanda milyonların sağlam qalmasına, xəstələnməməsinə, xoşbəxt ömrü sürməsinə yardım edən səbəblərin əsaslı surətdə öyrənilməsinin vaxtı gəlib çatmışdır.

Zərifə xanım həmişə deyirdi ki, təbabət əsrlər boyu ancaq xəstəliklərin müalicəsi və xəstələrə yardım göstərilməsi ilə məşğul olmuşdur. Zəmanəmizdə isə təbiblər qarşısında müxtəlisf xəstəliklərlə mübarizə ilə bərabər sağlam insanların səhhətini qorumaq problemini həll etmək vəzifəsi də qoyulmuşdur. Həmin illərdə respublika rəhbərliyinin apardığı çoxsahəli və planlı iş səhiyyənin inkişafına güclü təkan vermişdi. Bu dövrdə səhiyyənin sağlam insana müraciət etməsi cəmiyyətin sosial inkişafının bütün gedişindən irəli gəldi. Bütün bunlara sevinən Zərifə xanım haqlı olaraq deyirdi ki, indi nəinki xəstəlikləri törədən amillərin həm də milyonlarla adamın xəstələnməməsinə, sağlam qalmasına, iş qabiliyyətini itirməməsinə və deməli, uzun illər fəal və yaradıcı ömür sürməsinə imkan verən amillərin də hərtərəfli öyrənilməsi vaxtı gəlib çatmışdır.

Dünya şöhrətli cərrah, akademik, Lenin Mü�afatı Laureati F.Q.Uqlov «Adamlar arasında insan» kitabında (1978, «Molodaya qvardiya») yazdırdı ki, əsl həkim nəinki bədəni, eyni zamanda ruhu da müalicə etməlidir. Həqiqi cərrah əməliyyat stoluna yaxınlaşmadan əvvəl xüsusi «skalpellə» qəlbin ən dərin guşələrinə nüfuz etmək üçün həyat və insan haqqında biliklə silahlanamalıdır. Sözlə məcazi mənada deyil, müstəqim mənada da insanı öldürmək olar. Eyni zamanda elə sözlə, vaxtında ürək-dirək verməklə, insanıyyətlə xəstənin sağalmasına da çox-çox kömək etmək olar. Zərifə Əliyeva da məhz bu prinsiplərlə fəaliyyət göstərirdi.

O, döñə-döñə deyirdi: «Xalq xarakterinin ən yaxşı sıfətlərini, təvazökarlığı, təmənnasızlığı, dostluğa sədaqəti, verilən vədə sadıq olmağı, sadəliyi, ürək genişliyini qoruyun. Zira ruhi sağlamlıq fiziki möhkəmliyin rəhnindir». Bu baxımdan Zərifə xanım əsil mənəvi saflıq nümunəsi idi. O, xəstələri nəinki öz klinikasında, hətta başqa yerlərdə də qəbul edir, məsləhətlər verir, onların üzərində əməliyyatlar aparır, heç kəsi ümidsiz yola salmırı. Zərifə xanım kənd əhalisi arasında tibbi biliklərin təbliğinə yüksək qiymət verirdi. O, xüsusilə sahə «ailə» həkimlərinin rolunu qiymətləndirir, onlara xəstələri dar ixtisaslı həkimlərə yönəltmək hüququnu verilməsini və nəticəsinə nəzarət etməsini, ailə həkimliyi institutunun yaranması işini göləcəkdə möhkəmləndirməyi məsləhət görürdü. Zərifə xanımın 1983-cü ildə çapdan çıxmış «Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri» əsəri nəinki tibb işçiləri üçün stolüstü kitab, eləcədə cəmiyyətdə insanların qarşılıqlı münasibətləri, mösiət və əxlaq əlaqqələri haqda nizamnamə sayılıb. Zərifə xanım həkimin həyat mövqeyini onun xəstəyə münasibəti ilə müəyyənləşdiriyini əsas götürürdü. O yazırkı ki, o həkim əsl həkimdir ki, xəstənin ağrı və istirabları elə onun özünün ağrı və istirablarıdır. Bu cür həkim üçün inamlar aparılan hər bir söhbət xəstə və cəmiyyət qarşısında cavabdehlik hissidi.

Zərifə xanımın Özbəkistanın «Tibb» nəşriyyatı tərəfindən çapdan çıxmış «Şəkərli diabetdə göz xəstəlikləri» əsəri də Orta Asiyada və Zaqafqaziyada yayılmış bu xəstəliklərə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edirdi. Həmin əsər praktik oftalmolo-

giyanın stolüstü kitablarındandır. Zərifə xanım Əliyeva mükəmməl tibbi biliklərlə yanaşı fəlsəfə, ədəbiyyat və musiqini də dərinlənə bilirdi. Leningrad Sanitar Gigiyena İnstitutunun «Göz xəstəlikləri» kafedrasının müdürü, professor A.N.Dobrolyubovun sözləri ilə desək, onun musiqini dərk etmək bacarığını «danişan gözlər»indən bilmək olurdu. Musiqini xəstə qəlbini titrədən, sağlamlıq gətirən tükənməz sevinc və sağlamlıq mənbəyi hesab edən Zərifə xanım Əliyeva deyirdi ki, musiqi insant mənəvi cəhətdən saflaşdırın sehrkar bir sənətdir. Klassik və xalq musiqisini mükemmel bilən Zərifə xanım hansı ölkədə, hansı konsert salonunda olmasına baxmayaraq Ü.Hacıbəyov, M.Maqomayev, Q.Qarayev, T.Quliyev, F.Əmirov və başqa Azərbaycan bəstəkarlarının əsərlərini dinləyərkən onlarla fəxr edirdi.

Zərifə xanım hansı auditoriyada çıxış edirəsə etsin, dinləyiciləri özünə ram edir, səlis və təmiz nitqi ilə hamını riqquşə gətirirdi.

Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi Hegel yazırkı ki, «...danişan adamın səsindəki məlahətdən onun daxiliən gözəl olduğunu, səsindəki qabaliqdən isə duyğuların kobudluğunu inamlı təyin etmək olar».

Bu baxımdan Zərifə xanımın danışışı və səsi onun xasiyyətini, mədəniyyətini, əxlaq sərvətlərimizə yiyələnmə səviyyəsini güzgü kimi əks etdirir.

Haqlı deyirlər ki, səs qəlbin aynasıdır, ifadəsidir. Həkim nəinki öz danışığının məna və məzmununa, eləcə də danışq tərzinə də xüsusi diqqət verməlidir.

Bu cəhətdən Zərifə xanımın səsinin müsiqisi, səsinin ifadəliyi, fikrinin obrazlılığı, söhbətinin səmimi və açıqlığı onunla xəstələr arasında ünsiyyətdə mühüm rol oynayır. Onun yaranmış konkret vəziyyət üçün səs çalarları seçməsi, emosiyası, intonasiya zənginliyi həkim sözünün və səsinin mədəni estetik mədəniyyətdə nə qədər əhəmiyyətli və gərəkli olduğunu göstərir.

Zərifə xanımın nitqindəki intonasiya zənginliyi təkcə estetik və mədəni amili əks etdirməklə qalmır, həm də sübut edirdi ki, həkimin söz və səsinin ahəngdarlığı, mənəvi estetik mədəniyyəti böyük psixoterapevtik imkanlara malikdir.

Ensiklopedik təhsilə malik olan Zərifə xanım Azərbaycan ədəbiyyatına böyük məhəbbətlə bağlı idi. Cəmiyyətin mənəvi hayatında, insanın könül dünyasında ədəbiyyatın yolunu və yerini əvəzedilməz hesab edən alim həmişə deyirdi ki, yüksək sənət nümunəsi olan bədii əsərlər fikir və duyğulara təsir göstərdiyindən insanların dünya görüşü, idealları, zövqlərinin tərbiyəsindən qüdrətli rol oynadığı kimi, həm də müalicəvi əhəmiyyət daşıyır.

Dərin və hərtərəfli mütləq qabiliyyətinə malik olan Zərifə xanım Əliyeva şair və yazıçıları mənəvi həkim sayırdı. İsləqli ziyalımız, Azərbaycan Tibb Universitetinin «Fəlsəfə» kafedrasının müdürü məhrum professor Adil Nəcəfov öz xatirələrində yazırı ki, Zərifə xanım ədəbiyyatın ən böyük qayəsini nəcib, güclü, öz həyatını gözəlliyin, xeyirxahlığın, məhəbbətin əzəməti ilə ruhlandırın, hər cür haqsızlığa, şərə

nifşət bəsləyən kamil insan təbiyə etməkdə göründü. Hələ 50-ci illərin əvvəllerində istedadlı şair və dramaturq İslam Səfərli «Göz həkimi» pyesini yazarkən Göz Xəstəlikləri İnstytutuna gəlir Zərifə xanımdan dəyərli məsləhətlər alır. Onun verdiyi məsləhətlər böyük alimin Azərbaycan, eləcə də dünya ədəbiyyatının dərindən bildiyini göstərirdi. Hətta İslam Səfərli ona pyesin məsləhətçisi olmasına xahiş etdikdə Zərifə xanım buna qəti etirazımı bildirmiş, təbabət və incəsənətin vahid xeyirxah məqsədə - insana xidmət etdiyini göstərmış, ədəbiyyatın insan sağlamlığına təsirini yüksək qiymətləndirmiştir.

Teatr tamaşalarını müntəzəm izləyən Zərifə xanım deyirdi ki, hər bir klassik tamaşa ecazkar qüvvəyə malikdir. Teatr tamaşaları bizdə güclü duyğular, xeyirxahlıq, mərdlik, vəfalılıq və digər insanı hissələr doğurur, bizə gözəl əhval-ruhiyyə bəxş edir, mənəvi qüvvəmizi ucaldır. Bu baxımdan həkimlər və incəsənət xadimləri teatrın ecazkar qüvvəsinin sırrını açmağa, insanın səhhətinin xeyrinə olan böyük imkanlardan daha səmərəli istifadə etmək yollarını və vasitələrini tapmalıdırlar. Onun fikrinə xəstənin çox vaxt qəlbən qopub dilə gələn bir kəlmə sözə ehtiyacı olur. Həkim sözə ölmüş ümidi, itirilmiş xeyalları canlandırmaq istedadına yiyələnməlidir. Ümidverici ilac olan, məqamında imdadə çatan sözə, vaxtında ürək-dirək verməklə, insanı hissələrə müalicəyə çox kömək etmək mümkündür. Zaman-zaman həkimin şəfa verən sözü dərmanı əvəz etməlidir. Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağlamlaşdırmağı

bacarmalıdır. Çünkü ruhi və mənəvi sağlamlıq, cismani, fiziki sağlamlığın əsasıdır. Həkim sözü, qəlbini ürəyi ovudan məlhəm ola bilər. Təsadüfi deyildir ki, D.S.Lixaçev, sözün çalarları məqaləsində poeziyanı son müalicə sənətinə bənzədirdi. (Literaturnaya qazeta, 25 yanvar, 1984)

Əsl həkimlər xəstənin xəstəlik tarixcəsi ilə ya-naşı, onun həyat tarixini də öyrənirlər ki, xəstəliyin sırlarını üzə çıxarsınlar əsaslı diaqnoz qoya bilsinlər. Buna görə də həkim müəyyən dərəcədə psixoloq da, olmalıdır.

Xəstə ilə həkim arasında yaranan müstəsna qarşılıqlı münasibətlərə heç bir başqa sahədə rast gəlmək mümkün deyildir. Heç bir başqa peşə nümay-nüfuz edə bilməz. A.P.Çexov vaxtilə yazdı: «Həkim geniş düşünməyi qavramırsa, o təbabəti inkar edir». Zərifə xanım hərtərəfli və geniş düşünən şəxsiyyət idi. O, haqlı olaraq göstərirdi ki, incəsənət və ədəbiyyat həkimin həssas, düşüncəli müdrik olmasına, xırda məsələlərin fövüqündə durmasına, geniş biliklərə yiye-lənməsinə kömək edir.

Xoşxasiyyət, xeyirxah olmaq, həyata gülümşər gözlərlə baxmaq, ömrün yağışlı-yağmurlu günlərinin ardından günəşli günlərin gələcəyinə inanmaq insanın daxili aləmində yaradıcılıq məşəli yandırır. Öz fədakarlığı, yüksək vətəndaşlığı, qeyri-adi səmimiliyi, insanlara xeyirxahlığı, coxsahəli fəal işi ilə Z.Əliyeva xəstələrin və həkim yoldaşlarının dərin hörmətini qazanmışdır.

Zərifə xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir. Bu ailənin üzvləri ziyali, mədəni, işgüzər, təvazökar, xalqını, millətini, dövlətini, ölkəsini, torpağını sevən insanlar olmuşlar. Bu xüsusiyyətlər Zərifə xanımda da əks olunmuşdu. O, qeyri adı bir ana idi və övladlarına olan münasibətləri də xüsusi idi. Belə münasibətlərin bənzərini tapmaq çox çatindir. O, ailəsinə bağlı, ailəsi və uşaq-ları ilə nəfəs alan analardan biri idi.

Əsl insanlar bir həyat - öz həyatlarını yaşayırlar, öz sözlərini, ürəkdən gələn sözlərini danışırlar. Onlar həyatlarını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edirlər. Bu xeyirxah insanlar həyatdan gedəndə belə öz izlərini, öz sözlərini, öz işlərini dünyada qoyub gedir, gənc nəsillərin də səadət və xoşbəxtliyə qo-vuşmasına, irəliləyişinə təkan verirlər. Zərifə xanımda bu cür şəxsiyyət idi. Lakin onun daha bir üstünlüyü var idi. O, insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. Zərifə xanımın mənali həyat yolu elmin işığına sədaqətli olan ziyali nəsillər üçün nümunədir.

SABABA İLHAMLA!

Bu gün Azərbaycan Respublikasının siyasi həyatında İlham Əliyev amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti bütün göstəriciləri ilə ölkədə dövlətimizin lideri olmaq imkanı qazanmış ən perspektivli şəxsiyyətdir. Vaxtilə Möhtərəm Prezidentimiz Heydər Əliyev deyirdi: «Mən həyatda hər şeyə özüm nail olmuşum. Onun təqsiri yoxdur ki, o mənim oğlumdur. Mən çox istəyirəm ki, İlham Əliyev də həmişə hər şeyə özü nail olsun».

Ümumiyyətlə, İlham Əliyev bir lider kimi bacarıqlı şəxsiyyətdir. Onun hansı sahədə çalışmasından asılı olmayaraq o sahədə güclü fəaliyyəti tarixi varislikdən golən dərin bilik, zəngin intellekt, hərtərəfli qabiliyyətlə bağlıdır. Bütün bacarığı, işgüzarlığı ilə yanaşı o, Heydər Əliyevin oğludur. İlham Əliyev özü bu barədə belə deyir: «Mən Prezidentin varisi deyil, öz atamin varisiyəm. Mən bu varislik məsuliyyətini atam Prezident olmayıanda da hiss edirdim... İndi isə mən hətta deyərdim ki, Heydər Əliyevin əsl varisi mənim oğlum, ailəmizin ən kiçik üzvü olan Heydər Əliyevdir...»

Gənc, amma təcrübəli, iradəli, fəal, məsuliyyəti öz üzərinə götürməyi bacaran İlham Əliyev bu gün ölkənin rəhbərliyində birinci şəxsdir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirədə, Heydər Əliyevin yüksək səviyyəli rəhbərlik həyatı onun üçün örnək və böyük məktəb olmuşdur. Hələ 90-ci illərdə Bakıda Qanlı Yanvar hadisələri

dövründə İlham Əliyev atasının silahdaşı və köməkçisi kimi çıxış edirdi.

O, neft sahəsinə də mürəkkəb dövrdə gəlmışdı. Bu dövrdə dünyanın bütün aparıcı dövlətləri, ən iri neft şirkətləri Azərbaycan neftinə maraq göstərir, «qara qızıl» uğrunda sərt və ağır mübarizə gedirdi. Bu zaman dövlətin milli mənafelərini qorumaq, siyaseti elə qurmaq lazımdı ki, nəinki cari mənafelər təmin edilsin, həmçinin gələcəyin də möhkəm bünövrəsi qoyulsun. Xəzər şelfinin işlənilməsi, neft və qaz kəmərləri, Böyük İpək yolu – bütün bu layihələri İlham Əliyev ABŞ-in keçmiş prezidenti Klinton, Fransa prezidenti Jak Şirak, Böyük Britaniyanın baş naziri Toni Blair kimi dünya liderləri ilə şəxsi görüşlərində müzakirə edirdi. O, qısa müddətdə 14 ölkənin 19 şirkəti ilə danışıqlar aparmışdı.

Öz ölkəsinin neft strategiyasını uğurla müəyyənləşdirməsi, bütün Xəzər regionunun texniki-iqtisadi problemlərinin həllinə fəal qoşulması dünya ictimaiyyətinin nəzərində İlham Əliyevə işguzar nüfuz və geosiyasətçi imici qazandırmışdır. Artıq hamı görürdü ki, Azərbaycanın milli mənafeləri ilə bağlı məsələlərdə o, qətiyyən güzəştə getmir, tələbkardır, eyni zamanda konkret nəticələr əldə etmək əzmindədir, səriştəli və konstruktivdir. Ölkənin iqtisadi nüfuzunun möhkəmlənməsi və yüksəlməsi uğrunda mübarizədə İlham Əliyev dünya səviyyəli iqtisadçı və siyasətçi kimi püxtələşmişdir.

Bu bir həqiqətdir ki, Azərbaycan bayrağını Avropa Şurasında dalgalandıran möhtərəm prezidentimiz Heydər Əliyev olmuşdursa da, Azərbaycanın Avropa

ailosunda tanınmasında, böyük hörmət və nüfuz sahibi olmasında Milli Məclisin Avropa Şurası Parliament Assambleyasında nümayəndə heyətinin başçısı İlham Əliyevin əvəzsiz rolü vardır. Millət vəkili kimi rəhbərlik etdiyi AŞPA-dakı nümayəndə heyətimiz elə böyük uğurlar qazanmışdır ki, onun son nəticəsi olaraq 2004-cü ildə öz sessiyasında bu möhtəbər qurum Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyevi Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçmişdi. Bu hadisə Azərbaycan diplomatiyasının ən böyük uğuru və qələbəsi hesab edilə bilərdi. Milli dövlətçilik tariximizdə ilk dəfə Azərbaycan nümayəndəsi möhtəbər beynəlxalq qurumun rəhbərliyində təmsil olunurdu.

Budur, əsl Azərbaycan həqiqəti. İllərdən bəri İlham Əliyev şəxsiyyətinə kölgə salmaq istəyən müxalif qüvvələr belə bu həqiqətlə barışmamış oldular. İlham Əliyev müstəqil Azərbaycanın tarixində belə yüksək nüfuzlu təşkilatda yüksək vəzifəyə seçilmiş ilk siyasetçi idi.

Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində öz ədalətli, haqq işini dünyaya çatdırı bilirdi. Bu işdə Milli Məclisin üzvləri də böyük fəallıq göstərirdilər. Azərbaycan nümayəndə heyəti üzvlərinin bu mötəbər məclisdəki çıxışları həmişə xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ermənistənən Beynəlxalq aləmdə terrorçu və terroru dəstekleyən ölkə kimi tanınmasında məhz xalqımızı bu mötəbər qurumda təmsil edən deputatlar, şəxsən İlham Əliyev böyük xidmətlər göstərmişdir.

AŞPA-nın 2003-cü ildəki qış sessiyasında Azərbaycan nümayəndə heyətinin başçısı, Şuranın Parliament Assambleyasının vitse prezidenti və Büro üzvü İlham Əliyev öz çıxışında demişdi: «Regionda qarşidurma mövcuddur. Azərbaycanın minlərlə kəndi və şəhəri dağıdılmışdır və bu gün elə halla üzəmişik ki, Avropa Şurasının bir üzvü Ermənistən Avropa Şurasının digər üzvünün – Azərbaycanın ərazilərini işgal edibdir. Təəssüf ki, beynəlxalq birlik bu məsələyə öz qətiyyətli münasibətini bildirmir».

Hazırda danılmaz reallıq bundan ibarətdir ki, Azərbaycan Respublikasının xarici siyasetində neft amilinin aktuallaşması obyektiv olaraq enerji biznesinin qloballaşması ilə bağlıdır. Bu gün müasir dünya iqtisadiyyatının ən mühüm inkişaf meyllərindən biri enerji biznesinin vacibliyini şərtləndirən qlobal enerji şirkətlərinin integrasiyası və ölkələr arasında yanacaq uğrunda rəqabətin üstünlük təşkil etməsidir. Bu sahədə də Azərbaycanın öz mövqeyi vardır.

Azərbaycan 1993-cü il noyabrın 12-də özünün inkişaf tarixində müasir «neft sivilizasiyasında» çox əlamətdar gününü yaşadı. Cənubi həmin gün «Çıraq-1» platformasından neft hasil olunaraq Səngəçal terminalına axıdılmağa başlandı. Həmin günlər ABŞ-in energetika naziri Federiko Penya bu hadisəni Azərbaycanda bayram kimi qəbul etmişdi. Bu zaman İlham Əliyev haqlı olaraq belə bir fikir söyləmişdi: «Zənnime, həmin gün Azərbaycanın müasir dövr tarixinin dönüş nöqtəsidir». Bu hadisə həqiqətən də müstəqil Azərbaycanın iqtisadiyyatı tarixində, onun «neft diplomatiyası»nda ən cəsarətli addım, Azərbay-

canın müasir və fıravan ölkəyə çevrilməsində əlamətdar başlangıç idi.

Bir prezident kimi İlham Əliyevin ordu quruculuğu sahəsində də planlı və çoxsəhəli mövqeyi vardır. O, dünya təcrübəsinin nailiyyətlərindən istifadə etməyi əsas götürərək ordunu cəmiyyətdə, dövlətcilik fəaliyyətində bir üstqurum ünsürü kimi mövcud siyasi realıqlar mövqeyindən qiymətləndirir. Bir siyasetçi kimi o, belə hesab edir: «**Əgər Ermənistanla Azərbaycan arasında Qarabağ probleminin həllində dəmirşəhərlər konstruktiv nəticə verməsə, onda son sözü xalq deməlidir. Əgər xalq torpaqlarımızın azad olunmasına müharibə yolunu seçəcəksə, onda hamımız gedib vuruşacağıq».**

Bu gün müxalifətin iqtidara qarşı qeyri sağlam münasibəti, müxtəlif yalanlar və böhtanlar, uydurmaclar yağırdığı, bir zamanda məşhur yunan filosofu Platonun bir deyimi maraq doğurur. Dahi mütəfəkkir yazdı: «Adamların səviyyəsizliyini, alçaqlığını bilmək istəyirsənsə, onların çoxlu lazımlı olmayan sözlər danışmasına, məsuliyyət daşımadan şaya yaymasına fikir ver, bil ki, başqları haqqında bəd niyyətdə olan adam, fitrən bədxah olur, şər qüvvələr onun məsləkində, əqidəsində özünə məskən salır».

Bu sözlər bu gündü Azərbaycan müxalifətinin əsl simasıdır. Müxalifət mətbuatı isə güzgü kimi bu simanı əks etdirir. Ona görə də İmam Əlinin vaxtilə dediyi bir sözə bu gün ciddi ehtiyac duyulur: « Daş hardan gəlirsə, onu yerinə qaytarın, çünki şərin qarşısını ancaq bu cür almaq olar».

İlham Əliyev böyük siyasetlə, dövlət işi ilə məşğul olan əsl Azərbaycan vətəndaşıdır. Dərin biliyi, yüksək intellekti, lazımi insani keyfiyyətləri ilə seçilən lider bu gün Azərbaycanın siyasi həyatında özünü möhkəm və layiqli yer tutur. O, «əsl siyaset konkret, real iş görməkdən ibarətdir» – idealına sadıqlik göstərərək hadisələrə münasibətdə yüksək təmkin və sabır nümayiş etdirir. Məhz bu göstərici onun artıq yetkin bir lider kimi formalaşdığını sübut edir.

Bu gün Azərbaycanın nüfuz və ləyaqətini qoruyub saxlamaq, ölkənin müdafiə qüdrətini daha da artırmaq, iqtisadiyyatımızı inkişaf etdirmək, respublikamızın dünya dövlətləri sırasında layiqli yer tutmasına çalışmaq yeni siyasi liderin fəaliyyətini xarakterizə edir.

Hələ prezident seçimləri ərəfəsində İlham Əliyevin fəaliyyəti yaxın və uzaq xaricdə ölkəmizdə keçiriləcək seçimlərlə bağlı qondarma siyaset dəllallığını birdəfəlik darmadağın edərək, demokratik inkişaf prinsiplərinin qorunacağına zəmanət vermişdi. Hələ o vaxt ABŞ-in dövlət katibinin birinci müavini Riçard Armitaclar keçirilən görüşündə seçimlərin nəticələrinə indidən kölgə salmaq istəyənlərə o, sərrast və tutarlı cavab vermişdi:

«Bu seçimlər Azərbaycanın gələcək inkişafının müəyyən olunmasında çox önemlidir. Azərbaycan üçün çox vacibdir ki, seçimlər azad, ədalətli şəraitdə keçsin. Biz hökumət olaraq əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik ki, seçimlərin bu cür keçirilməsi təmin olunsun».

Bu qəti bəyanat təkcə ABŞ-da deyil, bütün dünyada xoş və müsbət rezonans sahəb olmuşdu.

2003-cü ilin avqustun 27-də İpək Yolu Vəqfi idarə Heyətinin sədri doktor Həsən Məğolun İlham Əliyeva imzaladığı məktubda onun Türkiyənin İpək Yolu Vəqfinin İxri üzvü seçilməsi də sevindirici hadisə olmuşdur. Bu Vəqfin üzvləri əsasən türkdilli dövlətlərin baş nazirləri olurdular. Göründüyü kimi, hələ seçki ərafəsində Azərbaycanın Baş naziri İlham Əliyev bütün sünə əngəllərə, opponentlərinin boş haykürüna baxmayaraq, sakitcə öz işi ilə məşğul olmaqdı idi. Ötən hər bir günün işi onun xeyrinə işlədiyiini təkcə Azərbaycanda deyil, ondan çox-çox uzaqlarda da yaxşı başa düşürdülər.

İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi gördüyü işlər də əhatəlidir. Onun 1997-ci ildən bu komitəyə rəhbərlik etməsi respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına böyük təkan vermişdir. Onun Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samarancha, 2001-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqla keçirdiyi coxsayılı görüşlərdə Respublikada Olimpiya hərəkatının, idmanın vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilmişdir. Məhz təsadüfi deyil ki, Olimpiya Komitəsinin 2000-ci ilin noyabrında Varşavada keçirilmiş 29-cu baş Assambleyasında Olimpiya hərəkatında fəal mövqə tutan ölkələr sırasında Azərbaycanın da adı çəkilmişdir. Məhz İlham Əliyevin yaxından köməyi ilə idmançıların, məşqçilərin, veteranların sosial vəziyyətini yaxşı-











laşdırmaq məqsədilə Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmiş, 1998-2003-cü illərdə üç milyard manat məbləğində təqaüd verilmişdir. Olimpiya təqaüdləri idmançıları daha çox məşq etməyə, qələbə uğrunda mübarizəyə həvəsləndirmişdir. Təsadüfi deyil ki, bu cür qayğı ilə əhatə olunmuş Azərbaycan idmançıları 1997-2001-ci illərdə Beynəlxalq yarışlarda 803 medal, o cümlədən 289 qızıl, 218 gümüş, 286 bürünc medal qazanmışdır.

Əhalisinin sayına görə dünyada 79-cu, ərazisini görə 166-ci yeri tutan Azərbaycan idmançıları Sidney olimpiyadasında misli görünməmiş qələbələr əldə edərək, 199 ölkə arasında 34-cü yerə çıxmışdır. Azərbaycan idmançıları Yunanistanın paytaxtı Afinada keçirilən XXVIII yay olimpiya oyunlarında da fəal iştirak etdilər. Bu uğurlar Azərbaycan dövlətinin, ilk növbədə ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Bakının Maştağa qəsəbəsində və başqa rayonlarında tikilmiş Olimpiya İdman Kompleksləri məhz İlham Əliyevin bu komitəyə rəhbərliyi gəlməsindən bir neçə il sonra ərsəyə gəlmişdir.

Artıq Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə dünyanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Məhz onun apardığı səmərəli işin nəticəsidir ki, Azərbaycan Milli Olimpiya komitəsinin adı hər yerdə yalnız hərarətlə çəkilir, tacribəsi örnək göstərilir.

Hələ secki kompaniyası dövründə İlham Əliyevin çıxışlarını, müsahibələrini diqqətlə təhlil etdikdə onun

seçkiqabağı programının mühüm istiqamətləri aydın şəkildə özünü göstərirdi. Azərbaycan Respublikasının gələcək tərəqqi və inkişafına xidmət edən, başlanğıc prinsipləri vətəndaş həmrəyliyi və ümmüxalq birliyinin bərqrar edilməsinə, müstəqillik, azadlıq, ədalət, vətənpərvərlik, dövlətçilik kimi yüksək idealların ümumi strateji inkişafın əsasını təşkil etməsinə, demokratianın dönmədən inkişafına, konstitutsiya əsaslarının sarsılmazlığını, şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, bazar münasibətlərinə əsaslanan iqtisadiyyata, azad sahibkarlığa meydan verilməsinə istiqamətləndirmişdi.

Bu programda vətəndaş cəmiyyəti təşkilatlarının, ictimai qurumların və təşkilatların fəal şəkildə dövlət quruculuğuna cəlb edilməsi, dövlət – cəmiyyət-vətəndaş münasibətlərində ahəngdarlığın təmin edilməsinə xüsusi yer ayrılmışdı. Bu zaman unitar dövlətçilik prinsiplərini ardıcıl həyata keçirməklə, Azərbaycanda yaşayan bütün milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dövlət qayğısının gücləndirilməsini əsas götürməklə milli təhlükəsizlik və xarici siyaset strategiyasının da təkmilləşdiriləcəyi əsas götürülürdü. Programda işğal olunmuş torpaqların azad edilməsi və ərazimizin təhlükəsizliyinin bərpa edilməsi ən ilkin vəzifə kimi irəli sürülmüşdü.

Bu programda ölkə daxilində yaradılmış sabitliyin etibarlı mexanizmini daha da inkişaf etdirməklə, dünya dövlətləri ilə bərabər hüquqlu əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilməsi, xarici iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycan neftinin səmərəli və təhlükəsiz ixracının təmin

edilməsi üçün zəruri beynəlxalq əlaqələr sisteminin yaradılması, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılırdı. Bütün bunlar gələcək prezidentə öz programında çevik iqtisadi islahatlar, təkmil investisiya və çoxsahəli sosial siyaset aparmaq imkanı verməli idi. Məhz Heydər Əliyev siyasetindəki bütün varislik əlaqələrini əsas götürərək elmin, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafına xüsusi qayğı göstərilməli, onların sosial rolu və nüfuzu artırılmalı, ölkədə gedən səhiyyə islahatlarının davam etdirilməsi əsas götürüldür.

Ümumiyyətlə, İlham Əliyevin bütün çıxışlarında irəli sürürlən müddəələr Heydər Əliyev kursunun ardıcıl və dönməz aparılmasına xidmət edirdi. Bu da İlham Əliyevin fəaliyyətinin müntəzəm şəkildə diqqət mərkəzində saxlanılması, ictimai rəydə onun Heydər Əliyevdən sonra hakimiyəti idarə etməyə qadir bir siyasetçi olması qənaəətini formalaşdırılmışdı.

İlham Əliyevin neft strategiyasının həyata keçirilməsi, beynəlxalq sazişlərin imzalanması sahəsindəki uğurlu fəaliyyəti isə onu böyük gələcəyi olan siyasetçi kimi xalqa tanıtdırmışdı. Artıq ölkə əhalisi İlham Əliyevin timsalında Azərbaycanın sırvən və zəngin gələcəyinin təminatçısını görür, Heydər Əliyev siyasi kursunun etibarlı davamçısı kimi ona inanırdı.

Bu gün İlham Əliyevin siyasi baxışlarının əsası belədir: Güclü hakimiyət-güclü iqtisadiyyat - güclü dövlət.

İlham Əliyev bir president kimi gənclərin problemlərinə şərık çıxaraq bu fikrə gəlməmişdir ki, 20-30 ildən sonra Azərbaycanı indiki gənclər idarə edəcək-

lər, deməli, onlara artıq bu gün etimad etmək, onları əməli işlərin həyata keçirilməsinə cəlb etmək lazımdır. Onun rayincə gənclər sabah dövlətin idarə edilməsinə tam hazır olmaq üçün təcrübə, bilik toplamalı, bank işini, mülkiyyət problemlərini öyrənməli, xarici dilləri bilməli, dünyanın ən yaxşı ali məktəblərində oxumağıdır.

Xalq gələcəyini yeni liderdə görür. Ancaq bu cür liderlərlə irəliyə doğru getmək və eyni zamanda əvvəlki nəsillərin yaratdıqlarını qoruyub saxlamaq olar.

Bu gün Azərbaycan siyasetində populistlərə və boşboğzlara, ancaq qara yaxmağı, böhtan atmağı, əsassız tənqid etməyi bacaranlara yer yoxdur. Bu gün Azərbaycan reallığına əlindən iş gələn adamlar, peşəkarlar gərəkdir. Bu cür şəxsiyyətlərə isə hakimiyyət taleyin göydən təsadüsən düşmüş hədiyyəsi və ya öz hikkələrini həyata keçirmək üsulu deyildir. Onlar hakimiyyəti millət qarşısında yüksək məsuliyyət hissi kimi başa düşürlər.

İlham Əliyev də belə şəxsiyyətdir. Bu gün xalqımızın böyük əksəriyyəti Azərbaycanın lideri kimi İlham Əliyevlə bir sıradadır, müasir dünyanın gerçəkliliyini başa düşməyə, əfsanələri və illüziyaları deyil, ancaq öz ölkəsinin həqiqi milli mənafelərini rəhbər tutmağa qadir siyasetçi kimi ona inanır.

Dünyanın siyasi təcrübəsində «prezidentin yüz günü» adlı bir anlayışın qəbul edilməsi belə qısa bir müddədə dövlət başçısının ümumi fəaliyyətinə qiyamət verməyin mümkünzsuluğu baxımından bəlkə də məsələyə düzgün yanaşma deyil. Seçkidə ona etimad göstərmiş insanların vətəndaşlıq taleyinin sahibinə

çəvrilən dövlət başçısı üçün yüz gün çox qısa müddət idi. Bu müddət daha çox imzalanın fərman və sərəncamlar, qərarlarla ölkə həyatında baş verəcək dəyişikliklər üçün nəzəri əsasların yaradılması dövrü həsab edilməlidir.

Həmin dövrü xatırlayın! Dövlət başçısının yüz günlük fəaliyyətini xarakterizə etmək üçün prezidentin bu müddədə atdığı addımları tam obyektivlik prizmasından qiymətləndirməyi bacaranların ümumi rəyi birmənalı idi. İlham Əliyevin yüz günlük fəaliyyəti Azərbaycan dövlətinə, Azərbaycan xalqına uğurlu perspektivlər və edir. «Mən dini və milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaq bütün Azərbaycan xalqının prezidenti olacağam». 31 oktyabrda Respublika Sarayında keçirilən inqurasiya mərasimindən sonra Azərbaycan prezidenti öz prinsipini belə müəyyənləşdirdi və davamlı addımlar həzirdə bu fəaliyyət qayəsinin uğurla reallaşmasını sübut edir.

Seçkidən sonra yeni formalasdırılan hökumət kabinetini üzvləri ilə keçirilmiş ilk müşavirə Azərbaycan prezidentinin xalqın sosial vəziyyətini yaxşılaşdırılmasına dair mülahizələr, onun bu istiqamətdə dövlət və hökumət üzvlərinə konkret tapşırıqları ilə yadda qalmışdı. Həmin müşavirədə dövlət başçısı Azərbaycandakı mövcud işsizlik problemini aradan qaldırmaq üçün növbəti 5 ildə ölkədə 600 min yeni iş yeri açılacağını da vurğulmuşdu. Eyni fikri seçki kampaniyası dövründə də səsləndirdiyini yada salan prezidentin bəyanatına görə bu, sadəcə seçkiqabağı verilmiş vəd olmayıcaqdı.

Həmin müşavirədə ölkə başçısı ayrı-ayrı dövlət strukturundakı problemlərə də toxundu. Onun fikrincə, hər bir nazir, hər bir komitə rəhbəri öz sahəsinə aid olan problemləri, zəif məqamları daha yaxşı bilir. İlham Əliyevin bu problemlərin həlli üçün təkliflər paketinin hazırlanması və sənədin Prezident Aparatına, Nazirlər Kabinetinə təqdim edilməsi barədəki göstərişi də mühüm əhəmiyyət kəsb edirdi. Onun növbəti tapşırığı daha sərt və konkret idi: « Hamidən tələb edirəm ki, hər kəs öz işinə məsuliyyətlə yanaşın və vəzifə borcunu vicdanla yerinə yetirsin. İlk növbədə insanlara diqqətlə yanaşmaq lazımidir. Biz Azərbaycan xalqı üçün işləyirik. Onlar biza etimad göstərib və biz etimadı doğrultmalıdır».

Azərbaycan prezidentinin həmin dövrədə ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair imzaladığı 25 noyabr 2003-cü il tarixli fərman xüsusi əhəmiyyətə malik idi. Bu fərman Azərbaycanda işsizliyin azaldılması, xüsusiylə də gənclərin faydalı əməkla məşğulluluğun artırılması, çadır şəhərciliklərində məskunlaşmış məcburi köçkünlərin müvəqqəti qəsəbələrdə yeni evlərlə təminatı, regionların inkişafı ilə bağlı dövlət proqramlarının hazırlanması, qeyri-neft sektorunun inkişafı istiqamətində konkret tədbirlərin həyata keçirilməsi, ayrı-ayrı icra hakimiyyəti orqanlarında vəzifə və səlahiyyətlərin dəqiqləşdirilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, əmək haqqı və təqaüdlərin artırılması və digər bu kimi çoxsaylı addımları nəzərdə tuturdu. Sırf sosial-iqtisadi sahədə baş verəcək dəyişikliklərin qanunvericilik əsas-

ları artıq tamamilə hazır idi. Artıq hər kəs əmin ola bilərdi ki, fəaliyyətin növbəti mərhələləri bu müdədələrin realliga çevrilməsinə sərf ediləcəkdir. Azərbaycanın hər bir vətəndaşı öz həyatındakı yüksəliyi çox qısa zamanda hiss edəcəkdir.

İlham Əliyevin fəaliyyətində atdığı bir addım xüsusilə diqqətləyiq idi. O prezidentliyinin elə ilk günlərində prezidentlik məvacibinin 5 dəfə azaldılmış barədə Milli Məclisə müraciət ünvanladı və onun istəyi təmin olundu.

Azərbaycan prezidenti bu müddətdə «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında», «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında», «Avropa Konvensiyalarının ratifikasiyası» haqqında qanun layihələrinə imza atmışdı. Həmçinin ölkə parlamentində «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edilmişdi.

İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində də mühüm addımlar atmışdır. Bu sıradə «Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» və «Azərbaycan Milli Ensiklopediyasının hazırlanması» barədə sərəncamlar xüsusi qeyd edilmişdir. Ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarışılanan bu sənədlərə əsasən 2004-cü il ərzində Azərbaycan və dünya klassiklərinin seçmələrindən ibarət olan 500 adda kitab latin qrafikası ilə nəşr edilmişdir. Artıq Respublikanın bütün əsası kitabxanaların, həmçinin orta təhsil müəssisələrinin kitabxanaları bu kitablarla təmin olunmuşdur. Azərbaycan Milli Ensiklopediyasının

nəşri barədə sərəncam da respublikanın mədəni həyatında böyük hadisə hesab edilməlidir.

İlham Əliyev Azərbaycan diasporuna, habelə ölkədəki etnik qruplara da münasibəti təqdirəlayıqdır. Qeyd edək ki, bu sahədə həyata keçirilən siyaset Heydər Əliyev siyasi kursunu uğurlu davamı hesab edilməlidir. Azərbaycan prezidenti həmişə müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə ölkədə hər hansı etnik ziddiyətlərin olmadığını bildirmişdir. Diaspor quruculuğuna gəlincə isə Azərbaycan dövləti və onun siyasi rəhbərliyi dünya azərbaycanlılarının vətənə və xalqa mənsubluq hissini gücləndirmək, onların respublikamızın iqtisadi-mədəni həyatında, dövlət quruculuğunda hərtərəfli inkişafını təmin etmək üçün zəruri tədbirlər görülməsini həmişə diqqətdə saxlayır.

Atılan hər bir uğurlu addım hamimizi sevindirir. Çünkü bu ölkəmizin daha da qüdrətli olmasına, problemlərimizin qısa müddətdə həll edilməsinə xidmət edir. Bu gün biz demokratiyanın, azad cəmiyyətin inkişafının təkamülü yolu ilə gedirik. Bu yolu böyük Heydər Əliyev başlamışdı. Biz cəmiyyəti sarsıdan, hər dəfə sıfırdan başlamağa məcbur edən inqilablar yoluandan imtina etmişik, sabitlik və inkişaf yolunda irəliləməkdəyik. Bunu hər kəs qorumağıdır.

Azərbaycanda uzun illərdən vətəndaşların narahatlığına səbəb olmuş sosial-iqtisadi problemlərin həllinə doğru istiqamətlənən ən optimal təşəbbüsler məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə reallaşmağa başlayaraq böyük uğurlarla müşaiyət olunmuşdur. Dövlət başçısı hər yeni il üçün

hökumətin həyata keçirilməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa tökan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Dövlət başçısı respublikamızın hansı əsas problemlərinin, qayğılarının olduğunu yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiya malikdir. «**Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazımlı olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var» - deyən Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində mədəni və sosial infrastruktur layihələrinin həyata keçirilməsinə, mədəni-mənəvi intibah prosesinin sürətlənməsinə xidmət edən layihələrin gerçekləşdirilməsinə xüsusi diqqət yetirməsi də bir səra mühüm reallıqlarla şortlanır.**

Şübhəsiz, hər bir dövlətin ümumi inkişafı təkcə onun vətəndaşlarının maddi yaşayış səviyyəsi ilə ölçülür. Bu reallıqdan çıxış edən dövlət başçısı əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə yönəlmış sosial yönümlü tədbirlərlə yanaşı, cəmiyyətin intellektual və mədəni inkişafına, hər bir sahənin yeniləşməsinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına çalışır. Nəticə etibarilə cəmiyyətimizin inkişafına xidmət edən bu mühüm investisiya layihələri həmdə Azərbaycanı hər bir sahədə mütərəqqi yeniliklərə istinad edən, müasir dövlətə çevirmək məqsədi daşıyır. Dövlət bütçəsində investisiya layihələrinə ayrılmış vəsaitlərin ildən-ilə artırılması da bu xoş məq-

sədi bir daha bürüza verir. Əgər 2006-ci ildə investisiya layihələrinə dövlət bütçesində 600 milyon manat ayrılmışdırsa, 2007-ci ildə bu rəqəm 1,5 milyard manata yüksəlmışdır. Bu kifayət qədər yüksək məbləğ olmaqla, bütün strateji əhəmiyyətli sahələrdə infrastrukturun yeniləşdirilməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməkdən belə çəkinmir. Dövlətin, məhz vətəndaşların mənəfeyini əsas tutaraq, böyük maliyyə vəsaiti tələb edən layihələri maliyyələşdiriyini bildirir. Yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi və bərpası, qəçqin və məcburi köçkünlərin yeni müasir evlərlə təmin edilməsi son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlmişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət göstərir. Bütün bunlar bir daha göstərir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanmışdır.

Son illərdə respublikamızın böyük inşaat meydənına çevriləməsi, xüsusən mədəniyyət, incəsənət, turizm və idman obyektlərinin əsaslı təmir-tikintisi, yenidən qurulması da görülən işlərin geniş miqyası barədə dolğun təsəvvür formalasdırır. Teatr və müzeylər, tarixi binalar, habelə park və meydanlar əsaslı təmir olunur, görkəmini dəyişir, müasirləşir. Bu yeniləşmə mənəvi intibah prosesinin tərkib hissəsi kimi

xalqda milli-mədəni irsə, milli mədəniyyətə marağın daha da artırır, mənəvi aşınma təhlükəsinin qarşısını alır. Prezident özünün mütərəqqi iş üslubuna sadıq qalaraq, bütün bu tikinti-quruculuq, təmir-bərpa işlərinə tapşırıqlar, göstərişlər verir. Bu məsuliyyətli və tələbkar yanaşma görülən işlərin keyfiyyətini və sürətini daha da artırır, icraçıları daha səyələşməyə sövq edir.

Keçən illər ərzində xalqın sosial vəziyyətinin və maddi rifah halının yaxşılaşmasını öz fəaliyyətində prioritetə çevirən ölkə başçımızın imzaladığı dövlət proqramları hesabına bu yönə əsaslı irəliləyişlər əldə edilmiş, Azərbaycan sosial-iqtisadi inkişafın parametrlərinə, əhatə dairəsinə görə yeni bir mərhələyə qədəm qoymuşdur. Respublikanın tarazlı inkişafının təmin olunması, yeni müəssisələrin və buna paralel olaraq yeni iş yerlərinin açılması, mövcud infrastrukturun yeniləşdirilməsi, Azərbaycan vətəndaşlarının mədəni-intellektual səviyyəsinin yüksəlishi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu dövrü səciyyələndirən ən başlıca xüsusiyyətlərdəndir. Dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyaset hesabına ölkəmizdə işsizlik, yoxsulluq səviyyəsi minimuma yaxınlaşmış, iqtisadiyyatımızın neft asılılığından çıxarılması məqsədilə qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı irəliləyişlər əldə edilmiş, sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradılmışdır. Xalqın aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi yönündə görülən işlərsə bu gün daha böyük intensivliklə davam etdirilir və insanlarımıızın öz dövlətinə, ölkə rəhbərinə inamını artırır.

İllərdən bəridir ki, xalqımızı narahat edən Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-

nin həlli məsələsi həmişə olduğu kimi, bu gün də İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəyə rəhbərliyi dövründə bu istiqamətdə böyük əzmkarlıq nümayiş etdirən dövlət başçısının öz qətiyyətli mövqeyindən geri çəkilməməsi beynəlxalq aləmi nəhayət ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli zərurəti üzərində düşünməyə məcbur etmişdir. Bu problemin həllinə səy göstərən nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın fəvqaldövlətləri artıq dərk etməyə başlamışlar ki, Azərbaycanı milli maraqlara zidd hər hansı güzəştə məcbur etmək əsla mümkün deyildir. Problemin sülh yolu ilə həllini tapmayacağı təqdirdə Prezident İlham Əliyevin xalqın iradəsinə söykənərək digər vasitələrin köməyi ilə Azərbaycanın ərazi bütövlüğünü təmin edəcəyinə işə kimənin şübhəsi yoxdur. Son illərdə əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizin müdafiə potensialını daha da artırımış, ulu öndərimiz Heydər Əliyevin qurduğu milli ordumuz daha da qüdrətlənmişdir. Bu gün Azərbaycanın təkcə hərbi budecəsinin işgalçı Ermənistanın dövlət budecəsinə bərabər olması faktını nəzərə alsaq, Azərbaycan hərbi əməliyyatlara əl atarsa, bunun hansı tərəfin qələbəsi ilə tamamlanacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

Prezident dəfələrlə bildirmişdir ki, Qarabağsız Azərbaycan olmayıacaqdır. Bu münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, habelə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində öz həlli-ni tapacağı dövlət rəhbərimizin birmənalı mövqeyidir.

Avratantik məkana geniş integrasiya yolu tutmuş Azərbaycan öz mədəni və mənəvi nailiyyətləri ilə bu gün sivilizasiyalararası dialoqun ədalət istirakçı-

sına çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft boru kəməri bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır. İlham Əliyevin əzmlə həyata keçirdiyi siyaset Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə sahib olmuşdur.

Naxçıvan Muxtar Respublikası da hazırda yeni tarixi mərhələ yaşamaqdadır. Bu mərhələni böyük qayıdışın təməli üzərində ucaldılmış yeni yüksəlmiş dövrü kimi səciyyələndirmək mümkündür. Əvvəla, bu mərhələdə əvvəlki dövrlərdə başlamış böyük layihələrin hamısı uğurla başa çatdırılmışdır. İkincisi, həyatın, ictimai-siyasi proseslərin, iqtisadi gedışatın xarakterindən doğan yeni programlar və layihələr müəyyənləşdirilmişdir meydana qoyularaq, icrası təmin edilmişdir. Üçüncüsü, regionda sosial-iqtisadi inkişaf-la yanaşı, beynəlxalq əlaqələrin genişləndirilməsinə maraq daha da artmışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ölkənin regionlarına səfərləri çərçivəsində üç il ərzində üç dəfə Naxçıvan Muxtar Respublikasına səfər etməsi, həmin səfərlər zamanı etdiyi program xarakterli çıxışlar, keçirdiyi yaddaqalan görüşlər, apardığı müzakirələr, irəli sürdüyü ideyalar qədim diyarın yeni yüksəlşinin başlıca strategiyasını müəyyən etmişdir. Bütün bunlar Naxçıvanın tarixi missiyası ilə yanaşı, üzləşdiyi xüsusi çətinliklərin obyektiv dəyərləndirilməsinin nəzərə alınmasının qanuna uyğun nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevə məxsus sıklır bunu bir daha təsdiqləyir: «Azərbaycanın ayrılmaz hissəsi olan

Naxçıvan qədim diydər. Naxçıvanın çox qədim tarixi vardır. 3500 il bundan əvvəl insanlar burada yaşamış və yaratmışlar. Eyni zamanda, Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur.

...Naxçıvan Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmişdir. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın ümummilli lideri Heydər Əliyevi bəxş etmişdir.

...Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşayır».

Bu gün Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində böyük irəliləyişlər aşkar müşahidə olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vəsif Talibovun məqsədyönlü fəaliyyəti sayəsində dövlət başçısının müəyyən etdiyi strateji xətt regionda dönmədən həyata keçirilir, Naxçıvanda müasir inkişafın təmin edilməsi üçün bütün qüvvələr səfərbər edilir. Prezident İlham Əliyevin müəyyənənləşdirdiyi yeni iş yerlərinin açılması istiqamətində regionda aparılan genişmiqyaslı tədbirlər xüsusi qeyd olunmalıdır. Muxtar Respublikada son üç il ərzində 66 yeni yaradılmış müəssisədə və yerli idarəetmə orqanları üzrə 22854 nəşərlik yeni iş yeri açılmışdır. Bu, regionda sənayeləşmənin genişlənməsinə ciddi təsir göstərməşdir. Bu illər ərzində 165 inzibati binanın, 85 sahiyyə obyektinin, 32 mədəniyyət ocağının, 22 tarixi abidənin inşa edilməsi, yaxud əsaslı şəkildə yenidən qurulması, regionda 145 subarəzian quyusunun, 61 nasos stansiyasının, 51 körpünün istifadəyə verilməsi mux-

tar respublikanın paytaxtına və rayonlarına yeni həyat bəxş etmişdir. İqtisadiyyatda özəl sektorun rolu nəzərə çarpacaq səviyyədə artması ölkədə bu istiqamətdə gedən proseslərdə Naxçıvan Muxtar Respublikasının ənəmlı mövqə qazandığını təsəvvür etməyə imkan vermişdir. Bütün bunlar isə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasını şərtləndirir. Həm iqtisadiyyatın, həm də sosial sahənin inkişaf etdirilməsi baxımından muxtar respublikada dövlət səviyyəsində həyata keçirilən ən böyük program 2005-ci ilin dekabr ayında Naxçıvan ərazisindən təbii qazdan məhrum olan Naxçıvan əhalisinin, nəhayət, yenidən yanacağın bu növü ilə təmin olunması ümummilli liderimiz Heydər Əliyevin arzularının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla gerçəkləşdirilməsidir. Bu hadisə regionda sosial sahə ilə yanaşı, iqtisadiyyatın, insanların güzəranının yaxşılaşdırılmasının əsas hərəkətverici xəttini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyev 20 dekabr 2005-ci ildə Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə demişdir: «Bu günlər Naxçıvanın həyatında çox ənəmlili hadisələr baş verir. Uzun fasılədən sonra, 15 ildən sonra Naxçıvana təbii qazın verilməsi təmin olunmuşdur... 15 il naxçıvanlılar qazsız yaşadılar. Çətin şəraitdə, qışda soyuqda, şaxtada yaşadılar. Ancaq bütün bu çətinliklərə baxmayaraq, dözdülər və nəhayət, biz Naxçıvana qaz verilməsinə nail olduq... Deyə bilərəm ki, bu, tarixi bir hadisədir. Bu, Naxçıvan Muxtar Respublikasının inkişafına verilən çox böyük təkandır... Ümid edirəm ki, Naxçıvana verilən təbii qaz yaxın zamanlarda həm əhaliyə xidmət edəcək, həm də sənaye potensia-

hnin möhkəmlənməsində və güclənməsində öz rolunu oynayacaqdır».

Son vaxtlarda dövlət qayğısı sayəsində Naxçıvanda modul tipli elektrik stansiyasının quraşdırılması, Vayxir su anbarı üzrində elektrik stansiyasının yaradılması Naxçıvan Muxtar Respublikasında enerji təminatı üzrə problemlərin aradan qaldırılmasına imkan verir. Bu isə regionda şəhərsalma, sənayeləşmə, özəl sektorun inkişafı, həyat səviyyəsinin yaxşılaşması sahələrində mühüm irəliləyişlərə geniş imkanlar yaradır.

Məktəb tikintisi sahəsində Naxçıvan Muxtar Respublikasında müəyyənləşmiş strateji xətt son üç ildə böyük sürətlə davam etdirilməkdədir. Cənab İlham Əliyevin prezidentliyi dövründə Naxçıvanda dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondu xətti ilə 31692 yerlik 82 məktəb binası tikilib istifadəyə verilmiş, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəblərin hamısı müasir avadanlıqlarla, kompüter texnologiyası ilə təmin edilmişdir. Elm ocaqları və ali təhsil müəssisələri üçün nəzərdə tutulan tədris korpuslarının, elmi-tədqiqat institutlarının inşa edilməsi regionda geniş vüsət almış məktəb işini tamamlayır. Bu cəhətdən dövlət başçısı İlham Əliyevin açılışlarında iştirak etdiyi Naxçıvan Dövlət Universitetinin elektron kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Böləməsi Təbii Ehtiyatlar İnstitutunun yeni binasının istifadəyə verilməsi muxtar respublikada universitet və akademiya quruculuğu sahəsində genişmiqyaslı işlərin aparılmasına zəmin yaradır. Son iki-üç il ərzində dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə – hüquq və iqtisad fakultələri üçün 700 yerlik yeni təd-

ris korpusunun müəllim və tələbələrin istifadəsinə verilməsi, mühəndis fakultəsinə aid ikimortəbəli binanın tamamilə yenidən qurulması, universitetin ərazisində yüksək dünya standartlarına cavab verən müasir tipli yeni idman kompleksinin sahəsi, mini futbol meydancasının yaradılması, universitetin daxili televiziya studiyasının açılması, yeni konservatoriya binasının istifadəyə verilməsi regionda yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına geniş imkan yaradır. Bütün bunlar isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi və qorunub möhkəmləndirilməsinə dair dövlət siyasetinin uğurla həyata keçirilməsini təmin etməyə geniş imkanlar yaradır.

Muxtar Respublikada Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri olan informasiya texnologiyalarından istifadənin imkanlarının genişləndirilməsinə dair programın icrasına da xüsusi əhəmiyyət verilir. Orta ümumtəhsil məktəblərinin kompyüterləşməsi ilə bağlı aparılan işlər sayəsində tikilən yeni məktəblərin hamısı müasir tipli kompyüterlərə təmin olunmuş, Naxçıvan şəhərində və rayon mərkəzlərindəki məktəblərdə, böyük kənd məktəblərində müstəqil kompyüter sinifləri yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda həyata keçirilən genişmiqyaslı işləri, gerçəkləşdirilən quruculuq programını yüksək qiymətləndirmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə ölkə başçısının dediyi aşağıdakı sözlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda gedən prosesləri dolğun şəkildə ifadə edir: «**Blokada şəraitində yaşayan Naxçıvan böyük addım-**

lərlə irəliləyir. Burada aparılan abadlıq, quruculuq işləri məni çox sevindirir. Yeni binalar, müəssisələr, elm ocaqları, səhiyyə ocaqları, idman qurğuları yaradılır. Demək olar ki, həyatımızın hər bir sahəsi Naxçıvanda inkişaf edir... Burada Naxçıvan rəhbərliyinin xüsusi xidmətləri vardır».

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi illərində bütövlükdə respublikamızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da yüksək inkişafa nail olunmuşdur. Bütün bunlar İlham Əliyevin ardıcılıqla gerçəkləşdiriyi müasir inkişaf strategiyasının düzgünlüyünü və səmərəliliyini, ən başlıcası isə böyük gələcəyə hesablandığını parlaq şəkildə nümayiş etdirir. «Qarşısında çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqatla yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əgər xalq mənim fəaliyyətimi dəstəkləyirsə, inanırsa, bu, ən böyük mükafatdır». Bu sözləri İlham Əliyev prezidentliyinin ilk günlərində bəyan etmişdi. Azərbaycan xalqı öz liderinin arxada qalan fəaliyyət dövrünü göz öünüə alaraq birmənalı şəkildə deyə bilər ki, İlham Əliyev heç bir sözü populizm, yaxud deklarativ çıxış naminə demir. Dövlət başçısı öz sözünün sahibidir və verdiyi hər bir vədi əməli işi ilə gerçəkləşdirir. Ən başlıcası, bu yolu Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi kimi davam etdirir. Bu fakt özlüyündə ulu öndərimizin siyaset və dövlət idarəciliyi məktəbinin alternativsizliyini bir daha aşkara çıxarır.

Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu proce-

sinin bu gün cənab İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın sabaha inamını artırır. Fərəh doğuran haldır ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da bu prosesin ən fəal iştirakçılarından biridir. Azərbaycan mədəniyyətinin inkişafı, milli irlimizin bütün dünyada təbliği, bir sıra sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələrlə o, xalqın qürur mənbəyinə, ümidi yerinə çevrilmişdir.

FƏZİLƏTİN VƏ MÜDRİKLİYİN TƏNTƏNƏSİ

Xalqımızın mütərəqqi ənənələrinin qorunub saxlanması, zənginləşdirilməsi və gələcək nəslə çatdırılması, müasir qloballaşma şəraitində mühüm əhamiyyət kəsb edir. Bu baxımdan Heydər Əliyev Fonduun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Milli Məclisinin deputati Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin mühafizəsi, elm və təhsilin tərəqqisi və yüksəlişi, səhiyyənin inkişafı, insanların sağlamlıq təminatı istiqamətində həyata keçirdiyi layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının yüksək mənəvi məsuliyyətinin təzahürüdür. O bu gün Azərbaycanın birinci xanımı kimi zəngin mənəvi irsimizin və mədəniyyətimizin dünya miqyasında təbliğ edilməsi kimi çətin və şərəflə bir işin öhdəsindən layiqincə gəlir.

Heydər Əliyev Fondu yarandığı gündən xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətimizin inkişafına və intibahına xidmət edərək ümummilli liderimizin zəngin və müdrük fəlsəfi irsini, onun əbədiyasharılığını təmin edən mühüm ideoloji – humanist mərkəzə çevrilmişdir. Fondu başlıca fəaliyyəti dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik ideyalarının öyrənilməsi, tədqiqi və təbliğinə xidmət edən iri miqyaslı proqramları həyata keçirməkdən ibarətdir. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə özünü həqiqətən, ölkənin birinci xanımı kimi təsdiqləmiş, onun dəyərli fəaliyyəti cəmiyyətdə hamının diqqətini cəlb etmişdir. Mehriban xanım müdrikəsinə deyir: «**Həy-**

atda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcı, yaxud dağıdıcısı kimi təcəssüm edir». Hələ 1995-ci ildən etibarən özünün təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fonduun prezidenti kimi milli mədəniyyətimizin inkişafı, xalqımızın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər cəmiyyətdə razılıqla qarşılındır. Mehriban xanımın təşəbbüsü ilə 1995-ci ildə yaradılmış Azərbaycan mədəniyyətinin Dostları Fondu faydalı tədbirlərin beşiyinə çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər – festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur. «İpək yolunun musiqisi» festivali, muğam dəstgahları, Yaponiya mədəniyyət günləri kimi tədbirlər də bu sıradandır. Mehriban xanım Əliyevanın xalq musiqisinin; bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri günümüzlə səsləşən addımlardır. O, ilk Azərbaycan qadını olaraq YUNESKO kimi mötbəər beynəlxalq təşkilatın xoşməramlı səfiri adına layiq görülmüşdür. İndi Mehriban xanımın adı dünyada xoşməramlı səfirlər dünya şöhrəti musiqiçi Mstislav Rastropoviç, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva prezidenti Valdis Adamkus, Lüksemburqun böyük

Hersoqunun xanımı Mariya Tereza və başqları ilə bir sıradə çəkilir.

Mehriban xanım Əliyevanın xoşməramlı mis-siyasına verilən daha bir beynəlxalq qiymət onun 2006-ci ilin sonlarında İSESKO-nun - 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülməsidir. Ötən ilin dekabrında ABŞ Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan-ABŞ parlament-lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Bir-ləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə Mehriban xanım Əliyevaya «2006-ci ilin xoşməramlı səfiri» adı verilmişdir. 2007-ci ilin mayında Mehriban xanım Əliyevaya Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) İhsan Doğramacı Aılə Sağlamlığı Fondunun mükafatı təqdim edilmişdir. O, həmin beynəlxalq mükafata Dünya Səhiyyə Təşkilatı İcrayıyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə, ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə layiq görülmüşdür. Mehriban xanım İSESKO-nun xoşməramlı səfiri adı və ölkəmizdə, eləcə də onun hüdudlarından kənardə apardığı xeyriyyəçilik işlərinə görə «Əsrlərin xeyriyyəçiləri» beynəlxalq fondunun Yaqut Xaç ordeni almış ilk qadındır. Azərbaycanın birinci xanımı həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam konfransı Təşkilati Gənclər Forumunun müka-

fatına layiq görülmüşdür. Bununla yanaşı, o, xalqımızın maddi risahının yüksəldilməsinə dair yönəlmış dəyərli təşəbbüsleri dəstəkləyir, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idman və bədən tərbiyəsinin inkişafına yönəlmış layihələrə köməklik edir, əsil vətəndaşlıq mövqeyində dayanan, vətəni və xalqına sədaqətli olan gənclərin yetişdirilməsinə çalışır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı qurumun yerləşdiyi möhtəşəm bina bu gün milyonlarla insanın mənəviyyat məbədi, ümidi və güvəncə yeridir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza malik olan bu fond qarşıya qoyduğu xeyirxah məqsədlərlə mərhamət, humanizm, insanpərvərlik kimi saf ideyaların ictimai şüruda möhkəmlənməsinə çalışır.

Mehriban xanım deyir: «...İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondu-nun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün iki yüzdən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş gör-mək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təsəssüflənmək, qəzavi qə-dər, sağalmaz xəstəlik qarşısında bütün güesüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir».

Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynovanın dediyi kimi «Mehriban Əliyevanın is-

tər xeyriyyəçilik, istərsə də içtimai fəaliyyətinin başlıca istiqamətləri sırasında təhsilin mühüm yer tutması qətiyyən təsadüfi xarakter daşımayıb, millətimizin gələcəyini, nüfuzunu milli təhsilin inkişafında, cəmiyyətimizin maariflənməsində görən, Azərbaycanın gələcəyini məhz təhsilli insanların çiyinləri üzərində qurulacağını inamla bəyan edən böyük öndərimiz Heydər Əliyevin təkmil dövlətçilik konsepsiyasına asaslanır. Mehriban Əliyevanın Azərbaycan təhsilinin yüksək səviyyədə qurulması, gələcəyimiz üçün layiqli vətəndaşların, peşəkar kadrların hazırlanması yönündə atlığı addımlar onun əsl vətəndaş mövqeyinin, nümunəvi vətənpərvərliyinin parlaq ifadəsidir».

Ölkəmizin inkişafında təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan Heydər Əliyev Fondu 2005-ci ildən bu günədək bir neçə iri miqyaslı layihə hazırlayaraq, həyata keçirmişdir. Bunlardan ən mühümü «Yeniləşən Azərbaycana yeni məktəb» programıdır. Avropaya integrasiya yolunu tutmuş respublikamızda yeni təhsil sisteminin qurulmasının vacibliyini hər zaman önə çökən Mehriban xanım Əliyevanın müəllifi olduğu bu layihədə bölgələrimizdə yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin əsashi təmiri, onların maddi bazalarının yaxşılaşdırılması, tədris prosesinin səviyyəsinin yüksəldilməsi prioritet məsələlər kimi qarşıya qoyulmuşdur. Layihə çərçivəsində təkcə 2005-2007-ci illərdə ölkənin 60-dan çox rayonunda 200-dən çox məktəb binası tikilib istifadəyə verilmişdir. Bu məktəblərin hər birində laboratoriya, kompyüter otaqları, id-

man salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır.

Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan «Uşaq evləri və internat məktəblərinin inkişafı programı» çərçivəsində respublikada 29 uşaq müəssisəsi əsashi şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və onlar təzə avadanlıqlarla komplektləşdirilmişdir. «Təhsilə dəstək» layihəsi çərçivəsində isə Respublikanın Əzizbəyov rayonlarında 4 uşaq bağçası əsashi təmir olunaraq, müasir avadanlıqlarla təchiz edilmişdir. Təhsil sahəsinə xüsusi diqqətlə yanaşan fond tərəfindən 2004-2006-ci illərdə ölkəmizdə daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrin birinci sinfə gedən 60 min övladına məktəb ləvazimatları pulsuz verilmiş, Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompyüter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə edilmişdir.

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərimizin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondu son fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir – müasir dövrə elmi intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliliklər sonunda dünya təhsil sisteminə integrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyüter və informasiya texnologiyalarına dərin-dən yiyələnməsi məsələləri Fondu xüsusi diqqət

mərkəzindədir. Heydər Əliyev Fondunun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, vətənpərvərlilikdən irəli gəlir. Azərbaycanın birinci xanımı ulu öndərimizin əsasını qoymuş, Prezident İlham Əliyevin isə layiqinca davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsinə verir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoymuş əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoymuş strateji hədəflərə doğru inamlı addimlaşmış, bir sıra uğurlu nəticələr əldə etmişdir. «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində təkçə 2005-ci ildə bölgələrdə 132, 2006-ci ildə isə daha 100 yeni məktəbin tikilib istifadəyə verilməsi dövlət müstəqilliyinə cəmi 15 il əvvəl qovuşan, ağır müharıbə şəraitində yaşıyan, iqtisadiyyatı yenicə inkişaf etməyə başlayan Azərbaycan üçün, sözün əsl mənasında, fövqəladə göstərici sayıla bilər. Fond yeni məktəblərin inşası sahəsində rekord göstəriciyə nail olmaqla, həm də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində yaxından iştirak edir.

Heydər Əliyev Fondu milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla

əməkdaşlığı da vacib sayır. Fondun təşəbbüsü ilə Azərbaycanla YUNESKO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, «Təhsil hamı üçün» proqramını, «Assosiativ məktəblər», texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedrallarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi möhz Azərbaycanı seçməsi ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT İnnişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan ciddi əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq, Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycanda 320 min əlit insan yaşayır, onlardan 40 mini isə kor və görme qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitələrlə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən bu insanların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin «Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir» tezisini fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-ci ilin may ayında oxucuların ixtiyarına verilmişdir. Heydər Əliyev Fondu eyni zamanda Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin Azərbaycan dilinə tərcüməsi məsələsi üzərində dəcidid iş aparır. Türkçülük, azərbaycançılıq məskurəsinin təbliğ sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adeinin «Türklər və dünya: **munis tariximiz**» adlı kitabı artıq Azərbaycan dilində nəşr edilmişdir. Heydər Əliyev Fondunun köməyi ilə rus yazıçısı, tarixçi-publisist Rudolf İvanovun Azərbaycanın şanlı hərbi sərkərdələr sülaləsinin – «Naxçıvanski xanlarının üç nəslinin rəşadəti və igitliyi» haqqında nadir trilogiya hazırlayıb Moskvada çap etdirməsi də Mehriban Əliyevanın tarixi yaddaşımızın bərpası yolunda apardığı qiymətli fəaliyyət hesab edilməlidir. ABŞ Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Araşdırma Programı çərçivəsində S.Fredrik Starr və Svant E.Kornellin «Bakı-Tiblisi-Ceyhan boru kəməri: Qərbdə açılan neft pəncərəsi» kitabının Azərbaycan dilinə tərcüməsi işi də başa çatmışdır. Bu kitabda Heydər

Əliyev adına Bakı-Tiblisi-Ceyhan neft ixrac kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərində bəhs olunur.

Heydər Əliyev Fondu son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur. Təhsil ocaqlarındakı kiməsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayıqdır. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan, «Diabetli uşaqlara ən yüksək qayğı» və «Talasemiyasız həyat naminə» layihələri böyük əhəmiyyət kəsb edir. Birinci layihə çərçivəsində diabetli uşaqlara dərman preparatlarının paylanması xüsusilə qeyd etmək lazımdır. Fond bu layihələrlə bağlı fəaliyyətini xeyli genişləndirmişdir. Belə ki, fondun Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın «Novo-Nordisk» şirkətinin təşkilatçılığı ilə gerçəkləşdirildiyi bu layihələrlə birgə Gülüstan sarayında uşaqlar üçün yeni il şənlikləri keçirilmişdir. «Talasemiyasız həyat naminə» layihəsi çərçivəsində ixtisaslaşdırılmış mərkəz, qan bankının yaradılması bu sahədə mühüm hadisə hesab edilməlidir. Bu gün artıq ölkəmizdə talasemiyali xəstələrin sayı dəqiqləşdirilir, onların vəziyyəti təhlil olunur, xəstəliyin müalicəsi və profilaktikası üçün milli əhəmiyyət kəsb edən proqramlar hazırlanır. «Onlara hər cür kömək lazımdır», - deyən Mehriban xanım Əliyeva, kiməsiz uşaqlara qayğı missiyasını başqalarına da təlqin edir. Onun

2007-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı Dünya Səhiyyə Assambleyasının 60-ci sessiyasında çıxışında və təşkilatın baş direktoru ilə danişqlar zamanı DST-nin bir sira programlarının həyata keçirilməsində, xüsusən «quş qrip» ilə mübarizədə Azərbaycanla daha sıx qarşılıqlı fəaliyyəti barədə razılıq əldə etmişdir. Ümumiyyətlə Mehriban xanım daima dünya şöhrəti xadimlərlə, humanitar təşkilatların rəhbərləri ilə görüşür, öz doğma respublikasında baş verən hadisələrə onlarda maraq oyadır, onları çox əhəmiyyətli layihələrin həyata keçirilməsinə sövq edir.

Qədim yunan filosofu Platon məhəbbəti müdrikliklə fəzilətin qovuşması adlandırmışdır. O məhəbbəti daha çox mənəvi sərvətlər aləminə aid edərək göstərmişdir ki, bu böyük qüvvə daim müdriklik və fəzilət yaratmalı və bunları çoxaltmalıdır. Bu baxımdan xalqımızın mədəniyyətinə, onun milli-mənəvi irlsinə məhəbbət bəsləyən şəxsiyyətlər ona qayğı göstərib, problemlərini həll edə bilərlər.

Mehriban xanım Əliyevanın milli-mənəvi irlsin qorunması, Azərbaycan mədəniyyətimizin təbliği istiqamətindəki fəaliyyəti, əslində, 10 ildən artıq bir dövrü əhatə edir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəcilik keyfiyyətləri ilə milli mədəniyyətin böhrandan çıxarılmasına və yüksəlişinə köməyini əsirgəməmişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, habelə dünya miqyasında təbliğ olunması məqsədilə 1996-ci ildən

«Azərbaycan-İrs» jurnalının nəşrə başlaması da təqdirəlayıq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus, ingilis dillərində nəşr edilən jurnalda son 10 ildə milli mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə əlaqədar ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərəcədildiyi «Azərbaycan-İrs» jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.

«Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondu müasir keçid dövründə milli mədəniyyətimizin üzləşdiyi tələyülü problemləri, qarşıda duran məqsəd və vəzifələri düzgün müəyyənləşdirərək onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ötən müddədə musiqi təhsilinin inkişafı və gələcək nəslin maarifləndirilməsi işi Fondun diqqət mərkəzində olmuş, müntəzəm olaraq keçirilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması məqsədində xidmət etmişdir. 1996-ci ildən Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gənclərin, xüsusilə imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

Fond tərəfindən Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanması nəzərdə tutan «Muğam İrs» layihəsi çərçivəsində «Qarabağ xanəndələri» musiqi albomu nəfis şəkildə tərtib edilmişdir. Albomda 24 muğam

ustasının ifasında səslənmiş mügamlar toplanmışdır. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini mügəm vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır. 2005-ci ilin martında Parisdə YUNESKO-nun iqamətgahında, xoşməramlı səfirlərin illik toplantısında «Qarabağ xanəndələri» albomunun təqdimati keçirilmişdir. Bütün Azərbaycana məxsus mügəm incilərinin toplandığı alboma «Qarabağ xanəndələri» adının seçilməsi də təsadüfi olmayıb, konkret siyasi məzmun daşıyır. YUNESKO xətti ilə hazırlanmış alboma «Qarabağ xanəndələri» adının qoyulması yolu ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, mügəmin isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Albomun təqdimat mərasimində Azərbaycanın birinci xanımı demişdir: «**Mən inanıram ki, bu albomla tanış olanda, hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini mügəm vasitəsilə bütün dünyaya çatdırırıq.**» Fondun «Muğam-Dəstgahı» layihəsində əsas məqsəd mügəm-dəstgahların konsertlərdən birbaşa yazıya alınması və gələcək nəsillər üçün qorunub saxlanması, «Muğam Ensiklopediyası» layihəsinin məqsədi Azərbaycan mügəminə həsr olunmuş «Muğam Ensiklopediyası»nın nəşrinin həm elektron, həm də kitab variantlarında həyata keçirilməsi, «Muğam-İnternet» layihəsindən məqsəd internetdə mügəmlə bağlı audio və video materialları özü-

nda ehtiva edən mügəm-portalın yaradılması, «Muğam dünyası» layihəsində məqsəd simpoziumlar və mügəm sonəti ilə bağlı beynəlxalq konfranslar, müxtəlif festival və yarışmalar keçirməkdir. «Muğam-Antologiya» layihəsi çərçivəsində isə mügəmle bağlı zəngin nəzəri musiqi ırsının qiymətli nümunələrindən Səfiəddin Urməvinin, Fəthullah Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işq üzü görmüşdür. Bunlardan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan və dünya musiqisinin incisi olan mügamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq mügəm tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda Beynəlxalq Mügəm Mərkəzi inşa edilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət sahəsində görülən işlər dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətlə bir il davam edən mügəm telemüsabiqəsinin keçirilməsini də aid etmək olar. Fondun təşəbbüsü ilə son üç ildə Gəncə şəhərindəki Cavadxan Comərd türbəsi, Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsində Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev müzeyi əşasi təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da Fondun həyata keçirdiyi xeyirxah layihələrdəndir. Fondun təşəbbüsü ilə Fransanın Versal sarayında açıq səma altındaki iki nadir heykəlin bərpasına, vaxtilə Tbilisi şəhərində yaşayıb-yaratmış görkəmli Azərbaycan şəxsiyyətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin və digər tanınmış sima-

ların qəbirüstü abidələrinin yenidən qurulması işləri nə başlanmışdır. Ölkəmizdəki bir sıra məscid və ziyyətgahlar da Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş, ətrafları abadlaşdırılmışdır.

Fondun «Dini toleranlığın ünvani - Azərbaycan» layihəsi çərçivəsində Bakıdakı provaslav kilsəsinin, məscidlərin yenidən qurulması işi tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan «Or-Avner» Beynəlxalq Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti müzeyindən ibarət kompleksin tikintisine başlanılmışdır.

Heydər Əliyev Fondunun ekologiya sahəsində gördüyü işlərdən söz salanda, ilk növbədə bu ilin martından həyata keçirilən «Hərəmiz bir ağaç əkək!» layihəsi yada düşür. Bakıda start verilən yaşıllaşdırma kampaniyası tezliklə bütün ölkəmizdə kütləvi hal aldı. Qısa zamanda respublikanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar, ayrı-ayrı kollektivlər bu çağırışa qoşularaq, yaşıllaşdırma kompaniyasına başladılar. Ətraf mühitin sağlamlaşdırılmasına, təmiz ekologiyaya töhfə olan layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə yeni ağaç əkilmiş, təzə parklar, bağlar, yaşıl xiyabanlar salınmışdır. Təşəbbüsün hər il mövsümi olaraq davam etdirilməsi nəzərdə tutulur.

BMT-nin ali humanitar qurumu olan YUNESKO qarşısında «Qafqaz xalq ənənələri evi»nın yaradılması təşəbbüsü ilə çıxış edən Mehriban xanım

Əliyevanın bu sahədəki fəaliyyəti sistemli və ardıcıl xarakter daşımışı ilə şərtlənir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. Bu təşəbbüsün irəli sürülməsi, eyni zamanda, dünyada maddi və qeyri-maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nun həmin layihə çərçivəsində əməkdaşlığı dəvət edilməsi bir neçə cəhətdən mühüm əhəmiyyət daşıyır. Bununla təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin maddi-mənəvi mədəniyyət abidələrinin qorunması və təbliği məqsədi ön plana çəkilir. Bu «evin» yaradılması tarix boyu Azərbaycanın təkcə torpağına deyil, həm də zəngin mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özünüňkülöşdirməyə çalışan bədnəm ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından da önemlidir. «Qafqaz xalq ənənələri evi»nın yaradılması eyni zamanda Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən «Yeni qonşuluq siyaseti»nin səmərəliyi baxımından da son dərəcə vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın görkəmli alımlarının, yazıçı və bəstəkarlarının yubileylerinin keçiriləsi, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun «Dünya irs siyahısı»na İçərişəhərin, Şirvanşahlar Sarayı Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahının da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası «Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi

vurğulanmalıdır. Bu fəaliyyəti rəhbəri olduğu Heydər Əliyev Fondunun xətilə daha da genişləndirən Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işlər onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz təcəssümüdür.

YUNESKO-nun baş direktoru Kōiširo Matsuura deyir: «O, xoş məramlı səfər kimi bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusiilə, şifahi və müsiqi ənənələrinin qorunması sahəsindəki fəaliyyətini qeyd edirik».

Heydər Əliyev Fondunun prezidenti YUNESKO ilə təkcə mədəniyyət sahəsində deyil, digər sahələrdə də əməkdaşlığın inkişafına nail olmuşdur. Azərbaycan bu mötəbər qurumun bir sıra beynəlxalq konfranslarında yüksək fəallıq nümayiş etdirmiş, Azərbaycanda YUNESKO-nun dəstəyi ilə Mədəni İrsin Qorunmasına dair seminar-konfrans, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair» Haaqa Konvensiyasının (1954) qəbulunun 50 illiyinə həsr edilmiş dəyirmi masa və digər tədbirlər keçirilmişdir. Azərbaycanda müasir informasiya texnologiyalarının inkişafı, respublikamızın virtual dünyaya çıxış imkanlarının genişləndirilməsi də Fondun əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi diqqəti cəlb edir. 2005-ci ildə həcmində və keyfiyyətinə görə ölkədə analoqu olmayan «Azərbaycan» informasiya portalının yaradılması internet reallığının həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi müasir dövrdə Azərbaycan gerçəkliliklərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Xoşməramlı səfər Azərbaycan Milli Məclisinin deputati kimi də geniş iş aparır. Deputatlıq fəaliyyətini daha çox fərqli edən ən əsas məqam bundan ibarətdir ki, o, seçicilər qarşısına pəfəsli platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmış, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlörin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıtrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Bu gün Mehriban xanım Əliyeva seçicilərlə birbaşa ünsiyət quraraq onların problemləri ilə yaxından tanış olur və meydana çıxan məsələlərin həlli istiqamətində konkret işlər görür. Mehriban xanım Əliyevanın tez-tez Bakıtrafı qəsəbələrdə olması və yeni sosial-mədəni obyektlərin açılış mərasimlərində iştirakı deyilənləri təsdiqləyir. Amma ölkə ictimaiyyəti Milli Məclisin deputati Mehriban Əliyevanın təkcə seçildiyi dairədə deyil, mütəmadi olaraq Bakının və ölkənin ayrı-ayrı kənd və qəsəbələrinin əhalisi ilə görüşlərinin şahidi olur. Onun təşəbbüsü ilə Bakının Hövsan, Binə, Şüvəlan və digər kənd və qəsəbələrinə içmali su xətlərinin çəkilişi, qaz, elektrik enerjisi problemlərinin qaydaya salınması, orta məktəb binalarının tikintisi, infrastrukturun yeniləşdirilməsi, uşaq və qocalar evlərinə humanitar yardımın göstərilməsi və yeni iş yerlərinin açılması ilə bağlı mühüm işlər görülmüş, bu istiqamətdə həyata keçirilən dövlət siyasetində yeni-yeni töhfələr verilmişdir.

Özizbəyov rayonunun Türkan qəsəbəsində bir sıra obyektlərin açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev bildirmiştir: «**Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuşdur.** Hazırda ölkə rəhbərliyi bununla ciddi məşğul olur. Bakıətraftı qəsəbələrin bir müddət diqqətdən kənar qalmış problemlərinin həlli üçün biz nə lazımdırsa, edəcəyik. Mən bilirəm ki, Heydər Əliyev Fondu bu sahədə böyük işlər görübdir. Sizin seçdiyiniz millət vəkilinin son altı aydakı fəaliyyəti ilə tanışam. Elə bu gün açılışına gəldiyimiz bir sıra obyektlər də bunu sübuta yetirir. İndi Bakıətraftı qəsəbələrin qaz, işıq, su, yol problemlərinin həlli, yeni təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı çox mühüm tədbirlər görülür. Bütün əsas arzu və istəyimiz budur ki, insanlarınımızın daha firavan yaşayışını təmin edək».

Milli Məclisin deputatı kimi, Mehriban xanımın cəmiyyətimizin inkişafı üçün gördüyü işlər ümumilikdə Azərbaycan qadınlarının da ictimai-siyasi fəallığını artırır və bu tendensiya siyasi proseslərdə millimənəvi dəyərlərin daha çox nəzərə alınmasına, siyasi mühitdə təmiz, saf ab-havanın qorunmasına rəvac verir.

XIX əsrдə İngiltərədə ictimai islahatlar uğrunda əzmlə mübarizə aparan məşhur Carlz Dikkensə «Siz bu qədər çalışıb nə islahati keçirmək istəyirsiniz?» sualına yazıçı «insaniyyət və xeyirxahlıq islaha-tı» cavabını verilmişdi. İctimaiyyət bütün fəzilətlərin əsasıdır. Cox zaman əxlaq nəzəriyyəçiləri bütün fəzi-

lətlərin çıxış nöqtəsi olan insaniyyəti humanizm və in-sənpərvərliklə ceyniləşdirirlər. Bu əxlaqi kateqoriyalar isə bəşəriyyətin əxlaqi sərvətlərinin qızıl fondunu təşkil edir.

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün həm də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi kimi çıxış edir. Fondu prezidenti məhz bu qəbildən olan insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, onların problemlərinin həllinə çalışır. Müxtəlif dövlət strukturlarının laqeydiliyindən və bigənəliyindən bezərək Heydər Əliyev Fondu üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Fondu hər bir vətəndaşın mürtinə fərdi qaydada baxması və ona cavab unvanlanması digər təşkilatlar üçün də örnək sayılmahdır.

Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların müxtəlif xarakterli problemlərinin həlli yönümündəki fəaliyyəti də daha geniş miqyas almışdır.

Heydər Əliyev Fondu respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 2007-ci ilin may ayında amnistiya təşəbbüsü ilə çıxış etməsi

yüksək humanizmin və insanpərvərliyin əyani təcəssümü olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibatılı irəli sürülmüş bu nəcib təşəbbüs əsasında gerçəkləşən amnistiya aktı minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik göttürmişdir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Bu akt Heydər Əliyev Fondunun hər addımda ulu öndərimizin humanizmə söykənən siyasetinə istinad etdiyini bir daha təsdiqləmişdir. Məhz ümummilli liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdırından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranmış, mütləqqi məhkəmə-hüquq islahatları aparılmış, penitensiər xidmətin səviyyəsi ildən-ilə yüksəlmİŞdir. Həmin mərhələdən etibarən ölüm hökmünün tətbiqinə moratorium qoyulmuş, 1995-ci ildə Əfvetmə komissiyasının işi bərpa edilmiş, islah olunaraq azad cəmiyyətə qovuşmaq istəyən məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. 1998-ci ilin 10 fevralında Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi də məhz ulu öndərimizin yüksək humanizm və mərhəmətinin nəticəsində mümkün olmuşdur. 1995-ci ildən bu yana qəbul edilmiş 8 amnistiya aktı 87 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən, təxminən 23 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşlar.

Amnistiya aktı üç ay ərzində həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurmış, onların qayıtmasını həsrət və intizarla gözləyən yaxınlarının, ailə üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur. Amnistiya aktı ilə ümumilikdə 9877 şəxs cəzadan azad olunmuşdur. Amnistiya 8560 kişi, 1317 qadın, həmçinin yetkinlik yaşına çatmayan 11 şəxs barəsində tətbiq edilmişdir.

Bu amnistiya aktı respublikamızda insan hüquq və azadlıqlarının təminatına xidmət edən islahatları ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Ümummilli liderimiz tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inamlı davam etdirilən bu humanist siyasetə Heydər Əliyev Fondu da öz töhfəsini verir. Fondu prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktı cəmiyyətdə ürəkdən dəstəklənir.

Mehriban xanım Əliyevanın deputat kimi fəaliyyətindən söz düşərkən onun həm də bir yetkin siyasetçi kimi özündə əzx etdiyi yüksək keyfiyyətləri qeyd etmək lazım gəlir. O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. Onun Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi ötən il dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri birinci xanımın bu keyfiyyətlərini üzə çıxardı. ABŞ-da keçirilən görüşlər Azərbaycan mədəniyyətinin hamisi, təhsilimizin inkişafı, vətəndaşların sosial problemlərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan

nəcib əməllər sahibi Mehriban xanım Əliyevanın siyasi keyfiyyətlərini, diplomatik məharətini tam qabarlıqlığı ilə ortaya qoymuş.

Mehriban xanım Əliyeva demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işgalçi Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağı yerlə-yeşsan etməsindən, mədəni irsimizə ciddi ziyan vurmasından döñ-döñə faktlarla, sübut və dəlillərlə danişır və dünya ictimaiyyətini Ermənistən silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi ziyaflərdə çıxışında da Mehriban xanım Əliyeva torpaqlarımızın Ermənistən tərəfindən işgal olunduğunu və bu ərazilərdə tarixi-mədəniyyət abidələrimizin məhv edildiğini bir daha bəyan edib: «... Tarixi və mədəniyyət abidərinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistən işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir. Ölkəmizdə bir milyon qəçqin və məcburi köckük var və onların müəyyən hissəsi hələ də çadırlarda yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaqdə davam edəcəyik». Mehriban xanım Əliyevanın beynəlxalq tədbirlərdə iştirakını izlədikcə görürük ki, bu tədbirlərdə təmsil olunan əcnəbi nümayəndələr Azərbaycanın birinci xanımını, sadəcə, hörmət və nəzakət xatırınə dinləmər, ona inanır, Azərbaycan haqqında daha çox məlumat almaq istəyirlər. Bu baxımdan, «Qarabağ həqiqətləri» bu-

letlər toplusu Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr arasında xüsusi əhəmiyyətə malikdir. Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində hazırlanmış və bütün dünyaya yayılan «Qarabağ həqiqətləri» toplusu «Qarabağın tarixi haqqında məlumat», «Qarabağ münaqişəsinin başlanması», «Xocalı soyqırımı», «Azərbaycana qarşı erməni təcavüzünün nəticələri», «Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti» bukletlərindən ibarətdir. Real faktlara, foto-sənədlər istinadla aparılan bu təhlilat kampanyası dünyaya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistən ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işgalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırılmışdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası da qazandığı uğurlarla idmanımızın adını ucaldır. Azərbaycan gimnastlarının beynəlxalq turnirlərdə qazandığı nailiyyətlər bunu bir daha təsdiq edir. Ölkəmiz idmanın bu növü üzrə keçirilən bütün yarışlarda inamlı təmsil olunur və qaliblər arasında hökmən üçrəngli bayrağımız da dalgalanır. Bu idmanın ölkəmizdə populyarlıq qazanması, o cümlədən bu yaxnlarda Bakıda 47 ölkəni təmsil edən gimnast qızlarının iştirakı ilə bədii gimnastika üzrə 23-cü dünya çempionatının keçirilməsi də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın xidmətidir. Gimnast qızlarımızın bu çempionatda üçüncü yeri

tutması Federasiyanın büyük uğuru hesab edilməlidir.

Genişmiqyashlı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək naiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2007-ci ildə Moskvada «Qızıl ürək» beynəlxalq mükafatına layiq görülmüşdür. Moskvanın böyük teatr salonlarından birində keçirilən mərasimdə bu mükafatı Azərbaycanın birinci xanımına məşhur İtalya aktrisası, mərasimin patronessası Sofi Loren, Rusiya Federasiyasının Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İgor İvanov təqdim etmişlər. Mükafatı təqdim edən Sergey Mironov Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək «Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir» demişdir.

Yazıcı publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın «İzvestiya» qəzetinin 24 avqust 2007-ci il tarixli sayında çap olunmuş məqaləsində oxuyuruq: «Mehriban Əliyeva Azərbaycan üçün çox işlər görmüşdür, lakin əsas məsələ hələ irəlidədir. Çünkü onun malik olduğu çox böyük siyasetçi, ixtimai xadim, təşkilatçı potensialının reallaşması hələ başlanğıc mərhələdədir. İnanıram ki, o özünün yeni

layihələri və ideyaları ilə bizi hələ çox heyrətləndirəcəkdir. Bu layihələrin və ideyaların əks-sədasi respublika hüdudlarından uzaqlarda eşidiləcəkdir. Ölkə daxilində Mehriban Əliyevanın hər bir addiminin dəstəklənməsi isə onun bütün xalqın sevimişli adını qazanması faktı təsdiqləyir. O, özü üçün çətin yol seçmişdir, lakin yalnız bù yol onu qarşıya qoyduğu ülvi məqsədlərə çatdırıa bilər.»

Heydər Əliyev Fondu fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim önləndirən plandadır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlaysıllara, ən ülvi insani keffiyətlərə çevrilmiş, bu missiyanın kökündə təmənnasızlıq principi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən bu qlobal layihələr Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasetə dəstək vermək istəyinin əməli təzahürüdür.

ÜMUMMİLLİ LİDER HAQQINDA DƏYƏRLİ SALNAMƏ

Bu gün suveren Azərbaycan Respublikası özünün şərəfli və məsul günlərini yaşıyır. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə demokratik dövlət quruculuğu inamla həyata keçirilir, ictimai həyatın bütün sahələrində gedən yüksəliş göz qabağındadır. Respublikamızın qüdrətli bir dövlətə çevriləməsi istiqamətində tarixi addımlar atılır. Bu baxımdan, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu əzəmətli inkişaf yoluna, böyük öndərin həyata keçirdiyi siyasi xətt üzərində düşünərkən bir daha dərk edirsən ki, gözəl gələcək qaćılmazdır və bizim uzaqqorənliklə əsası qoyulmuş bu yolla irəliləyən xalqımız bu cür parlaq gələcəyə layiqdir.

Sosial zaman ictimai proseslərin, cəmiyyətin, dövlətin və insanların həyatındakı tarixi dəyişikliklərin ölçüsündür. Onun gələcəyə doğru inkişaf istiqaməti tarixi prosesdə görkəmli şəxsiyyətlərin rolunu zəruri edir. Cəmiyyətin yüksək xətt üzrə inkişafi, eləcə də keçid mərhələlərində tarixi hadisələrin mürəkkəbliyi və ziddiyətli xarakteri bu şəxsiyyətlərin aparıcı və həllədici rolunu ön plana çəkir, onların keçdiyi və müəyyənləşdirdiyi yola bir daha nəzər salmağa böyük ehtiyac olduğunu göstərir.

Müstəqil Azərbaycan aydın tərəqqi yolunda azmlə addımlayır. Ümummilli liderimiz Heydər Əliyevin müqəddəs ideallarının artıq reallığa çevriləməsi prosesini izlədikcə zamanında respublikamızın gəl-

cək inkişafı üçün əsaslar hazırlamış ulu öndərimizin şəxsiyyəti ilə qürur duymaya bilmirsən. Heydər Əliyev şəxsiyyətinin unikallığını səciyyələndirən cəhətlər çoxdur. Lakin düşünürük ki, Heydər Əliyev adını ucaldan ən əsas cəhət bu adın Azərbaycan dövlətçiliyi anlayışının simvoluna çevriləməsidir. Ulu öndərimiz öz əməlləri ilə hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucalmışdır. Ulu öndərimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dönyanın siyasi elitasının ən uca zirvəində duran nəhəng şəxsiyyətlərdəndir. Elə bir zirvədə ki, buradan bütöv bir xalqın dünəni, çağdaş dünyası və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi son əlli illik Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür və tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir.

Heydər Əliyev şəxsiyyəti və onun ömrü siyasi mənəvi tariximizdə elə uca bir zirvədir ki, biz o zirvənin əzəmətini gələcək nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməli, bu zəngin irsi daim öyrənməli və öyrətməliyik.

Qədim Çin filosofu Konfutsi yazdı: «Xalqı ləyaqətlə idarə et, onda adamlar sənə hörmət bəsləyəcəklər, xalqa xeyirxahlıqla yanaş, onda adamlar ürəklə işləyəcəklər, yaxşılıarı yüksəlt və savad öyrət, onda adamlar sənə inanacaqlar».

Bu gün ümummilli lidersiz yaşadığımız bir dövrde Heydər Əliyevin öz xalqına həsr olunmuş mübariz həyat yolunun elmi əsaslarla daha hərtərəfli öyrənilməsi, bu nadir şəxsiyyətin həyatının ayrı-ayrı dövr və məqamlarının bütünlükə işıqlandırılması üçün geniş

tədqiqatlar aparılır. Bu böyük şəxsiyyətin ırsinə daha bir sanballı töhvə **Viktor İvanoviç Andriyanov** və görkəmli dramaturq-yazıcı, publisist **Hüseynbala Fazıl oğlu Mirələmovun** birgə müəllifləri olduqları «Гейдар Алиев» kitabıdır. Bir oxucu kimi deyə bilərəm ki, Moskvanın «Молодая гвардия» nəşriyyatı tərəfindən nəşr olunmuş bu kitab çox nəfis şəkildə, yüksək poliqrafiq səviyyədə çap olunmuşdur. 1890-ci ildə F.Pavlenko tərəfindən yaradılıb, M.Qorkinin zəhməti ilə 1933-cü ildə davamına başlayan bu bioqrafiq seriyanın bir sayının Heydər Əliyev həsr edilməsi heç də təsadüfi deyildir. GİH (Görkəmli insanların hayatı) seriyasından 1132-ci nəşr olan bu əsər 13 fəsildən ibarətdir.

10 may 1923-cü ildən, 12 dekabr 2003-cü il qədər olan böyük tarix 80 illik çətin, sevinci, təlatümlü, fərəhli bir ömrə kitabda öz dolğun əksini tapmışdır.

Mən ulu öndərimiz haqqında yazılmış yüzlərlə kitab oxumuşam. Ramiz Mehdiyevin, Əli Həsənovun, İradə Hüseynovanın və onlarla başqa müəlliflərin tərtib və redakta etdikləri kitablar öz gözəlliylə fərqlənir. Mən indi onların cərgəsində Viktor Andriyanov və Hüseynbala Mirələmovun oxucuya təqdim etdiyimiz kitabını da görürəm. Və bu kitabın bir məziiyyətini də oxucuya çatdırmaq istəyirəm. Bu məziiyyət Heydər Əliyevin bəşəri bir şəxsiyyət kimi təsvir edilməsidir. Bəli, kitabın həsr edildiyi böyük dövlət xadimi və insanpərvər döha dövlətdən ucada deyil, onun zəmini üzərində təsvir edilmişdir, insanlardan ucada deyil, onların mehriban əhatəsində təsvir edil-

mişdir. Əsərin qəhrəmanına bu gözəl bəşəri münasibət onun valideynləri, bacı-qardaşları ilə əlaqələrinin təsvirində, Zərifə xanım və övladları ilə, o, Azərbaycanın, Rusyanın işgüzər adamları ilə, xarici ölkələrin nümayəndələrilə əlaqələrinin təsvirində səmimi əksini tapmışdır.

«Гейдар Алиев» əsəri mübaliqəsiz demək olar ki, peşəkar ədəbiyyatçı-tarixçi qələmindən çıxmışdır. Kitabın bəzi məziiyyətləri haqqında söhbət açarkən bir faktı da qeyd etmək yerinə düşər. Belə demək mümkünsə, bu günə kimi dahi şəxsiyyət, xalqımızın dahi oğlu Heydər Əliyev haqqında ən sanballı əsərlərdən biri olan «Гейдар Алиев» kitabı başqalarına bənzəmir. Bu tarixi kitab öz mövzu rəngarəngliyi, tarixi-xronoloji ardıcılılığı, mövzuya yanaşma tərzi və bir çox müsbət keyfiyyətləri ilə başqalarından fərqlənir. Əsərdə istifadə olunan mənbələrin müxtəlifliyi, müxtəlif insanlarla olan dialoq xarakterli söhbətlər əsəri maraqlı edir. Kitab faktlarla zəngindir, müxtəlif mövzulardan bəhs edən fəsillərə ayrı-ayrı sərlövhələrin verilməsi əsəri oxucu üçün daha oxunaqlı edib.

Heydər Əliyev kimi fenomenal bir şəxsiyyət haqqında söz demək, fikir söyləmək çox məsuliyyətli bir işdir. Müəlliflər belə cəsarətli addımı atmışlar. Heydər Əliyev gücü, qüdrəti ilə torpaqların gücü, qüdrəti birləşərkə xaricqələr yaradıldı. Azərbaycan bu illərdə demək olar otuz, qırıq illik yolu qısa müddətdə qət edərək keçmiş ittifaqda birincilər sırasında özünə möhkəm yer elədi. Ölkəmiz neçə-neçə mükafatlarla təltif olundu. Bu, o dövr üçün xarakterik hal idi. Mən

hesab edirəm ki, bu da bir tarix idi və onu yaşamaq məcburiyyətində idik. Heydər Əliyev kimi rəhbər və siyasi xadim SSRİ-də yüksək qiyamətləndirilirdi.

İndi Azərbaycan xalqının dahi şəxsiyyəti, böyük oğlu, müstəqil dövlətimizin dövlətçilik memarı aramızda olmasa da, onun əməlləri yaşayır, yaşadılır. Heydər Əliyev məktəbinin layiqli yetirməsi cənab İlham Əliyev onun yolunu davam etdirir. Xalq – Heydər Əliyev, Heydər Əliyev – xalq monolitliyi bu gün də bizə güc verir. Elə bu səbəbdən də ümummilli liderimizin xatirəsini əbədiləşdirən tarixi əsərlər yazılır və yazılıcaq.

«Görkəmlı insanların hayatı» seriyasından olan nəşrə xalqımızın böyük oğlu Heydər Əliyevin adının düşməsi bu dahi şəxsiyyətin mübahisəsiz haqqıdır. Bu kitab əslində tarixi-xronoloji, bədii əsər kimi dəyərləndirilə bilər. Kitabda ulu öndərin ailə üzvləri və şəxslərin özünün müxtəlif məqamlarda çəkilmiş şəkillərinin verilməsi də əsərə bir oxunaqlıq, maraq verir.

Dahi öndər əsrin üçdə birini mənsub olduğu xalqın keşiyində durmuş, onun qaranti olmuşdur. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə, həmçinin Moskvada məsul vəzifədə çalışdığı dövrdə Azərbaycan Respublikasının çıxklənməsi, qurulması, xalqın sırvan yaşaması üçün ömrünü bu işə həsr etmişdir.

Qurub-yaratdığı Azərbaycan özünün ən parlaq tarixini məhz onunla birgə yaşamış, çətinliklərə, təzyiqlərə sinə gərmişdir. Ölkədə yeni-yeni zavodların, fabrikların, nəhəng yaşayış massivlərinin qurulub

salınması Heydər Əliyevin titanik fəaliyyətinin tam olmayan bir hissəsidir.

Ulu öndərimizin həyat fəaliyyətinin böyük bir hissəsinin doğma Azərbaycanla, onun torpağı ilə bağlı olduğunu qeyd etməliyəm. Tarixin yaddasını vəraqlədikcə aydın olur ki, Azərbaycan kimi təbii sərvətlərlə zəngin olan bir ölkənin kənd təsərrüfatı 1969-cu ilin iyul ayına qədər çox acınacaqlı vəziyyətdə idi. O zaman Azərbaycan keçmiş ittifaqda xammal bazası kimi tanınırdı. Məhz həmin tarixdən Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Bəzi rəqəmləri misal götirməklə Heydər Əliyevin torpağa necə bağlı olduğunu, kənd təsərrüfatını necə inkişaf etdiyini göstərmək olar. 1969-cu ildəki üzüm istehsalı 272 min tondan 1980-ci ildə 1 milyon 481 min tona, pambıq istehsalı 1970-ci ildəki 335,6 min tondan artaraq 1980-ci ildə 831,2 tona yüksəldi. Bağçılıq, bostançılıq, ümumiyyətlə, kənd təsərrüfatı yüksəliş yoluna qədəm qoydu. Ümummilli liderimizin ölkəyə rəhbərliyi dövründə kənd təsərrüfatında meliorasiyanın, suvarma sisteminin böyük şəbəkəsi yaradıldı. Bu istiqamətdə hidrotexniki qurğuların tikilməsi, irriqasiya işlərinin həyata keçirilməsi vüsstət almışdı. Əsrlərlə su-suzluqdan cedar-cadar olmuş torpaqlara həyat verildi. Daim xalqı ilə yaşayıb nəfəs alan dahi öndər, ölməz şəxsiyyət bu yolda öz ömrünü şam kimi əritmişdir. Məşhur kələmi – «**Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam**» onun həyatının meyari, ölçü vahidi idi. Azərbaycan onun

rəhbərliyi dövründə yüzillərlə keçmədiyi yolu qısa müddətdə keçdi.

Kitab sərf tarixi faktlara əsaslanaraq yazılmışdır. Burada təsvir olunan hadisələrin çoxu Heydər Əliyevin Moskvada, Kremlə fəaliyyətinə həsr olunmuşdur. Eyni zamanda Kremlə baş verən gizli çəkişmələr, intriqalar, yüksək kürsü uğrunda mübarizə Heydər Əliyevi çəsdirdə bilməmiş, onu öz yolundan döndərə bilməmişdir. Burada gedən gərgin siyasi proseslər M.Qorbaçovun baş katib kimi fəaliyyətə başlamasından sonra daha da gərginləşməyə başladı. Stavropolda əyalət partiya komitəsinin birinci katibi İsləmiş, bacarıqsız, komsavad bir şəxsin nəhəng Sovet imperiyasına rəhbərlik etməsi millətlərin başına gələcək faciələrin başlangıcı idi. M.Qorbaçovun ilk hədəfi məhz xalqımızın dahi oğlu Heydər Əliyev oldu. Məlum olduğu kimi Stavropol diyarı ermənilərin çox sıx məskunlaşdığı Rusiya regionu idi. Belə bir vəziyyətdə M.Qorbaçovun nə üçün Heydər Əliyevə qərəzli, düşmən münasibəti göstərməsi heç kəsə sərr deyildi.

V.Andriyanov və H.Mirələmov öz bədii-tarixi əsərlərində bu məsələni qabarlıq şəkildə təsvir etmişlər. Eyni zamanda Heydər Əliyevin Kremlə böyük nüfuz sahibi, hörmət sahibi olduğunu, bəzən isə çoxlarının ondan çəkindiklərini də məharətlə qələmə almışlar. Əlbəttə, kitabda verilən faktlar çoxlarına məlum olan faktlar olsa da, müəlliflər gözəl yazılılıq manerası nümayiş etdirərək indiyədək yazılan əsərlərdən fərqli bir kitab yazmışlar.

«Гейдар Алиев» kitabının müəllifləri Viktor Andriyanov və Hüseynbala Mirələmov bu kitab üzərində çox işləyiblər, dünya oxucusuna çox dəyərli bir töhfə veriblər. İlk baxımdan, bu qəbildən olan kitabı yazmaq asan görünür, lakin onu vərəqləyib oxuduqca müəlliflərin nə qədər böyük əziziyətlərə qatlaşması göz öünüə gəlir. Heydər Əliyevin zəngin, keşməkeşli həyat yolunu diqqətlə izləyən, araşdırın müəlliflərin sanki özləri də bu bioqrafiya ilə tanış olduqca zənginləşiblər.

Müəlliflər «Görkəmli insanların hayatı» seriyasının tələbləri çərçivəsində zəmanəmizin bu fenomen şəxsiyyətinin bioqrafiyasını yiğcam şəkildə, həm də tarixi faktlara istinad etməklə, onlara bəzək-düzək vermədən, obyektiv reallığı əks etdirməklə oxucuya çatdırmağa çalışırlar. Müəlliflərin bütün kitab boyu bəzən bu və ya digər hadisə ilə bağlı müqayisələr aparması yerinə düşür, Heydər Əliyev bir şəxsiyyət kimi, müdrik siyasetçi, dövlət başçısı, həm də bir insan kimi gözümüz önündə canlandırılır, sanki müasiri olduğumuz bu dahi insanın yeni keyfiyyətləri ilə bizi tanış edir.

Kitab çox oxunaqlı bir dildə yazılib. Müəlliflərin təhlilləri oxucunu yormur, əksinə, düzgün qurulmuş süjet xətti, aydın kompozisiya oxucuda çox dərin bir maraq yaradır ki, kitabı tezliklə oxuyub qurtarsın, bu nadir şəxsiyyət barədə öz dünyagörüşünü daha da zənginləşdirsin. Bu, müəlliflərin böyük nailiyyətidir. Bəzən oxucuya elə gəlir ki, müəlliflər bir çox hadisələ-

ri yazdıqları zaman sanki Heydər Əliyevin yanında olublar, bu və ya digər detalları ondan soruşublar.

Heydər Əliyevin beynəlxalq iqtisadi və mənəvi həyat sahələrində qazandığı uğurları da ətraflı işıqlandırılır. Belə ki, böyük öndərin dünyanın müxtəlif ölkələrinə səfərləri, bu zaman bağlanmış müqavilələr, Azərbaycan həqiqətlərinin geniş yayılması sahəsində atdığı konkret addımlar üzərində xüsusi dayanılmışdır. Azərbaycanın həyatında böyük dönüş nöqtəsi saydığımız «Əsrin müqaviləsi» və Azərbaycanda neşt strategiyası bu ölməz dahiñin adı ilə bağlıdır. Heydər Əliyev böyük uzaqgörənliliklə bu strategiyani hazırlayıb həyata keçirərək xalqımızın, müstəqil dövlətimizin XXI əsrə inkişafını təmin etmişdir. Kitabda Azərbaycanın neşt sərvətinin çıxarılması və dünya dövlətlərinə çatdırılması sahəsində ölkəmizdə həyata keçirilən iqtisadi siyasetin mahiyyəti geniş şərh olunmuşdur.

Müəlliflər Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün gördüyü bütün işləri işıqlandırmağa çalışmışlar. Etiraf edək ki, onlar buna qismən nail olsalar da, bəzi görülmüş işlərə az yer vermişlər. Halbuki Heydər Əliyevin dühası sayosundə o qədər lazımı, dövlət əhəmiyyətli, xalqın bu günü və gələcəyi üçün son dərəcə vacib olan məsələlər qaldırılıb və həyata keçirilib ki, onlar haqqında rus oxucularına, dünya ictimaiyyətinə ətraflı məlumat vermək tələb olunur. Görünür, kitabın ümumi həcmi, eyni zamanda Heydər Əliyevin bir fenomen şəxsiyyət kimi gördüyü işlərin miqyası da buna imkan verməy-

ib. Buna baxmayaraq, müəlliflərin böyük sayı, fəallığı nəticəsində çox maraqlı bir kitab ərsəyə gəlmişdir. Kitabı vərəqlədikcə bu dahi insanın ölməz obrazı, fəaliyyəti gözümüzə öündə bütün əzəməti ilə canlanır. Onun Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi siyasetin mahiyyəti daha dərinlən dərk olunur, müstəqil Azərbaycan dövləti onun ən böyük əsəridir qənaətinə gəlinir.

Fikrimizcə, V.Andriyanovun və H.Mirələmovun böyük sevgi ilə yazdıqları **«Гейдар Алиев»** kitabı tezliklə doğma dilimizə tərcümə olunub xalqa çatırılmışdır. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinə malik olduğunu, dünyanın hər bir yerində tanındığını nəzərə alaraq kitabın ingilis dilində çap olunması və kitabın həmçinin, müxtəlif dillərə də tərcümə edilməsi zəruridir.

Heydər Əliyevin zəngin ideya irlisinə arxaq Azərbaycan xalqı bundan sonra da siyasi-iqtisadi, sosial-mənəvi sahələrdə, beynəlxalq həyat sahəsində böyük uğurlar qazanacaqdır. Haqqında bəhs etdiyimiz **«Гейдар Алиев»** kitabının məntiqi nəticəsi məhz bu fikri təsdiq edir.

Ə D Ə B İ Y Y A T

1. Аббасбейли А., Аббасбейли Е. Гейдар Алыйев и мировая политика. Баку, 1997
2. Afət Qurbanov. Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı. Bakı, «Gənclik» nəşriyyatı, 1997
3. Abdulla Qurbani. Heydər Əliyev və Azərbaycan ordusu. Bakı, «Əbilov, Zeynalov və oğulları», 2002
4. Abutalib Səmədov. Azərbaycanın qurtuluş tarixi. Bakı, Tural-ə NPM, 2002
5. Böyük xilaskar. Bakı, Ozan, 2004
6. Avanqard. Bakı, Oskar, 2003
7. Azərbaycan: payız, 1994 – yaz, 1995. qəsd, Bakı, 1995
8. Azərbaycanı yeni qələbələrə aparan lider. Bakı, Şəms, 2004
9. Azərbaycanın gələcəyi etibarlı əlliordadır. Bakı, 1999
10. Bəxtiyar Əkbərov. Heydər Əliyev Milli Konstitusiyamızın yaradıcısı və banisidir. Bakı, 1998
11. Budaq Budaqov. Heydər Əliyev fenomeni. Bakı, 2002
12. Budaq Budaqov. Çay kimi çağlayan ömür. Bakı, 2002
13. C. Vəliyev. Xalqın iradəsi ilə. Bakı, Azərbaycan nəşriyyatı, 1994
14. Elmira Axundova. Mənovenie istin. Bakı, 2003
15. Eldar Əsfəndiyev. Planetimizin bütün dövrlərdə görkəmli şəxsiyyəti. Bakı, «Hüquq ədəbiyyatı», 2006
16. Ə. İsmayılov., Q. Əliyev. Heydər Əliyev və milli ləyaqət fəsəfi. Bakı, «Təbib» nəşriyyatı, 1998
17. Ə. Eyvaz. Xilaskar. Bakı, 1996
18. Ə. Elbrus. «Əlirza ocağı» Xəmsə. I kitab, Bakı, «Qorqud» nəşriyyatı, 1996
19. Fatma Abdullazadə. Heydər Əliyev. Bakı, «XXI əsr», 1998
20. Fenomen. Bakı, Oskar, 2003
21. Fəal həyat mövqeyinin formallaşması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, Azərnəşr, 1979
22. Fərhad Qəribov. Heydər Əliyev yolu. Bakı, 2006

23. Fəzail Ağamalı. Dövlət siyasetimizdə Heydər Əliyev amili. Bakı, Oskar, 2003
24. Fəzail Ağamalı. Dövlətçiliyimizin İlham Əliyev mərhəlesi. Bakı, Oskar, 2005
25. Fərəməz Maqsudov. Heydər Əliyev və Azərbaycan elmi. Bakı, 1998
26. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. (çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr), Bakı, Azərnəşr, 1987, I-XVI kitablar.
27. Heydər Əliyev. Şəxsi mövqə. Bakı, 1994
28. Heydər Əliyev. Mustəqillik yolu. Bakı, 1997
29. Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amali. Bakı, 1999
30. Hidayət Orucov. Heydər Əliyev və Azərbaycanda milli siyaset. Bakı, 2002
31. Heydər Əliyev və Şərq. Bakı, «Ozan», 2002
32. Heydər Əliyev və mənəvi dəyərlər. Bakı, «Sədə», 2003
33. Heydər Əliyev. Təltiflər. Azərbaycan Respublikası katibliyi tərəfindən hazırlanmışdır. Bakı, 2004
34. Heydər Əliyev işığı – İpək yolu. Bakı, 2001
35. Heydər Əliyev və Azərbaycanda Olimpiya hərəkatı. Bakı, 2002
36. Heydər Əliyev – 75. Bakı, 1998
37. Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahi naminə. I hissə, Bakı, 2001
38. Heydər Əliyev mədəni irsimizin keşiyində. I, II kitablar. Bakı, 2001
39. Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, Təhsil, 2002
40. Heydər Əliyev və Müasir Azərbaycan. Bakı, «Azərbaycan Universiteti», 2003
41. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 1998
42. Xoşməramlı səfir. Bakı, «Şəms», 2005
43. İlham Əliyev böyük siyasetdə: Reallıqlar və perspektivlər. I kitab. Bakı, 1999

44. İlham Əliyev bu günün və gələcəyin uğur faktorudur. Bakı, 2001
45. İlham Əliyev. Heydər Əliyev məktəbinin yetirməsi. Bakı, 2003
46. İlham Əliyev: Biz hər şeyə nail olacaqıq. Bakı, Oskar, 2003
47. İlham Əliyev diplomatiyasının nailiyyəti. Bakı, Nurlan, 2001
48. Isa Həbibbəyli. Heydər Əliyevin həyatının Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti Naxçıvan, NDU. «Qeyrət» nəşriyyatı, 1998
49. Isa Həbibbəyli. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Bakı, 2002
50. İsmayıllı Hacıyev, Şükür Məmmədov. Naxçıvan və naxçıvanlılar. Bakı, Elm, 2001
51. İradə Hüseynova. Müstəqilliyimizin təminatçısı. Bakı, Təhsil, 2003
52. İrfan Ülkü. Kızıl yıldızdan Hilale. İstanbul, 1996
53. İradə Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, Təhsil, 2004
54. İ.Qasimli, U.İldırım. Heydər Əliyevin bioqrafiyası. I kitab. Bakı, 1998
55. Misir Mərdanov, Əsgər Quliyev. Azərbaycan Respublikasının dövlət rəmzləri. Bakı, 2003
56. Misir Mərdanov. Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997
57. Mirkazım Seyidov. Dahi. Bakı, Şirvannəşr, 2004
58. Mirkazım Seyidov. Vətənin Mehriban qızı. Bakı, Şirvannəşr, 2004
59. Mirkazım Seyidov. İnamdan doğulan İlham. Bakı, Şirvannəşr, 2004
60. Məmməd Əlizadə. Milli müdrikliyin Heydər Əliyev zirvəsi. Bakı, «Bakı Universiteti», 2006
61. Məmməd Məmmədov. Heydər Əliyev çörəyi. Bakı, Şirvannəşr, 2004
62. Mübariz Yusifov. Milli lider və müstəqil dövlətçilik. Bakı, «Nurlan» 2005

63. Məmməd Rzayev. Şəxsiyyət və zaman. Bakı, Elm, 2004
64. M. Yusifov. Heydər Əliyev və azərbaycanlılıq ideologiyası. Bakı, 2003
65. M.Zabelin, B.Titarenko. Гейдар Алиев: лидер, политик, друг. Bakı, Nurlan, 2005
66. Məmməd Əlizadə. Heydər Əliyev inamı və idrakı. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006, 228 sah.
67. N.Ibrahimov. İ.Sükürov. Heydər Əliyev Azərbaycanı dünyaya tamdır. Bakı, «Azərbaycan» nəşriyyatı, 1994
68. N. İbrahimov. «Heydər Əliyev». Bakı, «Azərbaycan» nəşriyyatı, 1994
69. Nizami Xudiyev. Sabaha inamlı. Bakı, 2002
70. Nizami Xudiyev. Heydər Əliyev və Azərbaycan dili. Bakı, «Təhsil» nəşriyyatı, 1997
71. Nizami Xudiyev. Sabaha İlhamla. Bakı, 2002
72. Nəsimi Zeynalov. Gənclər və gələcəyimiz, o biza təsəllidir. Bakı, Araz, 2004
73. Prezident imzası – prezident qayğısı. Bakı, 1998
74. Olimpiya. Bakı, Oskar, 2003
75. Oqtay Abbasoglu. Xalqa bağışlanan ömür. Bakı, Şəms, 2004
76. «Ömrün üç günü». Naxçıvan 29-31 oktyabr 1996-ci il, Bakı, «Ergün» nəşriyyatı, 1997
77. Qoşqar Əliyev. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. Bakı, Qismat, 2003
78. Qəşəm Kamioloğlu. Heydər Əliyev ideallığı. Bakı, «Nurlan», 2001
79. Ürəklərda ucalan abidə. I-III cild. Bakı, «Vektor», Nəşrlər evi, 2005
80. «Qayıdış 1990-1993» Bakı, «Azərbaycan» nəşriyyatı, 1996
81. Rəna Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998
82. Dünyani heyran qoyan insan. Bakı, Azərnəşr, 2004
83. Heydər Əliyev və Azərbaycanlılıq məfkuməsi. Bakı, «Azərbaycan Universiteti», 2002

84. Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000
85. Ramiz Mehdiyev. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001
86. Ramiz Mehdiyev. Milli məskurə, dövlətçilik, müstəqillik yolu ilə. I-II cild, Bakı, «Yeni nəşrlər evi», 2006
87. Salahəddin Xəlilov. Lider, Dövlət, Cəmiyyət. Bakı, 2001
88. Strateq. Bakı, Oskar, 2003
89. Sübhi Kəngərli. Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır. Naxçıvan, 2003
90. Ş.Yaqubov. Qətiyyətin təntənəsi (sənədlər xronika) Bakı «Şəhər» qəzetiinin nəşri, 1995
91. V.Andriyanov, Q.Miralamov. Qeydar Aliev. M., Molođaya qvardiya, 2006
92. Vaqif Abbasov. Liderlik fəlsəfəsi. «Təhsil», Bakı, 2004
93. Vaqif Abdullayev. O, böyük siyasetə hazırlıdır. Bakı, Azərbaycan, 2000
94. Valeh Səfiyev. Qalib gələcəkdir cahanda kamal. «Vektor» nəşrlər evi, Bakı, 2003
95. Vəli Həbiboğlu. Heydər Əliyev və Azərbaycan diasporu. Bakı, 2001
96. «Xalqların dostluğu ədəbiyyatların dostluğunudur» Bakı, Azərnəşr, 1980
97. Xalqa bağışlanan ömür. Bakı, Şəms, 2005
98. Yaqub Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002
99. Yeni Azərbaycan – yeni lider. Bakı, Oskar, 2003
100. Zəmiq Əzimov. Azərbaycanı yeni qələbələrə aparan lider. Bakı, Şəms, 2004
101. Zərifə xanım Əliyeva. Naxçıvan, «Əcəmi», 2003
102. Zülfüqar Kazimov. Azərbaycanın uğur rəmzi. Bakı,



Mirkazim Seyidov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur.

1992-ci ildən öz taleyini Rusyanın Novosibirsk şəhəri ilə bağlayıb. Hal-hazırda orada yaşayır.

İctimai-siyasi xadim, Novosibirsk şəhərində qeydiyyatdan keçmiş Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun prezidentidir. Təsisçisi olduğu «Odlar yurdu» qəzeti milli mədəniyyətimizin qədim Sibir torpağında təbliğ-i işində böyük rol oynayır. «Qızıl qələm» və «Məmməd Araz» mükafatları laureatıdır.

Mirkazim Seyidov bir çox kitabların müəllifidir: «Bir medalın iki üzü», «Sənə nəgmə qoşuram, dağlı və günəşli ölkəm», «Haqqın sədasi ana», «İnamla, İlhamla sabaha doğru», «Mərdini unutmaz Vətən», «Yaşayır Heydər ata», «Elin Mehriban qızı», «İnamdan doğulan İlham», «Prezident», «Atatürk», «Bakı Ceyhan – üç dəniz əfsanəsi» və s.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya Jurnalistlər İttifaqının üzvüdür.



Məmməd Hüseyn oğlu Rzayev 1952-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildən Naxçıvan Dövlət Universitetində işləyir.

Fəlsəfə elmləri doktoru, professordur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 1997-ci ilin yanvarından universitetin tərtibiyə işləri üzrə prorektoru vəzifəsində çalışır.

«Müasir fəlsəfədə şəxsiyyət» (Bakı, Nurlan, 2003), «Şəxsiyyət və zaman» (Bakı, Elm, 2004), «Fəlsəfədə şəxsiyyət problemi» (Bakı, Elm, 2004), «Şəxsiyyətin fəlsəfəsi» (Bakı, ADPU, 2004), «Şəxsiyyət və dəyərlər» (Bakı, ADPU, 2005), «Müasir şəxsiyyət: azadlıq və məsuliyyət» (Bakı, ADPU, 2005), «Şəxsiyyət müasir transformasiya şəraitində» (Bakı, MBM, 2007), «Şəxsiyyətin sosial fəlsəfəsi təhlilinin metodoloji əsasları» (Bakı, MBM, 2007), «Keçid dövrü və şəxsiyyət» (Bakı, Yurd, 2007) və başqa kitabların, 120-dən artıq elmi məqalələrin müəllifidir.

MÜNDƏRİCAT

Müəlliflərdən	4
Dahilik zirvəsi	7
Tərəqqi yüksəliş və intibahın başlangıç günü	38
Xilaskarlıq missiyası	52
Heydər Əliyev yolu	63
Heydər Əliyev və Naxçıvanın xilası	77
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır	88
Heydər Əliyev və milli-mənəvi dəyərlərin inkişaf dialektikası	101
Heydər Əliyevin neft strategiyası Azərbaycanın iqtisadi yüksəlişinin əsasıdır	110
Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi	120
Zəmanəmizin böyük maarifçisi	135
Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti	145
Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu	159
Heydər Əliyev və Azərbaycanda olimpiya hərəkatı	169
Heydər Əliyev millətin xilaskarı və dayağı	183
Görkəmlili alim, parlaq şəxsiyyət	206
Sabaha İlhamla	218
Fəzilətin və müdrikliyin təntənəsi	244
Ümummilli lider haqqında dəyərli salnamə	270
Ədəbiyyat	280

Mirkazim SEYİDOV
Məmməd RZAYEV

ZAMANI QABAQLAYAN DAHİ

«VEKTOR» NƏŞRLƏR EVİ
BAKİ-2008

a
1
ii
Elmi redaktor: İsmayıllı HACIYEV
Nəşriyyat redaktoru: Elçin İSGƏNDƏRZADƏ
Mətbəənin direktoru: Rafiq ƏSGƏRLİ
Bilgisayar dizayneri: Aydan ELÇİN
Bilgisayar yığımı: Aynur QULİYEVA
Korrektor: Nargilə ƏLİQİZİ

Yığılmağa verilmiş: 01.02. 2008
Çapa imzalanmış: 20.02. 2008
Kağız formatı: 60x84 1/16
Fiziki çap vərəqi: 20
Sifariş: 348
Sayı: 500

Qiyməti müqavilə ilə

«VEKTOR» BEYNƏLXALQ ELM MƏRKƏZİ
«VEKTOR» NƏŞRLƏR EVİ
Ünvan: AZ1018. Bakı şəh, Əhmədli qəs, Zığ yolu, 20 q
tel: (+99470) 3007000; (+99412) 4471404
faks: (+99412) 4796003
e-mail: isgenderzadeh@rambler.ru
www.vektor.az

P3(2A)
S37